

FİZİKA

DƏRSLİK

10





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

MİRZƏLİ MURQUZOV, RASİM ABDURAZAQOV, RÖVŞƏN ƏLİYEV

FİZİKA

10

Ümumi təhsil müəssisələrinin 10-cu sinifləri üçün fizika fənni üzrə
DƏRSLİK

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlgatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərlə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N Ⓡ ₩ R

Fizika

Mündəricat

I fəsil

• KİNEMATİKANIN ƏSASLARI •

1.1. Mexaniki hərəkət və onun təsviri	10
1.2. Yol və yerdəyişmə	14
1.3. Düzxətli bərabərsürətli hərəkət. Sürət	17
1.4. Düzxətli dəyişənsürətli hərəkət. Təcil	21
1.5. Düzxətli bərabərtəcilli hərəkətde sürət və yerdəyişmə	24
• PRAKTİK İŞ. Bərabərtəcilli hərəkət üçün "yollar qanunu"	28
1.6. Cisinin sərbəstdüsməsi.....	28
1.7. Mexaniki hərəketin nisbiliyi	31
1.8. Çevrə üzrə bərabərsürətli hərəkət	34
• I fəslə aid məsələlər	38

II fəsil

• DİNAMİKANIN ƏSASLARI •

2.1. Dinamikanın əsas məsələsi. Qüvvə. Əvəzləyici qüvvə. Kütlə	43
2.2. Ətalətlə hərəkət: Nyutonun I qanunu	46
2.3. Dinamikanın əsas qanunu: Nyutonun II qanunu	49
2.4. Təsir və əks təsir. Nyutonun III qanunu	52
2.5. Ümumdünya cazibə qanunu	54
2.6. Ağırlıq qüvvəsi. Qravitasiya sahəsinin intensivliyi	57
2.7. Çeki və çekisizlik.....	60
2.8. Elastiklik qüvvəsi.....	65
2.9. Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsinin təsiri altında hərəkət	69
2.10. Cisinin tarazlıq şərtləri	73
• II fəslə aid məsələlər	75

III fəsil

• SAXLANMA QANUNLARI •

3.1. Qapalı sistem. İmpulsun saxlanması qanunu	79
3.2. Mexaniki iş və güc	84
3.3. Sistemin işgörmə qabiliyyəti – enerjidir. Kinetik enerji	87
3.4. Potensial enerji	89
3.5. Tam mexaniki enerji. Enerjinin saxlanması qanunu	92
3.6. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə (Təqdimat dərs)	95
• III fəslə aid məsələlər	97

IV fəsil
• MEXANİKİ RƏQSLƏR VƏ DALĞALAR •

4.1. Rəqsi hərəkət. Sərbəst rəqsler	101
4.2. Yaylı rəqqasda harmonik rəqsler	105
4.3. Riyazi rəqqasda harmonik rəqsler	109
• PRAKTİK İŞ. Riyazi rəqqas vasitəsilə sərbəstdüşmə təciliinin təyini ..	112
4.4. Harmonik rəqslərdə enerji çevirilmələri (Təqdimat dərs)	113
4.5. Məcburi rəqsler. Rezonans	116
4.6. Rəqslərin elastik mühitdə yayılması: mexaniki dalğa	118
• IV fəsle aid məsələlər	122

V fəsil
• RELYATİVİSTİK MEXANİKA •

5.1. Nisbilik nəzəriyyəsinin əsasları	126
5.2. Enerji ilə kütlə arasında qarşılıqlı əlaqə qanunu	130
• V fəsle aid məsələlər	132

VI fəsil
• MOLEKULYAR-KİNETİK NƏZƏRİYYƏ •

6.1. Molekulyar-kinetik nəzəriyyə və onun əsas müddəələri	135
6.2. İdeal qaz. İdeal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi ..	140
6.3. İstilik tarazlığı – temperatur	143
6.4. İdeal qazın hal tənliyi	147
6.5. Qaz qanunları	150
6.6. Buxarların xassələri: doyan və doymayan buxar	154
6.7. Havanın rütubətliliyi. Şəh nöqtəsi	158
6.8. Mayelərin səthi gərilməsi. Kapilyar hadisələr	160
6.9. Bərk cisimlər və onların bəzi xassələri	165
• VI fəsle aid məsələlər	169

VII fəsil
• TERMODİNAMİKANIN ƏSASLARI •

7.1. Termodinamik sistem. Daxili enerji	173
7.2. Termodinamikanın birinci qanunu	178
7.3. Termodinamikanın ikinci qanunu. İstilik mühərriklərinin iş prinsipi.....	181
• Layihə. İstilik mühərrikləri və ətraf mühit.....	186
• VII fəsle aid məsələlər	187
Terminlər lügəti	189

DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!

Anlayışlar xəritəsi.

Fəsildə öyrəniləcək anlayışların əlaqəlilik ardıcılılığı sistematikasıdır.

I

Fəsilin "Anlayışlar xəritəsi".



Maraqoyatma.

Müxtəlif situasiya və hadisələr təsvir edilir, əvvəller qazanılmış biliklərə əsaslanan suallarla yekunlaşır.

III

3.1 QAPALI SİSTEM. İMPULSUN SAXLANMASI QANUNU



Araşdırma. Təcrübə və laboratoriya işləri. Fərdi və qrup şəklində yerine yürürlər bilər. Bildiyiniz və öyrənəcəyiniz məlumatlar arasında əlaqə yaradır.

Kürcəldərin qarğıba düşməsi
Təchizat: Qalıcı nov, cini ölçülü polad kəməklər (8-10 növbə), tökü dayaq (o ya onluq və tutğır olub şəxslər).
Həm gedjə:

1. Nova təqiqi dənəkəndən və hərəkət kəməkləri bir-birinə yoxumlaşdırıvəzər yekündəndən istifadə edin (1). Kəmək in hərəkəti sər bayırca itibarib onlu kəməklər rəqəmətindən keçirənən beş-ciçən hadisəni idarəət edin.

Dalğa uzanlığının eninə dalgalarda iki qonşu tapa (və ya çökük) nöqtəsi arasındakı məsafədir (has: d), eninə dalgalarda isə iki qonşu sedənə (və ya sıyrıklapma) nöqtəsi arasındakı məsafəyə hərəkətdir (has: e).

Dalğa əməliyi:
Eyni cəhət kəmək mənbəsi tərəfindən hərəkət qərarına rəqəm adı. Rəqəm hərəkət hər həsən 0-nəndən mənbəyi olaraq cəmiyyətə vəndar. Dalğa mənbəyə getir. Növbədə, dalğa rəqəm mənbəyindən 1 məsafədəndən keçirənən mənzərəni təqiz (has: e) zamanın fəaliyyətinə növbəti qızışdır.

$$e = Arccos(t - \tau) = Arccos\left(1 - \frac{\lambda}{v}\right) = Arccos\left(\frac{2\pi}{T}\left(t - \frac{\lambda}{v}\right)\right) \quad (4.30)$$


Dalğa əməliyi forması hərəkət rəqəm qərəbatının rəsədi, lakin əvvəl deyilə. Dəbi kəmək rəqəm qərəbatında rəqəm adı bir növbədən sonradan keçirənən mənbəyi, yərdiç mənbəyinə nəzərət göstərən qərəbat (qərəbatçı) (D), dalğanın qərəbatı isə bu dalğanın mənbədən keçirənən mənbəyi həqiqətən yerdən keçirənən qərəbatçı (Q).

121

Praktik iş. Mövzu üzrə eksperiment xarakterli fəaliyyət eks etdirilir.



- **Tətbiqetmə.** Mövzuda öyrənilənləri möhkəmləndirmek, tətbiq etmək ve onlara münasibət bildirmek məqsədilə verilən təcrübə və tapsırıqlardır.



**Gündəlik həyatınızın
əlaqələndirin.** Eksperiment
xarakterlidir və onları yerinə
yetirmək üçün müxtəlif
mənbələrdən istifadə edilə
bilər.

Özünüzü qiymətləndirin.
Öyrendiklərinizi, zəif cəhətlərinizi müəyyən etmək üçün nezərdə tutulur. Yaradıcılıq bacarığınızı inkişaf etdirmək ve onlara münasibət bildirmək məqsədi dasıvır.

Nə öyrəndiniz? Mövzuda öyrənilənləri möhkəmləndirmək üçün istifadə olunur.

Layihə. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Eksperiment xarakterlidir və onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilə bilər.

Fəsələ aid məsələlər. Bölmənin sonunda öyrəndiklərinizin tətbiqinə dair sual və tapşırıqlar verilir.
Cavablar 206-207-ci səh.-də

• Gårdvilk-hvordan de planlegger:

- Gündemdeki soruların yanıtları:**

 - Qol saatının sanyı əqrəbinin uzunluğunu 2 sm, dəqiqə əqrəbinin uzunluğu isə 1,5 smdir. Hərəkət əqrəbin ucunun mərkəzəsindən təcilişin modulu dəha böyükədir və bu fərqənə qədəsfərdir?
 - Hayatımızda çəvər rəsi barəmizdə həsətə lərəndə rast gəlmisiniz? Onların düzüntüyən növbəti və təxliyi haqqında ne demək biləcəm?

► Öğrencilerin ölçüm standartları

- Ozanıza cevap verin:**

 - Dünya hamsi antalyalarını tırmıklardınız? Bu zaman nüy i daya yaşa başa düşünüz, ne qamışlı qaldı?
 - No üçün çeviro üzrə boroborsluştı horşatda tacil morkazqaçma və ya normal tacil adlanır?
 - Günəş strafində dövr edən Yerin morkazqaçma tacilinin modulunu hesablayın (Yer orbitin radiusu $R = 1,5 \cdot 10^8$ km olan çeviro qəbul edin).
 - Yer kürəsi Günəş strafində hamsi xətti silmə dövr edir (Yer orbitinin radiusu $R = 1,5 \cdot 10^8$ km olan çeviro qəbul edin).

ÖVRÖNDISIZZ


erilen anlayışların tarif yazısı: "dönmə bacığı", "bacıq sürəti", "xəlli sürəti", "şurkazançılıq tarifi", "dövreme periodu", "dövremə tezisi".

AYİHO • Çevrimiçi bənbərsəndi hərakatın "ANLAYIŞLAR XƏRİTƏSİNİ" qanunu

1.1. N maddi nöqtəsinin XOY məstəvisində koordinatlarını təyin edin: nöqtənin radius-vetkəni OX eksen ilə 30° bucaq təşkil edir, nöqtənin modulu isə 5 m -dir.

1.2. M nöqtəsinin koordinatları $x_M = 1 \text{ m}$ və $y_M = 1.5 \text{ m}$, N nöqtəsinin koordinatları isə $x_N = 3 \text{ m}$ və $y_N = -2 \text{ m}$ -dir. Bu nöqtələrin oxumlu koordinat sistemindən qurulan φ təqribi ehtiv: a) M və N nöqtələrin birgədən vektorun modulu; b) bu vektorun OX və OY oxları üzərindəki projeksiyaları; c) oxum ON oxla idarəətli hündürlüyü.

3.3. \vec{a} ve \vec{b} vektörlerin karşılıklı perpendikulyarlığı (y.1). Tayine edin: a_1 sırasıyla vektör; b_1 sırasıyla vektörün modülüne.




KİNEMATİKANIN ƏSASLARI

Düzxətli bərabərsürətli hərəkət




Öyrixətli hərəkət





• Bu hərəkətlərdə ümumi nədir?


Bərabərtəcilli hərəkət



Hərəkətin nisbiliyi



Fəslin “Anlayışlar xəritəsi”



1.1 MEXANİKİ HƏRƏKƏT VƏ ONUN TƏSVİRİ

Yəqin ki, qədim yunan filosofu, efesli Heraklitin (e.ə. 554–483-cü illər) məşhur kəlamlarını eйтmisiniz:

“Hər şey axır, hər şey dəyişir”.
“İki dəfə bir axara girmək olmaz”.

- Bu kəlamlardan hansı məna çıxır?



Görüş təyin etdiyiniz dostunuzu vədələşdiyiniz yerdə tapa bilmədikdə, dərhal ona telefonla zəng edib “Haradasan?” soruşursunuz. O, olduğu yeri təsvir etdikdə isə “Yerini dəyişmə, orda dur, gəlirəm” göstərəsini verirsiniz.

- “Haradasan?” və “Yerini dəyişmə, orda dur” ifadələrinin müəyyən fiziki məna daşıya bilməsi barədə nə düşünürsünüz?

1

Dəfinələr adası

Məsələ 1: R.Stivensonun “Dəfinələr adası” romanından bilirsiniz ki, əfsanəvi dəniz qulduru kapitan Flint adada basdırıldığı dəfinənin yerini xəritədə belə bir şərhə işarə etmişdir:

“... Durbinəoxşar dağın sağ çiyində hündür ağaç. Gümorta vaxtı ağaçın kölgəsi boyunca yüz fut irəliləmək, qərbə dönərək on sajin daha addımlamaq. Doxsan düym qazmaq” (a).

Dəfinənin yerini təyin edə bilərsinizmi?

(1 fut = 30,48 sm, 1 sajin = 213,36 sm, 1 düym = 2,5sm)

Araşdırma



Nəticənin müzakirəsi:

- Adaya getməzdən əvvəl xəritəyə əsasən dəfinənin yerini müəyyənləşdirə bilərsinizmi? Bunun üçün nə etmək lazımdır?

Ətraf aləmdə fasiləsiz baş verən dəyişiklik materiyanın əsas xassələrindən biri olan *hərəkət*dir. Hərəkətin isə ən sadə forması *mekaniki hərəkət*dir.

- *Mekaniki hərəkət – cismin zaman keçdikcə fəzada başqa cisimlərə nəzərən vəziyyətinin (yaxud koordinatlarının) dəyişməsidir.*
- *Mekaniki hərəkətin qanunauyğunluqlarını, onun səbəbini öyrənən elm mekanika (yun. “mekhane” – maşın, mehanizm) adlanır.*
- *İstənilən zaman anında cismin vəziyyətini təyin etmək mekanikanın əsas məsələsidir.*


Mekanikanın əsas məsələsini həll etmək üçün cismin necə hərəkət etdiyini, onun vəziyyətinin zaman keçdikcə necə dəyişdiyini dəqiq müəyyən etmək lazımdır. Başqa sözlə desək, mekaniki hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasında əlaqələri təyin etmək lazımdır.

Mekanikanın mekaniki hərəkəti təsvir edən bölməsi *kinematika*dır.

- ***Kinematika** (yun. “kinematos” – hərəkət) – mekaniki hərəkəti dəyişdirən səbəbləri araşdırmadan, onu öyrənən mekanika bölməsidir.*

Mekaniki hərəkətin ən sadə növlərindən biri *irəliləmə hərəkətidir*.

- *Irəliləmə hərəkəti – bütün nöqtələri eyni hərəkət edən cismin hərəkətinə deyilir.* Irəliləmə hərəkətində cismin xəyalən iki ixtiyari nöqtəsindən keçən düz xətt əvvəlki vəziyyətinə paralel qalır. Məsələn, çamadanı döşəmədən stulun üzərinə qoyduqda ona irəliləmə hərəkəti verilir (b). Irəliləmə hərəkətində cismin bütün nöqtələri eyni hərəkət etdiyindən, onun hərəkəti cismin bir nöqtəsinin hərəkətinə gətirilir. Bu halda *maddi nöqtə* adlandırılan ideallaşdırılan fiziki modeldən istifadə etmək əlverişli olur.



- *Maddi nöqtə – verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisimdir.*

Diqqət! Burada “verilmiş halda” sözləri o deməkdir ki, eyni bir cismi bir halda maddi nöqtə kimi qəbul etmək mümkündürsə, digər halda onu maddi nöqtə kimi qəbul etmək olmaz. Məsələn, Yer kürəsinin radiusu, onun Günəşə qədərki məsafəsindən 24000 dəfə kiçik olduğuna görə, Yeri Günəş ətrafında hərəkət edən maddi nöqtə qəbul etmək olar. Lakin Yer səthinə nəzərən təyyarənin, avtomobilin, kosmik gəminin və s.-nin hərəkətini öyrənərkən Yer kürəsini maddi nöqtə hesab etmək olmaz.


Maddi nöqtənin ixtiyari zamanda vəziyyətini müəyyən etmək üçün *hesablama cismi* seçilməlidir:

- *Maddi nöqtənin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, həmin cisim hesablama cismi adlanır.*

Hesablama cismi ixtiyari seçilir və o, şərti olaraq tərpənməz qəbul olunur. Məsələn, Günəş, Yer, görünən ulduz, məktəb binası, getdiyimiz qatar vaqonu, ağaç, abidə və s. hesablama cismi ola bilər.

Hesablama cismi seçilib, ona nəzərən maddi nöqtənin vəziyyəti ya *koordinat*, yaxud da *radius-vektor* üsulu ilə verilə bilər.

Maddi nöqtənin vəziyyətinin koordinat üsulu ilə verilməsi. Bu üsula əsasən hesablama cismi seçilir və onun hər hansı nöqtəsindən koordinat oxları keçirilir. Sonra isə hərəkəti öyrənilən cismən istənilən nöqtəsinin vəziyyəti həmin koordinatlarla təyin olunur. Bunun necə edildiyini riyaziyyat fənnindən öyrənmişiniz (bax: *Riyaziyyat-5*). Məsələn, düz yolda hərəkət edən avtomobilin vəziyyətini təyin edək (c).



Bunun üçün yolboyu yönəlmış **OX** koordinat oxu çəkilir. Koordinat oxunun başlangıç nöqtəsini (**O** nöqtəsi) yol kənarında bitən ağacı qəbul edək. Belə halda avtomobilin vəziyyəti onun x koordinatı ilə təyin edilir. Koordinat başlangıcından sağ tərəfə hesablanmış koordinatlar müsbət, sol tərəfə hesablanmış koordinatlar isə mənfi qəbul olunur. Fərz edək ki, müşahidəyə başlanan anda ($t = 0$ anda) avtomobilin koordinatı **-300 m**-dir. Bu onun başlangıç koordinatı olub (A nöqtəsindəki vəziyyəti) x_0 ilə işarə edilir:

$$x_0 = -300 \text{ m}.$$

Avtomobil **OX** oxu istiqamətində hərəkət etdiyindən, zaman keçdikcə onun koordinatı artaraq müəyyən t anda $x = 1200 \text{ m}$ olur. Koordinatın zamandan asılılığı [$x = x(t)$] məlum olarsa, avtomobilin istənilən anda vəziyyətini təyin etmək mümkündür.

- Beləliklə, maddi nöqtənin hərəkəti seçilən *hesablama sisteminə* görə öyrənilir.
- *Hesablama cismi, onunla bağlı koordinat sistemi və vaxtı ölçən cihaz birlikdə hesablama sistemini təşkil edir.*


2

Tətbiqetmə

Arasdırma

Maddi nöqtənin koordinatlarını təyin edin.

Məsələ 2: Şəkildə markerin lövhədə hərəkəti təsvir edilmişdir (d). Markerin hərəkətə gətirildiyi $t_0 = 0$ anında olduğu A nöqtəsinin, $t_1 = 2 \text{ san}$ anında olduğu B nöqtəsinin və $t_3 = 4 \text{ san}$ anında olduğu C nöqtəsinin koordinatlarını təyin edin.



Nəticənin müzakirəsi:

- Markerin lövhədə mexaniki hərəkətini təsvir etmək üçün nəyi bilmək lazımdır?
- Markerin zamanın üç müxtəlif anında hansı koordinatlarını təyin etdiniz?

Gündəlik həyatınızla əlaqələndirin:

- Gündəlik həyatda rast gəldiyiniz irəliləmə hərəkətinə nümunələr götirə bilərsinizmi?

Özünüyü qiymətləndirin:

- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Eyni cismi onun hərəkətinin hansı halında maddi nöqtə qəbul etmək olar, hansı halında isə olmaz? Niyə?
- Hesablama sisteminin tətbiqi hansı zərurətdən irəli gəlir?
- Cisinin fəzada, məsələn, səmada uçan quşun vəziyyəti necə ölçülü koordinat sisteminə nəzərən öyrənilməlidir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayışların təriflərini iş vərəqinə yazın: “mexaniki hərəkət”, “mexanika”, “mexanikanın əsas məsələsi”, “kinematika”, “irəliləmə hərəkəti”, “maddi nöqtə”, “hesablama cismi”, “hesablama sistemi”.

1.2 YOL VƏ YERDƏYİŞMƏ

Məktəbliləri aparan avtobus saat 8^{00} -da Bakının Azadlıq meydanından yola düşdü.

- Avtobus iki saata 135 km məsafə gedibse, onun saat 10^{00} -da hara çatdığını dəqiqliyən etmək olarmı? Nə üçün?
- Avtobus saat 10^{00} -da yenidən Azadlıq meydanına qayğıda bilərmi?
- Cismin son vəziyyətini təyin etmək üçün onun hərəkətə başladığı nöqtəni və gedilən yolu bilmək kifayətdirmi?

Cavabınızı əsaslandırın.



1

İki məntəqə arasındaki yollar eynidirmi?

Araşdırma

Resurs: Bakı-Zaqatala şəhərlərarası nəqliyyat yollarının xəritəsi (a), sap, xətkəş, yaxud kurvimetr.

- Avtomobil yolu
- Dəmir yolu
- Hava yolu



İşin gedişi:

1. Bakı-Zaqatala şəhərləri arasındaki avtomobil, dəmir və hava yollarının uzunluqlarını sap və xətkəşdən istifadə etməklə ölçün.
2. Alınan qiymətləri xəritənin miqyasına əsasən kilometrlə ifadə edib 1.1 cədvəlinin uyğun xanalarda yazın (cədvəli iş vərəqinə köçürün).

Cədvəl 1.1.

Nəqliyyat yolu	Avtomobil yolu	Dəmir yolu	Hava yolu
Bakı-Zaqatala şəhərləri arasındakı məsafə (km)			


Nəticənin müzakirəsi:

- Bakıdan Zaqatalaya uyğun olaraq avtobus, qatar və təyyarə ilə səyahət edən üç turistdən hansı daha az məsafə qət etmişdir? Hansı daha böyük məsafə qət etmişdir? Niye?

Bilirsiniz ki, hər cür hərəkət müəyyən trayektoriya üzrə baş verir.

- *Hərəkət trayektoriyası maddi nöqtənin verilmiş hesablama sisteminə nəzərən hərəkət etdiyi görünən və görünməyən xətdir.* Bu xətt görünməyə də bilər, məsələn, balığın suda, təyyarənin səmada, arının havada və s. hərəkət trayektoriyaları yalnız təsəvvür edilə bilər. Hərəkət trayektoriyası formasına görə düzxətli və ayrixətli olur:
- *Verilmiş hesablama sisteminə nəzərən trayektoriyası düz xətt olan hərəkət düzxətli hərəkət (b), əyri xətt olan hərəkət isə ayrixətli hərəkət adlanır (c).*

- Maddi nöqtənin hərəkət trayektoriyasının uzunluğuna bərabər olan fiziki kəmiyyət gedilən yol adlanır. Gedilən yol skalyar müsbət kəmiyyət olub **I** hərfi ilə işarə edilir və BS-də vahidi metrdir.



Maddi nöqtənin hərəkətini tam xarakterizə etmək üçün onun fəzada vəziyyətinin dəyişməsi müəyyən olunmalıdır. O ya maddi nöqtənin koordinatlarının dəyişməsi, yaxud da radius-vektorun dəyişməsidir.

- İstənilən fiziki kəmiyyətin dəyişməsi onun son və başlanğıc qiymətlərinin fərqiనə bərabərdir və həmin kəmiyyətin işarəsinin əvvəlində Δ (delta) yazılır.

Maddi nöqtənin hərəkəti zamanı koordinatların dəyişməsi. Maddi nöqtənin hərəkəti zamanı onun koordinatlarının dəyişməsi həm müsbət, həm də mənfi ola bilər. Məsələn, fərz edək ki, əyrixətli trayektoriya üzrə hərəkət edən qarışqa **M** nöqtəsindən **N** nöqtəsinə gəlmüşdir (d).

Qarışqanın **X** oxu üzrə koordinatları artdıñından ($x > x_0$) onun bu ox üzrə koordinatının dəyişməsi müsbət olur:

$$s_x = \Delta x = x - x_0 > 0.$$


Qarışqanın **Y** oxu üzrə koordinatları isə azaldıñından ($y < y_0$) onun həmin ox üzrə koordinatının dəyişməsi mənfi olur:

$$s_y = \Delta y = y - y_0 < 0.$$


- Yerdəyişmə – hərəkətdə olan maddi nöqtənin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yerdəyişmə vektorial kəmiyyətdir.
- Vektorial kəmiyyət – ədədi qiymətindən (modulundan) başqa, istiqaməti ilə də verilən kəmiyyətdir.

Vektorial kəmiyyət kimi yerdəyişmə vektorlarını üçbucaq və ya paraleloqram qaydası ilə toplamaq və ya çıxmamaq olar.


Yerdəyişmənin də yol kimi BS-də vahidi metrdir, lakin o, kəmiyyət olaraq gedilən yoldan fərqlidir: yerdəyişmə fiziki mənaca verilmiş zaman fasılısında maddi nöqtənin başlanğıc vəziyyətdən hansı məsafəyə və hansı istiqamətə yerini dəyişdiyini göstərir.



Diqqət! Yalnız bir istiqamətdə baş verən düzxətli hərəkətdə yerdəyişmənin modulu gedilən yola bərabərdir (**e**), qalan bütün hallarda (düzxətli hərəkətin istiqaməti döyişdikdə, əyrixətli hərəkətdə) gedilən yol yerdəyişmənin modulundan böyük olur (**f**).



Maddi nöqtə aralarındaki məsafə l olan M nöqtəsindən N nöqtəsinə gəlmışdır. Bu halda gedilən yol yerdəyişmənin moduluna bərabərdir: $s = l$.



Maddi nöqtə aralarındaki məsafə l olan M nöqtəsindən N nöqtəsinə gəlmış, sonra isə həmin xətt üzrə geriye, M nöqtəsinə qayılmışdır. Bu halda nöqtənin getdiyi yol $2l$ olduğu halda, onun yerdəyişməsinin modulu sıfıra bərabərdir:

$$\vec{s} = \overrightarrow{MN} + \overrightarrow{NM} = 0, \quad s = MN + NM = 2l.$$

2 Araşdırma

Tətbiqetmə

Yol və yerdəyişmə eyni kəmiyyətlərdirmi?

Məsələ. Velosipedçi radiusu 80 m olan dairəvi velotrek-də hərəkət edir. O , A nöqtəsindən start götürür. Velosipedçinin B nöqtəsində ilk olduğu ana uyğun gedilən yolu və yerdəyişməni təyin edin (**g**).


Verilir:	Həlli	Hesablanması
$r = 80 \text{ m}$	Gedilən yol l_1 qövsünün uzunluğuna bərabərdir: $l_1 = \pi r$.	$l_1 = 3,14 \cdot 80 \text{ m} = 251,2 \text{ m},$
$l_1 - ?$	Yerdəyişmənin modulu isə çevrənin diametrinə bərabərdir: $s_1 = D = 2r$.	$s_1 = 2 \cdot 80 \text{ m} = 160 \text{ m}.$
$s_1 - ?$		

Nəticənin müzakirəsi:

- Yol və yerdəyişmənin fərqi nədir?
- Velosipedçi A nöqtəsindən C nöqtəsinə gəldikdə gedilən yol və yerdəyişmənin modulu nəyə bərabərdir?
- Velosipedçi bir tam dövr etdikdən sonra yenə A nöqtəsinə gələrsə, onun getdiyi yol və yerdəyişmənin modulu nəyə bərabər olar?



Gündəlik həyatınızla əlaqələndirin:

- Evvandan atılan top (A nöqtəsi) B nöqtəsində yera düşür. Onun getdiyi yol və yerdəyişməni sxematik göstər bilərsiniz (**h**)?



Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Gedilən yol yerdəyişmənin moduluna hansı halda bərabər ola bilər? Misal göstərin.
3. Gedilən yol sıfıra bərabər ola bilərmi? Niyə?
4. Hərəkətdə olan cismin yerdəyişməsinin modulu sıfıra bərabər ola bilərmi? Niyə? Misal göstərin.
5. Vektorların (\vec{a} , \vec{b} , \vec{c} vektorları) cəmi üçbucaq qaydası ilə necə təyin edilir (**i**)? Bu vektorların cəmi paraleloqrəm qaydası ilə necə təyin edilir? Uyğun qaydaları sxematik təsvir edin.



NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan fiziki anlayış və kəmiyyətlərə tərif verin: "trayektoriya", "gedilən yol", "yerdəyişmə", "skalyar kəmiyyət", "vektorial kəmiyyət".

1.3

DÜZXƏTLİ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT. SÜRƏT

Avtomobil Bakı-Qazax avtobanının düzxətti Hacıqabul-Gəncə hissəsində elə hərəkət edir ki, o: hər 1 saatda 90 km, hər 30 dəqiqədə 45 km, hər 15 dəqiqədə 22,5 km, hər 10 dəqiqədə 15 km, hər 5 dəqiqədə 7,5 km, hər 1 dəqiqədə 1,5 km və s. yol gedir.

- Avtomobilin sürəti və sürət dəyişməsi haqqında nə söyləmək olar?
- Avtomobilin istənilən zaman anında vəziyyətini təyin etmək üçün nəyi bilmək vacibdir?

Arasdırma

1 Kürəciyin düzxətti hərəkətinin tədqiqi.

Təchizat: bir ucu bağlı qalın divarlı silindrik şüşə boru, şəkər tozu ilə kifayət dərəcədə qatıllaşdırılmış su (yüksek özlülü su – 1 litr), marker, saniyəölçən, metal kürəcik (2–3 ad.), xətkəş, ştativ.

İşin gedisi:

1. Borunu qatıllaşdırılmış su ilə doldurun, şaquli olaraq ştativə bərkidin (a).
2. Kürəciyi suya buraxın. O, mayedə müəyyən A nöqtəsindən keçdiyində saniyəölçəni işə salın. Bərabər $\Delta t_1 = \Delta t_2 = \Delta t_3 = \dots = 5\text{san}$ zaman fasilələrində şaquli hərəkət edən kürəciyin vəziyyətini markerlə borunun divarında işarələməklə $\Delta s_1, \Delta s_2, \Delta s_3 \dots$ yerdəyişmələrini təyin edin (xətkəşlə).
3. Alınan nəticələri 1.2-cədvəlinin uyğun xanalarına yazıb kürəciyin sürətini hesablayın (cədvəli iş vərəqinə köçürün).


Cədvəl 1.2

Zaman fasilələri	$\Delta t_1 = 5\text{ san}$	$\Delta t_2 = 5\text{ san}$	$\Delta t_3 = 5\text{ san}$	$\Delta t_4 = 5\text{ san}$
Yerdəyişmələrin modulu	$\Delta s_1 = \dots$	$\Delta s_2 = \dots$	$\Delta s_3 = \dots$	$\Delta s_4 = \dots$
Sürətin modulu	$v_1 = \frac{\Delta s_1}{\Delta t_1} = \dots$	$v_2 = \frac{\Delta s_2}{\Delta t_2} = \dots$	$v_3 = \frac{\Delta s_3}{\Delta t_3} = \dots$	$v_4 = \frac{\Delta s_4}{\Delta t_4} = \dots$

4. Bərabər zaman fasilələrini azaltmaqla təcrübəni ikinci eyni kürəciklə təkrarlayın və uyğun yerdəyişmələri təyin edin.

Nəticənin müzakirəsi:

- Kürəcik bərabər zaman fasilələrində hansı yerdəyişmələri icra etdi?
- Apardığınız hesablamalardan kürəciyin düzxətti bərabərsürətlü hərəkət etdiyini söyləmək olarmı? Cavabınızı əsaslandırın.



Mexaniki hərəkətin ən sadə növü düzxətti bərabərsürətlü hərəkətdir.

- *Düzxətti bərabərsürətlü hərəkət – düz xətt boyunca istənilən bərabər zaman fasilələrində eyni yerdəyişmə icra edən maddi nöqtənin hərəkətidir.*
- *Zaman keçdikcə düzxətti bərabərsürətlü hərəkətin sürətinin modulu və istiqaməti dəyişmir: $\vec{v} = \text{const.}$*

- Düzxətli bərabərsürətli hərəkətin sürəti maddi nöqtənin yerdəyişməsinin həmin yerdəyişməyə sərf olunan zaman fasiləsinə nisbətinə bərabər olan sabit kəmiyyətə deyilir:

$$\vec{v} = \frac{\vec{s}}{t} \quad (1.1)$$

Düsturdakı $\frac{1}{t}$ nisbəti müsbət skalyar kəmiyyət olduğundan sürət vektoru \vec{v} -nin istiqaməti yerdəyişmə vektoru \vec{s} -in istiqaməti ilə eyni olur. BS-də sürətin vahidi saniyədə-metrdir:

$$[v] = \frac{[s]}{[t]} = \frac{1\text{m}}{1\text{san}} = 1 \frac{\text{m}}{\text{san}}$$

Sürət məlumdursa, t zaman fasiləsində düzxətli bərabərsürətli hərəkətdə yerdəyişməni təyin etmək olar:

$$\vec{s} = \vec{v} \cdot t. \quad (1.2)$$

- Düzxətli bərabərsürətli hərəkətdə gedilən yol yerdəyişmənin moduluna bərabərdir:

$$l = s = v t. \quad (1.3)$$

Vektorların proyeksiyaları üzərində cəbri əməllər aparmaq mümkün olduğundan, yerdəyişməni hesablamaq üçün (1.2) ifadəsində vektor olan düsturlardan yox, vektorun koordinat oxları üzərində proyeksiyaları daxil edilmiş düsturlardan istifadə edilir. Düzxətli hərəkətdə trayektoriya düz xətt olduğundan maddi nöqtənin vəziyyəti bir x koordinatı ilə təyin edilir. Maddi nöqtənin həm sürət, həm də yerdəyişmə vektorlarının bu oxa proyeksiyaları təyin olunur və tənlik proyeksiyalarla yazılıraq həll edilir. Yerdəyişmənin və sürətin OX oxu üzərindəki proyeksiyalarını (1.2) ifadəsində nəzərə alaraq yazmaq olar:

$$s_x = v_x t. \quad (1.4)$$


İstənilən zaman anında maddi nöqtənin x koordinatı:

$$x = x_0 + s_x, \quad x = x_0 + v_x t. \quad (1.5)$$

(1.5) ifadəsi düzxətli bərabərsürətli hərəkətin tənliyidir.


Maddi nöqtə seçilən OX oxu istiqamətində hərəkət edirsə, sürətin proyeksiyası müsbət (b), koordinat oxunun eksinə hərəkət edirsə, sürətin proyeksiyası mənfi qəbul edilir (c). (1.5) tənliyindən sürətin proyeksiyası təyin olunur:

$$v_x = \frac{x - x_0}{t}. \quad (1.6)$$



(1.6) tənliyindən sürətin hansı fiziki məna daşıdığı aydın olur: *sürətin ox üzərində proyeksiyasının ədədi qiyməti uyğun koordinatın vahid zamanda dəyişməsinə bərabərdir.*

Maddi nöqtənin düzxətli bərabərsürətli hərəkətində gedilən yol və koordinat zamanın xətti funksiyasıdır (d). Sürət isə sabit olduğundan sürət-zaman qrafiki zaman oxuna paralel düz xətdir – sürət zamanından asılı deyildir (e):



Bərabərsürətli hərəkətin koordinat – zaman qrafiki zaman oxu ilə müəyyən bucaq təşkil edir. Bu bucağın tangensini ədədi qiymətcə sürətin ox üzrə proyeksiyasına bərabərdir (f): $\operatorname{tg} \alpha = \frac{\Delta x}{t} = v_x$.

Araşdırma

2 Tətbiqetmə. Öyrəndiklərinizi məsələ həllinə tətbiq edin

Məsələ. Aralarındaki məsafə 90 km olan A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya düz xətt boyunca iki velosipedçi hərəkətə başladı. Birinci velosipedçinin sürəti $3 \frac{m}{san}$, ikinci velosipedçinin sürəti isə $1,5 \frac{m}{san}$ -dir (g).



Təyin edin:

- velosipedçilərin t_1 görüşmə müddətini və görüşmə koordinatlarını;
- onların görüşən ana qədər getdikləri yolları və icra etdikləri yerdəyişmələri;

Verilir:

$$l = 90 \text{ km} = 90\,000 \text{ m}; \quad v_1 = 3 \frac{\text{m}}{\text{san}}; \quad v_2 = 1,5 \frac{\text{m}}{\text{san}}$$

$$\text{a)} \quad t_1 - ? \quad x_1, x_2 - ?$$

$$\text{b)} \quad l_1, l_2 - ? \quad s_{x1}, s_{x2} - ?$$

Həlli

a) Məsələnin bu bəndi aşağıdakı ardıcıl addımlarla həll olunur:

I addım. Koordinat başlangıcı A nöqtəsinə düşən OX koordinat sistemi seçilir və sxem çəkilir (h).



II addım. Hərəkət tənliyi ümumi şəkildə yazılır: $x = x_0 + v_x t$.

III addım. Şərtə əsasən hərəkət tənlikləri da ümumi şəkildə yazılırlar:

$$x_1 = v_1 t = 3t;$$

$$x_2 = x_0 + v_2 t = 90\,000m - 1,5t.$$

IV addım. Velosipedçilər görüşdükdə onların koordinatları bərabərləşir: $x_1 = x_2$. Bu bərabərlikdə uyğun tənliklər t_1 görüşmə müddətinə əsasən yazılır və həmin müddət hesablanır:

$$3t_1 = 90\,000 - 1,5t_1,$$

$$4,5t_1 = 90\,000 \rightarrow t_1 = \frac{90\,000}{4,5} \text{ san} = 20\,000 \text{ san} \approx 5,6 \text{ saat}.$$

V addim. Velosipedçilərin x_1 və x_2 görüşmə koordinatlarını təyin etmək üçün onların hərəkət tənlikləri t_1 müddətinə əsasən həll olunur:

$$x_1 = v_{1x} t_1 = 3 \frac{m}{san} \cdot 20\,000 \text{san} = 60\,000 \text{m} = 60 \text{ km};$$

$x_2 = x_1$ olduğundan $x_2 = 60 \text{ km}$.

b) Şərtə əsasən velosipedçilər düzxətli hərəkət etdiklərindən və hərəkət istiqamətlərini dəyişmədiklərindən, gedilən yol yerdəyişmənin moduluna bərabərdir:

$$l_1 = s_{1x} = x_1 - x_{01}; \quad l_2 = |s_{2x}| = |x_2 - x_{02}|.$$

Məsələnin **b** bəndinin həllini tamamlayın.

Nəticənin müzakirəsi:


- Velosipedçilər görüşən vaxta (ana) qədər uyğun olaraq hansı məsafələr qət etmişlər?
- Velosipedçilər hərəkətə başlayandan hansı müddətdən sonra aralarında 10 km məsafə qalmışdır?

Gündəlik həyatınızla əlaqələndirin:

- Avtobus $90 \frac{\text{km}}{\text{saat}}$ sürətlə hərəkət etməklə minik avtomobilinin 10 saniyəyə qət etdiyi yerdəyişməni 20 san müddətinə gedir. Minik avtomobilinin sürətini təyin edin.

Özünüüz qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Maddi nöqtənin hərəkət tənliyi $x = x_0 + v_x t$ şəklində verilmişdir. Onun istənilən zaman anında vəziyyətini təyin etmək üçün nəyi bilmək lazımdır?
3. Şəkildə x oxu boyunca hərəkət edən maddi nöqtənin koordinat-zaman qrafikləri təsvir edilmişdir.
 - Hansı qrafik hərəkətin koordinat başlangıcından keçidiyini göstərir?
 - Hansı qrafik hərəkətin x oxunun əksi istiqamətində olduğunu göstərir?
 - Hansı qrafikdə x_0 və v_x əks işarəli, hansında eyni işarəlidir?



4. Piyada və velosipedçi qarşı-qarşıya hərəkət edir. Piyada üçün koordinatın zamandan asılılığı $x_1 = 13 + 2t$, velosipedçi üçün isə $x_2 = 27 - 5t$ -dir. Bu asılılıqları bir qrafikdə təsvir edin və onların görüşmə anını müəyyənləşdirin.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan fiziki anlayış və kəmiyyətlərə tərif verin: "sürət", "düzxətli bərabərsürətli hərəkət", "sürətin ox üzərində proyeksiyası", "düzxətli bərabərsürətli hərəkətdə gedilən yol".

1.4

DÜZXƏTLİ DƏYİŞƏNSÜRƏTLİ HƏRƏKƏT. TƏCİL

Praktikada düzxətli bərabərsüretli hərəkətə çox az təsadüf edilir. Hərəkətdə olan avtomobil, qatar, təyyarə, mexanizmin hissəsi və s.-nin sürətinin ya qiyməti, ya istiqaməti, ya da hər ikisi dəyişə bilir.

- Dəyişənsürətlili düzxətli hərəkəti də düzxətli bərabərsüretli hərəkət tənlikləri ilə ifadə etmək olarmı? Bunun üçün nəyi bilmək lazımdır?

Araşdırma

1

Sürət dəyişməsinin yeyinliyi nə deməkdir?

Məsələ 1: Uçuşa hazırlaşan təyyarə uçuş zolağında A nöqtəsində durub. Onun hərəkətə başlayandan 5 san sonra sürəti $v_1 = 18 \frac{m}{san}$ (B nöqtəsində), 10 san sonra isə $v_2 = 30 \frac{m}{san}$ (C nöqtəsində) oldu (a). Təyyarənin uçuş zolağının uyğun olaraq AB və BC hissələrində sürət dəyişmələri (Δv_1 və Δv_2) nəyə bərabərdir? Hansı zaman intervalında sürət dəyişməsi daha yeyin baş vermişdir?

(a)



Verilir	Həlli	Hesablanması
$t_0 = 0 \rightarrow v_0 = 0$	$\Delta v_1 = v_1 - v_0$
$t_1 = 5 \text{ san} \rightarrow v_1 = 18 \text{ m/san}$	$\Delta v_2 = v_2 - v_1$
$t_2 = 10 \text{ san} \rightarrow v_2 = 30 \text{ m/san}$	$\Delta t_1 = t_1 - t_0$
$\Delta v_1 - ? \quad \Delta v_2 - ? \quad \frac{\Delta v_1}{\Delta t_1} - ? \quad \frac{\Delta v_2}{\Delta t_2} - ?$	$\Delta t_2 = t_2 - t_1$

Nəticənin müzakirəsi:

- Uçuş zolağının hansı hissəsində təyyarənin sürət dəyişməsi daha yeyindir?
- Sürətin dəyişmə yeyinliyinin fiziki mahiyyəti nədir və onu bilmək nə dərəcədə vacibdir?

- Düzxətli hərəkətdə bərabər zaman fasılələrində müxtəlif yerdəyişmələr icra edən maddi nöqtənin hərəkəti düzxətli dəyişənsürətlili hərəkət adlanır.

Dəyişənsürətlili hərəkətdə sürət sabit qiyməti ilə xarakterizə oluna bilmir. Belə hərəkətdə ya orta sürət adlanan sürətdən istifadə edilir.

Orta sürət.

- Dəyişənsürətlili hərəkət edən maddi nöqtənin trayektoriyanın verilən hissəsindəki orta sürəti, onun bu hissəsindəki yerdəyişməsinin həmin yerdəyişməyə sərf etdiyi zamana nisbətinə bərabərdir:

$$\vec{v}_{or} = \frac{\vec{s}}{t}. \quad (1.7)$$

- Dəyişənsürətlili hərəkət edən maddi nöqtənin yola görə orta sürəti gedilən ümumi yolun bu yolu getməyə sərf etdiyi zamana nisbətinə bərabərdir:

$$v_{or} = \frac{l_{üm}}{t_{üm}}. \quad (1.8)$$

Təcil. Dəyişənsürətli hərəkətdə ani sürətin qiymət və istiqamətinin dəyişmə yeyinliyi təcil adlanan kəmiyyətlə xarakterizə olunur:

• Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t - t_0} = \frac{\Delta \vec{v}}{\Delta t}. \quad (1.9)$$

Əgər zamanın hesablanması sıfırdan başlayırsa $\Delta t = t - 0 = t$ olur, bu halda:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t} = \frac{\Delta \vec{v}}{t}. \quad (1.10)$$

Təcil vektorial kəmiyyət olub istiqaməti $\Delta \vec{v}$ -nin istiqaməti ilə üst-ü stə düşür.

Sadəlik üçün burada və gələcəkdə elə düzxətli dəyişənsürətli hərəkətə baxılacaq ki, həmin hərəkətdə maddi nöqtənin istənilən bərabər zaman fasiləsində sürəti eyni qədər dəyişmiş olsun. Bu cür hərəkət bərabərtəcilli hərəkət adlanır:

• Bərabərtəcilli hərəkət – istənilən bərabər zaman fasilələrində sürət dəyişməsi sabit qalan hərəkətdir. Bərabərtəcilli hərəkətdə təcilin qiymət və istiqaməti dəyişmir:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t} = \frac{\Delta \vec{v}}{t} = \text{const.} \quad (1.11)$$


Bərabərtəcilli hərəkətdə təcilin ixtiyarı ox üzrə, məsələn, x oxu üzrə proyeksiyası da sabitdir:

$$a_x = \frac{v_x - v_{0x}}{t} = \text{const.} \quad (1.12)$$

Bu o deməkdir ki, bərabərtəcilli hərəkətdə təcil-zaman qrafiki zaman oxuna paralel düz xətdir – təcilin seçilən ox üzrə proyeksiyası zamandan asılı deyildir (b).

Təcilin BS-də vahidi $1 \frac{m}{\text{san}^2}$ – elə düzxətli bərabərtəcilli hərəkətin təcili qəbul edilir ki, maddi nöqtənin 1 san-də sürət dəyişməsi $1 \frac{m}{\text{san}}$ olsun:

$$[a] = \frac{[\Delta v]}{[\Delta t]} = \frac{1 \text{m/san}}{\text{san}} = 1 \frac{\text{m}}{\text{san}^2}.$$



Bilirsinizmi? Təcil fizika və texnikada istifadə olunan mühüm kəmiyyətlərdən biridir. Məlumdur ki, avtomobil, avtobus və qatar ehmal tormozlandıqda sərnişinlər bir narahatlıq hiss etmir, lakin kəskin tormozlandıqda isə ciddi təhlükə yaranır. Deməli, bu hadisədə sürət dəyişməsi deyil, bu dəyişmənin hansı yeyinliklə baş verdiyi vacibdir. Məşin və mexanizmlərdə sürət dəyişməsinin yeyinliyini nəzarətdə saxlamaq üçün təcilölçən cihazdan – akselerometrdən (lat. accelerō – təcilləndirirəm + yun. metron – ölçürəm) istifadə edilir (c).

(c)



Tətbiqetmə**Orta sürət nəyə bərabərdir?**

Məsələ 2. Velosipedçi düzxətli yolun birinci yarısını modulu $4 \frac{m}{san}$ olan sabit sürətlə, digər yarısını isə modulu $6 \frac{m}{san}$ olan sabit sürətlə hərəkət etdi. Velosipedçinin bütün yolda orta sürətini təyin edin.

Verilir	Həlli
$v_1 = 4 \frac{m}{san}$ $v_2 = 6 \frac{m}{san}$ $v_{or} - ?$	$v_{or} = \frac{l}{t} = \frac{l}{t_1 + t_2} = \frac{l}{\frac{l}{v_1} + \frac{l}{v_2}} = \frac{1}{\frac{1}{v_1} + \frac{1}{v_2}} = \frac{2v_1 v_2}{v_1 + v_2}$
	$l_1 = \frac{l}{2} = v_1 t_1$ olduğundan, $t_1 = \frac{l}{2v_1}$.
	Eyni qayda ilə: $t_2 = \frac{l}{2v_2}$.
	Beləliklə: $v_{or} = \frac{l}{t} = \frac{l}{\frac{l}{2v_1} + \frac{l}{2v_2}} = \frac{1}{\frac{v_1 + v_2}{2v_1 v_2}} = \frac{2v_1 v_2}{v_1 + v_2}$.
	Hesablanması
	...

Nəticənin müzakirəsi:

- Yolun iki bərabər hissəsi üçün orta sürət hansı düsturla təyin olunur?
- Velosipedçinin iki ardıcıl bərabər zaman fasılısında ($t_1 = t_2$) sürəti uyğun olaraq v_1 və v_2 olubsa, onun orta sürəti hansı düsturla təyin olunur?

Gündəlik həyatınızla əlaqələndirin:

- Spidometri avtomobilin hansı sürətini ölçür: orta, yoxsa ani? Cavabınızı əsaslandırın.

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Yerdəyişməyə və yola görə orta sürət bir-birindən nə ilə fərqlənir?
3. Təcilin fiziki mənası nədir?
4. Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətlərdə uyğun olaraq təcil nəyə bərabərdir? Nə üçün?
5. Avtomobil yerindən tərəfənərək artan sürətlə düzxətli hərəkətə başlayarsa, onun təcil vektoru hansı istiqamətə yönələr? Nə üçün?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan fiziki anlayış və kəmiyyətlərə tərif verin: “düzxətli dəyişənsürətli hərəkət”, “orta sürət”, “təcil”, “bərabərtəcilli hərəkət”.

1.5

DÜZZXƏTLİ BƏRABƏRTƏCİLLİ HƏRƏKƏTDƏ SÜRƏT VƏ YERDƏYİŞMƏ

Təyyarə uçuş zolağında hərəkət istiqamətinə yönəlmüş x koordinat oxu boyunca sabit $a_x = 6 \frac{m}{s^2}$ təcili hərəkət edir.


- Təyyarənin hər saniyədə sürət dəyişməsi nəyə bərabərdir?
- Bu hərəkət üçün təciliin proyeksiyası – zaman qrafiki nədir?
- Düzxətli bərabərtəcilli hərəkətdə sürət və yerdəyişmənin proyeksiyası nədən asılıdır? Bunu necə müəyyənləşdirmək olar?

1

Bərabərtəcilli hərəkətdə sürət nədən asılıdır?

Məsələ 1. Şəkildə mail novda \vec{v}_0 başlangıç sürəti ilə aşağı və yuxarı bərabərtəcilli diyirlənən kürəcik təsvir edilmişdir (a və b). Bu hərəkətlərə uyğun təciliin OX oxu üzərində proyeksiyasını çəkin və işarəsini müəyyən edin.

AraŞdırma



Nəticənin müzakirəsi:

- Bərabərtəcilli hərəkət edən kürəciyin sürət düsturunu vektor şəklində necə yazmaq olar?
- Mail nov boyunca yuxarı və aşağı bərabərtəcilli diyirlənən kürəciyin sürətinin proyeksiyasının düsturunu ümumi şəkildə yaza bilərsinizmi?
- Mail nov boyunca \vec{v}_0 başlangıç sürəti ilə yuxarı bərabərtəcilli hərəkət edən kürəciyin N nöqtəsində təciliin proyeksiyası ümumi şəkildə nəyə bərabərdir?

Düzxətli bərabərtəcilli hərəkətdə sürət. (1.10) düsturundan görünür ki, \ddot{a} təcili məlumdursa, istənilən andakı sürəti təyin etmək olar:

$$\vec{v} = \vec{v}_0 + \ddot{a}t, \quad (1.13)$$

və ya x oxu üzrə proyeksiyada:


$$v_x = v_{0x} + a_x t. \quad (1.14)$$

Əgər başlangıç sürət sıfır bərabərdirsə ($v_{0x} = 0$):

$$v_x = a_x t. \quad (1.15)$$

Bu ifadələrdən məlum olur ki, bərabərtəcilli hərəkətdə sürət zamanın xətti funksiyası olub koordinat başlangıcından (və ya v_{0x} -dan) keçən düz xətdir.

Bu xətt, başlangıç sürət sıfırdan fərqli olduğu halda, sürətin artmasına, yaxud azalmasına uyğun olaraq ya yuxarı, ya yaxud da aşağı meyil edir (c).



Düzzxəli bərabərtəcilli hərəkətdə yerdəyişmə. Bərabərtəcilli hərəkətdə yerdəyişmə düsturunun sürət-zaman qrafiki əsasında çıxarılması əlverişlidir. Yerdəyişmənin x oxu üzrə proyeksiyası $v_x(t)$ qrafiki ilə zaman oxu arasında qalan fiqurun sahəsinin ədədi qiymətinə bərabərdir. Verilən qrafikdə ştrixlənmiş bu fiqur trapesiyadır (bax: c):

$$S_x = \frac{v_{0x} + v_x}{2} \cdot t \quad (1.16)$$

və ya vektor şəklində:

$$\vec{s} = \frac{\vec{v}_0 + \vec{v}}{2} \cdot t. \quad (1.17)$$

Sonuncu düsturda \vec{v} -nin əvəzinə onun (1.13)-dəki ifadəsi yazılsara, bərabərtəcilli hərəkət üçün yerdəyişmənin ümumi tənliyi alınar:

$$\vec{s} = \vec{v}_0 t + \frac{1}{2} \vec{a} t^2. \quad (1.18)$$


Beləliklə, düzzxəli bərabərtəcilli hərəkətdə yerdəyişmənin proyeksiyasının (məs.: x oxu üzrində) tənliyi aşağıdakı kimi olur:

$$s_x = v_{0x} t + \frac{a_x t^2}{2}. \quad (1.19)$$

Maddi nöqtə sükunət halından ($v_{0x} = 0$) hərəkətə başlayarsa, onun hərəkət tənliyi:

$$s_x = \frac{a_x t^2}{2}. \quad (1.20)$$

Tənlikdən göründüyü kimi, düzzxəli bərabərtəcilli hərəkətdə yerdəyişmənin proyeksiyası zamandan kvadratik asılıdır ($s_x \sim t^2$) və onun qrafiki koordinat başlanğıcından keçən paraboladır (d).



Bərabəryeyinləşən və bərabəryavaşıyan hərəkətlər. Bərabərtəcilli hərəkət xarakterinə görə ya *bərabəryeyinləşən*, yaxud da *bərabəryavaşıyan* olur.

- *Bərabəryeyinləşən hərəkətdə* \vec{v}_0 və \vec{a}_x vektorları eyni istiqamətə yönəlir. Bu halda v_{0x} və a_x proyeksiyalarının hər ikisinin işarəsi ya müsbət, yaxud da mənfi olur. Maddi nöqtə sükunət halından ($v_{0x} = 0$) hərəkətə başlayırsa, istiqamətindən asılı olmayaraq hərəkət bütün hallarda bərabəryeyinləşəndir.
- *Bərabəryavaşıyan hərəkətdə* \vec{v}_0 və \vec{a}_x vektorları əks istiqamətə yönəlir. Bu halda v_{0x} və a_x proyeksiyaları əks işarəli olur – biri mənfi olduqda digəri müsbət olur.

Araşdırma

2

Tətbiqetmə

Qrafikləri uyğunlaşdırı bilərsinizmi?

Məsələ 2. Şəkildə düzxətli bərabərtəcilli hərəkət edən maddi nöqtənin sürət proyeksiyasının zaman-dan asılılıq qrafiki verilmişdir. Buna uyğun olaraq maddi nöqtənin yerdəyişmə və təcilinin proyeksiyasının zamandan asılılıq qrafiklərini qurun.

Nəticənin müzakirəsi:


- Sürət proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən yerdəyişmə və təcilin proyeksiyalarının zamandan asılılıqları necə müəyyən olunur?
- Sürət proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən hərəkətin bərabəryeyinləşən, yaxud bərabəryavaşıyan olduğunu necə təyin etmək olar?

Gündəlik həyatınızla əlaqələndirin:

- Düzxətli hərəkət edən avtomobilin başlanğıc sürəti $v_{0x} = 15 \frac{m}{san}$ və təcili $a_x = 2 \frac{m}{san^2}$ olarsa, $t = 20$ san anında onun sürəti nəyə bərabər olar?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Düzxətli bərabərtəcilli hərəkət edən avtomobilin sürətinin proyeksiyası $v_x = 21 - 7t$ qanunu ilə dəyişir. Buna görə:
 - sürət proyeksiyasının zamandan asılılıq qrafikini qurun;
 - avtomobilin başlanğıc sürətinin və təcilinin proyeksiyasını təyin edin;
 - t -nin hansı qiymətində avtomobilin dayandığını təyin edin;
 - avtomobilin hərəkət tənliyini yazın.



NƏ ÖYRƏNDİNİZ?


Öyrəndiyiniz fiziki anlayışlara tərif verin və uyğun tənliliklərə əsasən sürət proyeksiyası – zaman, yerdəyişmə proyeksiyası – zaman və təcil proyeksiyası – zaman qrafiklərini qurun. “Bərabəryeyinləşən hərəkət” və “bərabəryavaşıyan hərəkət”in tənliliklərini yazın.

PRAKTİK İŞ

BƏRABƏRTƏCİLLİ HƏRƏKƏT ÜÇÜN “YOLLAR QANUNU”

Məqsəd: mail yerləşdirilən novla bərabərtəcilli diyirlənən kürəciyin yollar qanununu (yolların nisbətinin nəyə bərabər olduğu) müəyyənləşdirməyi bacarmaq.

Təchizat: Qaliley novu, kürəcik, metal silindr (xüsusi istilik tutumu dəstindən), metronom (və ya saniyəölçən), ölçü lenti, mufta və tutqacı olan şativ.



İşin gedisi:

I mərhələ. Kürəciyin hərəkət təciliinin təyini.

1. Novu şativə maili olaraq elə bərkidin ki, o, üfüqlə kiçik bucaq təşkil etsin. Diyirlənən kürəciyi tormozlamaq üçün novun aşağı hissəsində metal silindr yerləşdirin. Metronom elə tənzimlənir ki o, dəqiqlidə 120 zərbə vursun.
2. Novun yuxarı hissəsindən kürəcik buraxılan an metronom işə salınır. Novun mailliyi elə tənzimlənir ki, metronomun 4-cü zərbəsində kürəcik silindrə toqquşsun. Bu hal üçün kürəciyin hərəkət müddəti $t = 2 \text{ san}$, kürəciyin getdiyi məsafə isə $s = 132 \text{ sm} \pm 1\text{sm}$ olur.
3. Sükunət halından ($v_0 = 0$) hərəkətə başlayan kürəciyin təciliinin modulu $a = \frac{2s}{t^2}$ düsturundan hesablanır.

II mərhələ. Yollar qanununun müəyyənləşdirilməsi.

1. Təcrübə şəraiti dəyişdirilmədən o, ardıcıl zaman fasılələri üçün təkrarlanır: kürəciyin ardıcıl $t_1 = 1 \text{ san}$, $t_2 = 2 \text{ san}$, $t_3 = 3 \text{ san}$, $t_4 = 4 \text{ san}$ müddətlərində getdiyi uyğun yollar $l = \frac{at^2}{2}$ düsturuna əsasən hesablanır.
2. Alınan ifadələri verilən cədvəldə qeyd edin, yolların nisbətinin nəyə bərabər olduğunu – “yollar qanununu” müəyyənləşdirin:

$$l_1 : l_2 : l_3 : l_4 = \dots ?$$

Təcrübənin sayı	Metronomun zərbələr sayı	$a, \frac{m}{san^2}$	l, m	t, san	$l_1 : l_2 : l_3 : l_4 = \dots ?$
1		$\approx 0,66$		1	
2				2	
3				3	
4				4	

3. Təcrübədən gəldiyiniz nəticəni ümumiləşdirin.

1.6 CİSMİN SƏRBƏSTDÜŞMƏSİ



XVI əsrin sonlarında italyan alimi Qalileo Qaliley böyük bir kəşfə yol açan sadə eksperiment aparır. O, İtaliyanın Piza şəhərindəki əyri qüllədən iki müxtəlif kütləli cismi eyni anda sərbəst buraxıqdə onların Yer səthinə eyni təcillə düşdüyüünü müəyyən edir.

- Hündürlükdən düşən cisimlərin hərəkəti hansı xarakterlidir? Nə üçün?
- Qalileyin apardığı bu eksperimentdən çıxan mühüm nəticə nədir?

Araşdırma

Cisimlərin eyni vaxtda düşməsinə səbəb nədir?

Təchizat: Nyuton borusu, Kamovski nasosu, rezin şlanq.


Cihazın təsviri: Nyuton borusu – qalndıvarlı, bir tərəfi bağlı, digər tərəfində kran olan uzunluğu 1 m-dən azca böyük şüşə borudur. Borunun içərisinə ölçüsü və çəkisi müxtəlif olan üç cism – qırma dənəsi, mantar və quş lələyi salınmışdır (a).

İşin gedisi:

- Borunu şaquli vəziyyətdə saxlayın, sonra onu cəld 180° çevirib içərisindəki cisimlərin borunun dibinə düşmə ardıcılılığını müşahidə edin (bax: a).
- Borunu nasosa birləşdirib içərisindəki havanı çıxarin. Kranı bağlayın, təcrübəni təkrarlayın, sərbəst düşən cisimlərin borunun dibinə çatma prosesini izleyin (b).

Nəticənin müzakirəsi:

- Havası çıxarıldıqdan sonra cisimlərin borunun dibinə düşməsində qeyri-adi nə müşahidə etdiniz?
- Araşdırmaldan cisimlərin sərbəstdüşmə hərəkətinin xarakteri haqqında hansı nəticəyə gəldiniz?



Yerdə ən rast gəlinən bərabərtəcilli hərəkət cisimlərin havada sərbəstdüşməsidir. Yer səthindən qaldırılan, dayağı və asqısı olmayan cisimlərin düşməsi sərbəstdüşmədir.


• *Sərbəstdüşmə – cismiñ yalnız ağırlıq qüvvəsinin təsiri altında düşən hərəkətidir. Belə hərəkət gəcili ilə bərabəryeyinləşəndir.*

Cisimlərin sərbəstdüşməsini ilk dəfə XVI əsrin sonlarında italyan alimi Qalileo Qaliley araşdırılmışdır. O, eyni diametrli müxtəlif kürələrin (taxta, dəmir və fil sümüyündən hazırlanmış kürələr) mail novda hərəkətlərini araşdırarkən müəyyən edir ki, bu cisimlər fərqli kütləli olmalarına baxmayaraq eyni təcillə hərəkət edir. Mail novun

meyil bucağını dəyişdikdə də təcilin qiymətinin hər üç simtən sabit qaldığı aşkar olur. Qalileyin göldiyi nəticə: *Yer kürəsi səthinin verilən hissəsində bütün cisimlərə eyni təcil verir.* Aparılan ölçmələr göstərmışdır ki, *sərbəstdüşmə təcili* adlandırılan bu təcil Yer səthinin yaxınlığında $\approx 9,8 \frac{m}{san^2}$ -ə bərabərdir. Sonralar aparılan çoxsaylı araşdırmalardan müəyyən edilir ki, bu qiymət Yerin qütblərində $\approx 9,83 \frac{m}{san^2}$, ekvatorunda isə $\approx 9,78 \frac{m}{san^2}$ -dir.

Sərbəstdüşmə təcilinin istiqaməti (\vec{g}) həmişə şaquli aşağı – Yerin mərkəzinə doğru yönəlir. Cisim düşərkən o, bərabəryeyinləşən hərəkət edir. Bu zaman sərbəstdüşmə təcili vektorunun istiqaməti sürət vektorunun istiqaməti ilə üst-üstə düşür. Seçilən koordinat oxu hərəkət istiqamətində yönəldilərsə, təcilin ox üzrə proyeksiyasının işarəsi müsbət olur (**c**).

Təcrübə göstərir ki, şaquli yuxarı atılan cisim də sərbəstdüşmə təcili ilə hərəkət edir. Belə ki, cisim yuxarı atıldıqda o, bərabəryayaşyan hərəkət edir. Seçilən koordinat oxu hərəkət istiqaməti üzrə yönəldilərsə, sərbəstdüşmə təcili vektorunun istiqaməti koordinat oxunun əksinə yönəldiyindən onun ox üzrə proyeksiyası mənfi olur (**d**).



Beləliklə, həm sərbəst düşən, həm də şaquli yuxarı atılan cismin hərəkəti bərabərtəcilli olduğundan bu hərəkət üçün əvvəlki dərslərdə aldığımız düsturlar tama-milə ödənilir (bax: *Cədvəl 1.3*).

Cədvəl 1.3.

Bərabərtəcilli hərəkətin kinematik tənlikləri: vektor və proyeksiyada	h hündürlüyündən şaquli aşağı atılan cismin sürəti	Şaquli yuxarı atılan cismin hərəkəti
$\vec{v} = \vec{v}_0 + \vec{gt}$ $\vec{s} = \vec{v}_0 t + \frac{1}{2} \vec{g} t^2$ $v_y = v_{0y} + g_y t$ $s_y = v_{0y} t + \frac{g_y t^2}{2}$	<p>Şaquli aşağı və yuxarı tilan cismin yerdəyişməsi uyğun olaraq düşdürüyü və qalxdığı hündürlüyə bərabər olduğuna görə,</p> $v_y = v, s_y = h \text{ və } v_{0y} = v_0$ götürülmüşdür.	$v = v_0 - gt,$ $h = v_0 t - \frac{gt^2}{2}.$ <p>Cismin sürəti maksimum hündürlüyə çatdığı an sıfır bərabər olduğundan ($v = 0$):</p> $v_0 = gt.$

2 Kim haqlıdır?

Səbinə piyada keçidində dayanıb işıqforun yaşıl işığını gözləyirdi. Birdən yol kənarında dayanan avtomobilin sürücüsü ilə DYP əməkdaşı arasındakı mübahisə onun diqqətini çəkdi. DYP əməkdaşı sürücüyə xüsusu cihazın ekranındaki rəqəmi göstərib onun yaşayış məntəqəsindəki yol ayrıcından 94 km/saat sürətlə keçdiyini bildirirdi. Sürücü isə bu hökmələ heç cür razılaşmayaraq deyirdi:

– Mən Xirdalandan çıxanda saat 8^{00} idi, indi isə saat 10^{00} -dur. Getdiyim yol isə cəmi 50 km-dir.



I sual. Kim bu mübahisədə haqlıdır, niyə?

II sual. Sürücünün iddiasına görə, o hansı sürətlə hərəkət etmişdir?

III sual. Avtomobildə sürəti ölçən cihaz nə adlanır?

Gündəlik həyatınızla əlaqələndirin:

- Hər dəfə yağış yağdıqda bir möcüzəylə rastlaşıraq. Belə ki, 2 km hündürlükdəki buludlardan yağan yağış damcıları üstümüzə $7 - 8 \frac{\text{m}}{\text{san}}$ sürətlə düşür. Əgər havanın müqaviməti olmasa idi, bu damcılar üstümüzə hansı sürətlə düşərdi və həmin sürət bizim həyatımız üçün təhlükəli ola bilərdimi? Nə üçün?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Cisim 45 m hündürlükdən sərbəst düşür ($v_0 = 0$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).
 - Düşmə müddəti nə qədərdir?
 - Cisinin son sürəti nəyə bərabərdir?
 - Cisim $t = 2,5 \text{ san}$ anında hansı hündürlükdə olar?
3. Sərbəst düşən cismin uyğun olaraq 1 san, 2 san, 3 san və 4 san müddətində getdiyi yolları hesablayın ($v_0 = 0$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).

NƏ ÖYRƏNDİNİZ?

1. Verilən fiziki anlayış və kəmiyyət haqqında qısa izah yazın: “sərbəstdüşmə”, “sərbəstdüşmə tacili”.
2. Müəyyən hündürlükdən sərbəst düşən və şaquli yuxarı atılan cisimlərin hərəkət tənliklərini yazın.

1.7 MEXANİKİ HƏRƏKƏTİN NİSBİLİYİ

İki avtomobil şosedə uyğun olaraq,

$$v_1 = 50 \frac{\text{km}}{\text{saat}}$$

ve

$$v_2 = 60 \frac{\text{km}}{\text{saat}}$$

sürətləri ilə hərəkət edir.

(a)




(b)



- Bu avtomobillər qəza törətdikdə hansı halda daha böyük fəlakət baş verər: qarşı-qarşıya hərəkət edərkən toqquşduqda (a), yoxsa eyni istiqamətdə hərəkət edərkən ikinci avtomobil birincini arxadan vurduqda (b)? Niyə?

1 Eyni sürətin modulunun “müxtəlif” olmasına səbəb nədir?

Məsələ 1: Metro stansiyasında 1 eskalatoru Yerə nəzərən 3 m/san sürətlə yuxarı, 2 eskalatoru isə həmin sürətlə aşağı hərəkət edir. Arif 1 eskalatorunda ona nəzərən $2,5 \text{ m/san}$ sürətlə yuxarı qalxır, Nəzrin isə 2 eskalatorunda ona nəzərən $2,5 \text{ m/san}$ sürətlə aşağı düşürdü.



Nəticənin müzakirəsi:

- Arifin və Nəzrinin uyğun olaraq Yerə nəzərən sürətlərinin modulu nəyə bərabərdir?
- Arifin Nəzrinə nəzərən sürəti nəyə bərabərdir?
- Sürətin mütləq olub-olmadığı haqqında hansı nəticəyə gəlmək olar?

Araşdırma


Bilirsiniz ki, maddi nöqtənin (və ya cismin) fəzada vəziyyəti hesablama sisteminin seçilməsindən asılıdır – müxtəlif hesablama sisteminə nəzərən maddi nöqtənin vəziyyəti müxtəlif ola bilər. Deməli, cismin fəzada vəziyyəti nisbidir. Bu nisbilik cismin yalnız vəziyyətinə deyil, onun hərəkətinə də aiddir:

- Cisinin bir-birinə nəzərən hərəkətdə olan müxtəlif hesablama sistemlərinə nisbətən yerdəyişməsi və sürəti də müxtəlifdir.

Hərəkətin nisbiliyini növbəti məsələnin həlli ilə araşdırıraq.

Məsələ 2. İki balıqçı çay axını ilə hərəkət edən salın səthindədir. Birinci balıqçı yesik üzərində oturub balıq tutur, ikinci isə salın hərəkət istiqamətinə perpendikulyar istiqamətdə onun bir kənarından digər kənarına keçir. İkinci balıqçının sahildə duran müşahidəciyə nəzərən yerdəyişməsini və sürətini təyin edin (c).

(c)



Həlli. İkinci balıqçının hərəkəti müxtəlif yanaşmadan araşdırılır. Bu məqsədlə iki hesablama sistemindən istifadə edilə bilər:

Sükunətdə olan hesablama sistemi (XOY) – sahildəki müşahidəçi ilə əlaqəlidir. O , yerə nəzərən sükunətdədir.

Hərəkətdə olan hesablama sistemi ($X'OY$) – oturan balıqçı ilə əlaqəlidir. O , çayın axın sürəti ilə hərəkət edən salla birlikdə hərəkətdədir (bax: c).

Oturulan balıqçı hərəkətdə olan sistemdə hesablama cismidir. Ona elə gəlir ki, yoldaşı salın bir kənarından digərinə v_1 sürəti ilə keçir və o, \vec{s}_1 yerdəyişməsi icra edir. Bu zaman sal, oturan balıqçıyla birlikdə sükunətdə olan hesablama sisteminə nəzərən v_2 sürəti ilə \vec{s}_2 yerdəyişməsi icra edir. Beləliklə, iki vektorun paraleloqram üsulu ilə toplanması qaydasından məlum olur ki, ikinci balıqçının sükunətdə olan hesablama sisteminə nəzərən ümumi \vec{s} yerdəyişməsi \vec{s}_1 və \vec{s}_2 yerdəyişmələri cəminə bərabərdir.

$$\vec{s} = \vec{s}_1 + \vec{s}_2. \quad (1.21)$$

(1.21) ifadəsinin hər iki tərəfini hərəkət edən və sükunətdə olan sistemlər üçün eyni olan t zamanına bölsək, alarıq:

$$\frac{\vec{s}}{t} = \frac{\vec{s}_1}{t} + \frac{\vec{s}_2}{t}.$$

Buradan sürətlərin toplanmasının ümumi qanunu alınır:


$$\vec{v} = \vec{v}_1 + \vec{v}_2. \quad (1.22)$$

• **Sükunətdə olan hesablama sisteminə nəzərən cismin sürəti (\vec{v}) onun hərəkətdə olan sistemə nəzərən sürəti ilə (\vec{v}_1) hərəkətdə olan sistemin sükunətdə olan sistemə nəzərən sürətinin (\vec{v}_2) həndəsi cəminə bərabərdir.**

Sürətlərin toplanması qanunundan istifadə edərək salın səthində addımlayan balıqçının sahildə duran müşahidəciyə nəzərən sürəti hesablanır.

Çertyojdan göründüyü kimi, \vec{v}_1 və \vec{v}_2 sürətləri bir-birinə perpendikulyar yönəlməklə düzbucaqlı ΔOAB üçbucağının katetlərini, yekun \vec{v} sürəti isə onun hipotenuzunu əmələ gətirir (d). Sürətin ədədi qiyməti Pifaqor teoreminə görə:

$$v = \sqrt{v_1^2 + v_2^2}.$$



2

Tətbiqetmə**İki qatar**

Qazaxa gedən Nigar 70 km/saat sürətlə hərəkət edən qatarda pəncərədən eyni sürətlə qarşidan gələn qatarın vaqonlarının pəncəralarının baxırdı. Budur, qarşidan gələn qatarın sonuncu vaqonu da onun pəncərəsinin qarşısından keçib getdi.



I sual. Qarşidan gələn qatarın sonuncu vaqonu Nigarın pəncərəsinin qarşısından keçib getdiyi an o özünün getdiyi qatarın sürətində hansı dəyişikliyi hiss etdi?

II sual. 70 km/saat sürətlə qarşı-qarşıya gələn iki qatarın uyğun olaraq bir-birinə və yərə nəzərən sürətləri nəyə bərabərdir?

Gündəlik həyatınızla əlaqələndirin:

- Qatarda hərəkət edən sərnişinin qatara nəzərən sürətini, qatarın isə Yerə nəzərən sürətini bilməklə sərnişinin yerə nəzərən sürətini necə təyin etmək olar?

Özünüyü qiymətləndirin:


1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. "Mexaniki hərəkət nisbidir" müddəası nə deməkdir?
3. "Sükunətdə olan hesablama sistemi" və "hərəkətdə olan hesablama sistemi" dedikdə, nə başa düşülür?
4. Sürətlərin toplanmasının ümumi qanunu necə ifadə olunur?
5. Dünyanın geosentrik və heliosentrik təsəvvürlərinə əsasən cisimlərin vəziyyəti uyğun olaraq hansı göy cisimlənə nəzərən müəyyən olunurdu? Cavabınızı əsaslandırın. Bu təsəvvürlərin baniləri kimlərdir?
6. Motorlu qayıq sahilboyu bir məntəqədən digərində qədərki yola çayın axını istiqamətində 40 dəq, axının əksinə isə 1 saat 10 dəq vaxt sərf etdi. Çay axınının sürətinin modulu 8 km/saat olarsa, qayığın suya nəzərən sürətinin modulu nəyə bərabərdir?

NƏ ÖYRƏNDİNİZ?

Verilən müddəaları izah edin: "sükunətdə olan hesablama sistemi", "hərəkətdə olan hesablama sistemi", "hərəkətin nisbiliyi", "sürətlərin toplanması qanunu".

1.8


ÇEVRE ÜZRƏ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT



Beynəlxalq kosmik stansiyasının (BKS) Yer ətrafında dövretmə periodu 90 dəqiqə 44 san, Yer səthindən orta hündürlüyü 360 km-dir. Yerin radiusunun orta qiyməti 6371 km-dir.

- BKS-in orbitinin dairəvi olduğunu fərz etsək, onun hərəkət sürətini və təciliyi necə təyin etmək olar?
- Çevrə üzrə bərabərsürətlü hərəkət hansı kəmiyyətlərlə xarakterizə olunur?

Bilirsiniz ki, əyrixətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılan çevrə üzrə hərəkətdir (bax: Fizika-7, mövzular: 1.5 və 1.6). Öz oxu ətrafında fırlanan Yer səthinin nöqtələri, saat əqrəbindəki nöqtələr və s. çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkətin öyrənilməsinin mühüm nəzəri-praktik əhəmiyyəti ondan ibarətdir ki, ixtiyari əyrixətli trayektoriya müxtəlif radiuslu çevrələrin qövslərinin cəmi kimi təsəvvür edilə bilər (a).



Çevrə üzrə hərəkətin ən sadə növü bərabərsürətlü hərəkətdir.

- *Çevrə üzrə bərabərsürətlü hərəkət – maddi nöqtənin sürətinin modulunun çevrənin bütün nöqtələrində eyni olduğu hərəkətdir. Belə hərəkət aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur:*

Dövretmə periodu. *Dövretmə periodu – maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamanıdır:*

$$T = \frac{t}{N}.$$

Burada T – dövretmə periodu, N – maddi nöqtənin t müddətindəki tam dövrlərinin sayıdır. *Dövretmə periodunun BS-də vahidi saniyədir:*

$$[T] = 1 \text{ san.}$$

Dövretmə tezliyi. Dövretmə tezliyi – çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandaki dövrlərinin sayıdır:

$$\nu = \frac{N}{t}.$$

Burada ν – dövretmə tezliyidir (bəzən o, **n** hərfi ilə ifadə olunur). Dövretmə tezliyinin BS-də vahidi saniyədə birdir:

$$[\nu] = \frac{1}{\text{san}} = \text{san}^{-1}.$$


Dövretmə periodu ilə dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir:

$$\nu = \frac{1}{T}; \quad T = \frac{1}{\nu}.$$

Bu o deməkdir ki, dövretmə tezliyi nə qədər kiçikdirsə, dövretmə periodu bir o qədər dəfə böyükdür və ya əksinə.

Dönmə bucağı. Dönmə bucağı – çevrə üzrə hərəkətdə radius-vektorun döndüyü bucaqdır. O, radiuslar arasındaki qövsün uzunluğunun çevrənin radiusuna nisbəti ilə ölçülən fiziki kəmiyyətdir (**b**):

$$\varphi = \frac{l}{R}.$$



Burada φ – dönmə bucağı, l – dönmə bucağına uyğun qövsün uzunluğu, R – çevrənin radiusudur. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin radius-vektorunun bərabər zaman fasilələrində dönmə bucaqları eyni olur. Dönmə bucağı skalyar kəmiyyət olub BS-də vahidi radiandır:

$$[\varphi] = 1 \text{ rad.}$$

- 1 rad elə dönmə bucağına deyilir ki, onun çizdiyi qövsün uzunluğu çevrənin radiusuna bərabər olsun ($l=R$).

Bucaq sürəti. Bucaq sürəti – dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:

$$\omega = \frac{\varphi}{t}.$$

Burada ω – bucaq sürətidir. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin bucaq sürəti zaman keçdikcə dəyişməz qalır ($\omega = \text{const}$). Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır:


$$[\omega] = 1 \frac{\text{rad}}{\text{san}}.$$

- Bucaq sürətinin vahidi olaraq çevrə üzrə elə bərabərsürətli hərəkətin bucaq sürəti qəbul edilir ki, bu hərəkətdə radius vektor 1 sən-də 1 rad bucaq qədər dönsün.

Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə ($t = T$) tam bir dövr edir və bu zaman radius-vektor $\varphi = 2\pi$ radian bucaq qədər dönür. Ona görə də bərabərsürətli hərəkətdə bucaq sürəti ilə dövretmə periodu və ya tezliyi arasında aşağıdakı əlaqə yaranır:

$$\omega = \frac{2\pi}{T} = 2\pi\nu.$$

Xətti sürət. Xətti sürət – maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin modulu sabit olub ($V = \text{const}$) istiqaməti isə daim dəyişir və trayektoriyanın istənilən nöqtəsində çərvəyə toxunan istiqamətdə yönəlir (c).



Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət ədədi qiymətcə gedilən yolun bu yolu getməyə sərf olunan zamana nisbətinə bərabərdir:

$$v = \frac{l}{t}.$$

Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtə dövretmə perioduna bərabər müddətdə ($t = T$) tam bir dövr edir və bu zaman maddi nöqtə çərvənin uzunluğuna bərabər yol gedir: $l = 2\pi R$. Bunu xətti sürətin ifadəsində nəzərə alsaq, xətti sürətlə bucaq sürəti arasında əlaqə düsturu alıñar:

$$v = \frac{2\pi}{T} R = \omega R.$$

Mərkəzəqaçma təcili. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi *mərkəzəqaçma təcili* və ya *normal təcil* adlanan fiziki

kəmiyyətlə xarakterizə olunur. Mərkəzəqəçma təcili və ya normal təcil vektoru traksiyoriyanın hər bir nöqtəsində radius boyunca çəvrənin mərkəzinə doğru yönəlir (bax: **c**). Çəvrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtənin mərkəzəqəçma təcilinin modulu xətti sürət kvadratının çəvrənin radiusuna nisbətinə bərabərdir:

$$a = \frac{v^2}{R}.$$

Araşdırma

Tətbiqetmə

İsbat edə bilərsinizmi?

İsbat edin ki:

1) çəvrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətlə tezlik aşağıdakı düsturla əlaqəlidir:

$$v = 2\pi vR.$$

2) çəvrə üzrə bərabərsürətli hərəkətdə mərkəzəqəçma təcili dövretmə periodu, tezliyi və dövrlərin sayı ilə aşağıdakı düsturlarla əlaqəlidir:

$$a = \frac{4\pi^2 R}{T^2}; \quad a = 4\pi^2 v^2 R, \quad a = \frac{4\pi^2 N^2}{t^2} R.$$

3) çəvrə üzrə bərabərsürətli hərəkətdə mərkəzəqəçma təcili bucaq sürəti və xətti sürətlə aşağıdakı düsturlarla əlaqəlidir:

$$a = \omega v.$$

Nəticənin müzakirəsi:

- Çəvrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtənin xətti sürətinin çəvrənin radiusundan, dövretmə periodu və tezliyindən asılılıq qrafiklərini qurun.
- Çəvrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtənin mərkəzəqəçma təcilinin çəvrənin radiusundan, dövretmə periodu və tezliyindən asılılıq qrafiklərini qurun.

Gündəlik həyatınızla əlaqələndirin:

- Qol saatının saniyə əqrəbinin uzunluğu 2 sm, dəqiqə əqrəbinin uzunluğu isə 1,5 sm-dir. Hansı əqrəbin ucunun mərkəzəqəçma təcilinin modulu daha böyükdür və bu fərq nə qədərdir?
- Həyatınızda çəvrə üzrə bərabərsürətli hərəkətə harada rast gəlmisiniz? Onların dövretmə periodu və tezliyi haqqında nə deyə bilərsiniz?

Özünüüzü qiymətləndirin:

- Dərsdə hansı anlayış və kəmiyyətləri təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Nə üçün çəvrə üzrə bərabərsürətli hərəkətdə təcil mərkəzəqəçma və ya normal təcil adlanır?
- Günəş ətrafında dövr edən Yerin mərkəzəqəçma təcilinin modulunu hesablayın (Yer orbitini radiusu $R = 1,5 \cdot 10^8 \text{ km}$ olan çəvrə qəbul edin).
- Yer kürəsi Günəş ətrafında hansı xətti sürətlə dövr edir (Yer orbitini radiusu $R = 1,5 \cdot 10^8 \text{ km}$ olan çəvrə qəbul edin)?

NƏ ÖYRƏNDİNİZ?

Verilən anlayış və kəmiyyətlərə tərif yazın: “*dönmə bucağı*”, “*bucaq sürəti*”, “*xətti sürət*”, “*mərkəzəqəçma təcili*”, “*dövretmə periodu*”, “*dövretmə tezliyi*”.

- LAYİHƏ** • Çəvrə üzrə bərabərsürətli hərəkətin “ANLAYIŞLAR XƏRİTƏSİ” Ni qurun.

- 1.1.** N maddi nöqtəsinin XOX müstəvisində koordinatlarını təyin edin: nöqtənin radius-vektorunu OX oxu ilə 30° bucaq təşkil edir, onun modulu isə 5 m-dir.

- 1.2.** M maddi nöqtəsinin koordinatları $x_M = 1 \text{ m}$ və $y_M = 1,5 \text{ m}$, N nöqtəsinin koordinatları isə $x_N = 3 \text{ m}$ və $y_N = -2 \text{ m}$ -dir.


Təyin edin:

- bu vektorun OX və OY oxları üzərindəki proyeksiyasını;
- M və N nöqtələrini birləşdirən vektorun modulunu;
- onun OX oxu ilə əmələ gətirdiyi bucağı.


- 1.3.** \vec{a} və \vec{b} vektorları qarşılıqlı perpendikulyardır ([§.1](#)).

Təyin edin:

- əvəzləyici vektorun istiqamətini;
- əvəzləyici vektorun modulunu.




- 1.4.** Şəkildə təsvir edilən vektorların OX və OY koordinat oxları üzərində proyeksiyalarını müəyyən edin ([§.2](#)).




- 1.5.** İdmançı qaçaraq radiusu 60 m olan dairəvi trayektoriya üzrə 10 dövr etdi. İdmançının getdiyi yolu təyin edin. Onun yerdəyişməsinin modulu nəyə bərabərdir ($\pi = 3$)?

- 1.6.** Uzunluğu 8 sm olan saatın saat əqrəbinin uc nöqtəsinin $t_1 = 3 \text{ saat}$, $t_2 = 6 \text{ saat}$, $t_3 = 9 \text{ saat}$, $t_4 = 12 \text{ saat}$ zaman fasilələrinə uyğun getdiyi yolu və yerdəyişməsinin modulunu təyin edin ($\pi = 3$).

- 1.7.** N arabacığı yerə nəzərən hərəkətdə, M və O arabacıqları isə sükunətdədir ([§.3](#)). Hesablama sistemi N arabacığı ilə əlaqədar olarsa, bu sistemə görə M və O arabacıqlarının vəziyyətləri haqqında nə demək olar?



- 1.8.** M, N və O arabacıqlarının hər üçü eyni istiqamətdə və eyni sürətlə hərəkət edir (§.4). Hesablama sistemi N arabacığı ilə əlaqədar olarsa, bu sistemə görə M və O arabacıqlarının vəziyyətləri haqqında nə demək olar?



- 1.9.** Velosipedçi 10 m/san sabit sürətlə əvvəlcə 3 km şimala, sonra isə 4 km şərqə hərəkət etdi. Təyin edin: a) velosipedçinin bütün yola sərf etdiyi vaxtı; b) onun yerdəyişməsinin modulunu.

- 1.10.** Sürət modulunun verilən qiymətlərini $\frac{m}{san}$ -yə çevirin:

$$v_1 = 180 \frac{\text{km}}{\text{saat}}; v_2 = 2,4 \frac{\text{km}}{\text{dəq}}; v_3 = 16 \frac{\text{km}}{\text{san}}; v_4 = 120 \frac{\text{sm}}{\text{san}}.$$


- 1.11.** Futbolçu meydanda sabit $v = 5 \frac{m}{san}$ sürəti ilə əvvəlcə cənuba $l_1 = 20 m$, sonra qərbə $l_2 = 40 m$, daha sonra isə şimala $l_3 = 30 m$ qaçıdı.

Təyin edin: a) futbolçunun qaçdığı ümumi yolu; b) onun yerdəyişməsinin modulunu; c) başlanğıc vəziyyətinə həmin sürətlə düz xətt boyunca qayıtmasına sərf etdiyi müddəti.

- 1.12.** Şəkildə sürət proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir (§.5). Qrafikə uyğun gələn hərəkəti təsvir edin.

Təyin edin:

- yerdəyişmənin modulunu;
- 0 – 4 saat zaman fasiləsində gedilən yolu;
- təciliyi..




- 1.13.** Helikopter Bakıdan “Neft daşları”na uçur. Onun havaya nəzərən hərəkət sürətinin modulu $v_1 = 108 \text{ km/saat}$ -dir. Heliokopterin hərəkətinin əksi istiqamətində əsən küləyin sürətinin modulu $v_2 = 10 \text{ m/san}$ -dir.

Təyin edin:

- helikopterin Yerə nəzərən sürətinin modulunu;
- 30 dəq müddətindəki Yerə nəzərən yerdəyişməsini. Hərəkətin sxemini çəkin.

- 1.14.** Əvvəlki məsələni küləyin əsmə istiqamətinin helikopterin hərəkət istiqamətinə perpendikulyar olduğu hal üçün həll edin. Hərəkətin sxemini çəkin.

- 1.15.** Şəkil 6-da cismin hərəkət qrafiki təsvir edilmişdir. Qrafiki diqqətlə nəzərdən keçirib aşağıdakı sualları cavablandırımağa çalışın.




I sual. Qrafiklər hansı növ hərəkəti təsvir edir?

II sual. Cisimlərin hərəkətləri bir-birindən nə ilə fərqlənir?

III sual. Hansı cisim daha böyük, hansı cisim isə ən kiçik sürətlə hərəkət edir?

IV sual. Cisimlərin hərəkət tənlikləri necə yazılır?

- 1.16.** Motosikletçi sirkdə radiusu 4 m olan silindrik formalı divar boyunca firlanma hərəkəti edir ([§.7. yuxarıdan görünüşü](#)). Motosikletçinin mərkəzəqəçmə təcilinin $25 \frac{\text{m}}{\text{san}^2}$ olduğunu bilərək onun xətti və bucaq sürətlərini təyin edin.




- 1.17.** Velosipedin təkərinin diametri $0,5\text{ m}$ -dir. Təkərin firlanma tezliyi nə qədər olmalıdır ki, velosipedçinin sürəti $10 \frac{\text{m}}{\text{san}}$ olsun ($\pi = 3$)?

DİNAMİKANIN ƏSASLARI

Gəncə zəlzəlesi

1139-cu il sentyabr ayının 30-da gecə Qədim Şərqiñ nəhəng şəhərlərindən olan Gəncədə güclü zəlzələ baş vermişdir. Tarixi mülahizələrə görə bu təbii fəlakət nəticəsində 230 000 insan dağıntılar altında qalaraq həlak olmuşdur.

Nizami Gəncəvi "İskəndərname"də Gəncə zəlzələsini belə təsvir etmişdir:



Qədim Gəncə, zəlzələdən əvvəl, 1139-cu il.

Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ – daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...
Fələk zəncirinin həlqələritik
Yerin de bəndləri ayrıldı tek-tək.

Azdi yollarını gur axan sular,
Dağlar çırışmaqdən bitib oldular.
Heç bir göz sələmət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan.
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.

- Niyə zəlzələdə tikililər dağılır, çaylar məcrasını dəyişir, dağlar qopub uçur?

Olimp zirvəsi (Mars)



Everest zirvəsi (Yer)


Dəniz səviyyəsi (Yer)

Günəş sistemi planetləri içerisinde ən uca dağ Mars səthindəki Olimp dağıdır. Onun zirvəsi planetin səthindən 26 000 m yüksəklikdədir.

Yer planetində isə ən uca zirvə Everestdir, onun dəniz səviyyəsindən hündürlüyü 8 847 m-dir. Alimlərin hesablamalarına görə, Yer səthində dağlar 15 000 m-dən uca ola bilməz.

- Niyə Yer səthində dağlar 15 000 m-dən uca ola bilməz?

Fəslin “Anlayışlar xəritəsi”



2.1

DİNAMİKANIN ƏSAS MƏSƏLƏSİ. QÜVVƏ. ƏVƏZLƏYİCİ QÜVVƏ. KÜTLƏ

Vəli və Asif sketbordda hərəkət edərək müxtəlif hündürlükldən tullanırdılar. Belə tullanışların birində Asif ayağından ciddi zədə aldı.

- **Asifin müəyyən hündürlükdən atıldığı zaman zədə alınmasının səbəbi nədir?**



Məktəb həkimi şagirdləri müayinə edəndə Lalənin onurğa sütununda əyrilik baş verdiyini aşkarladı.

- **Lalənin onurğa sütununda əyriliyin baş verməsi hansı səbəblərdən yaranı bilər?**



Suda batmaq təhlükəsindən xilas olmaq üçün istifadə olunan vasitələrdən biri xilasedici dairədir. Şəkildə bu vasitədən düzgün istifadə etmək texnikası təsvir edilmişdir.



- **Xilasedici dairədən istifadə etmə texnikası hansı fiziki hadisəyə əsaslanır?**


1

Qüvvələrin əvəzlənməsi nə deməkdir?

Təchizat: "Statikaya aid cihazlar" dəsti, marker, xətkeş.

İşin gedisi.

1. "Statikaya aid cihazlar" dəstindən götürülen yayın bir ucu maqnit tutqacula metal lov-həyə bərkidilir. Yayın sərbəst ucundakı halqa iki dinamometrlə elə dartılır ki, onlar bir-biri ilə düz bucaq təşkil etməklə uyğun olaraq 3 və 4 bölgülərini göstərsin (a).
2. Halqanın son vəziyyətini nöqtə, dinamometrlərin vəziyyətlərini isə ştrixlərə işarəleyin.
3. Dinamometrin birini uzaqlaşdırın, digərini isə elə dartın ki, halqa işarələdiyiniz nöqtə ilə üst-üstə düşsün. Lövhədə dinamometrin yeni vəziyyətini ştrixlə qeyd edin.
4. Dinamometri uzaqlaşdırın və halqanın vəziyyətini işarələdiyiniz nöqtədən üç ştrixdən keçən düz xətlər çəkin. Bu xətlər üzərində dinamometrlərin göstəricilərinə uyğun bərabərbölgülü üç vektor qurun.
5. Vektorlar üzərində əməllərdən istifadə edərək əvəzləyici vektoru, onun istiqamət və modulunu düzgün müəyyənləşdiriyinizi yoxlayın.



Araşdırma

Nəticənin müzakirəsi:

- Əvəzləyici qüvvə hansı qüvvələrin toplanmasından alındı və onun modulu necə bölgüyü bərabərdir?
- Əvəzləyici qüvvənin modulunu riyazi olaraq hansı düsturla təyin etmək olar? Bu düsturdan aldığınız qiymət eksperimentdəki nəticə ilə nə dərəcədə uyğundur?

Siz “Kinematika” fəslinin dərs materiallarını öyrənməklə bərabərsürətlə hərəkəti bərabərtəcilli hərəkətdən fərqləndirməyi, bu hərəkətlərin tənliklərini yazmağı bacardınız. Lakin hərəkətin hansı səbəbdən bərabərsürətlə, yaxud təcilli olduğunu aşadırmadınız. Bu sual mexanikanın **dinamika bölməsində** öyrənilir.

- *Dinamika (yun. “dinamikos” – qüvvəli, güclü) – hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri aşkar edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.*
- *Dinamikanın əsas məsələsi – qüvvənin təsirinə görə cismin hərəkətinin xarakterini, yaxud əksinə, cismin hərəkətinin xarakterinə görə ona hansı qüvvənin təsir etdiyini müəyyənləşdirməkdir.*


Dinamikada “qüvvə” anlayışı başlıca anlayış olub cisimlərin qarşılıqlı təsirini xarakterizə edən vektorial fiziki kəmiyyətdir (bax: *Fizika-7*, s. 30). Qüvvə vektorunun istiqaməti bir cismin digərinə təsir istiqaməti ilə üst-üstə düşür, onun modulu isə bu təsiri miqdarda ifadə edir. *Müəyyən bir qüvvədən danışıldıqda aydın təsəvvür olunmalıdır ki:*

- *Bu qüvvə hansı cismə təsir edir, yaxud hansı cismə tətbiq olunur?*
- *Cismə təsir edən qüvvə onun hansı nöqtəsinə tətbiq olunur?*
- *O hansı cismin təsirini xarakterizə edir?*
- *Bu qüvvə hansı xətti boyunca və necə yönəlmüşdür?*
- *Onun modulu nəyə bərabərdir?*

Cismə bir-neçə qüvvə təsir edirsə, bu qüvvələr bir yekun qüvvə ilə əvəzlənir.

- *Əvəzləyici qüvvə – cismə təsir edən bütün qüvvə vektorlarının cəminə bərabərdir:*

$$\vec{F}_1 + \vec{F}_2 + \vec{F}_3 + \cdots + \vec{F}_n = \vec{F}_{\text{ə}}$$



Məsələn, əgər maddi nöqtəyə iki \vec{F}_1 və \vec{F}_2 qüvvələri bir-birinə perpendikulyar istiqamətdə təsir edirsə, onlar \vec{F} qüvvə vektoru ilə əvəzlənə bilər (b). Bu qüvvənin modulu:

$$F = \sqrt{F_1^2 + F_2^2}.$$

Əgər cismə təsir edən \vec{F}_1 və \vec{F}_2 qüvvə vektorları bir-biri ilə ixtiyari bucaq təşkil edərsə (c), əvəzləyici qüvvənin modulu *kosinuslar teoremi* (bax: *Riyaziyyat-9*) əsasında təyin edilir: $F = \sqrt{F_1^2 + F_2^2 - 2F_1F_2\cos(180^\circ - \alpha)}$.

Qüvvənin təsiri ilə cisim təcil aldığından dinamikada “təcil” anlayışı daha geniş mənə kəsb edir.

- *Cisinin təcil alması – onun başqa cisimlərlə qarşılıqlı təsirdə olması deməkdir.*

- *Qarşılıqlı təsirdə olan iki cismin təcillərinin modullarının nisbəti onların kütlələrinin tərs nisbətinə bərabərdir:*

$$\frac{a_1}{a_2} = \frac{m_2}{m_1}.$$

Cisinin təcili ilə kütləsi arasındaki bu münasibət kütlənin təyini üsullarından biridir. Belə ki, ixtiyari cismin kütləsini təyin etmək üçün əvvəlcə kütlə vahidi – kütlə etalonu olaraq hər hansı bir cismin kütləsi seçilir. Sonra elə eksperiment qoyulur ki, həmin eksperimentdə kütləsi təyin olunan cisim etalon qəbul edilən cisimlə qarşılıqlı təsirdə olsun. Bu halda həmin cisimlərin təcilləri ilə kütlələri arasındaki münasibətdən naməlum kütlə təyin edilir:

$$\frac{a_{et}}{a_c} = \frac{m_c}{m_{et}} \rightarrow m_c = m_{et} \cdot \frac{a_{et}}{a_c}.$$

2


Tətbiqetmə

Kütlənin təyini

Təchizat: arabacıq (2 ad.), etalon kütlə (1 kq-lıq çəki daşı), tədqiq olunan cisim (2 və ya 3 kq-lıq çəki daşı), nümayiş xətkəsi (1 m), saniyəölçən, yay, sap, alışqan, marker.

Araşdırma

(d)



İşin gedisi:

- Üzərlərində 1 kq (şərti olaraq etalon qəbul edilən kütlə) və 2 kq çəki daşı qoyulmuş iki arabacıq müstəvi hamar səthdə qarşı-qarşıya yerləşdirin. Arabacıqlar arasında sıxılıb sapla bağlanmış yay yerləşdirin və "0" nöqtəsini qeyd edin (d).
- Sapı yandırın və eyni anda saniyəölçəni işə salın. Arabacıqların müəyyən t zaman fasiləsindəki yerdəyişmələrinin proyeksiyalarını (gedilən yolu) xətkəşə ölçün və təcilləri hərəkətin kinematik tənliyindən hesablayın:

$$s = \frac{at^2}{2} \rightarrow a = \frac{2s}{t^2}.$$

- Qarşılıqlı təsirdə olan iki cismin təcilləri ilə kütlələri arasındaki ifadədən axtarılan kütləni müəyyən edin (kütlə üçün alınan qiymətin 2 kq və ya 3 kq olub-olmadığını yoxlayın).
- Bütün nəticələri 2.1 cədvəlində yazın.

Cədvəl 2.1

Nº	m_{et}, kq	s_c, m	s_{et}, m	$a_c, \frac{\text{m}}{\text{san}^2}$	$a_{et}, \frac{\text{m}}{\text{san}^2}$	m_c, kq
1	1 kq					(2 kq)
2	1 kq					(3 kq)

Nəticənin müzakirəsi:

- Arabacıqların aldıqları təcillər onlara hansı əvəzləyici qüvvənin təsirinin nəticəsidir? Bu qüvvələrin tətbiq nöqtələrini və istiqamətlərini sxematik göstərə bilərsinizmi?
- Arabacıqlara daha hansı qüvvələr təsir edir, onlardan hansılar bir-birinin təsirini tarazlaşdırır, bu qüvvələri sxematik göstərə bilərsinizmi?

Gündəlik həyatınızla əlaqələndirin:

Fərz edin ki, otaqdakı masanı iki nəfər itələyir. Onlardan biri nisbətən böyük qüvvə ilə qərbə, digəri isə nisbətən kiçik qüvvə ilə şimala. Masa hansı istiqamətə yerini dəyişər? Cavabınızı sxemlə əsaslandırın.

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Dinamika kinematikadan nə ilə fərqlənir?
3. Cisimlər arasında qarşılıqlı təsir hansı fiziki kəmiyyətlə xarakterizə olunur?
4. Cismə təsir edən qüvvəni müəyyənləşdirmək onun haqqında nəyi bilmək deməkdir? Cavabınızı əsaslandırın.
5. Cismə təsir edən bütün qüvvələrin əvəzləyicisi nə deməkdir?
6. Cisinin təcili almasında kütlə nə kimi rola malikdir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəələrin təriflərini iş vərəqinə yazın: “dinamika”, “dinamikanın əsas məsələsi”, “qüvvə”, “əvəzləyici qüvvə”, “dinamikada təcili”, “kütlə”.

2.2

ƏTALƏTLƏ HƏRƏKƏT: NYUTONUN I QANUNU

Yay tətilində aşağıdakı hadisələri, yəqin ki, ya müşahidə etmişiniz, yaxud da özünüz yaşamışınız:



- a) Velosipedçi düzxətti yolda velosipedi bərabərsürətlə sürür;
- b) Hərdən o, ayaqlarını yerə qoymadan velosipedi sükunətdə saxlamağa çalışır;
- c) Velosipedçi diqqətsizlik səbəbindən təkerin daşa dəydiyini görmür və o, qəfil dayanan velosipedin üzərində aşaraq yerə yığılır.


- Velosipedçinin düzxətti yolda bərabərsürətlə hərəkət etməsinə səbəb nədir?
- Velosipedçinin ayaqlarını yerə qoymadan velosipedin üzərində öz tarazlığını saxlaya bilməsinə səbəb nədir?
- Velosipedçi nə üçün qəfil dayanan velosipedin üzərindən onun hərəkəti istiqamətində aşır?

1

Niyə fərqli yerdəyişmələr icra olundu?

Təchizat: Qaliley novu, metal kürəcik, üzvi şüşə lövhə, kobud sumbata kağızı (12–16 sayılı), çit parça, mufta və tutqaclı ştativ.

İşin gedisi: Novu mailliyi 30° olmaqla ştativə bərkidin. Kürəciyi yuxarıdan buraxıb onun üfüqi səth üzrə sonrakı hərəkətini üç halda müşahidə edin və hadisələrin səbəbi üzərində düşünün:



I hal: sumbata kağız döşənən üfüqi səthdə hərəkətini (a);

II hal: çit parça döşənən üfüqi səthdə hərəkətini (b);

III hal: şüşə lövhənin üfüqi səthində hərəkətini (c).

Nəticənin müzakirəsi:

- Kürəcik hansı səthdə sürətini, demək olar, itirdi, hansında artırdı? Nə üçün?

Dinamikanın əsasını I.Nyutonun üç qanunu təşkil edir. Bu qanunlar çoxsaylı müşahidə və eksperimentlərin ümumiləşdirilməsinin nəticəsidir. İlk təcrübi ümumiləşməni XVII əsrədə yaşmış Q.Qaliley etmişdir. O sizin apardığınız araşdırımıya bənzər eksperimentlər nəticəsində *ətalət prinsipini* formalasdırılmışdır:

- *Əgər cismə başqa cisimlər təsir edirsə və onların bu təsirləri bir-birini tarazlaşdırırsa, cisim ya düzxətli bərabərsürətli hərəkət edər, yaxud da sükunətdə qalar.*

Qalileyin ətalət prinsipinə istinad edən Nyuton dinamikanın I qanununu formalasdırır. Hazırda Nyutonun I qanunu belə ifadə olunur:

- *Elə hesablama sistemləri vardır ki, həmin sistemlərə görə cismə digər cisimlər təsir etmədikdə (və ya təsirlər bir-birini kompensasiya etdikdə) o, sükunətdə qalır və ya düzxətli bərabərsürətli hərəkət edir.*

Nyutonun I qanununun ödənilidiyi bu hesablama sistemi *ətalət hesablama sistemi* (və ya *inersial hesablama sistemi*) adlanır. Yerə nəzərən sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olan sistemlərə təqribən ətalət hesablama sistemləri kimi baxıla bilər. Məsələn, düzxətli bərabərsürətli hərəkət edən lokomotivlə bağlı hesablama sistemi ətalət hesablama sistemi qəbul oluna bilər.

Qeyd edək ki, “*ətalət hesablama sistemi*” anlayışı elmi abstraktır. Real həyatda belə bir sistem mövcud deyildir, çünki təbiətdə mütləq sükunətdə olan cisim yoxdur.


Tətbiqetmə

3 Sap nə üçün müxtəlif yerlərdən qırıldı?

Təchizat: iki tərəfindən qarmağı olan 1 kq-lıq metal silindr, sap, ştativ, dəstək.

İşin gedisi:

- Silindri şəkildəki kimi ştativedən asın (d). Eyni şərait yaratmaq məqsədilə silindrin aşağı və yuxarı qarmağına bağlanan sapların eyni uzunluqda olmasına diqqət yetirin. Sap qırılan zaman ağır silindrin düşməsinin qarşısını almaq üçün o, möhkəm qaytanla dayağa bağlanır.
- Aşağıdakı sapın ilgəyinə keçirilən dəstəkdən tutaraq azca yuxarı qaldırın və birdən aşağı dartin. Bu zaman hansı sapın qırıldığına diqqət yetirin (e).
- Qırılan sapi yenisi ilə əvəz edin və dəstəyə tətbiq olunan dəri qüvvəsini birdən deyil, tədricən artırmaqla onu yavaş-yavaş aşağı dartin. Bu zaman hansı sapın qırıldığına diqqət yetirin və müşahidə etdiyiniz hadisələrin səbəbi üzərində müzakirələr aparın (f).



Nöticənin müzakirəsi:

- Nə üçün dəstəyi birdən aşağı dardıqda aşağıdakı sap qırıldı?
- Dəstəyi tədricən, yavaş-yavaş dardıqda isə silindrin asıldığı yuxarı sap qırılır. Nə üçün?
- Bu eksperimentin Nyutonun I qanunu ilə nə əlaqəsi var?

İpucu. Cisinən ətalətliliyinin necə meydana çıxdığı, cisimlərin bir-birinə təsiretmə müddətlərinin rolunu nəzərə alın.

Gündəlik həyatınızla əlaqələndirin:


(h)

Yəqin ki, sirkdə belə bir nömrəni müşahidə etmişiniz: üfüqi uzanan pəhləvanın sinəsi üzərinə ağır zindan (50–60 kq) qoyulur, assistent isə gürzü zərbələ zindana vurur (h). Pəhləvan üçün bu zərbələr heç bir təhlükə yaratmir, lakin o, döş qəfəsi üçün ciddi təhlükə yarada bilən bir hadisənin baş verməsindən hər zaman qorxub ehtiyat edir. Bu hansı hadisədir?



Özünüzü qiymətləndirin:

- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Nyutonun I qanunu bəzən ətalət qanunu da adlanır, nə üçün?
- Şəkildə cismin sürət proyeksiyası-zaman qrafiki verilmişdir (i). Hansı zaman fasılısında cismə təsir edən qüvvələr bir-birini tarzlaşdırır?



NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəalar haqqında qısa esse yazın: “ətalət prinsipi”, “ətalət hesablama sistemi”, “Nyutonun I qanunu”.

2.3

DİNAMİKANIN ƏSAS QANUNU: NYUTONUN II QANUNU

Peşəkar voleybolçu sürətlə gələn topu qəbul etmək üçün əvvəlcə, birləşdirdiyi əllərini irəli uzadır, topu qəbul etdiyi an isə əllərini topun hərəkət istiqamətində geriye qaytarır.



- Voleybolçu sürətlə üzərinə gələn topu qəbul edən an niyə əl birləşməsini geri qaytarır?


Araşdırma

1 Təcildə və qüvvə arasında hansı asılılıq var?

Təchizat: tribometr, blok, sap, tircik, dinamometr, arabacıq, yüksək dəsti (1 N-luq), saniyəölçən, tərəzi və çeki daşları.

İşin gedisi:

- Tribometri masada üfüqü yerləşdirin. Onun səthində arabacıq qoyub içərisində tirciyi yerləşdirin. Dinamometrin bir ucunu arabaciqga birləşdirin, digər ucuna isə sap bağlayıb blokdan aşırın. Sapın açıq ucundan yüksək asılı saniyəölçəni işə salın, aşağıdakı kəmiyyətləri təyin edin və nəticələri 2.2 cədvəlinə yazın (a):
 - arabaciqın müəyyən s_x yerdəyişməsinə sərf olunan t_1 zaman fasiləsini;
 - dinamometrin göstəricisində əsasən arabaciq təsir edən F_{1x} əvəzləyici qüvvəsini.
- Sapın ucundakı yüksək qarmağından ikinci yüksək asılı təcrübəni təkrarlayın: arabaciq eyni s_x yerdəyişməsinə sərf olunan t_2 zaman fasiləsini və arabaciq təsir edən F_{2x} əvəzləyici qüvvənin qiymətini cədvəldə qeyd edin.



- Uyğun ifadələrə əsasən $a = \frac{2s}{t^2}$ düsturundan arabaciqın a_{1x} və a_{2x} təcillərini hesablayın.

Cədvəl 2.2

Nö	s_x, m	m_1, kq	m_2, kq	t, san	$a_x, \frac{m}{san^2}$	F_x, N
1						
2						

Nəticənin müzakirəsi:

- Araşdırmanın arabaciq təsir edən əvəzləyici qüvvə ilə onun aldığı təcildə hansı asılılığı müəyyən etdiniz?

Araşdırmanın müəyyən etdiniz ki, verilən kütləli cismin təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz mütənasibdir:

$$\frac{a_1}{a_2} = \frac{F_1}{F_2}.$$

Digər tərəfdən, bilirsiniz ki, müxtəlif kütləli cisimlər eyni əvəzləyici qüvvənin təsiri altında müxtəlif təcillər alır – cismin təcili onun kütləsi ilə tərs mütənasibdir:

$$\frac{a_1}{a_2} = \frac{m_2}{m_1}.$$

Bu asılılıqları Nyuton araştırmış və qanun şəklində ümmüniləşdirmiştir. *Nyutonun II qanunu* adlanan həmin qanun belə ifadə olunur:

- *Ətalət hesablama sistemində cismin aldığı təcil ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, bu cismin kütləsi ilə tərs mütənasibdir.*

$$\vec{a} = \frac{\vec{F}}{m} \quad (2.1)$$

və ya

$$m\vec{a} = \vec{F}. \quad (2.2.)$$

Qanunu belə də ifadə etmək olar: *cismə təsir edən əvəzləyici qüvvə cismin kütləsi ilə təciliinin hasilinə bərabərdir: $\vec{F} = m\vec{a}$.*

Nyutonun II qanunundan qüvvənin BS-də vahidi olan *nyutonun* ifadəsi müəyyən edilmişdir:

- *1 nyuton elə qüvvənin vahidinə deyilir ki, onun təsiri ilə kütləsi 1 kq olan cisim $1 \frac{m}{san^2}$ təcil alsin: $[F] = [m][a] = 1 \frac{kq \cdot m}{san^2} = 1N$.*

Qüvvə hərəkət sürətini dəyişən səbəbdür! Kinematikadan bilirsiniz ki, cismin təcili onun sürət dəyişməsinin yeyinliyidir:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{\Delta t}. \quad (2.3)$$

Bu ifadəni Nyutonun II qanununda nəzərə alsaq:

$$\frac{m \cdot (\vec{v} - \vec{v}_0)}{\Delta t} = \vec{F}.$$

Sadələşmə aparsaq, alarıq:

$$\frac{m\vec{v} - m\vec{v}_0}{\Delta t} = \vec{F} \quad \text{və ya} \quad \frac{\Delta(m\vec{v})}{\Delta t} = \vec{F}. \quad (2.4)$$

Burada $m\vec{v}$ – *impuls* (və ya *hərəkət miqdari*) adlanır.

- *İmpuls – mexaniki hərəkətin miqdarı olub cismin kütləsi ilə onun sürəti hasilinə bərabər vektorial fiziki kəmiyyətdir. İmpuls p hərfi ilə işarə edilir:*

$$\vec{p} = m\vec{v}. \quad (2.5)$$

İmpulsun BS-də vahidi: $[p] = [m] \cdot [v] = 1 \frac{kq \cdot m}{san}$.

Nyutonun II qanununu hərəkət miqdarı əsasında belə də ifadə etmək olar:

- *Cismin hərəkət miqdarının dəyişməsi ona təsir edən əvəzləyici qüvvə istiqamətində baş verir və o həmin qüvvə ilə mütənasibdir:*

$$\Delta(m\vec{v}) = \vec{F}\Delta t. \quad (2.6)$$

• Qüvvə ilə onun təsir müddətinin hasilinə *qüvvə impulsu* deyilir.

Burada $\vec{F}\Delta t$ – *qüvvə impulsu* adlanır.

Qüvvə impulsu vektorial kəmiyyət olub istiqamətcə əvəzləyici qüvvənin təsir istiqamətindədir. Onun BS-də vahidi *nyuton-saniyədir*:

$$[F\Delta t] = 1N \cdot san = 1 \frac{kq \cdot m}{san}.$$

Beləliklə, Nyutonun II qanunu dinamikanın mühüm bir faktını ümmüniləşdirdi:

- *Qüvvənin təsiri hərəkət sürətinin özünü deyil, onun dəyişməsini – təcili doğurur.*

2 Tətbiqetmə

Nyutonun II qanununu tətbiq edək


Məsələ. Bərabərtəcilli hərəkət edən 5 kq kütləli cisim 3 san müddətində sürətini $2 \frac{m}{san}$ -dən $4 \frac{m}{san}$ -yə dəyişdi. Təyin edin: a) cismin təcilini; b) cismə təsir edən əvəzləyici qüvvənin modulunu; c) cismə təsir edən qüvvə impulsunu; d) cismin sürət dəyişməsinin baş verdiyi müddətdəki yerdəyişməsini.

Nəticənin müzakirəsi:


- Cismin təcilini hansı düsturla təyin etdiniz?
- Cismə təsir edən əvəzləyici qüvvə ona təsir edən qüvvə impulsundan nə ilə fərqlənir?
- Cismin yerdəyişməsini necə təyin etdiniz?

Gündəlik həyatınızla əlaqələndirin:

Şəkildə hərəkətdə olan helikopterin müəyyən andakı təcil və sürətinin istiqamətləri təsvir edilmişdir. Helikopterə təsir edən əvəzləyici qüvvə və qüvvə impulsunun istiqamətini təyin edin.

**Özünüüzü qiymətləndirin:**


1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Nyutonun II qanununun $m\ddot{a} = \vec{F}$ düsturuna istinad etməklə cismə təsir edən əvəzləyici qüvvənin onun kütləsindən və təcilindən asılı olduğunu söyləmək olarmı? Nə üçün?
3. Əgər cismə eyni zamanda dörd qüvvə - \vec{F}_1 , \vec{F}_2 , \vec{F}_3 və \vec{F}_4 qüvvələri təsir edərsə, Nyutonun II qanunu necə yazılır?
4. Cismin sürətinin istiqaməti ona təsir edən əvəzləyici qüvvənin təsir istiqamətinin əksinə ola bilərmi? Cavabınızı misallarla əsaslandırın.
5. Şəkildə verilən əvəzləyici qüvvə proyeksiyası-təcil proyeksiyası qrafikində α bucağının tangensini nəyi ifadə edir?

**NƏ ÖYRƏNDİNİZ?**

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: "cismin təcillərinin nisbəti ...", "Nyutonun II qanunu", "impuls", "küvvə impulsu", "1 nyuton", "cismə təsir edən əvəzləyici qüvvə".

2.4 Təsir və əks təsir: Nyutonun III qanunu

Sahilə iki eyni qayıq yan alır: buna qayıqçılar kəndiri dartmaqla nail olurlar. Belə ki, birinci qayıq bir ucu sahildəki direyə bağlanmış kəndirin digər ucundan qayıqdakı qayıqçı tərəfindən dartılır. İkinci qayığı (a) kəndirin bir ucundan qayıqdakı qayıqçı, digər ucundan isə sahildə duran adam darter (a). Hər üç adam eyni qüvvə tətbiq edir.



- Hansı qayıq sahilə daha tez çatar? Cavabınızı əsaslandırın.

Araşdırma

1 Cismin digər cisimlə qarşılıqlı təsirində ikinci cisimdə nə baş verir?

Təchizat: nümayiş dinamometri (2 əd.), muftası olan şativ (2 əd.).

İşin gedisi: Dinamometrləri oxları üfüq olmaqla şativlərə bərkidin.


Oxların qarmaqlarını birləşdirib şativləri əks tərəflərə dartin (b). Bu zaman iki hadisəni diqqətlə izleyin:

- dinamometrlərin göstəricilərini;
- dinamometrlərin əqrəblərinin meyil istiqamətlərini.

Nəticənin müzakirəsi:

- Dinamometrlərin bir-birinə təsir etdikləri qüvvələrin modulları haqqında nə deyə bilərsiniz?
- Dinamometrlərin əqrəblərinin meyil istiqamətlərinə əsasən təsir və əks təsir qüvvələrinin istiqamətləri haqqında hansı nəticəyə gəlmək olar?

(b)



Araşdırmadan müəyyən etdiniz ki, dinamometrlərin bir-birinə təsir etdikləri qüvvələr modulca bərabər, istiqamətcə əksdir (əqrəblər əks istiqamətlərə meyil etdi):

$$\vec{F}_1 = -\vec{F}_2. \quad (2.7)$$

Bu bərabərlik Nyutonun III qanununu ifadə edir:

- *Ətalət hesablama sistemində iki cisim bir-birinə modulca bərabər, eyni bir düz xətt üzrə əks istiqamətlərə yönələn qüvvələrlə qarşılıqlı təsir edir.*

Nyutonun bu qanunu göstərir ki, cisimlər bir-biri ilə qarşılıqlı təsirdə olduqları üçün qüvvələr həmisi cüt-cüt meydana çıxır. Bu o deməkdir ki, əgər ixtiyari cismə ikinci bir cisim müəyyən qüvvə ilə təsir edirə, bu cisim da ikinci cismə mütləq modulca eyni, istiqamətcə əks tərəfə yönələn qüvvə ilə təsir edir. Nyutonun II qanununa görə, bu qüvvələr cisimlərə istiqamətcə bir-birinin əksinə yönəlmüş təcillər verəcək:

$$m_1 \vec{a}_1 = -m_2 \vec{a}_2. \quad (2.8)$$

Burada m_1 və m_2 uyğun olaraq qarşılıqlı təsirdə olan cisimlərin kütlələri, \vec{a}_1 və \vec{a}_2 həmin cisimlərin təcilləridir.

Nyutonun III qanunundan aşağıdakı nəticələr çıxır:


- Cisimlərin qarşılıqlı təsiri zamanı eyni anda yaranan qüvvələr eyni təbiətlidir. Məsələn, iki kürə elastiki toqquşduqda onlar bir-birinə eyni təbiətli (elektromaqnit təbiətli) qüvvə ilə təsir edir.*
- Qarşılıqlı təsir nəticəsində meydana çıxan qüvvələr müxtəlif cisimlərə tətbiq olunur. Ona görə də bu qüvvələr heç vaxt bir-birini tarazlaşdırıb bilmir – bir-birinin təsirini kompensasiya edə bilmir. Yalnız bir cismə tətbiq olunan qüvvələr bir-birinin təsirini kompensasiya edə bilir.*

2

Tətbiqetmə. Hansı müddəə doğrudur?

Məsələ. Şəkildə iki hadisə təsvir edilmişdir:

- Oğlan divara bağlanmış kəndiri dərtir. Bu zaman kəndirin üzərindəki dinamometr 650 N qüvvə tətbiq olunduğunu göstərir (I);
- Oğlan atın boynuna bağlanmış kəndiri dərtir. Bu zaman həmin kəndirin üzərindəki dinamometr də 650 N qüvvəni göstərir (II). Təsvirləri araşdırıb aşağıdakılardı müzakirə edin.



Nəticənin müzakirəsi:

- Hansı halda oğlan daha böyük qüvvə tətbiq edir: divara, yoxsa atın boynuna bağlanan kəndiri dərtləndə? Nə üçün?
- Bu hadisələrdə oğlanla divar və oğlanla at arasında yaranan qarşılıqlı təsir qüvvələrinin tətbiq nöqtələrini və istiqamətlərini təsvirdə göstərə bilərsinizmi?

Gündəlik həyatınızla əlaqələndirin:

- Yəqin ki, suda üzən balıqları müşahidə etmisiniz: balıq üzgəclərinin köməyi ilə suyu arxaya itələyir və istədiyi istiqamətdə üzür. Balıqla bağlı hesablama sistemindən görə onun üzməsini təmin edən təsir və eks təsir qüvvələri necə yaranır? Bu qüvvələrin hara tətbiq olunduğu, hansı istiqamət yönəldiyi və modulları arasındaki münasibət haqqında nə deyə bilərsiniz?
- Nyutonun III qanununun tətbiqinə aid gündəlik həyatda rast gəldiyiniz hadisələrdən misal göstərə bilərsinizmi?

Özünüzü qiymətləndirin:

- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- İki cisinin qarşılıqlı təsiri nətisəndə yaranan qüvvələr arasında ümumi və fərqli cəhət nədir?
- Qarşılıqlı təsir nəticəsində yaranan qüvvələr bir-birinin təsirini kompensasiya edə bilərmi? Niyə?
- Nyutonun III qanunu əvvəlki iki qanunun müəyyən edə bilmədiyi hansı problemi həll etdi?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəələr haqqında qısa esse yazın: "Təsir-eks təsir", "Nyutonun III qanunu".

Bilirsiniz ki, Yer səthində sərbəstdüşmə təcili $9,81 \text{ m/san}^2$, Ay səthində isə – 6 dəfə kiçik olub $1,2 \text{ m/san}^2$ -dir.

- Necə bilirsiniz, eyni kütləli cismi eyni hündürlükdən buraxdıqda harada daha tez düşər: Yer səthində, yoxsa Ayda? Niyə?

Astronavtlar uzun süren kosmik səfərdən qayıtdıqdan sonra, akklimatizasiya proseduru keçirlər. Belə ki, onlar addım-lamağı və əşyalarla rəftar etməyi yenidən “öyrənirlər”.

- Niyə astronavtlar uzun süren kosmik səfərdən qayıtdıqdan sonra akklimatlaşma proseduru keçirlər?



Bilirsiniz ki, Kainatdakı bütün cisim və zərrəciklər – qalaktika ulduzları, Günəş və planetlər, Yer sistemi cisimləri, molekullar, atomlar və s. bir-birini *cazibə qüvvəsi* (və ya *gravitasiya qüvvəsi*) adlanan qüvvə ilə cəzb edir. İ.Nyuton bu qüvvənin asılı olduğu kəmiyyətləri araşdırıldıqdan sonra onun dünyəvi xarakter daşıdığını müəyyən edən qanun – *Ümumdünya cazibə qanunu*nu formalasdırdı.

- İki maddi nöqtə arasındaki qarşılıqlı cazibə qüvvəsi onların kütlələrinin hasilindən düz, aralarındaki məsafənin kvadratından tərs mütənasib aslidir:

$$F = G \frac{m_1 m_2}{r^2}. \quad (2.9)$$

Burada F – cazibə (gravitasiya) qüvvəsinin modulu, m_1 və m_2 – maddi nöqtələrin kütlələri, r – maddi nöqtələr arasındakı məsafə, G – mütənasiblik əmsalı olub, *Ümumdünya cazibə sabiti* və ya sadəcə *gravitasiya sabiti* adlanır.

Gravitasiya sabitinin BS-də vahidi: $[G] = \frac{[F] \cdot [r^2]}{[m] \cdot [m]} = 1 \frac{\text{N} \cdot \text{m}^2}{\text{kg}^2}$.

- Gravitasiya sabiti – qiymətcə kütlələri 1 kg , aralarındaki məsafə 1 m olan iki maddi nöqtə arasındaki qarşılıqlı cazibə qüvvəsinə bərabərdir.

Gravitasiya sabitinin ədədi qiymətini təcrubi olaraq 1798-ci ildə ingilis alimi Henri Kavendiş (1731–1810) təyin etmişdir. Bu qiymət dünyəvidir – Kainatda bütün cisimlər üçün, ölçülərindən və kütlələrindən asılı olmayaraq eynidir:

$$G = 6,67 \cdot 10^{-11} \frac{\text{N} \cdot \text{m}^2}{\text{kg}^2}. \quad (2.10)$$

Göründüyü kimi, gravitasiya sabitinin ədədi qiyməti çox kiçikdir. Buna görə də, nisbətən kiçik kütləli cisimlər arasında cazibə qüvvəsi hiss olunmur. Yalnız çox böyük kütləli cisimlər, məsələn, ulduz – planet, planet – peyk, planet – planet sisteminin

cisimləri və s. arasında cazibə qüvvəsi hiss ediləcək dərəcədə böyük qiymətə malikdir.

Verilən şəraitdə maddi nöqtə kimi baxıla bilməyən iki ixtiyari cisim arasındaki cazibə qüvvəsi da Ümumdünya cazibə qanununun düsturundan təyin oluna bilər. Bu halda həmin cisimlər maddi nöqtələrin toplusu kimi təsəvvür edilir, iki ixtiyari maddi nöqtə arasındaki qüvvə hesablanır, alınan nəticələr toplanaraq ixtiyari iki cisim arasındaki cazibə qüvvəsi hesablanır. Belə hesablama mürəkkəb riyazi əməliyyatdır, lakin bircins kürə formalı cisimlər arasındaki qarşılıqlı cazibə qüvvəsini hesablamaq üçün cazibə qanunundan istifadə edilir. Burada kürələr arasındaki məsafə olaraq onların mərkəzləri arasındaki məsafə götürülür (a). Odur ki cazibə düsturunu ixtiyari cisimlə Yer arasındaki cazibə qüvvəsinin hesablanması üçün də tətbiq etmək olar. Bu halda cisimlər arasındaki məsafə Yerin mərkəzindən götürülür: $r = R + h$. Yer ilə cisim arasındaki qarşılıqlı F_{12} və F_{21} qüvvələri cisimləri birləşdirən xətt boyunca yönəlir.

Nyutonun III qanununa əsasən $\vec{F}_{12} = -\vec{F}_{21}$, onların modulları isə bərabərdir: $F_{12} = F_{21} = F$.

$$F = G \frac{mM}{(R+h)^2}. \quad (2.11)$$

Burada R – Yer kürəsinin radiusu, M – Yerin kütləsi, h – Yer səthindən radius boyunca cisimin mərkəzinə qədərki məsafədir. Yer səthindəki ($h = 0$) cisimlər üçün cazibə qanunu belə yazılır:

$$F = G \frac{mM}{R^2}.$$

Tətbiqetmə

Ümumdünya cazibə qanununu tətbiq edə bilirikmi?

Məsələ. Aşağıdakı cədvəllərdə verilən məlumatlar əsasında hansı iki göy cismi arasında cazibə qüvvəsinin ən böyük və ən kiçik olduğunu təyin edin.


Göy cismi	Göy cisinin kütləsi
A	m
B	4 m
C	2 m
D	3 m

Göy cisimləri arasındaki məsafə		
A cismi	B cismi	C cismi
B	15 R	
C	20 R	5 R
D	10 R	10 R
		25 R

Nəticənin müzakirəsi:

- Cisimlər arasındaki cazibə qüvvəsi nədən asıldır?
- Hesablamalardan hansı nəticəyə gəldiniz?

(a)



Gündəlik həyatınızla əlaqələndirin:

NASA yaxın on illiklərdə Yupiter və Saturn planetlərinin pilotlu kosmik gəmilərlə tədqiq olunmasını nəzərdə tutmur. Başlıca səbəb nəhəng planetlərin səthinə enməyin astronavtin həyatı üçün ölümcül təhlükəli olmasındadır.

Niyə nəhəng planetlərin səthinə enmək astronavtin həyatına son qoya bilər?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Yer səthinə yaxın məsafələr üçün ($h \ll R$) Ümumdünya cazibə qanunu necə yazılır?
3. Aralarındaki məsafə r olan m_1 və m_2 kütləli iki göy cismi bir-birinə modulu F olan qüvvə ilə qarşılıqlı təsir edir. Bu iki göy cismi arasındaki məsafə iki dəfə artarsa, onlar arasındaki cazibə qüvvəsinin modulu neçə F olar?
4. Kütlələri $m_1 = 16 \text{ kq}$ və $m_2 = 4 \text{ kq}$ olan iki maddi nöqtənin qarşılıqlı cazibə qüvvələrinin modulları nisbəti $\frac{F_1}{F_2}$ nəyə bərabərdir? Nə üçün?
5. Yer və Ay bir-birini hansı qüvvə ilə cəzb edir (Yerin kütləsi $6 \cdot 10^{24} \text{kq}$, Ayın kütləsi isə $7 \cdot 10^{22} \text{kq}$, onlar arasındaki məsafə 384 000 km-dir)?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəalar haqqında qısa esse yazın: “Ümumdünya cazibə qanunu”, “Ümumdünya qravitasiya sabiti”, “Ümumdünya qravitasiya sabitinin ölçülməsi”.

2.6

AĞIRLIQ QÜVVƏSİ. QRAVİTASIYA SAHƏSİNİN İNTENSİVLİYİ

Baron Münhauzen özünün "möh-təşəm" kəşfi haqqında elmi məlumat verir: "... apardığım araştırmalardan müyyən etdim ki, sən demə, bütün binalar Yer səthində Piza qülləsi kimi əyri durur. Bunu adı üçbucaq xətkeşə asanlıqla yoxlamaq olar. Yalnız qütb-lərdə və ekvatorlardakı binalar nisbətən düz durub." Bu "kəşfi" dinləyən...



Biznesmen –
Ola bilməz!
Axi Yer bütün binalara cəzibə qüvvəsi ilə təsir edir və bu təsir Yerin mərkəzinə yönəlir.



Mühəndis –
İnanılmazdır!
Binaların şaqubililiyi taraz aləti ilə yoxlanılır, onlar əyri olsa idi, aşardılar.



Arif (10-cu sinif şagirdi) – Mən 100% bilirəm ki, Yer səthindəki bütün cisimlərə, o cümlədən binalara ağırlıq qüvvəsi təsir edir. Bu qüvvə də onlara sərbəstdüşmə təcili verir.


- Sizcə, kimin mülahizəsi doğrudur: baronun, biznesmenin, mühəndisin, yoxsa Arifin?

1

Ağırlıq qüvvəsi və onun cismə verdiyi təcil hansı istiqamətə yönəlmüşdür?

Məsələ: Şəkildə şaquli yerləşdirilmiş çökük və qabarıq səthlərdə hərəkət edən kürəciyin müxtəlif anlardakı vəziyyəti təsvir olunmuşdur (a).

Kürəciyə təsir edən ağırlıq qüvvəsi və bu qüvvənin kürəciyə verdiyi sərbəstdüşmə təcilinin düzgün istiqaməti hansı rəqəmlərlə işarə edilmişdir?



Nəticənin müzakirəsi:

- Necə düşünürsünüz, kürəciklərin hansı cisimlə cazibə qarşılıqlı təsiri daha böyükdür: Yerlə, Günəşlə, yaxınlıqdakı əşya ilə? Nə üçün?
- Ağırlıq qüvvəsinin meydana gəlməsinə səbəb nədir?
- Ağırlıq qüvvəsi hara tətbiq olunur, hansı istiqamətə yönəlir və modulu nəyə bərabərdir?

Müasir təsəvvürlərə görə, cisimlərarası qarşılıqlı cazibə təsiri materianın xüsusi növü olan qravitasiya sahəsi vasitəsilə baş verir. İstənilən cisim öz ətrafında qravitasiya sahəsi yaradır. Digər fiziki sahələr kimi qravitasiya sahəsi də özünəməxsus qüvvə xarakteristikasına malikdir. Bu xarakteristika *qravitasiya sahəsinin intensivliyi* adlanır.

- Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində maddi nöqtəyə (cismə) təsir edən cazibə qüvvəsinin, onun kütləsinə nisbəti ilə ölçüllən vektorial fiziki kəmiyyətdir:

$$\vec{g}_0 = \frac{\vec{F}}{m}. \quad (2.12)$$

Burada g_0 – qravitasiya sahəsinin intensivliyi, m – bu sahəyə gətirilən maddi nöqtənin (cismin) kütləsi, F – qravitasiya sahəsindəki maddi nöqtəyə təsir edən cazibə qüvvəsidir.

Qravitasiya sahəsinin intensivliyinin modulu nədən asılıdır?

Bu məqsədlə qravitasiya sahəsinin intensivliyinin modulunu Yer səthi və Yer səthindən h hündürlükdəki ixtiyarı nöqtə üçün hesablayaq:

$$g_0 = \frac{F_{Yer}}{m} = \frac{G \frac{mM}{R^2}}{m} = G \frac{M}{R^2}, \quad (2.13)$$

$$g_h = \frac{F_h}{m} = \frac{G \frac{mM}{(R+h)^2}}{m} = G \frac{M}{(R+h)^2}. \quad (2.14)$$

Burada F_{Yer} – Yer səthindəki cazibə qüvvəsi, M – Yerin kütləsi, R – Yerin radiusudur.

- Qravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsindən düz, sahənin verilmiş nöqtəsinə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. O, sahəyə gətirilən cismin kütləsindən asılı deyildir. Qravitasiya sahəsinin intensivliyi sahənin istənilən nöqtəsində radius boyunca sahə mənbəyinin mərkəzinə doğru yönəlir (b).


Qravitasiya sahəsinin intensivliyinin modulu həmin nöqtədə sərbəstdüşmə təciliinin modulu luna bərabərdir, verilmiş nöqtədə onların istiqamətləri də üst-üstə düşür.

Qravitasiya sahəsinin intensivliyi ilə sərbəstdüşmə təcili eyni kəmiyyətlərdirdimi?

Qravitasiya sahəsində yerləşən və ya bu sahəyə daxil olan ixtiyarı cismə sahənin mənbəyi tərəfindən cazibə qüvvəsi təsir edir. Nəticədə cisim sahə mənbəyinin mərkəzinə (məsələn, Yerin mərkəzinə) doğru istiqamətlənmiş təcil – sərbəstdüşmə təcili alır. Cismə bu təcili qravitasiya sahəsinin ona təsir etdiyi *ağırlıq qüvvəsi* verir.

- *Ağırlıq qüvvəsi* – cismin Yer tərəfindən cazibə olunduğu qüvvədir. Ağırlıq qüvvəsi sahəyə gətirilmiş cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcili hasilinə bərabərdir:


$$\vec{F}_a = m\vec{g}. \quad (2.15)$$



Qravitasiya sahəsinin intensivliyi radius boyunca sahə mənbəyinin mərkəzinə doğru yönəlir.

titirilmiş cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcili hasilinə bərabərdir:

Ağırlıq qüvvəsi həmişə cismin kütlə mərkəzinə tətbiq olunur və şaquli aşağı, Yerin (və ya digər planetin) mərkəzinə doğru yönəlir (**c**).



Yuxarıda deyilənlərdən aydın olur ki, “qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili” anlayışları fərqli fiziki mahiyyət kəsb edir. Belə ki, qravitasiya sahəsinin intensivliyi sahənin yaranması ilə yarandığı halda, sərbəstdüşmə təcili yalnız bu sahəyə ixtiyari bir cism (sınaq cismi) gətirildikdə ona ağırlıq qüvvəsinin təsiri nəticəsində yaranır.

2

Araşdırma

Tətbiqetmə

Qravitasiya sahəsinin intensivliyi nədən asılıdır?

Təchizat: xətkəş, pərgar.

İşin gedisi: Mətndə verilən təsviri araşdırın (bax: **b**) və Yer kürəsinin qravitasiya sahəsinin intensivliklərinin modulları arasında hansı münasibət olduğunu təyin edin.

Nəticənin müzakirəsi:

- “Qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili” anlayışları arasında ümumi cəhət nədir? Onları fərqləndirən nədir?

Gündəlik həyatınızla əlaqələndirin:

Alimlərin hesablamalarına görə Yer səthindəki dağlar 15 000 m -dən uca ola bilməz.

Hansı səbəbdən bu nəticəyə gəlindiyini izah edə bilərsinizmi?

Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Verilən şəraitdə cismiñ kütləsini 4 dəfə artırıqdə ağırlıq qüvvəsinin bu cismə verdiyi sərbəstdüşmə təciliinin modulu necə dəyişər?
3. Qravitasiya sahəsinin verilən nöqtəsinə gətirilən cismiñ sərbəstdüşmə təcili $7 \frac{m}{san^2}$ -dir. Həmin nöqtədə sahənin intensivliyinin modulu nəyə bərabərdir?
4. Qravitasiya sahəsinin intensivliyinin məsafədən asılılıq qrafiki nədir? Bu qrafiki təsvir edə bilərsinizmi?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “Qravitasiya sahəsinin intensivliyi”, “Qravitasiya sahəsinin intensivliyinin modulu...”, “Ağırlıq qüvvəsi”, “Ağırlıq qüvvəsi bərabərdir...”, “qravitasiya sahəsinin intensivliyi” və “sərbəstdüşmə təcili” anlayışlarının fiziki mahiyyətləri arasında fərq ...

2.7 Çeki və çekisizlik

Baron Münhauzen
tikəcəyi çoxmərtəbəli binanın qeyri-adiliyi haqqında elmi məruzə edir: "...mənim tikəcəyim tərsinə çevrilmiş göydələndə Yerin mərkəzinə yaxınlaşdıqca çeki azalır.


Yerin mərkəzində isə – binanın sakinləri tamamilə çekisizlik halında olacaqlar".

Bu məlumatı dinləyən...

Biznesmen: Düşünürəm ki, Yerin mərkəzində heç bir çekisizlikdən söhbət gedə bilməz.
Əksinə, insanlar orada sonsuz böyük çekiyyə malik olacaqlar.



Mühəndis: Yerin mərkəzinə lütfən düşməyə, yəqin ki, bir neçə gün vaxt sərf olunur.



Arif
(10-cu sinif şagirdi):
100% əminəm ki,
cisim Yerin mərkəzinə
yaxınlaşdıqca o,
sonsuz böyük qüvvə
ilə cəzb olunacaq və
insanlar orada əbədi
qalacaqlar.

- Sizce, kimin mülahizəsi doğrudur: baronun, biznesmenin, mühəndisin, yoxsa Arifin? Cavabınızı əsaslandırın.

1

Astronavtin Güneş sistemi cisimlərində çəkisi eynidirmi?

(a)

Məsələ 1. Kütlesi 70 kq olan astronavtin Yerda çəkisi 686 N-dur. O, Güneş sistemi cisimlərinin səthindəki tərzəyi çıxarsa, onun çəkisi dəyişəcəkmi (a)? Problemin araşdırılmasında Güneş sistemi cisimlərinin xarakteristikaları cədvəlindəki uyğun məlumatlardan istifadə etmək olar (bax: cədvəl 2.3).

İpucu. Bilirsınız ki, üfüqi səthdə sükonətdə olan cisimin çəkisi ədədi qiymətə bu cismə təsir edən ağırlıq qüvvəsinə bərabərdir:

$$P = mg.$$



Cədvəl 2.3. Güneş sistemi cisimlərinin bəzi xarakteristikası

Güneş sistemi cisimləri	Səthində sərbəst-düşmə tacili (m/san^2)	Güneşdən olan orta məsafəsi ($x10^6 \text{ km}$)	Kütləsi ($x10^{24} \text{ kq}$)	Ekvatorial diametri (km-lə)
Merkuri	3,7	58	0,33	4 880
Venera	8,8	108	4,8	121
Yer	9,8	150	6	12 756
Mars	3,8	228	0,6	6 800
Yupiter	23,5	778	1 877	142 800
Saturn	11,5	1 426	562	120 660
Uran	9,8	2 869	86	50 800
Neptun	11,6	4 496	102	49 600
Güneş	27,4	—	$\approx 1\ 989\ 000$	$\approx 1\ 392\ 000$
Ay	1,6	—	0,074	3 476

Nəticənin müzakirəsi:


- Astronavtin Güneş sistemi cisimlərinin səthində kütləsi necə dəyişir?
- Hansı göy cisiminin səthində astronavtin çəkisi daha böyükdir və ya daha kiçikdir? Niyə?

Çəki.

• **Çəki – Yerin cazibəsi nəticəsində cismin üfüqi dayağı və ya asqıya göstərdiyi təsir qüvvəsidir.** Çəki P ilə işarə olunur, o, dayağa (və ya asqıya) tətbiq edilir, istiqaməti isə dayağa və ya asqıya perpendikulyardır. Dayağın cisimlə birlikdə hərəkətinin xarakterindən asılı olaraq cismin çəkisi dəyişə və ya dəyişməyə bilər.

Çəkinin dəyişmədiyi hal. Əgər cisim üfüqi dayaq üzərində sükünatda və ya düzxətli bərabərsürətli hərəkətdədirsə, onun çəkisi dəyişmir. Nə üçün?

Nyutonun III qanununa əsasən bu cismin çəkisi dayağın cismə göstərdiyi əks təsir qüvvəsinə – N reaksiya qüvvəsinə modulca bərabər olub istiqamətcə onun əksinə yönəlir. Reaksiya qüvvəsi cismin özünə tətbiq olunur (b): $P = -N$ (sadəlik üçün reaksiya qüvvəsinin tətbiq nöqtəsi cismin mərkəzinə sürüsdürülmüşdür).



Əgər asqıdan asilan cisim sükünatda və ya asqı ilə birlikdə düzxətli bərabərsürətli hərəkətdədirsə, Nyutonun III qanununa əsasən bu cismin çəkisi onun asıldığı ipə

göstərdiyi əks təsir qüvvəsinə – T gərilmə qüvvəsinə modulca bərabər olub, istiqamətcə onun əksinə yönəlir. Gərilmə qüvvəsi də cismin özünə tətbiq olunur (bax: **b**): $P = -T$.

Üfüqi dayaq üzərində cismin hərəkət tənliyi Nyutonun II qanununa əsasən belə yazılırlar: $ma = F$.

Burada əvəzləyici F qüvvəsinin ağırlıq qüvvəsi ilə reaksiya qüvvəsinin vektorial cəminə bərabər olduğu nəzərə alınarsa, hərəkət tənliyi aşağıdakı şəkli alar:

$$m\vec{a} = m\vec{g} + \vec{N}. \quad (2.16)$$

Tənliyi həll etmək üçün koordinat oxu seçilir, qüvvə vektorlarının bu ox üzərində proyeksiyaları təyin olunur və proyeksiyaların işarələri nəzərə alınaraq tənlikdə yerinə yazılır. Koordinat oxunu (OX oxu) ağırlıq qüvvəsi istiqaməti üzrə yönəltmək əlverişlidir (bax: **b**). Beləliklə, qüvvələrin bu ox üzrə proyeksiyalarını, habelə üfüqi dayaq üzərində süküntədə və ya düzxətli bərabərsürətli hərəkətdə olan cismin təciliinin sıfırda bərabər olduğunu ($a = 0$) nəzərə alsaq, cismin hərəkət tənliyi üçün alarıq:

$$0 = mg - N. \quad (2.17)$$

Buradan görünür ki, üfüqi dayaq üzərində süküntədə və ya düzxətli bərabərsürətli hərəkətdə olan cismin çöküsü ədədi qiymətcə ağırlıq qüvvəsinin moduluna bərabərdir:

$$P = N = mg. \quad (2.18)$$

Çəkinin dəyişdiyi hal.


Əgər cisim üfüqi dayaqla (və ya asqıyla) birlikdə ətəcili ilə şaqli istiqamətdə hərəkət edirsə, təciliin istiqamətindən asılı olaraq cismin çöküsü, süküntədəki çöküsü ilə müqayisədə ya artar, ya xud da azalar.

Fərz edək ki, cisim dayaqla birlikdə şaqli yuxarı yönəlmış ətəcili ilə, ağırlıq qüvvəsinin təsiri istiqamətinin əksinə hərəkət edir. Cismin hərəkət tənliyinin vektoru şəkildə ifadəsi dəyişmir:

$$m\vec{a} = m\vec{g} + \vec{N}.$$

Əlverişli olsun deyə koordinat oxunu hərəkət istiqamətində seçib tənliyi həll etsək (**c**), alarıq:

$$ma = N - mg. \quad (2.19)$$



Buradan da görünür ki, dayaqla birlikdə şaqli yuxarı yönəlmış ətəcili ilə hərəkət edən cismin çöküsü artır. Cismin bu hali əlavə yüklənmə adlanır:

$$P = N = ma + mg = m(a + g). \quad (2.20)$$

Aydındır ki, əgər cisim üfüqi dayaqla birlikdə ağırlıq qüvvəsinin təsiri istiqamətində şaqlı aşağı yönəlmış ə tacili ilə hərəkət edərsə, onun çəkisi azalar:

$$P = N = m(g - a). \quad (2.21)$$

Çəkinin sıfır bərabər olduğu hal – çəkisizlik. *Cisim yalnız gravitasiya qüvvəsinin təsiri ilə hərəkət edərsə, yəni onun tacili sərbəstdişmə tacilinə bərabər olarsa ($a = g$), cismin çəkisi sıfır bərabər olar.* Cismin bu hali çəkisizlik adlanır:

$$P = N = m(g - g) = 0. \quad (2.22)$$

Tətbiqetmə

Hansı halda cisim asqya daha böyük qüvvə ilə təsir edir?

Məsələ 2. Sapdan asılan m kütləli cisim asqıyla birlikdə ə tacili ilə hərəkət edir. Bu cismin çəkisini təyin edin: əgər cisim-asqı sistemi:

- a) ağırlıq qüvvəsinin təsiri istiqamətində hərəkət edirsə;
- b) ağırlıq qüvvəsinin təsiri istiqamətinin əksinə hərəkət edirsə. Hərəkətləri sxemdə təsvir edin, havanın müqqəvətini nəzərə almayıñ.

Nəticənin müzakirəsi:

- Cisim-asqı sistemi ağırlıq qüvvəsinin təsiri istiqamətinə yönəlmış ə tacili ilə hərəkət edirsə, sapın gərilmə qüvvəsinin modulu nəyə bərabərdir?
- Cisim-asqı sistemi ağırlıq qüvvəsinin təsiri istiqamətinin əksinə yönəlmış ə tacili ilə hərəkət edirsə, cismin hərəkət tənliyi necə yazılır?

Gündəlik həyatınızla əlaqələndirin:

Bəzən həyatda belə hadisə ilə üzləşə bilərsiniz: avtomobilə dostunuzun yaşadığı kəndə qonaq gedirsiniz. Kənd yolunu kəsən dərin çayın üzərində salınmış üfiqi taxta körpüdən keçmək lazımdır. Yol kənarındaki lövhədə körpünün ən çox 1,3 t kütləyə davam gətirə bil-diyi qeyd olunmuşdur. Avtomobilinizin sizinlə və yüklə birlikdə ümumi kütləsi 1300 kq-dır. Avtomobili yükünü boşaltmadan körpüdən keçirməyə risk edərsinizmi? Avtomobili hansı sürətlə sürmək lazımdır ki, körpü sınmasın? Cavabınızı əsaslandırın.

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Hansı hallarda çəki və ağırlıq qüvvələri arasında münasibət:
 - a) $P = mg$;
 - b) $P > mg$;
 - c) $P < mg$?
3. İsbat edin ki, cisim üfüqi dayaqla birlikdə ə tacili ilə ağırlıq qüvvəsinin təsiri istiqamətində hərəkət edirsə, onun çəkisi $N = P = m(g - a)$ bərabərdir.
4. Hansı hadisədə cisim çəkisizlik halindadır: trampilindən atılıb suya düşməkdə olan idmançı, yerə enməkdə olan paraşütçü, liftlə yuxarı qalxan sərnişin, balkondan düşən dibçək, yuxarı atılan top.


NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “çəki”, “reaksiya qüvvəsi”, “gərilmə qüvvəsi”, “əlavə yüklənmə”, “çəkisizlik”.

• **LAYİHƏ • Süni peyk kosmosa hansı sürətlə çıxarılır?**

Məsələ. Cismə hansı sürət vermək lazımdır ki, o, kütləsi M , radiusu R olan planetin süni peykinə çevrilərək h hündürlüyündə dairəvi orbit üzrə dövr etsin? Bu sürət verilən planet üçün birinci kosmik sürətdir.

- *Planet səthində olan cismi dairəvi orbit üzrə onun ətrafında hərəkət edən süni peykə çevirmək üçün ona verilən sürət **birinci kosmik sürət** adlanır.*




Verilir	Həlli
Planetin kütləsi – M , planetin radiusu – R , planetin səthindən h hündürlüyündə dairəvi orbitdə hərəkət. $v - ?$	<p>İpucu: Məsələni araşdırıldığda hərəkətin xarakteri məlum olur; a) hərəkət trayektoriyası dairəvidir; b) xətti sürət sabitdir. Planetlə süni peyk arasındakı qarşılıqlı cazibə qüvvəsi peykə mərkəzəqəçmə təcili verir (a). Bu səbəbdən peykin hərəkət tənliyi belə yazılır:</p> $ma = G \frac{mM}{(R+h)^2} \rightarrow a = G \frac{M}{(R+h)^2},$ <p>h hündürlüyündə dairəvi orbit üzrə bərabərsürətli hərəkət edən cismin mərkəzəqəçmə təcili $a = \frac{v^2}{R+h}$ olduğundan, aşağıdakı sistem tənlik alınırlar:</p> $\begin{cases} a = G \frac{M}{(R+h)^2} \\ a = \frac{v^2}{R+h} \end{cases}$ <p>Sistem tənlik v-ə görə həll edilərək planet üçün birinci kosmik sürətin düsturu alınır. Bu düsturu ala bilərsinizmi?</p>

Nəticənin müzakirəsi:

- Cismi planetin süni peykinə çevirmək üçün ona verilən birinci kosmik sürət nəyə bərabərdir?
- Birinci kosmik sürət süni peykin kütləsindən necə asılıdır?
- Yer yaxınlığında ($h \ll R$) və Yerdən $h = 300 \text{ km}$ hündürlüyü üçün birinci kosmik sürətləri hesablayın. Nəzərə alın: Yerin kütləsi $M = 6 \cdot 10^{24} \text{ kg}$, radiusu $R = 6400 \text{ km}$.

2.8 ELASTİKLİK QÜVVƏSİ



Eramızdan əvvəl III əsrə qədim yunanlar müharibələrdə Arximedin hazırladığı *mühəsir* və *müdafia* "texnikasından" uğurla istifadə edirdilər.



- Qədim yunan hərb texnikası və XIX əsr "canlı mərməri" topunun iş prinsipində ümumi cəhət nədir?
- Bu silahlarda "mərmərlərin" daha uzağa atılmasına nəyin hesabına nail oluna bilər?



Arximed texnikasının iş prinsipinə əsaslanaraq XIX əsrin 80-ci illərində Parisin "Frankoni" sirkində ilk dəfə "canlı mərməri" ilə atəş açan top nümayiş etdirilməyə başlandı.

Attraksionda heç bir barit və qazdan istifadə olunmurdu, tüstü və səs isə yalnız süni yaradılan efektdən başqa bir şey deyildi.

Araşdırma

1. Qüvvənin yayın uzanmasına nisbəti ilə nəyi təyin etdiniz?

Təchizat: dinamometr, yüklər dəsti, xətkəş, tutqac və muftası olan şativ.

İşin gedisi:


- Dinamometri şativin tutqacına bərkidib onun əqrəbinin sıfır bölgüsünün üzərində durmasına nail olun.
- Yayın qarmağından m kütləli yük asın. Dinamometrin göstəricisində əsasən F_1 qüvvəsini və xətkəşlə yayın x_1 uzanmasını təyin edin (a). Nəticələri 2.4 cədvəlinin uyğun xanalarında qeyd edin.
- Dinamometrdəki yüksək ardıcıl olaraq ikinci, üçüncü və dördüncü eyni kütləli yük asmaqla təcrübəni təkrarlayın: F_2, F_3, F_4 qüvvələrini və onlara uyğun olaraq yayın x_2, x_3, x_4 uzanmalarını təyin edib cədvələ yazın.
- Təyin etdiyiniz uyğun qiymətlərə əsasən $\frac{F_1}{x_1}, \frac{F_2}{x_2}, \frac{F_3}{x_3}$ və $\frac{F_4}{x_4}$ münasibətlərini hesablayın.

Cədvəl 2.4

Nö	Yükə təsir edən qüvvə: F (N)	Yayın uzanması: x (m)	$\frac{F}{x}$
1	$F_1 =$	$x_1 =$	
2	$F_2 =$	$x_2 =$	
3	$F_3 =$	$x_3 =$	
4	$F_4 =$	$x_4 =$	

Nəticənin müzakirəsi:

- Siz $\frac{F}{x}$ nisbəti ilə hansı fiziki kəmiyyəti təyin etdiniz?
- Dinamometrdəki yükləri artırıqca bu nisbət necə dəyişdi? Nə üçün? (a)



Elektromaqnit təbiətli qüvvələr. Məlumdur ki, elektrik yükü ilə elektriklənən cisimlər bir-birinə ya cazibə, yaxud da itələmə xarakterli elektrik qüvvəsi ilə təsir edir. Cisimdəki elektrik yükləri bir-birinə nəzərən hərəkət etdikdə isə onlar arasında elektrik qüvvəsindən əlavə, maqnit qüvvəsi də yaranır. Bir-biri ilə sıx rabitədə olan bu qüvvələri ayırmak qeyri-mümkündür, çünki onların təsiri eyni zamanda baş verir. Ona görə də deyilir ki, elektriklənmiş cisimlər arasındaki qarşılıqlı təsir *elektromaqnit təbiətli qüvvələrin* təsiri nəticəsində baş verir. Cisimlərin mexaniki hərəkət sürətlərinin dəyişdirilməsinə səbəb olan qüvvələrdən ikisi – elastiklik və sürtünmə qüvvələri də elektromaqnit təbiətli qüvvələrdir.

Elastiklik qüvvəsi elektromaqnit təbiətli qüvvədir. Bilirsiniz ki, istənilən bərk cisim xarici qüvvənin təsiri altında *deformasiyaya* məruz qalır (bax: Fizika-7, s.45).


- *Deformasiya – xarici qüvvənin təsiri altında cismin öz forma və ölçülərini dəyişməsidir.* Deformasiya nəticəsində cismin atom və molekullarının bir-birinə nəzərən yerdəyişməsi baş verir: atomlar arasındaki məsafə ya artır, yaxud da azalır. Belə yerdəyişmə nəticəsində cismin atomlarının müsbət yüklü nüvələri ilə mənfi yüklü elektronları arasındaki elektrostatik qarşılıqlı təsirləri də artıb-azaldır. Nəticədə, cismin deformasiya olunan hissəsini əvvəlki vəziyyətinə qaytarmağa “çalışan” elektromaqnit təbiətli qüvvə – *elastiklik qüvvəsi* yaranır.

- *Elastiklik qüvvəsi – bərk cismin deformasiyası zamanı yaranan və cismin əvvəlki vəziyyətini bərpa etmək istiqamətində yönələn qüvvədir.*

Cismə xarici qüvvənin təsiri kəsildikdən sonra o, elastiklik qüvvəsinin təsiri altında öz əvvəlki forma və ölçülərini alırsa, belə deformasiya *elastik deformasiya*, əksinə, almırsa, *plastik deformasiya* adlanır.

Deformasiya – *gərilmə-sixılma, sürüşmə, burulma və əyilmə* növlərinə görə fərqləndirilir. Cismin *gərilmə-sixılma* deformasiyasında onun hissələri arasındaki məsafə dəyişir, *sürüşmə deformasiyasında* isə bu hissələr bir-birinə nəzərən sürüşür. *Əyilmə deformasiyası* bərk cismin hissələrinin gərilmə və sixılma deformasiyalarının, *burulma burulma deformasiyası* isə cisimin müxtəlif uclarını əks istiqamətdə fırlatmaq üçün tətbiq olunmuş sürüşmə deformasiyasının nəticəsididir (**b**).

(b)



Huk qanunu. Bərk cismin gərilmə-sixılma deformasiyası *mütləq uzanma və nisbi uzanma* adlanan kəmiyyətlərlə xarakterizə olunur.

$$\Delta l = l - l_0, \quad (2.23)$$

$$\varepsilon = \frac{\Delta l}{l_0} = \frac{l - l_0}{l_0}. \quad (2.24)$$

Burada l_0 – bərk cismin başlanğıc, l isə son uzunluğudur, Δl – mütləq uzanmadır və onun BS-də vahidi metrdir. $\Delta l << l_0$ olduqda deformasiya elastik xarakterə malikdir. ε – nisbi uzanmadır və o, vahidsiz kəmiyyətdir.

Deformasiyaya məruz qalan cismin halı *mexaniki gərginlik* adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.

- *Mexaniki gərginlik – deformasiya zamanı yaranan elastiklik qüvvəsinin modulu* (F_e) *cismin en kösiyinin sahəsinə* (S) *nisbətinə bərabər olan fiziki kəmiyyətdir:*

$$\sigma = \frac{F_e}{S}. \quad (2.25)$$

Burada σ – mexaniki gərginlidir. Onun BS-də vahidi paskaldır:

$$[\sigma] = 1 \frac{N}{m^2} = 1 Pa.$$

- *Huk qanununa görə, mexaniki gərginlik kiçik deformasiyalarda nisbi uzanma ilə mütənasibdir:*

$$\sigma = E \cdot |\varepsilon|. \quad (2.26)$$

E – mütənasiblik əmsali olub *Yunq modulu* adlanır.

- *Yunq modulu – nazik çubuğu dərtib iki dəfə uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir.* O, cismin hazırlanmışlığı materialdan asılıdır və onun da BS-də vahidi paskaldır: $[E] = \frac{[\sigma]}{[\varepsilon]} = 1 Pa$.

(2.24) və (2.25) ifadələri Hok qanununda – (2.26)-da nəzərə alınarsa:

$$\frac{F_e}{S} = E \frac{|\Delta l|}{l_0} \rightarrow F_e = \frac{ES}{l_0} |\Delta l|. \quad (2.27)$$

Burada

$$\frac{ES}{l_0} = k \quad (2.28)$$

olub çubuğun *elastiklik əmsali* və ya *sərtliyi* adlanır.

Sərtlik – elastiklik qüvvəsi ilə mütləq uzanma arasında mütənasiblik əmsali olub nümunənin hazırlanmışlığı materialdan və onun həndəsi ölçüsündən asılıdır.

(2.28)-i (2.27)-də nəzərə alsaq, Hok qanununu belə də yazmaq olar:

$$F_e = k |\Delta l|. \quad (2.29)$$

Adətən, Hok qanunu

$$F_e = -kx \quad (2.30)$$

şəklində də ifadə olunur. Burada $x = \Delta l$ mütləq uzanmanı ifadə edir, mənfi işaretəsi isə elastiklik qüvvəsinin zərrəciklərin yerdəyişməsinin əksinə yönəldiyini bildirir.

Onun BS-də vahidi:

$$[k] = \frac{[F_e]}{[\Delta l]} = 1 \frac{N}{m}.$$

Gərilmə diaqramı

- Gərilmə diaqramı – mexaniki gərginliyin nümunənin nisbi uzanmasından asılılıq qrafikidir. Diaqramın (c):

- a) **0–1 hissəsi** – kiçik deformasiyalarda mexaniki gərginliyin nisbi uzanma ilə mütənasib olduğu – Huk qanununun ödənildiyi hissədir.
- **Huk qanununun ödənildiyi maksimum mexaniki gərginlik mütənasabılık həddi** ($\sigma_{müh}$) adlanır.



- 1-nöqtəsindən sonra Huk qanunu pozulur, deformasiya qeyri-xətti olur;
- b) **1–2 hissəsi** – xarici təsirlər kəsildikdən sonra nümunənin öz əvvəlki ölçülərini almasına – elastik deformasiyanın davam etdiyi hala uyğundur.
- **Elastik deformasiya yaradan maksimal gərginlik elastiklik həddi** (σ_{el}) adlanır. Mexaniki gərginliyin elastiklik həddindən böyük qiymətlərində deformasiya plastik olur;
- c) **2 nöqtəsindən sonrakı hissəsi** – plastik deformasiyaya uyğun mexaniki gərginlikdir;
- d) **3–4 hissəsi** – nümunənin “axlığı” hissədir. Mexaniki gərginlik sabit axma həddində (σ_{ax}) malikdir və nisbi uzanma artır;
- e) **4–5 hissəsi** – mexaniki gərginliyin sürətlə artdığı, nümunənin dağıldığı hala uyğundur.
- Nümunənin dağılmamasına səbəb olan maksimum mexaniki gərginlik möhkəmlilik həddi ($\sigma_{möh}$) adlanır.


Tətbiqetmə.

Huk qanununun yoxlanılması

Məsələ. Şəkildə elastik yayın uzunluğunun ona tətbiq olunan qüvvədən asılılıq qrafiki verilmişdir (d). Yayın sərtliyini təyin edin.

Nəticənin müzakirəsi:

- Huk qanunu necə ifadə olunur?
- Yayın sərtliyini hansı düsturla təyin etmək olar?
- Sərtlik nədən asılıdır?



Gündəlik həyatınızla əlaqələndirin:

Yəqin ki, səhərlər məktəbə gedəndə gecə əsən güclü küləyin yaratdığı bəzi fəsadlara diqqət yetirmisiniz: uca, qollu-budaqlı şamağacı şaquli qamətinin olduğu kimi saxlamış, lakin həmin ərazidə bitən nisbətən alçaqboylu çinar ağacı isə gövdəsinin ortasından sınmışdır.

- Bu hadisənin elastiklik qüvvəsi ilə bir əlaqəsi varmı? Cavabınızı əsaslandırın.

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Niyə elastiklik qüvvəsi elektromaqnit təbiətli qüvvədir?
3. Mexaniki gərginlik və Yunq modulu arasında ümumi və fərqli xüsusiyyət nədir?
4. Sərtliyi 200 N/m olan yayın elastiklik qüvvəsinin modulunun mütləq uzanmadan asılılıq qrafikini qurun.


NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “deformasiya”, “elastiklik qüvvəsi”, “mexaniki gərginlik”, “Huk qanunu”, “Yunq modulu”, “sərtlik”.

2.9 SÜRTÜNMƏ QÜVVƏSİ. SÜRTÜNMƏ QÜVVƏSİNİN TƏSİRİ ALTINDA HƏRƏKƏT

İlk baxışdan sadə görünən belə bir eksperiment aparın. İki ədəd eyni ölçülü yumurta götürün: biri soyutma bışırılmış, digəri ciy. Onlara eyni zamanda boşqabda fırlanma hərəkəti verin (eksperimenti yumurtaları ipdən asmaqla da aparmaq olar).


- Hansı yumurta fırlanma hərəkətini daha tez dayandırır: ciy, yoxsa bışmış? Nə üçün?



1

Sürtünmə qüvvəsi haqqında öyrəndikləriniz yadınızdadır mı?

Məsələ 1. Sürtünmə qüvvəsi haqqında biliklərinizə istinad edərək təsvirdəki məlumatlara əsasən (a) taxta tirciyin taxta lövhə üzərində sürüşmə sürtünmə əmsalını təyin edib onu cədvəl qiyməti iklə müqayisə edin (bax: Fizika-7: s.50 və ikinci forzas, cədvəl 2; Nəzərə alın. $g = 10 \frac{m}{san^2}$).



Nəticənin müzakirəsi:


- Sürüşmə sürtünmə əmsalı nədən asılıdır?
- Sürtünmə qüvvəsinin modulu nəyə bərabərdir?
- Sürtünmə qüvvəsi olmasa idi, nə baş verərdi?

Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi bir-birinə toxunan cisimlər arasında yaranır və toxunan səthlər boyunca onların nisbi hərəkətinin əksinə yönəlir. Sürtünmə qüvvəsinin yaranmasına səbəb toxunan səthlərin kələ-kötür olması və bu səthlərin molekulları arasında “ilişmə qüvvələrinin” (cazibə xarakterli qüvvələrin) yaranmasıdır. Molekullar arasında belə qüvvələrin yaranması sürtünmə qüvvəsinin elektro-maqnit təbiətli olduğunu müəyyənləşdirir.

Sürtünmə qüvvəsinin üç növü var: *sürüşmə, diyirlənmə və sükünet sürtünmə qüvvələri*.

- Sürüşmə sürtünmə qüvvəsi – bir cismin səthində digər cisim sürüsdükdə yaranan sürtünmə qüvvəsidir.*
- Diyirlənmə sürtünmə qüvvəsi – bir cismin səthində digər cisim diyirləndikdə yaranan sürtünmə qüvvəsidir.*

- Sükunət sürtünmə qüvvəsi – bir-birinə nəzərən sükunətdə olan cisimlər arasında yaranan sürtünmə qüvvəsidir. Sükunət sürtünmə qüvvəsi ədədi qiymətcə sükunətdə olan cismə toxunan səthlərə paralel yönələn dərti qüvvəsinə bərabər olub onun əksinə yönəlir (b).



Dərti qüvvəsinin müəyyən qiymətində cisim hərəkətə gələrək ikinci cismin səthində sürüşməyə başlayır – sürüşmə sürtünmə qüvvəsi yaranır.

Sürüşmə sürtünmə qüvvəsi ədədi qiymətcə səthin reaksiya qüvvəsi ilə (təzyiq qüvvəsi ilə) düz mütənasib olub sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə bərabərdir:

$$(F_{\text{sür.}})_{\text{sürüşmə}} = (F_{\text{sür.}})_{\text{sükunət}}^{\max} = \mu N. \quad (2.31)$$

Burada μ – mütənasiblik əmsalı olub *sürüşmə sürtünmə əmsalı* adlanır: o, toxunan cisimlərin hazırlandığı materialdan (cismin aqreqat halından) və toxunan səthlərin hamarlığından asılıdır. μ – nün vahidi yoxdur.

Toxunan səthlərin xassəsindən asılı olaraq sürtünmə qüvvəsi *quru sürtünmə qüvvəsi* və *müqavimət qüvvəsi* adlandırılır.

- Quru sürtünmə qüvvəsi* – bərk cisimlərin toxunan səthləri arasında yaranan sürtünmədir.
- Müqavimət qüvvəsi* – bərk cismin mayedə və qazda hərəkəti zamanı meydana çıxan və hərəkətin əksinə yönələn qüvvədir.

Sürtünmə qüvvəsinin təsiri altında hərəkət. Sürtünmə qüvvəsinin təsiri altında m kütləli cismin müxtəlif hərəkətini araşdırıq:

1. *Cisim ifüqi səthdə bərabərsürətli ditzxətli hərəkət edir.* Ona təsir edən bütün qüvvələr sxemdə göstərilir (c). Bərabərsürətli hərəkətdə $a = 0$ olduğundan Newtonun II qanununa əsasən cismin hərəkət tənliyi vektoru şəkildə belə yazılar:

$$m\vec{a} = \vec{F}_d + \vec{F}_{\text{sür}} + \vec{N} + m\vec{g}.$$

Koordinat oxunu dərti qüvvəsi istiqamətində seçib qüvvələri onun üzərinə proyeksiyalasaq, tənlik asanlıqla həll edilər (bax: c):


$$0 = F_d - F_{\text{sür}} + 0 + 0.$$

Burada nəzərə alınmışdır ki, reaksiya qüvvəsi ilə ağırlıq qüvvələrinin OX oxu üzərində proyeksiyaları sıfıra bərabərdir – bu vektorlar oxa perpendikulyardır.


Beləliklə, üfüqi səthdə bərabərsürətli düzxətli hərəkət edən cismə təsir edən qüvvələrin modulları cüt-cüt bir-birinə bərabərdir və qarşılıqlı təsirlərini kompensasiya edir:

$$N = mg; \quad F_d = F_{sür} = \mu N = \mu mg. \quad (2.32)$$

(c)



(d)



2. Cismi düzxətli bərabəryeyinləşən hərəkət edir (d). Bu halda cismin hərəkət tənliyi ümumi şəkildə belə olar:

$$m\vec{a} = \vec{F}_d + \vec{F}_{sür} + \vec{N} + \vec{mg}. \quad (2.33)$$

Qüvvələri koordinat oxu üzərinə proyeksiyalayıb skalyar şəkildə yazsaq, alarıq:

$$ma = F_d - F_{sür} = F_d - \mu mg. \quad (2.34)$$

Sonuncu ifadədən tənliyə daxil olan ixtiyari kəmiyyət asanlıqla təyin edilir.

3. Hərəkətdə olan cismə yalnız sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəldiyindən onun təsiri ilə cismin aldığı təcili sürətin əksinə yönəlir. Ona görə də hərəkətdə olan cismə yalnız sürtünmə qüvvəsi təsir edərsə, o, tormozlanır. Bu halda cismin hərəkət tənliyi belə yazılır:

$$\begin{aligned} m\vec{a} &= \vec{F}_{sür} + \vec{N} + \vec{mg} \\ a &= F_{sür}. \end{aligned} \quad (2.35)$$

$$\text{Cismi təcili isə } a = \frac{F_{sür}}{m} = \frac{\mu mg}{m} = \mu g. \quad (2.36)$$

Buradan üfüqi yolda hərəkət edən cismin tormozlanma yolu və müddəti təyin edilir:

$$l_{tor} = \frac{v_0^2}{2a} = \frac{v_0^2}{2\mu g} \quad (2.37)$$

$$t_{tor} = \frac{v_0}{a} = \frac{v_0}{\mu g}. \quad (2.38)$$

Tətbiqetmə**2****Cisinin hərəkət tənliyini yaza bilərsinizmi?****Məsələ 2.** Aşağıdakı hallara uyğun hərəkət tənliklərini yazın:

- düzxətli bərabərsürətli hərəkət edən m kütləli cismə ağırlıq qüvvəsi istiqamətində \vec{F} qüvvəsi təsir edir (**f**);
- düzxətli bərabərsürətli hərəkət edən m kütləli cismə ağırlıq qüvvəsinin əksi istiqamətində \vec{F} qüvvəsi təsir edir;
- m kütləli cisim bərabəryavaşıyan düzxətli hərəkət edir.

Nəticənin müzakirəsi:


- Düzxətli bərabərsürətli hərəkət edən m kütləli cismə ağırlıq qüvvəsi istiqamətində \vec{F} qüvvəsi təsir etdikdə uyğun olaraq reaksiya və dərti qüvvələrinin modulu nəyə bərabərdir?

Gündəlik həyatınızla əlaqələndirin:

Yaşayış məntəqəsində 72 km/saat sürətlə hərəkət edən avtomobilin qarşısına qəfildən 5 m irəlidə sahibsiz bir it çıxdı. Sürücü dərhal avtomobili tormozladı. Tormozlanan avtomobil iti vuracaqmı? Burada *avtomobil şini – quru asfalt* üçün sürüşmə sürtünmə əmsalını və sərbəstdüsmə təcilini uyğun olaraq $\mu = 0,5$, $g = 10 \text{ m/san}^2$ qəbul etməli.

Özünüzü qiymətləndirin:

- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Kütlələri uyğun olaraq 10 t və 1 t olan iki avtomobil yaş asfalt örtüklü yolda eyni sürətlə hərəkət edir. Avtomobil lər eyni anda tormozlanarsa, hansının tormoz yolu daha uzun olar?
- Sürtünmə olmasa idi, şəhərdə nə baş verərdi?
- Sürüşmə sürtünmə əmsalı nədən asılıdır?
- Sapdan asılan cisim asqıyla birlidə ağırlıq qüvvəsinin əksinə bərabəryavaşıyan hərəkət edərsə, ona təsir edən havanın müqavimət qüvvəsi nəyə bərabər olar?

**NƏ ÖYRƏNDİNİZ?**

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “sürtünmə qüvvəsi”, “sükunət sürtünmə qüvvəsi”, “sürüşmə sürtünmə qüvvəsi”, “diyirlənmə sürtünmə qüvvəsi”, “tormoz yolu...”, “müqavimət qüvvəsi”.

2.10 CİSMİN TARAZLIQ ŞƏRTLƏRİ

Yəqin ki, rus şairi İ.Krilovun "Qu quşu, durna baliğı və xərçəng" adlı məşhur təmsilini oxumuşsunuz. Orada personajlar yüngül bir arabanı aparmaq qərarına gəlirlər: "... qu quşu bo-yunduruğu səmaya, balıq gölə, xərçəng isə geriye doğru dartır. ...Lakin araba indi də yerində durur".

- Personajların arabanı nə üçün yerindən tərpədə bilmədiklərini fizika "dilində" necə izah edərdiniz?




1

Cismin tarazlıqda qalması nə deməkdir? (a)

Məsələ 1: Çayın axınına və əsən cənub küləyinin təsirinə məruz qalan qayığı suda tarazlıqda saxlamaq olarmı (a)? Cavabınızı sxemlə əsaslandırın.

Nəticənin müzakirəsi:

- Cismin tarazlıqda qalması nə deməkdir?



Nyutonun I qanununa görə, cismin tarazlıqda olması – onun inersial hesablama sisteminde sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olması deməkdir. Cisim halından asılı olaraq müəyyən şərtlər ödənildikdə tarazlıqda qalır; onlarla tanış olaq.

Irəliləmə hərəkəti edə bilən cismin tarazlığı. Cismin irəliləmə hərəkətinə onun bir nöqtəsinin – kütlə mərkəzinin hərəkəti kimi baxıla bilər. Belə halda sadəlik üçün cismin bütün kütləsinin onun kütlə mərkəzinə toplandığı və cismə təsir edən əvəzləyici qüvvənin həmin nöqtəyə tətbiq olunduğu qəbul oluna bilər. Nyutonun II qanunundan göründüyü kimi, həmin nöqtənin təcili o zaman sıfıra bərabər olur ki, ona tətbiq olunan əvəzləyici qüvvə (təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfıra bərabər olsun. Bu, *irəliləmə hərəkətində olan cismin tarazlıq şərtidir*.

• Irəliləmə hərəkətində olan cismin tarazlıqda olması üçün ona tətbiq edilən əvəzləyici qüvvə (cismə təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfıra bərabər olmalıdır:

$$\vec{F}_1 + \vec{F}_2 + \dots + \vec{F}_n = \vec{F} = 0.$$

Qüvvələrin həndəsi cəmi sıfıra bərabərdirsə, bu qüvvələrin istənilən koordinat oxu üzərində proyeksiyalarının cəmi də sıfıra bərabər olar:

$$F_{1x} + F_{2x} + \dots + F_{nx} = 0$$

$$F_{1y} + F_{2y} + \dots + F_{ny} = 0$$

$$F_{1z} + F_{2z} + \dots + F_{nz} = 0.$$

Tərpənməz fırlanma oxu olan cismin tarazlığı. Praktikada çox vaxt elə hallar olur ki, tərpənməz fırlanma oxu olan cismə qiymətcə eyni, istiqamətcə eks olan iki paralel qüvvə təsir etdikdə o, həmin ox ətrafında fırlanmaqdə davam edir. Məsələn, blok,

dolamaçarx və s. belə paralel qüvvələrin hesabına firlanır. Deməli, tərpənməz firlanma oxu olan cismin tarazlıqda olması üçün əvəzləyici qüvvənin sıfıra bərabər olması kifayət deyil. Bu məqsədə tarazlığın ikinci şərti – *momentlər qaydası* ödənilməlidir.

• *Tərpənməz firlanma oxu olan cismin tarazlıqda olması üçün ona təsir edən qüvvələrin firlanma oxuna nəzərən momentlərinin cəbri cəmi sıfıra bərabər olmalıdır:*

$$M_1 + M_2 + \dots + M_n = 0$$


2

Tətbiqetmə

Mail müstəvidəki cisim üçün tarazlığın hansı şərti ödənilir?

Məsələ 2. Mail müstəvidəki cisim üçün təyin edin (b):

- a) tarazlıq şərtini ifadə edən düsturu;
- b) sürtünmə qüvvəsinin hansı qüvvə ilə tarazlaşdığını;
- c) reaksiya qüvvəsinin hansı qüvvə ilə tarazlaşdığını.



Nəticənin müzakirəsi:

- Mail müstəvidəki cismin tarazlıqda qalması üçün tarazlığın hansı şərti ödənilməlidir?
- Cisim mail müstəvidə tarazlıqdadırsa, ona neçə qüvvə təsir edir, bu qüvvələri sxemdə göstərə bilərsinizmi?

Gündəlik həyatınızla əlaqələndirin:

Yəqin ki, nə vaxtsa dostlarınızla bu maraqlı fiziki eksperimenti icra etmisiniz: ling üzərinə qoyulmuş çay daşını qu tükü tarazlaşdırır (c).




- Bu hadisədə tarazlığın hansı şərti ödənilir?

Cavabınızı sxemdə əsaslandırma bilərsinizmi?

- Demək olarmı ki, qu tükü ilə daşın kütləsi eynidir? Nə üçün?

Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Maddi nöqtə modulları 60 N və 80 N olan iki qüvvənin təsiri altında hərəkətdədir. Qüvvələr aralarındakı bucaq 90° -dir. Təyin edin:
 - a) maddi nöqtənin tacilinin istiqamətini (sxemdə təsvir edin);
 - b) maddi nöqtəni tarazlıqda saxlamaq üçün ona tətbiq olunan qüvvənin modulunu və istiqamətini (sxemdə təsvir edin).
3. Şəkildə təsvir edilən \vec{F} əvəzləyici qüvvəsinin qırıq xətlər boyunca yönələn toplananlarını təyin edin (d).




NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəalara aid qısa esse yazın: “İrliləmə hərəkətində olan cismin tarazlıq şərti”, “Tərpənməz firlanma oxu olan cismin tarazlıq şərti”.

2.1. Cismə modulları $F_1 = 8N$ və $F_2 = 6N$ olan iki qüvvə tətbiq olunmuşdur. Əvəzləyici qüvvənin maksimum və minimum qiymətlərini təyin edin.

2.2. Əvvəlki məsələdə cismə təsir edən F_1 və F_2 qüvvələri arasındaki bucaq 60° ; 90° təşkil edərsə, əvəzləyici qüvvənin modulu uyğun olaraq neçə nyuton ola?

2.3. Cismənin sürət proyeksiyası-zaman qrafikinə əsasən hansı zaman intervalında əvəzləyici qüvvənin sıfır bərabər olduğunu təyin edin.



2.4. Formula-1 yarışlarında çox vaxt bolidin təkərlərinə protektorsuz enli şinlər geydirirlər.

- Niyə bolidin təkərlərinə protektorsuz enli şinlər geydirirlər?
- Əgər sizin avtomobiliniz üçün protektorlu normal və protektorsuz enli şinli təkər seçmək imkanınız olarsa, hansı təkərə üstünlük verərdiniz? Niyə?



2.5. Sürüskən yolda təkərləri bloklamaq lazımdır mı?

Təcrübəli sürücülər tövsiyə edirlər ki, sürüskən yolda avtomobili təhlükəsiz əyləc etmək üçün muftanı ayırmadan, yəni təkərləri mühərrikdən ayırmadan tormozlamaq lazımdır.

- Niyə avtomobili sürüskən yolda mühərriklə tormozlamaq daha təhlükəsizdir?

2.6. Qaldırıcı kran kütləsi 20 ton olan yükü $0,8 \text{ m/san}^2$ təcillə qaldırır. Burazın gərilmə qüvvəsini təyin edin ($g = 10 \text{ m/san}^2$; burazın çəkisini nəzərə almayıñ).

2.7. Kütləsi 1,2 ton olan avtomobil 5 san müddətində sürətini 60 m/san qədər artırdı. Avtomobilə təsir edən əvəzləyici qüvvənin modulu nəyə bərabərdir?

2.8. Əvəzləyici F qüvvəsi m kütləli cismi t müddətində s məsafəsinə yerini dəyişdirir. Həmin qüvvə $2m$ kütləli cismi $3t$ müddətində hansı məsafəyə hərəkət etdirir (hər iki halda cismənin başlangıç sürəti sıfırdır)?

2.9. Liftin döşəməsinə 100 kq kütləli cisim qoyulmuşdur. Yük döşəməyə 1300 N qüvvə ilə təsir edirsə, liftin hansı təcillə və hansı istiqamətə hərəkət etdiyini təyin edin ($g = 10 \text{ m/san}^2$).


2.10. Düzxətli bərabərtəcilli hərəkət edən 1 ton kütləli avtomobil 9 san müddətində sürətini 20 m/san-dən 38 m/san -dək dəyişdi. Təyin edin: a) avtomobilin təcili; b) avtomobilə hərəkəti istiqamətində təsir edən qüvvənin modulunu; c) avtomobilə təsir edən qüvvə impulsunu; d) sürət dəyişməsi baş verən müddətdə avtomobilin yerdəyişməsini.

2.11. İki maddi nöqtə arasındakı məsafə 3 dəfə kiçildilərsə, onlar arasındakı cazibə qüvvəsi necə dəyişər?

- 2.12.** Yer səthindən $h = 3R_{Yer}$ məsafəsindəki nöqtədə qravitasiya sahəsinin intensivliyi nəyə bərabərdir (Yer səthində $g = 9,81 \text{ m/san}^2$ -dir) ?
- 2.13.** Məftildən 10 kq kütləli yük asıldığda onun uzunluğu 0,5 mm artı. Məftilin sərtliyini təyin edin ($g = 10 \text{ m/san}^2$).
- 2.14.** Yayı 0,15 m gərdikdə 0,006 kN elastiklik qüvvəsi yarandı. Yayı nə qədər gərmək lazımdır ki, 16 N elastiklik qüvvəsi yaransın?
- 2.15.** Bir metrlik xətkeşin yaxınlığında asılan yaydan 2 kq kütləli yük asıldığda onun uzanması şəkildə təsvir edildiyi qədər oldu.

Təyin edin:

- yükə ikinci eyni yük əlavə olunarsa, yaya bərkidilən əqrəbin xətkeşin hansı bölgüsünün üzərində dayandığını;
- yayın sərtliyini ($g = 10 \text{ m/san}^2$).



- 2.16.** Kütləsi 18 kq olan taxta tiri üfűqi taxta döşəmənin üzərində hansı qüvvəylə itələmək lazımdır ki, o, sabit sürətlə sürüssün (taxta-taxta üçün $\mu = 0,5$; $g = 10 \text{ m/san}^2$)?
- 2.17.** Kütləsi 2 t olan avtomobil şosədə 110 km/saat sürətlə hərəkət edərkən sürücü 100 m irəlidə yolu qoyn sürüsünün keçdiyini görür və dərhal avtomobili tormozlayır. Tormozlanan avtomobil dayanana qədər sürüünü vuracaqmı (rezin şin – quru asfalt üçün $\mu = 0,7$ və $g = 10 \text{ m/san}^2$ qəbul edin)?
- 2.18.** Yupiterin səthi üçün birinci kosmik sürət nə qədərdir? ($G = 6,7 \cdot 10^{-11} \frac{\text{Nm}^2}{\text{kg}^2}$;
bax: cədvəl 2.3)
- 2.19.** Cisim sabit 50 N qüvvənin təsiri altında elə düzxətli hərəkət edir ki, onun koordinatının zamandan asılılığı $x = 4 + 3t - t^2$ qanunu ilə dəyişir. Təyin edin: a) cismin hərəkət təcilini; b) cismin kütləsini.
- 2.20.** Çəkisi 1600 N olan tir iki burazdan asılmışdır. Tirin kütlə mərkəzindən asılma nöqtələrinə qədər məsafə 3 m və 1 m -dir, burazların gərilmə qüvvələri nə qədərdir (burazların çəkisi nəzərə alınmir)?

SAXLANMA QANUNLARI

Səkkizayaqlı ilbiz okean sularının dərinliklərində yaşayan nəhəng onurgasızlardandır. O, hərəkət etmək üçün periodik olaraq suyu özünə çekir və sonra isə onu xüsusi qıfabənzər dəlikdən böyük sürətlə ifraz edir.



Cənub ölkələrində “fişqıran xiyar” adlı qəribə bitki mövcuddur. Bitkinin xiyarabənzər yetişmiş barına əl vurmaq kifayətdir ki, o, dərhal saplaşğından qopur. Eyni anda onun qopmuş dəliyindən kənara çox böyük sürətlə toxumla zəngin maye fişqırır. Nəticədə “xiyar” özü əks tərəfə böyük sürət alaraq 10-12 m məsafəyə qədər uçur.



- Təbiət və texnikadakı bu hadisələr hansı fiziki qanunun təzahürüdür?


Yüzlərcə ton kütləyə malik kosmik gəmi soplosundan çıxan yanacaq tullantısının hesabına əks istiqamətdə 8 km/san sürət alaraq Yerətrafi orbitə çıxır.



Müasir bolidin (“Formula-1” idman maşını) və yer şumlayan traktorun mühərriklərinin gücü eyni olub 700 a.q.-dir.



- Fizika dilində desək, bu texnikaların mühərrikləri arasında fərq nədədir?



3.1

QAPALI SİSTEM. İMPULSUN SAXLANMASI QANUNU



- Sizcə, Münchhausen doğru söyləyirmi, bu, mümkündürmü? Niyə?


1

Kürəciklərin qəribə toqquşması

Təchizat: Qaliley novu, eyni ölçülü polad kürəciklər (8–10 ədəd), taxta dayaq (və ya muftası və tutqacı olan şətiv).

İşin gedisi:

1. Novu üfüqi dayağın bərkidin və üzərində kürəcikləri bir-birinə toxunmaqla zəncir şəklində ardıcıl düzün (a). Kürəciyin birini nov boyunca itələyib onun kürəciklər zəncirinə zərbəsindən sonra baş verən hadisəni izləyin.



2. İki kürəciyi nov boyunca itələməklə təcrübəni təkrarlayın və hadisəni müşahidə edin.
3. Təcrübəni üç kürəciyi birdən itələməklə təkrarlayın və kürəciklər zəncirindən neçə kürəciyin ayrıldığını diqqət yetirin.

Nəticənin müzakirəsi:

- Kürəciklər zəncirinə bir kürəciklə zərbə vurduqda nə müşahidə etdiniz?
- Təcrübəni iki və üç kürəciyin zərbələri ilə təkrarladığda kürəciklər zəncirindən uyğun olaraq neçə kürəcik ayrıldı?
- Baş verən hadisələrin səbəbi haqqında fərziyyəniz nədir?

Qapalı sistem nədir? Təbiətin ümumi elmi mənzərəsində ətraf mühitdən şərti təcrid edilmiş və ümumi əlamətlərinə görə əlaqələndirilən cisimlər toplusundan ibarət sistemə *qapalı sistem* kimi baxılır.

- *Qapalı sistem – verilən şəraitdə bir-biri ilə qarşılıqlı təsirdə olub başqa cisimlərlə qarşılıqlı təsirdə olmayan cisimlərdən ibarət sistemdir. Saxlanma qanunları qapalı sistemlərdə ödənilir.*

İmpulsun saxlanması qanunu. Saxlanma xassəsinə malik fiziki kəmiyyətlərdən biri impulsdur. Bu xassə ondan ibarətdir ki, yalnız bir-biri ilə qarşılıqlı təsirdə olan cisimlərin impulslarının cəmi dəyişmir, cisimlərin tam impulsu sabit qalır.

- *Sistemi təşkil edən bütün cisimlərin impulslarının həndəsi cəmi həmin sistemin tam impulsu adlanır.*

Cisimlərin qarşılıqlı təsirləri nəticəsində onların impulsları dəyişir. Nümunə üçün iki cisinin qarşılıqlı təsirini aşadıraq.

Birinci cismin qarşılıqlı təsirdən əvvəlki impulsunu \vec{p}_{01} , qarşılıqlı təsirdən sonrakı impulsunu \vec{p}_1 , ikinci cisimə aid olan uyğun impulsları isə \vec{p}_{02} və \vec{p}_2 ilə işarə edək. Bu cisimlərin qarşılıqlı təsir qüvvələrini isə uyğun olaraq \vec{F}_1 və \vec{F}_2 ilə işarə etsək, Nyutonun III qanununa əsasən təsir əks təsirə bərabər olar: $\vec{F}_1 = -\vec{F}_2$. Bərabərliyin hər iki tərəfi cisimlərin qarşılıqlı təsir müddətinə (Δt) vurularsa, qapalı sistem üçün bərabərlik pozulmaz:

$$\vec{F}_1 \cdot \Delta t = -\vec{F}_2 \cdot \Delta t \quad (3.1)$$

Burada $\vec{F}_1 \cdot \Delta t$ birinci cismin, $\vec{F}_2 \cdot \Delta t$ isə ikinci cismin impulsunun dəyişməsi olduğundan (bax: 2.3 mövzusu) alınır:

$$\Delta \vec{p}_1 = -\Delta \vec{p}_2$$

və ya

$$\vec{p}_1 - \vec{p}_{01} = -(\vec{p}_2 - \vec{p}_{02}). \quad (3.2)$$

- *İki cismin qarşılıqlı təsiri nəticəsində onların impulslarının dəyişməsi qiymətcə bərabər, istiqamətcə bir-birinin əksinədir.*

Buradan alınır ki, öz aralarında qarşılıqlı təsirdə olan iki cismin impulslarının vektoru (həndəsi) cəmi sabittir:

$$\vec{p}_1 + \vec{p}_2 = \vec{p}_{01} + \vec{p}_{02} = \text{const.} \quad (3.3)$$

Sonuncu ifadəni n sayıda cisimdən təşkil olunan qapalı sistem üçün də ümumiləşdirildikdə qapalı sistemi təşkil edən cisimlər üçün *impulsun saxlanması qanunu* alınır:

- *Qapalı sistem təşkil edən cisimlərin impulsunun vektorial cəmi sabit qalır:*

$$\vec{p}_1 + \vec{p}_2 + \vec{p}_3 + \cdots + \vec{p}_n = \text{const} \quad (3.4)$$

İki cismin toqquşması. İki cismin toqquşması onların deformasiya etməsi və yaranan elastiklik qüvvələrinin təsiri altında impulslarının dəyişməsi ilə nəticələnir. İdeallaşdırılmış şəraitdə iki növ toqquşma fərqləndirilir: *mütəqə elastiki toqquşma* və *plastiki toqquşma*.

Mütləq elastiki toqquşma. Mütləq mərkəzi elastiki toqquşmada cisimlərin elastiki deformasiyası baş verir – toqquşma qurtardıqdan sonra deformasiya yox olur. Bilyard və ya polad kürələrin mərkəzi toqquşması mütləq elastiki deformasiyaya misal göstərilə bilər. Belə toqquşmada mexaniki enerji sistemin daxili enerjisiniə çevrilər – sistemin tam mexaniki enerjisi dəyişmir: kürələrin kinetik enerjisi tamamilə və ya qismən elastiki deformasiyanın potensial enerjisiniə çevrilir və bu enerji isə, öz növbəsində, yenidən kürələrin kinetik enerjisiniə çevrilir. Mütləq elastiki toqquşma üçün impulsun saxlanması qanununun (3.3) ifadəsi ödənilir: *iki cismin mütləq elastiki toqquşmadan əvvəlki impulslarının həndəsi cəmi onların toqquşmadan sonrakı impulslarının həndəsi cəminə bərabərdir:*

$$m_1 \vec{v}_{01} + m_2 \vec{v}_{02} = m_1 \vec{v}_1 + m_2 \vec{v}_2 \quad (3.5)$$

Burada m_1 , m_2 – qapalı sistem təşkil edən kürəciklərin kütləsi; \vec{v}_{01} və \vec{v}_{02} – bu kürəciklərin toqquşmadan əvvəlki sürətləri, \vec{v}_1 və \vec{v}_2 – onların toqquşmadan sonrakı sürətləridir.

Plastiki toqquşma. Plastiki mərkəzi toqquşmada yaranan deformasiya tamamilə saxlanılır. Bu zaman tam mexaniki enerji saxlanır, onun bir hissəsi sistemin daxili enerjisiniə çevrilir. İki cismin plastiki toqquşmasından sonra hər iki cisim bir-birinə “yapışaraq” ya eyni sürətlə hərəkət edir, yaxud da sükunətdə qalır. Beləliklə, qapalı sistem təşkil edən iki cismin plastiki toqquşmasını impulsun saxlanması qanununa əsasən belə yazmaq olar:

$$m_1 \vec{v}_{01} + m_2 \vec{v}_{02} = (m_1 + m_2) \vec{v}. \quad (3.6)$$

Burada \vec{v} – qapalı sistem təşkil edən iki cismin plastiki toqquşmasından sonra birləşdə aldıqları sürətdir. (3.6) ifadəsindən sistemin sürəti təyin edilir:

$$\vec{v} = \frac{m_1 \vec{v}_{01} + m_2 \vec{v}_{02}}{m_1 + m_2}. \quad (3.7)$$

2

Tətbiqetmə

İki kürəciyin plastiki toqquşmasının tədqiqi

Məsələ. İsbat edin ki, üfüqi müstəvidə uyğun olaraq \vec{v}_{01} və \vec{v}_{02} ($v_{01} > v_{02}$) başlangıç sürətlə qarşı-qarşıya hərəkət edən m_1 və m_2 ($m_1 > m_2$) kütləli iki cisim mərkəzi plastiki toqquşmaya məruz qaldıqdan sonra sistemin hərəkət sürətinin modulu aşağıdakı ifadəyə bərabərdir (c):

$$v = \frac{m_1 v_{01} - m_2 v_{02}}{m_1 + m_2}.$$



Nəticənin müzakirəsi:

- Lazımı düsturu almaq üçün hansı ardıcıl addımlardan istifadə etdiniz?

Gündəlik həyatınızla əlaqələndirin:

Bilyard kürəciyi sükunətdə olan ikinci kürəciklə mərkəzi mütləq elastiki toqquşmaya məruz qalır. İmpulsun saxlanması qanununa əsasən birinci və ikinci kürəciyin zərbədən sonrakı sürətləri necə dəyişər?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Qapalı sistem nədir, nə üçün alımlar elmi araşdırılarda bu sistemdən istifadə edirlər?
3. Hansı halda qapalı sistemə impulsun saxlanması qanununu tətbiq etmək olar?
4. Qapalı sistem təşkil edən iki cisin mütləq və plastiki toqquşmalarında onlar arasında hansı enerji çevrilmələri baş verir?
5. Kütləsi 50 kq olan şagird 8 m/san sürətlə qaçaraq 2 m/san sürəti ilə hərəkət edən 30 kq kütləli arabaya çatır və onun üzərinə tullanır. Araba hansı sürətlə hərəkət edər?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: "qapalı sistem", "sistemin tam impulsu", "impulsun saxlanması qanunu", "mütləq elastiki toqquşma", "qeyri-mütləq elastiki toqquşma".

• LAYİHƏ • Reaktiv hərəkətin tədqiqi


Nəzəri məlumat. İmpulsun saxlanması qanununun maraqlı praktik tətbiqi *reakтив hərəkət*dir. 6 və 8-ci sinif fizika fənnindən reaktiv hərəkətin nə olduğunu bilirsiniz:

• *Reaktiv hərəkət – cisimdən bir hissəsi ayrırlaraq hərəkət etdiyi zaman cismin özünüñ əks istiqamətdə hərəkət almasıdır.* Məsələn, raketlərin hərəkəti reaktiv hərəkət prinsipinə əsaslanır.

Raketin iş prinsipi. Raket örtük və yanacaqdan ibarət qapalı sistemdir. Örtük boru formasında olub bir tərəfi qapalı, digər tərəfi açıqdır. Örtüyün açıq tərəfinə yanan yanacaq qazının çıxmazı üçün soplo geydirilmişdir. Raket işə salındıqda yanacaq yanaraq yüksək təzyiqli qaza çevrilir. Qazın təzyiqi yüksək olduğundan raketin soplusundan böyük sürətlə atmosferə atılır, nəticədə raket əks tərəfə itələnir ([§.1](#)).

İsbat edin ki, raketin örtüyünün sürəti impulsun saxlanması qanununa görə aşağıdakı düsturla təyin olunur (hesab edin ki, qazın hamisi raketin eyni zamanda tərk edir):

$$\vec{v}_{\text{ör}} = - \frac{m_{\text{qaz}}}{m_{\text{ör}}} \vec{v}_{\text{qaz}}.$$



[§.1.](#) Kosmik gəmi daşıyıcısı. Raket və onun pillələrinin sxemi

“Su mühərrikli raketin” startı

Təchizat: plastik butulkə (1 l-lük), su (0,5 l), mantar tixac, futbol topuna hava vuran iynəli və şlanqlı nasos, dayaq.

İşin gedisi.

1. Butulkaya 1/3 hissəsi qədər su tökün, ağızını tixacla qapayın, butulkanı oturacağı yuxarı olmaqla dayaq üzərində elə yerləşdirin ki, o, üfüqlə 40–50° bucaq təşkil etsin.
2. Tixaci nasosun iynəsi ilə deşib butulkaya sürətlə hava vurun. Bir neçə dəqiqədən sonra butulkada “maraqlı” hadisələr baş verir və “raket” böyük sürətlə “səmaya” qalxır ([§.2](#)).



[§.2.](#) “Raket” böyük sürətlə “səmaya” qalxır

- “Raketin” sürət almasına səbəb nədir? Bu sürət hansı düsturla hesablanı bilər?

3.2 MEXANİKİ İŞ VƏ GÜC

Şagirdlərdən ibarət iki komanda kəndirdartmada yarışır. Sağdakı komanda çox çalışdıqdan sonra qalib gəlir.

- Qalib gələn komanda haqqında hansı müddəəni söyləmək doğru olar: "sağdakı komanda daha qüvvəlidir", yoxsa "sağdakı komanda daha güclüdür"? Nə üçün?



Mexaniki iş. Mexaniki iş cismə təsir edən evəzləyici qüvvənin qiymətindən, istiqamətindən və qüvvənin tətbiq nöqtəsinin yerdəyişməsindən asılıdır.

- *Mexaniki iş – cismə təsir edən qüvvənin modulu, yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə vektorları arasında qalan bucağın kosinusu hasilinə bərabərdir:*

$$A = F \cdot s \cdot \cos\alpha. \quad (3.8)$$

İş skalyar fiziki kəmiyyətdir, lakin digər skalyar fiziki kəmiyyətlərdən (məsələn, yol, kütlə, sahə və s.) fərqli olaraq o həm sıfır, həm müsbət, həm də mənfi işaretli ola bilir. İşin işarəsi cismə tətbiq olunan qüvvənin təsir istiqamətində onun yerdəyişməsinin əmələ gətirdiyi bucaqdan asılıdır (**a**):

- əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə vektorları iti bucaq əmələ gətirərsə: $0^\circ \leq \alpha < 90^\circ$, bu halda $\cos\alpha > 0$ olur və qüvvənin görüyü iş müsbətdir: $A > 0$;
- əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə vektorları kor bucaq əmələ gətirərsə: $90^\circ < \alpha \leq 180^\circ$, bu halda $\cos\alpha < 0$ olur və qüvvənin görüyü iş mənfidir: $A < 0$;
- əgər cismə təsir edən qüvvə yerdəyişməyə perpendikulyardırsa: $\alpha = 90^\circ$, bu halda $\cos\alpha=0$ olur və həmin qüvvə iş görmür: $A = 0$.


Araşdırma

1 Eyni iş görürlermi?

Məsələ 1. Bakıdan Gəncəyə qədər olan 298 km hava yolunu qət etməyə təyyarə 45 dəq, helikopter isə 90 dəq vaxt sərf edir. Bu nəqliyyat vasitələrinin eyni iş görüyüni söyləmək olarmı? Onların gördükleri işin yeyinliyini necə müəyyən etmək olar?

Nəticənin müzakirəsi:

- Görülən iş nədən asılıdır?
- Müxtəlif maşınların görüyü eyni bir işin yeyinliyini hansı fiziki kəmiyyətlə müəyyən etmək olar?




İşin BS-də vahidi couldur (C):

- Coul (1C) – hərəkət istiqamətində təsir edən 1N qüvvənin 1m yerdəyişmədə görüyüü işdir:

$$[A] = 1N \cdot m = 1 \frac{kq \cdot m^2}{san^2} = 1C.$$

Xüsusi hal.

Cisim x oxu üzrə hərəkət edirsə, \vec{F} qüvvəsinin görüyüü iş ədədi qiymətcə həmin qüvvənin x oxu üzrə proyeksiyasının (F_x) x -dan asılılıq qrafiki ilə absis oxu arasında qalan fiqurun sahəsinə bərabərdir (b): $A = S_{fiqur}$.




Konservativ qüvvənin işi iki mühüm xassəyə malikdir:

1. İstənilən qapalı trayektoriya üzrə əvəzləyici qüvvənin işi sıfır bərabərdir. Çünkü, qapalı trayektoriya cızan cismin yerdəyişməsinin modulu sıfır bərabərdir:

$$s = o \rightarrow A = F s \cos 0^\circ = 0.$$

2. Verilmiş iki nöqtə arasında cismin hərəkəti zamanı əvəzləyici qüvvənin görüyüü iş bu nöqtələri birləşdirən trayektoriyanın formasından asılı deyildir.



Məsələn, O və M nöqtələrini birləşdirən OLM və ONM trayektoriyaları üzrə hərəkət edən cismin yerdəyişməsi eyni olduğundan həmin trayektoriyalar üzrə əvəzləyici qüvvənin işi də eynidir (c):

$$A_{OLM} = A_{ONM} = F_x \cdot s_x.$$

Güç. Görülən işin yeyinliyi *güç* adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.

- *Güç – görülən işin, bu işi görməyə sərf edilən zamana nisbətinə deyilir:*

$$N = \frac{A}{t}. \quad (3.9)$$

Güçün BS-də vahidi *vattdır* (Vt):

$$[N] = 1 \frac{C}{san} = 1 \frac{kq \cdot m^2}{san^3} = 1Vt.$$

- *Vatt (1Vt) – 1 saniyədə 1C iş görən mexanizmin gücündə deyilir.* Güç vahidi olaraq, ilk dəfə 1783-cü ildə ingilis fiziki və ixtiraçısı Ceyms Vatt (1736–1819) *at qüvvəsi* (a.q.) adlanan vahid təklif etmişdir. Bu vahiddən bəzən indi də istifadə olunur:


$$1 \text{ a.q.} = 736 \text{ Vt.}$$

Güç sabit olduqda t müddətində görülən iş: $A = Nt$. (3.10)

Bu düstur əsasında iş vahidi olaraq kilovatt-saatdan da istifadə olunur: N

$$1 \text{ kVt} \cdot \text{saat} = 3\,600\,000 \text{ C.}$$

Güç zamana görə dəyişərsə, iş ədədi qiymətcə güc-zaman qrafikinin t oxu ilə əmələ gətirdiyi fiqurun sahəsinə bərabər olur (d): $A = S_{fiqur}$.



Güç cismin hərəkət sürəti ilə də əlaqələndirilə bilər, məsələn, düz-xətli bərabərsürətli hərəkət edən avtomobilin sürəti sürtünmə qüvvəsinin sabit qiymətində onun mühərrikinin gücündən düz mütənasib asılıdır:

$$N = \frac{A}{t} = \frac{F \cdot s}{t} = F \cdot v. \quad (3.11)$$

Bu ifadədən alınır ki, avtomobilin mühərrikinin gücü sabit olduqda avtomobilin sürətinin kiçik qiymətində dərti qüvvəsi artır (avtomobilin I sürət ötürücsündə olduğu hal), dərti qüvvəsinin kiçik qiymətində isə sürət artır (avtomobilin IV və V sürət ötürücsündə olduğu hal):

$$F = \frac{N}{v}; \quad v = \frac{N}{F}.$$

2

Tətbiqetmə

Atletin əzələləri nə qədər iş gördü?

Məsələ 2. Atlet 250 kq kütləli ştanqı 5 sən müddətinə yerdən 2 m hündürlüyü qaldırdı. Təyin edin:

- a) atletin əzələlərinin gördüyü işi ($g = 10 \frac{m}{s^2}$);
- b) atletin bu işi görməyə sərf etdiyi gücün neçə at qüvvəsinə bərabər olduğunu.


Nəticənin müzakirəsi:

- Atletin əzələlərinin gördüyü işi hansı düsturla təyin etdiniz və o neçə coul oldu?
- Atlet bu işi hansı yeyinliklə gördü?
- Atletin gücü neçə a.q. qədərdir?

Gündəlik həyatınızla əlaqələndirin:

Mismarın sırrı. Elçin mismarı taxtaya vurduqdan sonra, işarələdiyi yerdən vurmadığını görüb onu taxtadan çıxardı.

- Elçin mismarı taxtaya vurduqda və onu taxtadan çıxardıqda eyni iş gördümü?
- Mismarı hansı alətlə çıxarmaq daha asandır: dəstəyi qısa mismarçıxaranla, yoxsa dəstəyi uzun? Niyə?



Özünüüz qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Ağırlıq qüvvəsi hansı halda müsbət iş görür: top şaquli yuxarı atıldıqda, yoxsa müəyyən hündürlükdə düşdükdə? Cavabinizi əsaslandırın.
3. Su səthində üzən topu əlimizlə tutub suya batırıldığ, əlimizi çəkdikdə isə o yenidən suyun səthinə qalxdı. Bu halların hansında topa təsir edən Arximed qüvvəsi müsbət, hansı halda isə mənfi iş gördü? Nə üçün?
4. Verilən gücə eyni zamanda həm qüvvədə, həm də sürətdə qazanc əldə etmək olarmı? Nə üçün?

NƏ ÖYRƏNDİNİZ?


Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: "məxaniki iş", "coul", "güc", "vatt".

3.3

SİSTEMİN İŞGÖRMƏ QABİLİYYƏTİ – ENERJİDİR. KİNETİK ENERJİ

Tüfəng güllesi və top mərmisi **eyni** üfüqi sürətlə, eyni yerdəyişmə edərək eyni hədəfə dəyiş orada qaldılar.

- Güllə və mərminin gördükəri mekaniki işin də eyni olduğunu söyləmək olarmı? Nə üçün?



Enerji – sistemin işgörmə qabiliyyətidir. Öyrəndiniz ki, qapalı sistemdə saxlanma xassəsinə malik fiziki kəmiyyətlərdən biri – sistemin impulsudur. Qapalı sistemdə saxlanma xassəsinə malik mühüm, bəlkə də ən mühüm digər fiziki kəmiyyət *enerjidir*. Gündəlik həyatımızda, hətta beynəlxalq iqtisadi münasibətlərə aid danışqlarda da ən çox işlənən və müzakirə olunan anlayış “*enerji*”dir. Enerjinin müxtəlif növləri, onun bir növdən digərinə çevrilməsinə dair kifayət qədər məlumatınız vardır. Ən maraqlısı isə odur ki, fizika alimləri sistemin enerjisinin hər bir növü üçün ayrıca düstur müəyyənləşdirə bilmişlər. Bu düsturların köməyi ilə aparılan hesablamalar isə hər dəfə qapalı sistemin bütün növ enerjilərinin cəminin dəyişmədiyini – enerjinin saxlandığını təsdiq edir.

Bilirsiniz ki, *enerji – cismin işgörmə qabiliyyətidir* (bax: *Fizika-7*). Digər tərəfdən, *enerji – cisimlərin hərəkətinin və onlar arasındaki qarşılıqlı təsirin ümumi ölçüsüdür*: *cismin hərəkəti ilə xarakterizə olunan enerji kinetik enerji, cisimlərin və ya cismin hissələrinin qarşılıqlı təsiri ilə xarakterizə olunan enerji isə potensial enerjidir*.

Cismi irəliləmə hərəkəti etdirən əvəzləyici qüvvənin gördüyü iş və kinetik enerji. Cisim əvəzləyici qüvvənin təsiri ilə iş görürse, onun sürətinin modulu v_1 -dən v_2 -yə dəyişir – cisim təcil alır. Sadəlik üçün fərz edək ki, cisim üfüqə paralel olan sabit əvəzləyici F qüvvəsinin təsiri ilə müsbət iş görür. Bu halda o, $a = \frac{F}{m}$ təcili ilə bərabərəyinləşən hərəkət edərək iş görür:

$$A = F \cdot s = ma \cdot \frac{v_2^2 - v_1^2}{2a} \quad \text{və ya} \quad A = \frac{mv_2^2}{2} - \frac{mv_1^2}{2}. \quad (3.12)$$

Sonuncu düsturda kütlə ilə sürət kvadratının hasilinin yarısına $\left(\frac{mv^2}{2}\right)$ bərabər olan fiziki kəmiyyət *kinetik enerjini* ifadə edir.

- Kinetik enerji – cismin hərəkəti nəticəsində malik olduğu enerjidir.*

$$E_k = \frac{mv^2}{2}. \quad (3.13)$$

1

İşgörmə hansı fiziki kəmiyyətin dəyişməsi hesabına baş verdi?

Məsələ 1. Avtobus üfüqi yolda mühərriki söndürülmüş halda bir müddət hərəkət edib dayandı.

Nəticənin müzakirəsi:

- Avtobus hansı qüvvələrə qarşı iş gördü?
- Avtobusun iş görməsi hansı fiziki kəmiyyətin dəyişməsi hesabına baş verdi?

Araşdırma

Kinetik enerji sürətin modulundan (istiqamətindən yox) və cismin kütləsindən asılıdır. (3.13) düsturunu (3.12)-da nəzərə alsaq, *kinetik enerji haqqında teoremi* aşağıdakı kimi ifadə etmək olar.

• *Əvəzləyici qüvvənin cisim üzərində görüyüü iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir.*

$$A = E_{k2} - E_{k1} = \Delta E_k . \quad (3.14)$$

Burada E_{k1} – cismin kinetik enerjisinin başlangıç, E_{k2} – isə son qiymətidir. Kinetik enerji skalar fiziki kəmiyyətdir və o, işdən fərqli olaraq yalnız müsbət qiymətlər alır və ya sıfır bərabər olur (başa növ enerjiyə çevrilir).

Kinetik enerji haqqında teoremdən görünür ki, kinetik enerjinin də vahidi işin vahidi ilə eyni olub, BS-də couldur ($1C$): $[E_k] = 1C$.

2 Tətbiqetmə

Məsələ 2. Kütləsi m olan raket v sürəti ilə uçur. Yanacağının yanması nəticəsində kütləsini iki dəfə itirən raketin sürəti iki dəfə artı, bu zaman raketin kinetik enerjisi necə dəyişdi?

Məsələ 3. 108 km/saat sürətlə hərəkət edən 1000 t kütləli qatarı dayandırmaq üçün nə qədər iş görülməlidir?

Nəticələrin müzakirəsi:

- Raketin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir? Bu dəyişməni necə təyin etdiniz?
- Qatarı dayandırmaq üçün tələb olunan işi hansı düstura əsasən təyin etdiniz? Niyə?

Gündəlik həyatınızla əlaqələndirin:

İki şagird qış tötilində Bakıdan İstanbula təyyarə ilə səyahətə çıxmışdır. Təyyarə Yerdən 8000 m yüksəklilikdə uçur. Bu zaman şagirdlərdən biri digərinə deyir: Təyyarə uçur, biz isə sükunətdəyik – deməli, təyyarənin kinetik enerjisi var, bizim isə kinetik enerjimiz sıfırdır. İkinci şagird dərhal etiraz edir: Xeyr, sən düz demirsən, biz də kinetik enerjiyə malikik.

- Hansı şagird doğru söyləyir: uçan təyyarədə sükunətdə olan sərnişin kinetik enerjiyə malikdirmi? Cavabınızı əsaslandırın.


Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Kinetik enerji haqqında teoremdən hansı fiziki məna çıxır?
3. Kinetik enerji nədən asılıdır?
4. Cismin kinetik enerjisi hansı halda sıfıra bərabərdir, hansı halda artır, hansı halda azalır, hansı halda isə dəyişmir?
5. Kinetik enerji hesablama sisteminin seçilməsindən asılıdır mı? Cavabınızı əsaslandırın.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların tərif və izahlarını iş vərəqinə yazın: “enerji”, “kinetik enerji”, “kinetik enerji haqqında teorem”, “kinetik enerjinin dəyişməsi arta, azala və sıfır bərabər ola bilir...”, “vatt”.

3.4 POTENSİAL ENERJİ



- Hansı üsulla h hündürlüyüne qalxdıqda oğlana təsir edən ağırlıq qüvvəsi az iş görər: pilləkənlə (1), yoxsa nərdivanla (2)? Niyə?


Araşdırma

Ağırlıq qüvvəsinin işi nəyə bərabərdir?


Məsələ 1. Cisim üfüqi səthdən h hündürlüyündə yerləşən 1 nöqtəsindən hərəkətə başlayır. O, mürəkkəb trayektoriya cizdiqdan sonra yenidən 1 nöqtəsinə qaydır (a). İkinci eyni cisim isə hərəkətini 1 nöqtəsindən başlayıb 2 nöqtəsində bitirir (b). Bu cisimlərə təsir edən ağırlıq qüvvələrinin işi necə dəyişər? (a) (b)

Nəticənin müzakirəsi:

- Ağırlıq qüvvəsinin işi nədən asılıdır?
- Ağırlıq qüvvəsinin işi sıfırda bərabər ola bilərmi? Nə üçün?



Ağırlıq qüvvəsinin işi və potensial enerji. Fərz edək ki, qapalı sistem Yer və onun səthindən müəyyən h_1 hündürlüyüne qaldırılan cisimdən ibarətdir. Əgər cisim həmin hündürlükdən sərbəst buraxılarsa, o, ağırlıq qüvvəsinin təsiri altında Yer səthinə doğru hərəkətə başlayar. Cismin səthdən müəyyən h_2 hündürlüyüne qədər icra etdiyi \vec{s} yerdəyişməsində ağırlıq qüvvəsi müsbət iş görər (qüvvə ilə yerdəyişmənin istiqaməti eyni olduğundan: $\alpha = 0$) (c):



$$A = F_a \cdot s = mg(h_1 - h_2). \quad (3.18)$$

Burada $s = h_1 - h_2$ olub h_1 hündürlüyündən h_2 hündürlüyüne sərbəst düşən cismin yerdəyişməsinin moduludur.

Əgər cisim h_1 hündürlüyündən şaquli yuxarı atıllarsa, onun h_2 hündürlüyüne çatdığı an yerdəyişməsinin modulu $s = h_2 - h_1$ olar (d). Bu halda ağırlıq qüvvəsi ilə yerdəyişmə vektorları arasındaki bucaq $\alpha = 180^\circ$ və $\cos\alpha = \cos 180^\circ = -1$ olduğundan, ağırlıq qüvvəsi mənfi iş görür:

$$A = -F_a \cdot s = -mg(h_2 - h_1) = mg(h_1 - h_2). \quad (3.19)$$

(3.18) və (3.19) ifadələrinin müqayisəsindən görünür ki, yuxarı atılan və ya müəyyən hündürlükdən düşən cisim üzərində ağırlıq qüvvəsinin görüdüyü iş eyni düsturla ifadə olunur.

- Ağırlıq qüvvəsinin işi cismin hərəkət trayektoriyasının formasından asılı deyil, o, cismin kütlə mərkəzinin başlangıç və son hündürlüklerinin fərqindən asılıdır.**
- Gördüyü iş cismin hərəkət trayektoriyasından asılı olmayan qüvvələr **konservativ qüvvələr** adlanır. Deməli, ağırlıq qüvvəsi də konservativ qüvvədir.**

(3.18) düsturunu belə də yazmaq olar: $A = mg(h_1 - h_2) = mgh_1 - mgh_2$ və ya
 $A = -(mgh_2 - mgh_1)$. (3.20)

Bu o deməkdir ki, ağırlıq qüvvəsinin gördüyü iş əks işaret ilə mgh kəmiyyətinin dəyişməsinə bərabərdir. Bu kəmiyyət Yer səthindən h hündürlükdə yerləşən cisimlə Yerin qarşılıqlı təsirinin *potensial enerjisidir*.

- *Potensial enerji – qarşılıqlı təsirdə olan cisimlərin (və ya zərrəciklərin) malik olduqları enerjidir:*

$$E_p = mgh. \quad (3.21)$$

(3.21) ifadəsini (3.20) də nəzərə aldiqda *potensial enerji haqqında teoremin ifadəsi* alınır:

- *Ağırlıq qüvvəsinin gördüyü iş əks işaret ilə cismin potensial enerjisinin dəyişməsinə bərabərdir:*

$$A = -(E_{p2} - E_{p1}) = -\Delta E_p. \quad (3.22)$$

Potensial enerji haqqında teoremdən görünür ki, potensial enerjinin də vahidi işin vahidi ilə eyni olub BS-də couldur (1C): $[E_p] = 1C$.

Elastiklik qüvvəsinin işi və potensial enerji. Konservativ qüvvələrdən biri də elastiklik qüvvəsidir. Ona görə də elastiklik qüvvəsinin gördüyü iş də cismin əks işaret ilə potensial enerjisinin dəyişməsinə bərabər olmalıdır. Bunu araşdırıq: yayın bir ucunu dayağa, digər ucunu isə hamar çubuq üzrə hərəkət edə bilən kürəciyə bağlayaq. Kürəciyi sağa sürüşdürməklə yayı x_1 qədər gərək. Bu zaman elastiklik qüvvəsinin modulu $F_1 = kx_1$ olur.

Sərbəst buraxılan kürəcik bu qüvvənin təsiri altında sola, məsələn, 1 vəziyyətdən 2 vəziyyətinə gəlir (e). Həmin vəziyyətdə yayın deformasiyası x_2 olduğundan kürəciyin yerdəyişməsinin modulu yayın gərilmələrinin fərqi bərabər olur: $s = x_1 - x_2$. Elastiklik qüvvəsi yerdəyişmə istiqamətdə olduğundan onun gördüyü iş müsbət olur, lakin nəzərə alınmalıdır ki, elastiklik qüvvəsinin modulu sabit deyildir: o, kx_1 qiymətindən kx_2 -yə dəyişir. Ona görə də belə halda elastiklik qüvvəsinin modulunun orta qiyməti götürülür.


- *Elastiklik qüvvəsinin modulunun orta qiyməti onun başlangıç kx_1 və son kx_2 qiymətlərinin orta ədədi qiymətinə bərabərdir:*

$$F_{el.ort} = \frac{kx_1 + kx_2}{2}.$$

Beləliklə, elastiki deformasiya etmiş yayın elastiklik qüvvəsinin gördüyü iş:

$$A = F_{el.ort} \cdot s = F_{el.ort} \cdot (x_1 - x_2) = \frac{kx_1 + kx_2}{2} \cdot (x_1 - x_2)$$

və ya $A = \frac{kx_1^2}{2} - \frac{kx_2^2}{2}$.



Düsturu belə də yazmaq olar:

$$A = -\left(\frac{kx_2^2}{2} - \frac{kx_1^2}{2}\right). \quad (3.23)$$

Göründüyü kimi, elastiklik qüvvəsinin gördüyü iş yayın başlangıç və son deformasiyalarından asılıdır. Deməli, həqiqətən, elastiklik qüvvəsi də konservativ qüvvədir.

(3.20) və (3.23) düsturlarının müqayisəsindən görünür ki, $\frac{kx^2}{2}$ ifadəsinə bərabər olan fiziki kəmiyyət də potensial enerjinin – *elastiki deformasiya olunmuş yayın potensial enerjisinin ifadəsidir*:

- *Elastiki deformasiya olunmuş cismin potensial enerjisi – onun sərtliyi və gərilməsinin (və ya sıxlmasının) kvadrati hasilinin yarısına bərabərdir*:

$$E_p = \frac{kx^2}{2}. \quad (3.24)$$

2

Yaradıcı tətbiqetmə

Araşdırma

Məsələ 2. Kütləsi $m = 2500kq$ olan helikopter Yer səthindən $h_1 = 50 m$ hündürlükdədir. Hansı hündürlükdə onun potensial enerjisi $\Delta E_p = 750 kC$ artar?

Məsələ 3. Sərtliyi $300 \frac{N}{m}$ olan yay xarici qüvvənin təsiri (F) altında 2 sm sıxlıldı. Yayı daha 2 sm sıxmak üçün xarici qüvvə nə qədər iş görməlidir?


İpucu. Xarici qüvvənin yayı x_1 vəziyətindən x_2 vəziyətindən sıxması üçün gördiyyi iş: $A = \frac{k}{2}(x_2^2 - x_1^2)$.

Gündəlik həyatımızla əlaqələndirin. Şagird 100 q kütləli topu, onu atdığı nöqtədən 3 m hündürlükdəki eyvana atmaq istədi. Lakin o, qüvvəsini düzgün tənzimləyə bilmədi: top 7 m hündürlüyə qalxdıqdan sonra eyvana düşdü (F).

- Bütün trayektoriya boyunca ağırlıq qüvvəsinin gördüyü iş nəyə bərabər olar ($g=10 \text{ m/san}^2$)?

Özünüyü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Ağırlıq qüvvəsinin gördüyü iş nəyə bərabərdir?
3. Nə üçün ağırlıq qüvvəsi konservativ qüvvədir?
4. Hansı halda deyilir ki, cisim potensial enerjiyə malikdir?
5. Potensial enerjinin sıfırıncı səviyyəsi nə deməkdir?
6. Elastiki deformasiya olunmuş cismin potensial enerjisi nədən asılıdır?



NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların tərif və izahatlarını iş vərəqinə yazın: “ağırlıq qüvvəsinin işi”, “potensial enerji”, “potensial enerji haqqında teorem”, “potensial enerji mənfi qiymət alır...”, “potensial enerji müsbət qiymət alır...” “konservativ qüvvə”, “elastiki deformasiya olunmuş cismin potensial enerjisi”.

3.5 TAM MEXANİKİ ENERJİ. ENERJİNİN SAXLANMASI QANUNU

Azərbaycanın ilk süni kosmik peyki "Azerspace/Africasat-1a" Yer ətrafında müəyyən sürətlə dövr etməklə, demək olar ki, bütün qitələrin radio stansiyaları ilə məlumat mübadiləsi yaradır.

- Bu stansiya hansı mexaniki enerjiyə malikdir: kinetik, yoxsa potensial? Nə üçün?




1

Tam mexaniki enerji necə dəyişir?

Məsələ 1. 1 nöqtəsindən sərbəst buraxılan m kütləli kürəcik şəkildə təsvir olunan trayektoriya üzrə sürtünməsiz hərəkət edir (a). Trayektoriyanın hansı nöqtəsində kürəcixin tam mexaniki enerjisi: a) ən böyükdür b) ən kiçikdir?

İpucu. Enerjinin saxlanması qanununa aid biliklərinizdən istifadə edə bilərsiniz (bax: Fizika-7, s.71–72).

Araşdırma



Nəticənin müzakirəsi:

- Trayektoriyanın 1 nöqtəsində kürəcixin tam mexaniki enerjisi nəyə bərabərdir?
- Trayektoriyanın 2, 4 və 6 nöqtələrində kürəcixin tam mexaniki enerjisi nəyə bərabərdir?
- Trayektoriyanın 3 və 5 nöqtələrində kürəcixin tam mexaniki enerjisi nəyə bərabərdir?
- Kürəcixin tam mexaniki enerjisi haqqında hansı nəticəyə gəlmək olar?

Tam mexaniki enerji. Cisimlər sistemi eyni zamanda həm kinetik, həm də potensial enerjiyə malik ola bilir. Məsələn, müəyyən sürətlə uçan təyyarə kinetik enerji ilə yanaşı, eyni zamanda Yerlə qarşılıqlı təsirdə olduğuna görə həm də potensial enerjiyə malikdir.

- *Cisimlər sisteminin kinetik və potensial enerjilərinin cəmi tam mexaniki enerji adlanır:*

$$E_T = E_k + E_p.$$

Tam mexaniki enerjinin saxlanması qanunu. Bilirsiniz ki, konservativ qüvvələr olan ağırlıq və elastiklik qüvvələrinin işi əks işaretə ilə sistemin potensial enerjisini dəyişməsinə bərabərdir. Digər tərəfdən bu iş həm də sistemin kinetik enerjisini dəyişməsinə bərabərdir:

$$\begin{cases} A = -(E_{p2} - E_{p1}) \\ A = E_{k2} - E_{k1}. \end{cases}$$

Beləliklə, alınır ki, $E_{k2} - E_{k1} = E_{p1} - E_{p2}$.

Uyğun kəmiyyətləri qruplaşdırısaq, tam mexaniki enerjinin saxlanması qanununun ifadəsi belə yazılırlar:

$$E_{k2} + E_{p2} = E_{k1} + E_{p1}, \quad E_T = \text{const.} \quad (3.25)$$

- *Qapalı sistem təşkil edən cisimlər bir-birinə konservativ qüvvələrlə təsir etdikdə sistemin tam mexaniki enerjisi sabit qalır.*

Enerjinin saxlanması qanunu zamanın bircinsliliyinin nəticəsidir.

- *Zamanın bircinsliliyi – zamanın köçürülməsinə nəzərən simmetriyasıdır: qapalı sistemin fiziki xassələri zamanın başlangıç anının seçilməsindən asılı deyildir, zamanın bütün anları ekvivalentdir.*

Tam mexaniki enerjinin saxlanması qanununa görə, sistemin potensial enerjisini müəyyən qədər artması sistemin kinetik enerjisini həmin qədər azalması ilə nəticələnir və ya əksinə. Potensial enerjinin kinetik enerjiyə, kinetik enerjinin potensial enerjiyə çevriləməsi və bu zaman tam mexaniki enerjinin saxlanması təbiətin ən mühüm qanunlarından biridir.

Tam enerjinin saxlanması qanunu. Məlumdur ki, Yer-cisim sistemində müəyyən hündürlükdən düşən cismin trayektoriyasının ixtiyarı nöqtəsində tam mexaniki enerjisi eynidir.

– *Cisim Yer səthinə düşüb dayandıqda nə baş verir?*

– *Bu halda söyləmək olarmı ki, “cismin həm kinetik, həm də potensial enerjisi sıfıra bərabər olur, mexaniki enerji yox olur və enerjinin saxlanması qanunu pozulur”?*

Qapalı sistem təşkil edən cisimlərin mexaniki enerjisi yox olmur! O, başqa növ enerjiyə – sistemin daxili enerjisine çevrilir Məsələn, Yer səthinə zərbələ dəyən cismin yerlə qarşılıqlı təsirindən sistem qızır və onun daxili enerjisi artır.

Digər qapalı sistemdə də enerji çevriləmləri baş verə bilir, məsələn, avtomobil-şosse sistemində hərəkətdə olan avtomobil tormozlandıqda onun kinetik enerjisi sürtünmə nəticəsində təkərlərin qızaraq daxili enerjisiniə çevriləməsi ilə nəticələnir.

Beləliklə, *tam enerjinin saxlanması qanunu* dedikdə qapalı sistemin bir-birinə çevrilə bilən bütün növ enerjisini (mexaniki, daxili, elektromaqnit və s.) cəminin saxlanması nəzərdə tutulur:

- *Enerji itmir və heçdən yaranmır, o bir növdən başqa növə çevrilir.*

Tətbiqetmə

Məsələ 2. Cisim 10 m/san başlanğıc sürəti ilə şaquli yuxarı atıldı. Bu cismin $3,2 \text{ m}$ hündürlükdə sürəti nə qədər olar (havanın müqaviməti nəzərə alınmır; $g = 10 \text{ m/san}^2$)?

Nəticənin müzakirəsi:

- Şaquli yuxarı atılan cisim h hündürlüyündə hansı enerjiyə malikdir?
- Bu cisim üçün mexaniki enerjinin saxlanması qanunu hansı düsturla ifadə olunur?
- Cismin $3,2 \text{ m}$ hündürlükdəki sürətini necə müəyyənləşdirdiniz?


Gündəlik həyatınızla əlaqələndirin:

Şəkildə müəyyən hündürlükdən sərbəst buraxılan cisim hərəkət trayektoriyasının üç müxtəlif nöqtəsindəki hali təsvir edilmişdir (b).

- Cismin bu nöqtələrinin hər birində tam enerjisi nəyə bərabərdir (havanın sürtünməsi nəzərə alınmır)?

Özünüyü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Hansı şərt daxilində tam mexaniki enerji saxlanılır?
3. Hansı sərt daxilində tam enerji saxlanılır?
4. Sürtünmə nəticəsində cisimin tam mexaniki enerjisinin bir hissəsi hansı növ enerjilərə çevrilə bilər?
5. Verilən hadisələrdə hansı enerji çevrilmələri baş verir:
 - şəlalədə su kütləsinin düşməsi;
 - kürəciyin mail qoyulmuş “Qaliley novunda” diyirlənməsi.
6. Cisim $6,4 \text{ m/san}$ sürətlə şaquli yuxarı atıldı. Hansı hündürlükdə cismin kinetik və potensial enerjiləri bərabər olacaqdır?

**NƏ ÖYRƏNDİNİZ?**

Qeyd olunan anlayış və müddəaların tərif və izahatlarını iş vərəqinə yazın: “tam mexaniki enerji”, “tam mexaniki enerjinin saxlanması qanunu”, “zamanın bircinsliliyi”, “tam enerjinin saxlanması qanunu”.

3.6

AZƏRBAYCANDA ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNĐƏN İSTİFADƏ (TƏQDİMAT DƏRS)

Respublikamızda alternativ enerji mənbələrindən istifadəyə dair elektron təqdimat hazırlayın. Təqdimat hazırlayarkən aşağıdakı elektron resurslarından istifadə edə bilərsiniz:


Elektron resurslar:

1. https://az.wikipedia.org/wiki/Kateqoriya:Azərbaycan_su_elektrik_stansiyaları.
2. https://az.wikipedia.org/wiki/Mingəçevir_SES.
3. www.azerbaijans.com > Baş səhifə > İQTİSADİYYAT.
4. www.president.az/articles/8577.
5. www.president.az/articles/3184.
6. www.minenergy.gov.az/?e=526.
7. <http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=183>.
8. www.osce.org/az/baku/40023?download=true.
9. lib.aliyevheritage.org/az/3316976.html.
10. eco.gov.az/.../405-azerbaycan-respublikasında-alternativ-ve-berpa-olunan-enerji-men...
11. www.carecprogram.org/uploads/docs/AZE-Renewable-Energy-Strategy-az.pdf.
12. www.qlobalenerji.az/page.php?sh=dHVRZW5tel9lbnJq.
13. https://az.wikipedia.org/wiki/Külək_enerjisi.
14. www.qlobalenerji.az/page.php?sh=YXpfa2xrX2Vu.
15. https://www.unece.org/fileadmin/DAM/env/.../TYqdimat_Strategiya.pdf.
16. referat.ilkkaddimlar.com/d_word_refe_hidro_5030.docx.
17. azertag.az/.../Azerbaycanda_kulek_ve_gunes_enerjisinden_istifade_uchun_
18. www.xalqqazeti.com/az/news/economy/40986.
19. apa.az/.../azerbaycanda-gunes-ve-kulek-enerjisinden-genis-istifade-olunmasi-meqsedil...
20. www.anl.az/down/meqale/azerbaycan/2010/aprel/114197.htm.
21. regionplus.az/az/articles/view/5036.
22. news.atv.az/news/tech/14925-alternativ-energetika-kulek-enerjisinin-gucu.
23. deyerler.org/100916-alternativ-enerji-mjnbljri-kgljk-enerjisi-ii-yazd.html
24. e-book.az/book/1834...azerbaycanda...enerjisinden...ve...
25. az.wikipedia.org/Günəş_enerjisi.
26. ebooks.az/book_YqyCx9Ul.html.
27. news.lent.az/news/134868.
28. yeniazerbaycan.com>SonXeber_e13759_az.html.
29. physics.gov.az/PowerEng/2004/v1/article/art01.pdf.
30. qlobalenerji.az/page.php...
31. minenergy.gov.az/db/462.pdf..
32. news.day.az>Azərbaycanca>797906.html.
33. az.wikipedia.org>Nüvə energetikası.

Təqdimatın hazırlanmasının nümunəvi planı

I slayd:	<ul style="list-style-type: none">• Təqdimatın adı• Hazırladı
II slayd:	<ul style="list-style-type: none">• Azərbaycanda alternativ təbii enerji mənbələrindən istifadənin vəziyyəti
III slayd:	<ul style="list-style-type: none">• Azərbaycanda axar suyun enerjisindən istifadənin tarixi• Azərbaycanda axar suyun enerjisindən istifadənin müasir vəziyyəti
IV slayd:	<ul style="list-style-type: none">• Külək enerjisindən istifadənin tarixi• Azərbaycanda külək enerjisindən istifadənin müasir vəziyyəti
V slayd:	<ul style="list-style-type: none">• Azərbaycanda axar suyun və küləyin enerjisindən istifadənin perspektivləri
VI slayd	<ul style="list-style-type: none">• Azərbaycanda Günəş enerjisindən istifadənin hazırkı vəziyyəti• Azərbaycanda Günəş enerjisindən istifadənin perspektivləri
VII slayd	<ul style="list-style-type: none">• Azərbaycanda atom enerjisindən istifadənin perspektivləri• Azərbaycanda geotermal su mənbələrinin enerjisindən istifadənin perspektivləri

- 3.1.** Buz üstündə konkidə duran 50 kq kütləli oğlan kütləsi 1 kq olan qar topasını üfüq 5 m/san sürətlə atdı. Bu zaman oğlan hansı sürət alar?
- 3.2.** Kütləsi 150 t olan lokomotiv süküntədə duran 1250 t kütləli qatara 7 m/san sürətlə yaxınlaşır. Qatar lokomotivə birləşəndən sonra hansı sürət alar?
- 3.3.** 500 m/san sürətlə uçan mərmi partlayaraq kütlələri 5 kq və 15 kq olan iki qəlpəyə ayrıldı. Böyük qəlpə 800 m/san sürət alaraq ucuş istiqamətində hərəkətini davam etdirdi. Kiçik qəlpənin sürətini təyin edin.
- 3.4.** 2 m/san sürətlə qaçan 60 kq kütləli oğlan 1 m/san sürətlə hərəkət edən 40 kq kütləli arabaya çataraq onun üzərinə tullandı. Araba oğlanla birlikdə hansı sürətlə hərəkətini davam etdirər?
- 3.5.** OX oxu boyunca hərəkət edən cismə təsir edən qüvvənin proyeksiyasının x -dan asılılıq qrafikli verilmişdir. Bu qüvvənin 12 m yolda gördüyü işi təyin edin.



- 3.6.** Oğlan üfüqi yolda duran arabaya yerdəyişmə ilə 60° bucaq təşkil edən sabit qüvvə tətbiq etməklə onun yerini 40 m dəyişdi. Qüvvənin gördüyü iş 2 kC olarsa, oğlan arabaya nə qədər qüvvə tətbiq etmişdir?
- 3.7.** Oğlan 100 q kütləli topu şaquli yuxarı atdı və sərbəst düşən topu atlığı nöqtədə də tutdu. Yuxarı hərəkət edən topun 5m yüksəkliyə qalxdığını nəzərə almaqla, topa təsir edən ağırlıq qüvvəsinin gördüyü işi hesablayın ($g = 10 \text{ m/san}^2$): a) topun yuxarı hərəkət etdiyi hal üçün; b) topun aşağı hərəkət etdiyi hal üçün; c) topun hərəkətdə olduğu bütün yol üçün.
- 3.8.** Gücü $0,9 \text{ kVt}$ olan elektrik mühərriki ilə 30 kq kütləli yükü 4 m/san sürətlə qaldırmaq olar mı ($g = 10 \text{ m/san}^2$)?

3.9. Əyləc sistemi

I sual. Yüngül minik avtomobili ilə müqayisədə ağır yük avtomobilində daha güclü əyləc sistemi quraşdırılır. Eyni sürətlə hərəkət edən yük və minik avtomobilində fərqli gücə malik əyləc sisteminin quraşdırılması hansı fiziki qanunauyğunluqdan irəli gəlir?

II sual. Böyük kütləli yük avtomobillərində və avtobuslarda adətən pnevmatik əyləc sistemləri quraşdırılır. Pnevmatik əyləc sistemlərinin iş prinsipində hansı növ enerjidən istifadə olunur?

- 3.10.** Bəzən elə hallar olur ki, avtomobil yoxusuñ əvvəlində qabaqcadan sürətlənməyib, o yoxusu çıxmada çətinlik çəkir. Niyə bəzən avtomobillər yoxusu çıxmak üçün əvvəlcədən sürətlənməlidir?
- 3.11.** Tüfəngdən 600 m/san sürətlə atılan 5 q kütləli gülə taxta hədəfi dəlib keçir. Hədəfdən çıxan anda gülənin sürəti 200 m/san oldu. Hədəfin müqavimət qüvvələrinin gördüyü işi təyin edin.
- 3.12.** Sərliyi 100 N/m olan dinamometrin yayı 2 sm deformasiya edir. Deformasiya etmiş yayın potensial enerjisini təyin edin.

- 3.13. Cismə təsir edən ağırlıq qüvvəsi mənfi iş görürsə, onun kinetik və potensial enerjisi necə dəyişər?
- 3.14. Cismə təsir edən ağırlıq qüvvəsi müsbət iş görürsə, onun kinetik və potensial enerjisi necə dəyişər?
- 3.15. Daşı 4 m dərinlikli quyudan bərabər sürətlə səthə qaldırıldıqda 150 C iş görüldü. Daşın kütləsini təyin edin ($g = 10 \text{ m/san}^2$, havanın müqaviməti nəzərə alınmir).
- 3.16. 75 m hündürlükdən 10 m/san sürətlə şaquli aşağı atılan cismin yerə dəymə anında kinetik enerjisi 1600 C olmuşdur. Cismin kütləsini və yerə dəymə anındakı sürətini təyin edin ($g = 10 \text{ m/san}^2$, havanın müqaviməti nəzərə alınmir).
- 3.17. Kütləsi 250 q olan cisim 15 m/san sürətlə şaquli yuxarı atıldı. Cismin qalxdığı maksimum hündürlüyü və bu hündürlükdəki potensial enerjisini təyin edin ($g = 10 \text{ m/san}^2$ havanın müqaviməti nəzərə alınmir).
- 3.18. Tapançanın 10 sm sixilmiş yayı açıldıqda 3 q kütləli gülləyə hansı sürət verər? Yayın sərtliyi 100 N/m-dir.
- 3.19. Polad kürəcik 20 m/san sürətlə şaquli yuxarı atıldı. Kürəciyin kinetik və potensial enerjisinin bərabər olduğu hündürlüyü təyin edin ($g=10\text{m/san}^2$; havanın müqavimətini nəzərə almayıñ).

MEXANİKİ RƏQSLƏR VƏ DALĞALAR

Kəfkirli divar saatı geri qalanda, yaxud “qabağa qaçanda” onu kəfkirin uzunluğunu dəyişməklə tənzimləyirlər.




- Kəfkirli saat “qabağa qaçanda” onun kəfkirinin uzunluğu necə dəyişdirilməlidir? Bu hadisə hansı fiziki qanuna uyğunluqla izah olunur?

1905-ci ildə Sankt-Peterburq (Rusiya) şəhərində Fontanka çayı üzərində salınmış 55 m-lik “Misis” zəncirli körpüsündən süvari alayı keçdiyi zaman körpü dağılmışdır.




- Süvari alayının nizami keçidi zamanı körpünün dağıılması hansı fiziki hadisə nəticəsində baş vermişdir?

Okeanda firtına nəticəsində dalğa uzunluğu 520 m, rəqs periodu 14 sən olan nəhəng dalğalar yaranır.



- Bu dalğalar okeanın səthi boyunca hansı sürətlə yayılır?
- Sahilə çatan belə dalğalar insanlara təhlükə yarada bilərmə?



4.1 Rəqsİ HƏRƏKƏT. SƏRBƏST RƏQSLƏR

Tədbirli meşəbəyilər bal arılarının ağacın gövdəsində qurduları pətəkləri ayıdan qorumaq üçün möhkəm qaytandan ağır kötük asırlar.

Kötük pətəkdən bir qədər aşağıda, ayının yolunun üstündə yerləşdirilir. Ağaca dırmanan ayı kötüyü kənara itələmək məcburiyyətində qalır.

- Sonra nə baş verir?
- Kötüyün belə hərəkəti bir sözə neçə adlandırılara bilər? Bu hərəkət sərbəstdir, yoxsa məcburi?

Araşdırma

Məsələ 1. Verilən sıralamadakı söz birləşmələrini diqqətlə nəzərdən keçirib onların məzmunu ilə bağlı oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin:
 “Su səthində üzgəcİN hərəkəti”, “Ayın Yer ətrafında hərəkəti”, “yelləncəyin hərəkəti”, “ağacı kəsən mişarın hərəkəti”, “yükün yaylı dinamometrdə hərəkəti”, “mühərrrikdə porsşenin silindrde hərəkəti”, “fırlanğıcın masa səthində hərəkəti”.

Nəticənin müzakirəsi:

- Söz birləşmələrində hansı sistemlərin hərəkətləri təsvir olunur?
- Bu hərəkət sistemlərində ümumi və fərqli cəhət nədir?

MeXaniki rəqsİ hərəkət. Təbiətdə ən geniş yayılan hərəkətlərdən biri *meXaniki rəqsİ hərəkəti*dir.

• *MeXaniki rəqsİ hərəkət – cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir.* Başqa sözlə desək: *MeXaniki rəqsİ hərəkət – cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.*

Rəqsİ hərəkət periodik və qeyri-periodik ola bilir:

• *Periodik rəqsİ hərəkət – cismin və ya cisimlər sisteminin bərabər zaman fasılələrindən sonra təkrarlanan rəqsidir.*

• *Qeyri-periodik rəqsİ hərəkət – cismin və ya cisimlər sisteminin ixtiyari zaman fasılələrindən sonra təkrarlanan rəqsidir. Belə rəqslərin müəyyən periodu olmur.*

Rəqsİ hərəkət, əsasən, iki növdə olur: *məcburi rəqslər və sərbəst rəqslər.*

• *Məcburi rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqs-lərdir.*

• *Sərbəst rəqslər – tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.*


Sərbəst rəqslər. Rəqsİ hərəkətləri öyrənərkən aparılan ölçmə və hesablamaların sadəliyi üçün qapalı sistemdən istifadə etmək əlverişlidir. Qapalı sistemdə cisimlər daxili qüvvələrin qarşılıqlı təsiri nəticəsində rəqsİ hərəkət edir.

Yaya bərkidilən yükün əmələ gətirdiyi yay-yük sistemi və ya sapdan asılan cismin əmələ gətirdiyi sap-cisim sistemindəki rəqsler sərbəst rəqslerə aid edilə bilər. Yay-yük sistemində daxili qüvvə yayın elastiklik qüvvəsi, sap-cisim sistemində isə cismə təsir edən ağırlıq qüvvəsi və sapın gərilmə qüvvəsidir.

Rəqs hərəkətin kinematik xarakteristikaları. Onların bəziləri ilə tanış olaq.

- Yerdəyişmə – rəqs edən cisimin müəyyən zamanında tarazlıq vəziyyətindən hansı tərəfə və nə qədər uzaqlaşdığını göstərən fiziki kəmiyyətdir.

Məsələn, fərz edək ki, m kütləli cisim X oxu boyunca O tarazlıq nöqtəsi ətrafında gah



sağa, gah da sola təkrarlanan periodik hərəkət edir. Cismin verilən t anındaki x koordinatı həmin cisim tarazlıq vəziyyətindən yerdəyişməsini göstərir (a).

- Amplitud – rəqs edən cisim tarazlıq vəziyyətindən maksimum yerdəyişməsinin moduludur. Amplitud x_m və ya A ilə işarə olunur, BS-də vahidi metrdir.

Əgər cisim O tarazlıq nöqtəsindən sağa hərəkət edib x_m amplitudu qədər yerini dəyişib (N nöqtəsi), orada ani dayandıqdan sonra geri döñərək O nöqtəsindən sola keçib $-x_m$ qədər yerdəyişmə edib (M nöqtəsində), orada da ani dayandıqdan sonra geri dönüb yenidən O nöqtəsinə gələrsə, buna bir tam rəqs deyilir (bax: a). Sonrakı zamanlarda rəqs təkrar olunur. Beləliklə, cisim bir tam rəqs müddətində 4 amplituda bərabər yol gedir:

$$l_0 = 4x_m.$$

Əgər cisim t müddətində N sayda tam rəqs edərsə, gedilən yol:

$$l = 4x_m N = 4x_m t \nu = 4x_m \cdot \frac{t}{T}. \quad (4.1)$$

Burada ν (önü) – rəqs tezliyi, T – rəqs periodudur.

- Rəqs tezliyi – adədi qiymətcə bir saniyədəki tam rəqslərin sayına bərabər olan fiziki kəmiyyətdir:

$$\nu = \frac{N}{t}. \quad (4.2)$$

Rəqs tezliyinin BS-də vahidi alman fiziki Henri Hersin şərəfinə *hers* (*Hs*) adlandırılmışdır:

- 1Hs – 1 saniyədə 1 rəqs edən rəqsin tezliyidir: $[\nu] = 1 \text{ Hs} = 1 \text{san}^{-1}$.

- Rəqs periodu – bir tam rəqsə sərf olunan zamandır:

$$T = \frac{t}{N}. \quad (4.3)$$

Onun BS-də vahidi saniyədir (1san): $[T] = 1 \text{ san}$.

Rəqsin tezliyi ilə periodu qarşılıqlı tərs kəmiyyətlərdir:

$$T = \frac{1}{\nu} \quad \text{və ya} \quad \nu = \frac{1}{T}. \quad (4.4)$$

- Dövri tezlik – rəqs tezliyindən 2π dəfə böyük kəmiyyət olub, fiziki mənaca rəqqasın $\approx 6,28$ saniyədə ($2\pi \approx 6,28$) neçə rəqs etdiyini göstərir:


$$\omega = 2\pi \nu. \quad (4.5)$$

Burada ω (omeqa) – dövri tezlikdir. Dövri tezliyin BS-də vahidi: $[\omega] = 1 \frac{\text{rad}}{\text{san}}$.

Harmonik rəqs və onun qrafiki. Ən sadə rəqsi hərəkət *harmonik rəqsdır*.

- *Harmonik rəqs – sərbəst rəqs edən sistemin vəziyyətini xarakterizə edən fiziki kəmiyyətlərin zamanından asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişdiyi rəqslərdir.*

Sərbəst harmonik rəqsi hərəkət edən cismin zaman keçdikcə vəziyyəti dəyişir. Rəqs sistemində kiçik zaman fasılında sürtünmə qüvvəsinin təsirini nəzərə almamaq mümkün olduğu üçün rəqsi hərəkətin *sinusoid* və ya *kosinusoid* adlanan əyrisi alınacaqdır. Sinusoid (və ya kosinusoid) əyrisini həm yaylı rəqqas, həm də ipli rəqqasda içərisi qum doldurulan nazik deşikli qıfla aparılan təcrübədə asanlıqla müşahidə etmək mümkündür (b).




Bu əyri rəqqasın x yerdeyişməsinin t zamanına görə sinus və ya kosinus qanunu ilə dəyişmə qrafikinə uyğundur (c):

$$x = x_m \sin \omega t \quad (4.6)$$


və ya

$$x = x_m \cos \omega t \quad (4.7)$$

Qrafikdən görünür ki, zamanın rəqs perioduna bərabər müddətində ($t = T$) rəqqas bir tam rəqs edir (bax: c).



• **Diqqət!** Qapalı sistemə xarici qüvvələr təsir etmədiyindən sərbəst rəqs edən sistemdə, demək olar ki, tam mexaniki enerji saxlanılır. Bu o deməkdir ki, ideallaşdırılmış şəraitdə qapalı sistemdə sərbəst rəqslər amplitudu dəyişməyən rəqslər olub sönməyən rəqslərdir. Lakin reallıqda sərbəst rəqslər sönəndir – sürtünmə qüvvələrinin təsiri altında sistemin tam mexaniki enerjisi zaman keçdikcə azalır, rəqsin amplitudu kiçilir və rəqs sönür (d).



- *Sönən rəqslər – qapalı rəqs sistemində sürtünmə qüvvələrinin təsiri nəticəsində sistemin tam mexaniki enerjisinin tədricən azalması və amplitudun kiçilməsi ilə müşayiət olunan rəqslərə deyilir.*

Tətbiqetmə

2

Rəqsin xarakteristikalarını təyin edin

Məsələ 2. Maddi nöqtə düz xətt üzrə 2 Hz tezliyi ilə rəqs edərək 2 saniyədə 4 sm yol gedir. Bu rəqsin amplitudu nəyə bərabərdir?

Nəticənin müzakirəsi:

- Rəqsin amplitudu və yerdəyişməsi arasında ümumi və fərqli xüsusiyyət nədir?
- Sistemin müəyyən tezliklə düz xətt üzrə rəqsi zamanı t müddətində getdiyi yol nəyə bərabərdir?


Gündəlik həyatınızla əlaqələndirin

Məsələ 3. Ağcaqanad 1 san-da 600 qanad çalır, eşşəkarısının qanadlarının rəqs periodu 5 m/san-dir. Hansı həşərat 1 dəq müddətində daha çox və nə qədər çox qanad çalar?



Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Hansı proses mexaniki rəqsi hərəkət adlanır?
3. Sərbəst rəqs nədir? O sönəndir, yoxsa sönməyən? Cavabınızı əsaslandırın.
4. Rəqs tezliyi və rəqs amplitudu, uyğun olaraq nəyi ifadə edir?
5. Harmonik rəqs edən sistemin yerdəyişmə-zaman qrafiki verilmişdir (e). Sistemin rəqs periodunu, tezliyini və amplitudunu təyin edin.



NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: "mexaniki rəqsi hərəkət", "periodik rəqsi hərəkət", "sərbəst rəqslər", "rəqsi hərəkətdə yerdəyişmə", "amplitud", "rəqs tezliyi", "rəqs periodu", "dövri tezlik", "sönən rəqs", "harmonik rəqs".

4.2 YAYLI RƏQQASDA HARMONİK RƏQSLƏR

1985-ci ildə Mexiko şəhərində böyük faciəyə səbəb olan zəlzələ baş verdi: 5526 nəfər həlak oldu, 40 000 insan şikəst qaldı, 31000 nəfər isə evini itirdi. Alımların sonralar apardığı araşdırılmalarдан məlum oldu ki, zəlzələ zamanı baş verən dağııntıların başlıca səbəbi binaların sərbəst rəqs tezlikləri ilə torpağın məcburi rəqs tezliyinin üst-üstə düşməsidir. Ona görə də seysmik aktiv sahələrdə yeni



binalar tikərkən elə etmək lazımdır ki, bu tezliklər üst-üstə düşməsin. Belə olan halda zəlzələnin dağıdıcı təsirini xeyli zəiflətmək mümkündür. Bu məqsədlə rəqs tezliyi və periodun nədən asılı olduğunu bilmək vacibdir.

- Rəqs sisteminin rəqs periodu və tezliyi nədən asılı ola bilər?

1 Yaylı rəqqasın rəqslərinin tədqiqi

Təchizat: elastik yay, yüksək dəsti, saniyəölçən, mufta və tutqacı olan şativ.

İşin gedisi.

1. Yayın bir ucunu şativin tutqacına bərkidin, digər ucundan isə 102 q-lıq yük asıb kiçik x_{m_1} amplitudunda rəqs hərəkətə getirin.
2. Saniyəölçəni işə salıb $N = 5$ tam rəqsə sərf olunan t_1 zamanını ölçün.
3. Yaylı rəqqasın rəqs periodunu $T_1 = t_1/N$ düsturundan təyin edin.
4. Yaylı rəqqasın rəqs amplitudunu nisbətən azaldın (x_{m_2}) və təcrübəni təkrarlamaqla rəqs periodunu (T_2) hesablayın. Rəqs periodları üçün alınan T_1 və T_2 qiymətlərini müqayisə edin.
5. Yaydan 102 q-lıq yük asıb ixtiyarı x_m amplitudunda rəqs hərəkətə getirin və rəqqasın 5 tam rəqsə sərf etdiyi zamanı ölçün.
6. Yaydakı yükü 2 dəfə artırın və təcrübəni eyni şərtlərlə təkrarlayın uyğun ölçmələri aparın.
7. Ölcmə və hesablamalardan alınan ifadələri 4.1 cədvəlinə yazın

Cədvəl 4.1

Nº	m , kq	N	t , san	T , san
1	0,102			
2	0,204	5		




Nəticənin müzakirəsi:

- Yaylı rəqqasın rəqs periodu (və ya tezliyi) rəqs amplitudundan necə asılıdır?
- Yaylı rəqqasın rəqs periodu (və ya tezliyi) yaydan asılan yükün kütləsindən necə asılıdır?
- Təcrübədən hansı nəticəyə gəlmək olar?

Harmonik rəqs edən ən sadə rəqs sistemlərindən biri yaylı rəqqasdır.

- *Yaylı rəqqas – yay və ona bağlanmış cisimdən ibarət rəqs sistemidir.* Yaylı rəqqasda yaranan rəqslər harmonik rəqslərin fiziki mahiyyətinə tam uyğundur:
- *Harmonik rəqs dedikdə, yerdəyişmə ilə düz mütnəsib olub, yerdəyişmənin əksinə yönələn qüvvənin təsiriylə yaranan rəqs başa düşülür.*

Yaylı rəqs sisteminin rəqslərinin araşdırılmasının böyük praktik əhəmiyyəti vardır; məsələn, gövdəsi ressora və yaya bərkidilən avtomobilərin titrəməsinin hesablanması, binaların və ağır dəzgahların titrəyişlərinin özüllərə təsirinin nəzərə alınması, lor xəstəliklərinin diaqnozunda qulaq pərdəsinin elastikliyinin müəyyənləşdirilməsi və s. hadisələrin tədqiqində mühüm rol oynayır. Bu səbəbdən yaylı rəqqasın fizikasını müəyyənləşdirmək aktual problemdir.



Rəqs sisteminə təsir edən qüvvələri azaltmaq məqsədilə üfüqi bərkidilmiş yay-kürəcik rəqs sistemin-dən istifadə edilməsi məqsədə uyğundur (a). Bu sistemdə üfüqi mil boyunca rəqs edən kürəciyin istənilən vəziyyətində ona təsir edən ağırlıq qüvvəsi və milin reaksiya qüvvəsi bir-birinin təsirini tarazlaşdırır.

Kürəciyi tarazlıq vəziyyətindən çıxarıb, buraxdıqda yaya təsir edən elastiklik qüvvəsi kürəciyə təcili verərək onu 0 tarazlıq nöqtəsi ətrafında sağasola rəqsi hərəkət etdirəcəkdir.

Nyutonun II qanununa əsasən yaylı rəqqasın hərəkət tənliyini proyeksiyada belə yazmaq olar:

$$ma_x = -kx, \quad (4.8)$$

və ya

$$a_x = -\frac{k}{m}x. \quad (4.9)$$

(4.9) düsturu yaylı rəqqasın sərbəst harmonik rəqslərinin tənliyidir.

Burada m – yaya bağlanmış kürəciyin kütləsi, a_x – onun təciliinin

X oxu üzrə proyeksiyası, k – yayın sərtliyi, x – yayın uzanmasıdır. Tənlikdəki $\frac{k}{m}$ nisbəti verilən rəqs sistemi üçün sabit müsbət kəmiyyətlərdir, çünkü sərtlik və kütlə mənfi ola bilməz. Yaylı rəqqasın (4.9) rəqs tənliyini periodik hərəkətin digər növü ilə – çevrə üzrə bərabərsürətli hərəkətdə mərkəzəqəçmə təciliinin məlum ifadəsi ilə

müqayisə etdikdə (bax: *Fizika-10*, mövzu 1.8), $\frac{k}{m}$ nisbətinin dövri tezliyin kvadratına (ω^2) bərabər olduğu alınır:

$$\begin{cases} a_x = -\frac{k}{m}x \\ a_n = \omega^2 R \end{cases} \rightarrow \omega^2 = \frac{k}{m} \quad (4.10)$$

və ya

$$\omega = \sqrt{\frac{k}{m}} \quad (4.11)$$

Beləliklə, yaylı rəqqasın hərəkət tənliyini belə də yazmaq olar:

$$a_x = -\omega^2 x. \quad (4.12)$$

(4.12) tənliyi o deməkdir ki, yaylı rəqqasın rəqsləri dövri tezliyi ω olan sərbəst harmonik rəqslərdir. Riyaziyyatdan məlumdur ki, bu tənliyin həlli aşağıdakı funksiyalarıdır:

$$x = x_m \cos(\omega t + \varphi_0) \quad [və ya x = x_m \sin(\omega t + \varphi_0)].$$

Trigonometrik funksiya harmonik olduğuna görə, yaylı rəqqasın da rəqsləri harmonik rəqslərdir.

Burada $\omega t + \varphi_0 = \varphi$ kəmiyyəti rəqsin fazası, φ_0 isə başlanğıc fazasıdır. Fazanın BS-də vahidi *radiandır* (1 rad). Fazanı bucaq dərəcəsi ilə də ölçmək olur: π (rad) = 180° .

Başlanğıc fazanın qiyməti zamanın başlanğıc anının seçilməsindən asılıdır. Belə ki, zamanın başlanğıcını elə seçmək olar ki, $\varphi_0 = 0$ olsun. Bu halda yaylı rəqqasın harmonik rəqsinin düsturu belə yazılır:

$$x = x_m \cos \omega t \quad və ya x = A \cos \omega t. \quad (4.13)$$

(4.11) və (4.5) ifadələrinin müqayisəsindən yaylı rəqqasın rəqs tezliyi və periodunun asılı olduğu kəmiyyətlər məlum olur:


$$\begin{cases} \omega = 2\pi\nu \\ \omega = \sqrt{\frac{k}{m}} \end{cases} \rightarrow \nu = \frac{1}{2\pi} \sqrt{\frac{k}{m}}. \quad (4.14)$$

$$T = \frac{1}{\nu} \quad \rightarrow \quad T = 2\pi \sqrt{\frac{m}{k}}. \quad (4.15)$$

- Yaylı rəqqasın rəqs periodu və tezliyi yayın sərtliyindən və ondan asılan yükün kütləsindən asılıdır.

2 Tətbiqetmə**Yaylı rəqqasın xarakteristikalarının təyini**

Məsələ. Yaylı rəqqas sərtliyi k olan elastik yaydan asılan 100 q kütləli yükdən ibarətdir. Rəqqasın harmonik rəqslərinin tədqiqinə dair aparılan təcrübə prosesində kompüterdə sağıdakı qrafik alındı. Bu qrafikə görə, rəqqasın rəqs periodunu, tezliyini, amplitudunu və yayın sərtliyini təyin edin.

**Nəticənin müzakirəsi:**

- Yaylı rəqqasın uyğun xarakteristikaları üçün hansı qiymətləri aldınız? Onları necə təyin etdiniz?

Gündəlik həyatınızla əlaqələndirin:

Avtomobil, vaqon və təyyarələrin təkərlərini gövdələri ilə əlaqələndirən elastik rəssorlarda hansı fiziki parametrlər nəzərə alınmalıdır?

Özünüzü qiymətləndirin:

1. Dörsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Yaylı rəqqasın rəqs periodu nədən asılıdır? Asılılığı qrafikini təsvir edin.
3. Yaylı rəqqasın rəqs tezliyi nədən asılıdır? Asılılığını qrafik təsvir edin.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəaların qısa izahını yazın: "yaylı rəqqas", "yaylı rəqqasın rəqs periodu", "yaylı rəqqasın rəqs tezliyi".

4.3 RİYAZİ RƏQQASDA HARMONİK RƏQS'LƏR

Günümüzə belə bir tarixi məlumat gəlib çatmışdır: bir dəfə 1583-cü ildə italiyalı alim Q.Qaliley Piza məbədində olarkən uzun burazdan asılan çılcıraqın rəqsi hərəkəti onun diqqətini çekir. O, çılcıraqın rəqsini nəbzinin vurması ilə müqayisə etdikdə məlum olur ki, rəqqasın amplitudunun azalmasına baxmayaraq, onun bir rəqsə sərf etdiyi zaman (rəqs periodu) dəyişmir. Qaliley sonralar apardığı çoxsaylı araşdırma larda ipli rəqqasın uzunuşunu, ondan asılan yükün kütləsini, rəqqasın yerləşdiyi yüksəkləyi (dəniz seviyyəsi ilə müqayisədə) dəyişməklə rəqqasın rəqs periodu və tezliyinin nədən asılı olduğunu təyin etdi.

- Fərziyyənizi söyləyin: Qaliley ipli rəqqasın rəqs periodu və tezliyinin nədən asılılığını müəyyənləşdirdi?



Araşdırma

1 Kütlənin dəyişməsi ipli rəqqasın rəqs peroduna təsir edirmi?


Təchizat: uzun sapdan asılmış dar dəlikli qif, quru qum (1 stökan), saniyəölçən, küvet, mufta və tutqacı olan şativ.

İşin gedisi:

1. Bir ucundan qif asılmış sapı şativə bağlayıb ipli rəqqas hazırlayıın (a).
2. Qifi qumla doldurun və rəqqası müəyyən amplitudda rəqsi hərəkətə götirin.
3. Saniyəölçəni işə salıb $N = 5$ tam rəqsə sərf olunan t_1 zamanını ölçüb iş vərəğinə çəkdiyiniz 4.2 cədvəlinə qeyd edin.
4. Rəqqas hərəkət etdikcə qifdan fasiləsiz olaraq qumun axması baş verir. Belə şəraitdə ipli rəqqasın hər $N = 5$ tam rəqsə sərf olunan t_2, t_3 zamanlarını ölçüb cədvələ qeyd edin.
5. Rəqs periodunun $T = t/N$ düsturuna əsasən ipli rəqqasın T_1, T_2, T_3 rəqs periodunu hesablayın.
6. Rəqqasın rəqs amplitudunu dəyişməklə təcrübəni təkrarlayın, alınan nəticələri 4.3. cədvəlində qeyd edin və rəqqasın rəqs periodunu təyin edin.

Cədvəl 4.2.

Nº	x_m , (sm)	N, (tam rəqs)	t , (san)	T , (san)
1				
2	2	5		
3				



Cədvəl 4.3.

Nº	x_m , (sm)	N, (tam rəqs)	t , (san)	T , (san)
1				
2	3	5		
3				

Nəticənin müzakirəsi:

- İpli rəqqasın rəqs amplitudu dəyişdikcə onun periodu necə dəyişdi?
- Rəqs prosesində qıfdakı qumun azalması ilə rəqqasın rəqs periodu necə dəyişdi?

Harmonik rəqslər ağırlıq qüvvəsinin təsiri altında da əmələ gəlir. Bunu *riyazi rəqqasda* da müşahidə etmək olur.

- *Riyazi rəqqas – uzañmayan və çəkisi nəzərə alınmayacaq qədər kiçik olan sapdan asılan maddi nöqtədən ibarət ideallaşdırılmış rəqs sistemidir.*

Riyazi rəqqası tədqiq etmək üçün nazik uzun sap-kürəcik sistemindən istifadə edilə bilər (b). Rəqqasın tarazlıq vəziyyətində kürəciyə təsir edən ağırlıq qüvvəsi (mg) sapın gərilmə qüvvəsi ilə (T) tarazlaşır. Lakin rəqqası kiçik α bucağı qədər yana meyil etdirib tarazlıqdan çıxarsaq, ağırlıq qüvvəsi vektorunun iki toplananı yaranır – sap boyunca yönələn F_{\parallel} və sapın uzantısına perpendikulyar olan \vec{F}_{\perp} toplananı. Bu zaman F_{\parallel} və T qüvvələri bir-birinin təsirini kompensasiya etdiyindən F_{\perp} qüvvəsi kürəciyi tarazlıq vəziyyətinə qaytarmağa “çalışan” əvəzləyici qüvvə olacaq (bax: a). Bunu nəzərə alsaq, Nyutonun II qanununa əsasən m kütləli kürəciyin rəqsini hərəkət tənliyini proyeksiyada belə yazmaq olar:

$$ma_x = -F_{\perp}.$$

Nəzərə alsaq ki:

$$\begin{cases} F_{\perp} = mgsin\alpha, \\ sin\alpha = \frac{x}{l} \text{ (}\alpha \text{ – meyil bucağının kiçik qiymətində).} \end{cases}$$

Riyazi rəqqasın rəqs tənliyi üçün alarıq:

$$a_x = -\frac{g}{l}x. \quad (4.16)$$

Burada l – riyazi rəqqasın (sapın) uzunluğu, g – sərbəstdilişmə təcili, x – rəqsin yerdəyişməsidir.

Tənlikdəki $\frac{g}{l}$ nisbəti verilən rəqs sistemi üçün sabit müsbət kəmiyyətlərdir, çünkü sərbəstdüshmə təcili və uzunluq mənfi ola bilməz. (4.16) və (4.10) tənliklərini müqayisə etsək, asanlıqla görmək olar ki, $\frac{g}{l}$ nisbəti də dövri tezliyin kvadratına (ω^2) bərabərdir:


$$\omega^2 = \frac{g}{l} \quad (4.17)$$

və ya

$$\omega = \sqrt{\frac{g}{l}}. \quad (4.18)$$

Beləliklə, riyazi rəqqasın hərəkət tənliyini belə də yazmaq olar:

$$a_x = -\omega^2 x. \quad (4.19)$$



Buradan riyazi rəqqasın rəqs periodu və tezliyinin asılı olduğu kəmiyyətlər müəyyən edilir:

$$\nu = \frac{1}{2\pi} \sqrt{\frac{g}{l}}, \quad (4.20)$$

$$T = 2\pi \sqrt{\frac{l}{g}}. \quad (4.21)$$

- *Riyazi rəqqasın rəqs periodu və tezliyi rəqqasın uzunluğundan və onun yerləşdiyi nöqtədə gravitasiya sahə intensivliyindən (sərbəstdüşmə təciliндən) asılıdır.*

Araşdırma

2 Tətbiqetmə

Rəqs periodu nə qədər idi?

Məsələ. Uzunluğu 225 sm olan riyazi rəqqasın rəqs periodu və tezliyini təyin edin.

Bu rəqqas 20 rəqsə nə qədər vaxt sərf edər (havanın müqaviməti nəzərə alınmir; $g = 9 \frac{m}{san^2}$; $\pi = 3$)?

Nəticənin müzakirəsi:

- Riyazi rəqqasın rəqs periodu neçə saniyədir, onu necə təyin etdiniz?

Gündəlik həyatınızla əlaqələndirin:

Kəfkirli divar saatı geri qalanda, yaxud “qabağa qaçanda” onu kəfkirin uzunluğunu dəyişməklə tənzimləyirlər.

- Kəfkirli saat “qabağa qaçanda” onun kəfkirinin uzunluğunu necə dəyişmək lazımdır? Nə üçün?



Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Riyazi rəqqasın rəqs periodu nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.
3. Riyazi rəqqasın rəqs tezliyi nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.
4. Riyazi rəqqasın dövri tezliyi nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəaların qısa izahını yazın: “riyazi rəqqas”, “riyazi rəqqasın rəqs periodu”, “riyazi rəqqasın rəqs tezliyi”.

PRAKTİK İŞ

RİYAZİ RƏQQAS VASİTƏSİLƏ SƏRBƏSTDÜŞMƏ TƏCİLİNİN TƏYİNİ

Məqsəd: Riyazi rəqqasın rəqs periodunun $T = 2\pi \sqrt{\frac{l}{g}}$ düsturuna əsasən sərbəstdüşmə təciliini təyin edə bilmək bacarığına yiylənmək.

Təchizat: uzun sapdan (≈ 160 sm) asılmış kiçik kürəcik, ölçü lenti (və ya ölçü ruleti), saniyəölçən, mufta və tutqacı olan stativ.

İşin gedisi:

1. Stativin masanın kənarında yerləşdirib rəqqası ondan elə asın ki, kürəcik döşəmədən 1–2 sm hündürlükdə olsun.
2. Rəqqasın stativə bağlandığı nöqtədən ucundakı kürəciyin mərkəzinə qədərki məsafəni – rəqqasın uzunluğunu ölçün. Bu məsafə ≈ 160 sm olacaq.
3. Rəqqası tarazlıq vəziyyətindən 5 sm məsafəyə qədər meyil etdirib buraxın və saniyəölçəni işə salın, $N=10$ tam rəqsə sərf olunan zamanı ölçün. Nəticələri 4.3 cədvəlində qeyd edin.
4. Təcrübəni eyni şərtlərlə daha iki dəfə təkrarlayın, zamanın orta qiymətini təyin edin. Bu qiymətə əsasən rəqs periodunun orta qiymətini hesablayın.

$$t_{or} = \frac{t_1 + t_2 + t_3}{3};$$

$$T_{or} = \frac{t_{or}}{N}.$$

5. Uyğun ifadələri yerinə yazmaqla sərbəstdüşmə təciliinin orta qiymətini hesablayın ($\pi = 3,14$):

$$g_{or} = \frac{4\pi^2 l}{T_{or}^2}.$$

Cədvəl 4.4

Nö	l, sm	N	t, san	t_{or}, san	T_{or}, san	$g_{or}, m/san^2$
1	160	10				
2	160	10				
3	160	10				

6. Bütün nəticələri cədvəldə qeyd edib nisbi xətanı hesablayın ($g = 9,81 \frac{m}{san^2}$):











$$\epsilon = \frac{|g_{or} - g|}{g} \cdot 100\%.$$



4.4 HARMONİK RƏQSLƏRDƏ ENERJİ ÇEVİRİLMƏLƏRİ (TƏQDİMAT DƏRS)

Harmonik rəqslerdə enerji çevrilmələrinə aid elektron təqdimat hazırlayın. Təqdimat hazırlamazdan əvvəl 4.4 cədvəlini diqqətlə araşdırın və “Nəzəri material” yarımbaşlığında verilən məlumatlarla tanış olun.

Cədvəl 4.5

Yaylı rəqqasda enerji çevrilmesi	Riyazi rəqqasda enerji çevrilmesi	Sistemdə proseslərin gedisi
$x=A; v_s=0; E_{kmin}=0$ $E_{pmax} = \frac{kA^2}{2}$ $E = \frac{kA^2}{2}$ 	$x=A$ $v_s=0$ $h=H$ $E_{kmin}=0$ $E_{pmax}=mgH$ $E=mgH$ 	$t=0$ anında rəqqas tarazlıq vaziyətindən $x=A$ məsafəsi qədər çıxarılmış və sükunətdədir ($v_s=0$). Sistemə əlavə potensial enerji verilməmişdir. Tam enerji potensial enerjiyə bərabərdir.
$x=0; v_s=v_m;$ $E_{kmax} = \frac{mv_m^2}{2}; E_{pmin}=0;$ $E = \frac{mv_m^2}{2}$ 	$x=0$ $v_s=v_m$ $h=0$ $E_{kmax} = \frac{mv_m^2}{2}$ $E_{pmin}=0$ $E = \frac{mv_m^2}{2}$ 	Sistem sol tərəfə – tarazlıq vaziyətinə doğru hərəkətə gəlir. Zamanın $t = \frac{1}{4} T$ anında sistem tarazlıq nöqtəsindən keçdiyindən, yerdəyişmə sıfır, sürət issa maksimum olur. Sistemin potensial enerjisi sıfır, kinetik enerjisi maksimum olur. Tam enerji maksimal kinetik enerjiyə bərabərdir.
$x=-A; v_s=0; E_{kmin}=0$ $E_{pmax} = \frac{kA^2}{2}$ $E = \frac{kA^2}{2}$ 	$x=-A$ $v_s=0$ $h=H$ $E_{kmin}=0$ $E_{pmax}=mgH$ $E=mgH$ 	$t = \frac{1}{2} T$ anında sistem tarazlıq vaziyətinə nəzərən sol kənar vaziyətdə olur ($x = -A$), sürəti sıfır bərabərdir ($v_s = 0$). Potensial enerji maksimum qiymət alır, kinetik enerji sıfır qədər azalır. Tam enerji maksimal potensial enerjiyə bərabərdir.
$x=0; v_s=v_m;$ $E_{kmax} = \frac{mv_m^2}{2}; E_{pmin}=0;$ $E = \frac{mv_m^2}{2}$ 	$x=0$ $v_s=v_m$ $h=0$ $E_{kmax} = \frac{mv_m^2}{2}$ $E_{pmin}=0$ $E = \frac{mv_m^2}{2}$ 	Sistem sağ tərəfə – tarazlıq vaziyətinə doğru hərəkətə gəlir. Zamanın $t = \frac{3}{4} T$ anında sistem tarazlıq nöqtəsindədir yerdəyişmə sıfır, sürət maksimumdur. Sistemin potensial enerjisi sıfır, kinetik enerjisi maksimumdur. Tam enerji maksimal kinetik enerjiyə bərabərdir.
$x=A; v_s=0; E_{kmin}=0$ $E_{pmax} = \frac{kA^2}{2}$ $E = \frac{kA^2}{2}$ 	$x=A$ $v_s=0$ $h=H$ $E_{kmin}=0$ $E_{pmax}=mgH$ $E=mgH$ 	$t=T$ tam perioda bərabər zaman anında sistem rəqse başladığı ilkin vaziyət alır ($x=A, v_s=0$). Tam enerji maksimal potensial enerjiyə bərabərdir. Kinetik enerji sıfır, potensial enerji maksimum olur.

Nəzəri material. Qapalı sistemdə sərbəst harmonik rəqslerin potensial və kinetik enerjiləri periodik olaraq biri digərinə çevrilir. Cədvəl 4.4-də yaylı və riyazi rəqqaslarda enerji


çevrilmələrinin müqayisəsi verilmişdir. Cədvəldən görünür ki, rəqs sisteminin potensial enerjisi qayıtma nöqtələrində ($x = A$) maksimum qiymət alır:

$$E_{p\ max} = \frac{kA^2}{2}. \quad (4.22)$$

Rəqqas tarazlıq nöqtəsində olduğu anda isə potensial enerji minimumudur: $E_{p\ min} = 0$. Sistemin kinetik enerjisi isə, əksinə, qayıtma nöqtəsində minimum ($E_{k\ min} = 0$), tarazlıq nöqtəsindən keçdiyi an isə maksimum olur:

$$E_{k\ max} = \frac{mv_{max}^2}{2}. \quad (4.23)$$

Şəkildə harmonik rəqs hərəkətin potensial və kinetik enerjilərinin yerdəyişmədən asılılıq qrafikləri verilmişdir (a).



Zamanın istənilən t anında qapalı rəqs sisteminin tam mexaniki enerjisi sabit qalır (sürünmə nəzərə alınmadıqda):

a) yaylı rəqqas üçün: $E_T = E_k + E_p = \frac{mv^2}{2} + \frac{kx^2}{2}$;


b) riyazi rəqqas üçün: $E_T = E_k + E_p = \frac{mv^2}{2} + mgh$.

Rəqs hərəkətin potensial və kinetik enerjilərinin düsturlarında yerdəyişmə və sürətin harmonik qanunla dəyişdiyi nəzərə almarsa, harmonik rəqsdə bu enerjilərin də harmonik qanunla dəyişdiyi məlum olar:

$$E_p = \frac{kx^2}{2} = \frac{kA^2}{2} \cos^2(\omega t + \varphi_0), \quad (4.24)$$

$$E_k = \frac{mv^2}{2} = \frac{m\omega^2 A^2}{2} \sin^2(\omega t + \varphi_0) = \frac{kA^2}{2} \sin^2(\omega t + \varphi_0). \quad (4.25)$$

Tənliklərdə $\varphi_0=0$ qəbul edilərsə, rəqsin uyğun enerjilərinin harmonik qanunla dəyişmə qrafikini asanlıqla təsvir etmək olar (b):



Sistemin tam enerjisi isə yuxarıda deyilən kimi, harmonik qanunla dəyişmir:

$$E_T = \frac{mv^2}{2} + \frac{kx^2}{2} = \frac{kA^2}{2} \cos^2(\omega t + \varphi_0) + \frac{kA^2}{2} \sin^2(\omega t + \varphi_0) = \frac{kA^2}{2}. \quad (4.26)$$

- *Harmonik rəqslərin tam enerjisi rəqslərin amplitudunun kvadratından düz mütənasib asılıdır.*

Sistemdə sürtünmə qüvvəsi mövcuddursa, onun tam mexaniki enerjisi saxlanılmır, cismin mexaniki enerjisinin dəyişməsi sürtünmə qüvvəsinin gördüyü işə bərabər olur. Nəticədə, tam mexaniki enerji zaman keçdikcə azalır və rəqs sönürlər:

$$\Delta E_T = A_{\text{sür.}}$$

Təqdimatın hazırlanmasının nümunəvi planı

I slayd	<ul style="list-style-type: none"> • Təqdimatın adı • Hazırlayan
II–IV slaydlar	<ul style="list-style-type: none"> • Yaylı rəqqasda enerji çevriləməsi
V–VII slaydlar	<ul style="list-style-type: none"> • Riyazi rəqqasda enerji çevriləməsi
VIII slayd	<ul style="list-style-type: none"> • Harmonik rəqslərdə potensial enerjinin harmonik qanunla dəyişməsinin düsturla və qrafiki təsviri
IX slayd	<ul style="list-style-type: none"> • Harmonik rəqslərdə kinetik enerjinin harmonik qanunla dəyişməsinin düsturla və qrafiki təsviri
X slayd	<ul style="list-style-type: none"> • Harmonik rəqs edən qapalı sistemdə tam mexaniki enerjinin saxlanması

4.5 Məcburi rəqslər. Rezonans

Tarixdə baş verən iki qeyri-adi hadisə haqqında, yəqin ki, eşitmisiniz:

- 1905-ci ildə Sankt-Peterburq şəhərindəki Fontanka çayı (Rusiya) üzərində salınmış 55 m-lik "Misir" zəncirli körpüsündən süvari alayı keçərkən köprü daşılmışdır (a).
- 1940-ci ildə isə Takoma-Herrouz boğazı (ABŞ) üzərində salınan 1810 m uzunluqlu "Takoma" asma körpüsü küləkli bir gündə daşılmışdır (b).



- Bu hadisələrin baş verməsində oxşar cəhət nədir və onların rəqsi hərəkətlə müəyyən əlaqəsi ola bilərmi?

Araşdırma

1 Hansı rəqqas daha böyük amplitudla rəqs edər?

Təchizat: muftası olan şativ (2 əd) və ya bir altlığa bərkidilən iki dayaq, qalın ip, müxtəlif uzunluqlu ipli rəqqaslar (rəqqasın birindəki kürəcisinin kütləsi digərlərindən böyükdür).


İşin gedisi:

1. Qalın ipi tarım çəkib dayaqlara bağlayın, rəqqasları isə şəkildə təsvir edildiyi qaydada ipdən asın (c).
2. Kənardakı rəqqası (1-ci və ya 7-ci rəqqas) sərbəst rəqsi hərəkətə gətirin. Bu zaman hansı rəqqasın böyük kütləli 4 rəqqasının amplituduna bərabər amplitudda və eyni tezlikdə rəqs etdiyini müəyyənləşdirin.

Nəticənin müzakirəsi:

- Hansı rəqqas sərbəst, hansı isə məcburi rəqs icra edir? Nə üçün?
- Hansı rəqqas 4 rəqqası ilə eyni tezlikdə rəqs edir? Nə üçün?
- Hansı rəqqas daha böyük amplitudla rəqs edər? Nə üçün?

(c)



Rəqs sisteminə periodik dəyişən, məsələn, $F = F_m \cos \omega t$ harmonik qanunu ilə dəyişən xarici qüvvə – məcburedici qüvvə təsir etdikdə bu sistemdə məcburi rəqlər yaranır.

• *Məcburi rəqslərin tezliyi həmişə məcburedici qüvvənin dəyişmə tezliyinə bərabər olur – xarici qüvvə hansı tezliklə dəyişirsə, sistem də həmin tezliklə rəqs edir.*

Rezonans hadisəsi. Məcburi rəqslərin amplitudu məcburedici qüvvənin tezliyindən asılıdır – məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin məxsusi rəqs tezliyinin qiymətinə yaxınlaşdırıqca məcburi rəqslərin amplitudu artır (d). Nəticədə sistemdə rezonans hadisəsi baş verir.

- Rezonans hadisəsi – məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin sərbəst rəqs tezliyinin qiymətinə bərabər olarsa ($\omega = \omega_0$), məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsidir.

Rezonans əyrisinin maksimumunun kəskinliyi sürtünmə qüvvəsindən aslidir. Belə ki, 1 əyrisi kiçik sürtünmə qüvvəsinə (maksimum kəskindir), 2 və 3 əyrisi isə böyük sürtünmə qüvvəsinə uyğundur (bax: **d**).

Məcburi rəqslerdə rezonans rəqs sistemlərində fəlakətlərə səbəb olabilən böyük dağdırıcı qüvvə yaradır. Məsələn, körpüdən ahəngdar addımlayan piyada və ya süvari alayının yaratdığı məcburedici təsir qüvvəsinin tezliyi körpünün sərbəst rəqs tezliyi ilə üst-üstə düşdükdə körpünün məcburi rəqs amplitudu kəskin artar və o dağıla bilər. Bu səbəbdən əsgər alayları körpüdən kecdikdə azad verislə addımlamaq komandası alırlar.

2

Tətbiqetmə

Rezonans əyrisini araşdırın

Məsələ. Verilən rezonans əyrisinə əsasən sistemin sərbəst rəqslerinin periodunu təyin edin (e).

Natıcanın müzakirəsi:

- Sistemin sərbəst rəqslərinin tezliyi neçə Hz-dir?
 - Sistemin sərbəst rəqslərinin periodunu necə təyin etdiniz?
 - Sistemin məcburi rəqslərinin rezonans amplitudu nəvə bərabərdir?


Gündəlik həyatınızla əlaqələndirin:

Bilirsiniz ki, avtomobil mühərrikindəki silindr də porsenin hərəkəti rəqsi hərəkətdir.

- Porsenin silindrde rəqsi hərəkəti hansı növ rəqsdir: sərbəst, yoxsa məcburi? Nə üçün?

Özjünüzü qıymatlaşdırın:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
 2. Sankt-Peterburqdakı “Misir” körpüsünün dağılmasına nə səbəb olmuşdur?
 3. ABŞ-dakı “Takoma” körpüsü hansı səbəbdən dağılmışdır?
 4. Məcburi rəqslerin amplitudu nədən asılıdır?
 5. Hansı şəraitdə məcburi rəqslardə rezonans baş verir?
 6. Rezonans əyrisinin kəskinliyini nə müəyyənləşdirir?




NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan müddəaların qısa izahını yazın: "məcburi rəqs", "məcburi rəqslərin amplitudu", "rezonans".

4.6

RƏQSİN ELASTİK MÜHİTDƏ YAYILMASI: MEXANİKİ DALĞA

Mayelərin səthindəki dalğalar nə uzununa dalğadır, nə də eninə. Məsələn, suyun səthinə tennis topu atsanız, onun dalğaların üzərində yırğalanaraq dairəvi trayektoriya üzrə hərəkət etdiyini görə bilərsiniz (https://studopedia.ru/14_4768_probolnie-i-poperechnie-volni.html).



- Maye səthində hansı növ dalğa yaranır?
- Maye səthində yaranan dalğa hansı hissəciklərin, hansı növ rəqsli hərəkətinin nəticəsidir?

Araşdırma

1

Əlaqəli rəqqaslar sistemində nə baş verir?

Təchizat: əlaqəli rəqqaslar sistemindən ibarət model, mobil telefon.

İşin gedisi:

1. Modeli masa üzərində yerləşdirin. Sol kənar kürəciyi üfüqi müstəvi üzrə tarazlıq vəziyyətindən meyil etdirib rəqsli hərəkətə gətirin (a).
2. Əlaqəli rəqqasların üfüqi müstəvidə rəqslerinin yaratdığı mənzərənin fotosəklini çəkin (b).
3. Sistemin rəqsli hərəkətini dayandırın və sol kənar kürəciyi kürəciklər zənciri boyunca rəqsə gətirin (c). Lakin bu dəfə əlaqəli sistemin yaratdığı mənzərənin fotosəklini yandan çəkin.
4. Fotosəkilləri printerdə çap edib iş vəraqına yapışdırın və əlaqəli kürəciklər sisteminin rəqsli hərəkətlərinin yaratdığı mənzərələr arasındaki oxşar və fərqli xüsusiyyətlərini araşdırın.

(a)

(b)

(c)



Nəticənin müzakirəsi:

- Əlaqəli rəqqaslar sistemində bir rəqqasın (kənar rəqqasın) iki müxtəlif rəqsli hərəkətinin yaratdığı mənzərələrdə oxşar və fərqli nə müşahidə etdiniz?
- Bu mənzərələri nəyə bənzətmək olar?

Dalğa. Biz mexaniki rəqsəri ayrı-ayrı qapalı rəqs sistemlərində – yaylı rəqqas və riyazi rəqqasda öyrəndik. Lakin təbiətdə ən çox rast gəldiyimiz rəqsler əlaqəli rəqs sis-

temlərinin rəqsidir. Əlaqəli rəqs sistemlərində rəqs bir sistemdən digərinə ötürülür. Məsələn, durğun suya daş atıldıqda onun düşdüyü nöqtədən konsentrik su halqalarının yayıldığı görünür. Bizə elə gəlir ki, ətrafa qabarıqlar və çöküklər formasında yayılan sudur. Lakin daşın düşdüyü nöqtə yaxınlığına üzgəc və ya tennis topu qoyularsa, onun yayılan su halqaları ilə deyil, yerindəcə yalnız yuxarı-aşağı rəqsi hərəkət etdiyi müşahidə olunur. Beləliklə, su zərrəciklərinin müəyyən nöqtədə yaranan rəqsi hərəkəti sudakı qonşu zərrəciklərə verilməklə rəqsi hərəkətə yeni-yeni zərrəciklər cəlb olunur. Nəticədə, hər tərəfə yayılan əlaqəli zərrəciklər sisteminin rəqsi hərəkəti yaranır. *Dalğa* adlanan belə yayılmada su axını baş vermir, onun forması daşınır.

- ***Dalğa – rəqslərin zaman keçdikcə fəzada yayılma prosesidir.***

Bu zaman mühitdə aşağıdakı hadisələr baş verir: a) *dalğanın yayıldığı mühitin zərrəciklərinin rəqsi hərəkəti* – mühitin zərrəcikləri yalnız öz tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edir və *dalğada maddə daşınması baş vermir*; b) *mühitin zərrəciklərinin qonşu zərrəciklərlə qarşılıqlı təsiri* – zərrəciklər arasındaki qarşılıqlı təsirlər enerji daşınması ilə nəticələnir. Bu səbəbdən dalğaya belə tərif də verilir:

- ***Dalğa – mühitdə maddə daşınması deyil, enerji daşınması prosesidir.***

Mexaniki dalğa. Təbiətdə ən çox rast gəlinən dalğalardan biri *mexaniki dalğadır*.

- ***Mexaniki dalğa – mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlarda) yayılır.***


Elastik mühitdə yayılan mexaniki dalğalar *elastik dalğalarıdır*.

- ***Elastik dalğalar – elastik mühitlərdə mexaniki dalğaların yayılma prosesidir.***

Bu proses dalğanı yaradan mənbəyin rəqs tezliyinə uyğun tezliklə baş verir.

Dalğalar iki növdə olur: *eninə və uzununa dalğalar*.

- ***Eninə dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan dalğadır. Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayılabilir. Eninə dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır (d).***



- ***Uzununa dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqaməti boyunca yayılan dalğadır. Uzununa dalğalar bütün mühitlərdə (bərk cisim, maye və qazlarda) yayılabilir. Uzununa dalğalar mühitdə bir-birini əvəz edən sıxlasmalar və seyrəkləşmələr***

formasında yayılır. Məsələn, uzun yaydan plastmas ip keçirib ipin hər iki icunu, yayın isə bir ucunu tərpənməz dayağa üfüqi bərkidib yayın sərbəst ucunu sağa-sola periodik itələsək, halqaların sıxlaşma və seyrəkləşməsinin növbələşməsini müşahidə etmək olar (e).

Dalğanın xarakteristikası. Mühitin hər hansı nöqtəsində baş verən rəqs onun başqa nöqtələrinə ani yox, müəyyən sonlu sürətlə yayılır ki, o da *dalğa sürətini* müəyyənləşdirir.

- *Dalğa sürəti – rəqslərin mühitdə yayılma sürətidir.*

Bircins mühitdə dalğa bərabərsürətli yayıldığından:

$$v = \frac{l}{t}. \quad (4.27)$$

Burada l – dalğanın t müddətində yayıldığı məsafədir: $l = v \cdot t$.

Dalğanın digər xarakteristikaları *dalğa tezliyi*, *periodu* və *dalğa uzunluğu*dur.

- *Dalğa tezliyi (periodu) – dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur).*
- *Dalğa uzunluğu – bir rəqs perioduna bərabər müddətdə ($t = T$) dalğanın yayıldığı məsafədir ($l = \lambda$).*

Bu tərifi (4.27) də nəzərə alsaq, dalğanın yayılma sürəti üçün alarıq:

$$v = \frac{\lambda}{T} \quad (4.28)$$

və ya

$$v = \nu \cdot \lambda. \quad (4.29)$$

Burada λ (*lambda*) – dalğa uzunluğu, onun BS-də vahidi metrdir.

Dalğa uzunluğunu son iki düsturdan müəyyənləşdirmək olar:

$$\lambda = v \cdot T; \quad \lambda = \frac{v}{\nu}. \quad (4.30)$$


Dalğa sürəti onun tezliyindən və periodundan asılı deyildir. *Dalğa sürəti* mühitin xassəsindən və aqreqat halından asılıdır. *Dalğa uzunluğu* isə bircins mühitdə ($v = \text{const}$) rəqs periodundan düz, tezliyindən tərs mütənasib asılıdır.

Bir mühitdən digərinə keçdikdə dalğanın tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun dalğa uzunluğu da dəyişir.

- *Dalğa uzunluğu – eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafədir.* Dalğa uzunluğu eninə dalgalarda iki qonşu təpə (və ya çökük) nöqtəsi arasındakı məsafədir (bax: d), uzununa dalğada isə iki qonşu sıxlaşma (və ya seyrəkləşmə) nöqtəsi arasındakı məsafəyə bərabərdir (bax: e).

Tətbiqetmə**Okean dalğası təhlükəlidirmi?****Məsələ.** Okean sularının dalğa uzunluğu 480 m, rəqs periodu isə 12 sən-dir.**Nəticənin müzakirəsi:**

- Bu okean dalğasının yayılma sürəti nə qədərdir?
- Dalğanın həmin sürətlə sahilə çırpılması nə dərəcədə təhlükəlidir?

**Gündəlik həyatınızla əlaqələndirin:**

Aparılan araşdırmalardan müəyyən olunmuşdur ki, Fransanın qərb sahillərini yuyan Atlantik okeanının bir dalğasının çırpılması nəticəsində yaranan enerji 75 mln kilovatt gücə ekvivalent zərbə yaradır.

- Okean dalğasının daşıdığı bu enerjidən faydalananmaq olarmı? Əgər olarsa, hansı üsulla?


Özüntüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Rəqsisi hərəkətin harmonikliyi dalğanın harmonikliyindən nə ilə fərqlənir?
3. Mexaniki dalğalar nə üçün mühitdə yayılır, vakuumda isə yayılmır?
4. Eninə və uzununa dalğaların ümumi və fərqli xüsusiyyəti nədir?
5. Nə üçün mexaniki dalğaların ayrı-ayrı hissəciklərinin rəqsisi hərəkətində fazalar fərqi yaranır?
6. Qayıq 4 m/san sürətlə yayılan dalğa üzərində ləngər vurur. Dalğanın rəqs periodu 3,2 sən-dir. Qayıq hansı uzunluqlu dalğada ləngər vurur?


NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “dalğa”, “mexaniki dalğa”, “elastik mühit”, “elastik dalğa”, “eninə dalğa”, “uzununa dalğa”, “dalğa sürəti”, “dalğa tezliyi”, “dalğa periodu”, “dalğa uzunluğu”.

- 4.1.** Rəqqas 10 san müddətində 80A qədər yol gedir. Rəqqasın rəqs periodunu təyin edin (A – rəqsin amplitududur).
- 4.2.** Bal arısının qanadları 240 Hz tezliklə rəqs edir. Arının uçuş sürəti 4m/san olarası, o 500 m aralıda bitən çıçayə çatmaq üçün neçə qanad çalar?
- 4.3.** Rəqs sistemi 1 dəq -də 90 rəqs edir. Bu sistemin rəqs periodu, tezliyi və dövri tezliyi nə qədərdir ($\pi = 3$)?
- 4.4.** Hansı qrafik yaylı rəqqasın rəqs təcilinin yerdəyişmədən asılılığına uyğundur?




- 4.5.** Yaylı rəqqas 0,2 m amplitudunda 2 Hz tezliklə harmonik rəqs edir. Rəqqasın harmonik rəqsinin tənliyini yazın.
- 4.6.** Yaylı rəqqas 0,2 m amplitudunda 2 Hz tezliklə sinus qanunu ilə harmonik rəqs edir. Harmonik rəqsin tənliyini yazın ($\pi = 3$; $\varphi_0 = 0$).
- 4.7.** Hansı qrafik riyazi rəqqasda harmonik rəqs hərəkətə uyğundur?




- 4.8.** Yaya bərkidilən 250 q kütləli yük üfüqi müstəvidə sürtünməsiz rəqs edir. Yayın sərtliyi 16 N/m olarsa, rəqs periodunu təyin edin ($\pi = 3$).
- 4.9.** Rəqs periodu 1 san olan riyazi rəqqasın uzunluğunu təyin edin ($g = 9,8 \text{ m/san}^2$).
- 4.10.** Riyazi rəqqas 5 sm amplitudu ilə 1 dəq-də 150 harmonik rəqs edir. Başlangıç faza 45° olarsa, rəqqasın koordinati hansı qanunla dəyişər ($\pi = 3$).
- 4.11.** Rəqs sisteminin koordinatı $x = 4,5 \cos 4\pi t$ (m) qanunu ilə dəyişir. Rəqsin amplitudu və tezliyini təyin edin.
- 4.12.** Periodu 4 san olan rəqsin 1,5 san anında fazası nəyə bərabər olar ($\varphi_0 = 0$)?


- 4.13.** Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Rəqs amplitudunu və periodunu təyin edin.




- 4.14.** Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Nöqtənin bir tam rəqs müddətində getdiyi yolu təyin edin.



- 4.15.** Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Nöqtənin 9 san-müddətində getdiyi yolu təyin edin.



- 4.16.** Dalğa qrafikinə əsasən onun dalğa uzunluğunu, periodunu və tezliyini təyin edin. Dalğanın yayılma sürəti 240 m/san -dir.



- 4.17.** Səs dalğasının havada yayılma sürəti 340 m/s , suda isə -1450 m/s -dir. Səs havadan suya keçdikdə onun dalğa uzunluğu nə qədər fərqlənəcək? **(İpucu.** Dalğa bir mühit-dən digərinə keçdikdə onun rəqs tezliyi dəyişmir, deməli, rəqs periodu da sabit qalır: $v_h = v_{su}$; $T_h = T_{su}$).
4.18. Dəniz dalğası 30 san-də 15 dəfə sahilə çırpılır. Dalğanın yayılma sürəti 4 m/san -dir. Dalğa uzunluğunu təyin edin.
4.19. Rəqs sistemi $x = 7\cos 4\pi t$ (m) qanunu ilə rəqs edir. Sistemdə rezonans baş verməsi üçün ona hansı tezlikli məcburedici qüvvə təsir etməlidir?


RELYATİVİSTİK MEXANİKA


2050-ci ildir. Bakıda iki əkiz qardaş yaşayır: Fərid və Azər. Onların 22 yaşı var. Günlerin birində Fərid qardaşı Azərlə vidalaşıb uzunmüddətli beynəlxalq kosmik səyahətə çıxır. Onun raketini $v = 0,99c$ sürətilə kosmosda səyahət edərək kosmik gəmidəki saatə görə 8 ildən sonra Yerə qayıdır. Kosmik səyahətdən qaydan Fərid əkiz qardaşı ilə görüşdükdə məlum oldu ki, onlardan birinin 30 yaşı, digərinin isə artıq 79 yaşı var.



Qarşı-qarşıya iki avtomobil hərəkət edir.

- Bu avtomobillərin birinin digərinə nəzərən sürəti nəyə bərabərdir?
- Mavi avtomobilin farasından yayılan işıq şüasının sürəti narıncı avtomobile bağlı hesablaşma sistemine nəzərən necə dəyişir? İşığın Yerlə bağlı hesablaşma sistemində sürəti c -dir.





5.1 NİSBİLİK NƏZƏRİYYƏSİNİN ƏSASLARI

Təqvimdə 2035-ci il 29 dekabrdır. İki gündən sonra Beynəlxalq astronavtlar komandasının planetlərarası kosmik uçuşu baş tutacaq. Komandanın kapitani 44 yaşlı azərbaycanlı astronavtdır.

O, onuncu sinifdə oxuyan 16 yaşlı qızı Nəzrinlə vidalaşaraq söyləyir: "Qızım, biz kosmosda işıq sürətinin $0,95$ mislinə bərabər sürətlə hərəkət edib arasdırmalar aparacaq və Yerə 20 ildən sonra qayıdacağıq. Sağlıq olsa görüşərik, o vaxt sənin 80 , mənim isə 64 yaşım olacaq".

Nəzrin təəccüblə etiraz etdi: "Ata, sən fantastik hadisələrdən danışırsan, 20 ildən sonra mənim 36 yaşım olmalıdır".

- Nəzrin doğru söyləyirmi? Nə üçün?


Araşdırma

Sürət nisbidir?

Məsələ-1. İki zərrəcik $v = 10 \text{ m/san}$ sürətlə qarşı-qarşıya gəlir. 1 zərrəciyinin 2 zərrəciyinə nəzərən sürəti nəyə bərabərdir (**a**)? Bu zərrəciklər işığın vakuumdakı sürətinə bərabər sürətlə ($c = 3 \cdot 10^8 \text{ m/san}$) qarşı-qarşıya gələrlərsə, 1 zərrəciyinin 2 zərrəciyinə nəzərən sürəti nəyə bərabər olar?

Nəticənin müzakirəsi:

- Zərrəciklərin bir-birinə nəzərən sürətləri nəyə bərabər oldu?
- Zərrəciyin sürəti işıq sürətindən böyük ola bilərmi?



Qalileyin nisbilik prinsipi. Q.Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün *nisbilik prinsipini* formalasdırdı:

- *Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir.*

Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: *mexaniki hərəkəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərində eyni şəkildədir*.

Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən fəza və zaman mütləq hesab olundu – cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərinə nəzərən əlaqələri yiğcam formada "Qaliley çevrilmələri" adlanan və ondan çıxan nəticələrlə təsvir edildi (bax: cədvəl 5.1). Lakin işıq sürətinə yaxın sürətlərdə baş verən hadisələri, məsələn, elektromaqnit, qravitasiya, atomadxili prosesləri klassik təsəvvürlər izah edə bilmədi.

Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi. XVII əsrin sonlarında işıq sürətinin təyininə dair Olaf Ryomerin astronomik üsulla və XIX əsrin ortalarında Lui Fizonun laboratoriya üsulu ilə aparılan praktik araşdırılmaları (bax: *Fizika-9*, s.116 – 117), XIX əsrin sonlarında isə C.Maksvellin elektromaqnit sahəsinə dair apardığı nəzəri

arşadırmaları işığın sonlu sürətə malik olduğunu əsaslandırdı. XX əsrin əvvəllərində klassik nisbilik prinsipi və ondan çıxan nəticələr yenidən araşdırılmağa başlandı, işıq sürətinə yaxın sürətlə hərəkət edən ətalət sistemlərində fəza, zaman və digər fiziki kəmiyyətlər arasında H.Lorens çevrilmələri adlı əlaqə düsturları müəyyən edildi. A.Eynsteyn bu sahədə aparılan bütün araşdırmaları ümumiləşdirərək 1905-ci ildə yeni nəzəriyyə – “Xüsusi nisbilik nəzəriyyəsi”ni (XNN) formalasdırmaqla *relyativistik mexanikanın* nəzəri əsasını qoyma.

- *Relyativistik mexanika – işıq sürəti ilə müqayisə olunan sistemlərdə mexanika qanunlarını öyrənən fizika bölməsidir.* Eynsteyn riyazi hesablamalarla sübut etdi ki, klassik mexanikanın mütləq qəbul etdiyi fundamental anlayışlar nisbidir (kütlədən başqa) və bu nisbilik hərəkət edən sistemdən, tərpənməz sistemə keçidkədə Lorensin müəyyən-ləşdiridiyi $1/\sqrt{1 - \frac{u^2}{c^2}}$ universal vurguya uyğun çevrilməyə məruz qalır (bax: cədvəl 5.1).

XNN-nin əsası iki postulatdan ibarətdir:

- *I postulat: təbiətin bütün qanunları bütün ətalət hesablama sistemlərində eynidir və heç bir fiziki təcrübə ilə ətalət sistemlərini bir-birindən fərqləndirmək olmaz.*
- *II postulat: işığın vakuumda yayılma sürəti bütün ətalət hesablama sistemlərində eynidir və o, işıq mənbəyinin və işıq qəbuledicisinin sürətindən asılı deyildir. İşıq sürəti təbiətdə mövcud olan maksimal sürətdir.*

Cədvəl 5.1

Burada:

- ştrixsiz kəmiyyətlər verilən hadisənin tərpənməz K hesablama sisteminde baş verməsini xarakterizə edir;
- ştrixli kəmiyyətlər isə həmin hadisənin K' hesablama sisteminde baş verməsini xarakterizə edir;
- c – işıq sürətidir, o, klassik təsəvvürlərə görə sonsuz, relyativistik mexanikada sonlu qiymətə malikdir.

Qaliley çevrilməsi		Lorens çevrilməsi	
Düz çevrilmə	Əks çevrilmə	Düz çevrilmə	Əks çevrilmə
$x' = x - u t$	$x = x' + u t$	$x' = \frac{x - u t}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$	$x = \frac{x' + u t'}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$
$y' = y$	$y = y'$	$y' = y$	$y' = y$
$z' = z$	$z = z'$	$z' = z$	$z' = z$
$t' = t$	$t = t'$	$t' = \frac{t - \frac{u x}{c^2}}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$	$t = \frac{t' + \frac{u x'}{c^2}}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$

Cədvəl 5.1 (davamı)

Qaliley çevrilmələrinən çıxan nəticələr	Eynşteynin postulatlarına görə Lorens çevrilmələrinən çıxan nəticələr
Zaman fasiləsi mütləqdir: $\Delta t' = \Delta t$	Zaman fasiləsi nisbidir: sükunətdəki hesablama sistemində nəzərən hərəkət edən hesablama sistemində zaman fasiləsi ləngiyir: $\Delta t = \frac{\Delta t_0}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$ <p>Burada Δt – tərpənməz sistemlə bağlı zaman fasiləsi, Δt_0 – hərəkətdə olan sistemlə bağlı məxsusi zaman fasiləsidir.</p>
Fəza ölçüsü mütləqdir: $\Delta l' = \Delta l$	Fəza ölçüsü nisbidir: sükunətdəki hesablama sistemində nəzərən hərəkətdə olan hesablama sistemində cismin hərəkət istiqamətindəki ölçüsü qisalır: $l = l_0 \sqrt{1 - \frac{u^2}{c^2}}$ <p>Burada l – tərpənməz sistemlə bağlı hərəkət istiqamətindəki uzunluq, l_0 – hərəkətdə olan sistemlə bağlı məxsusi uzunluqdur.</p>
Kütlə invariantdır: bütün hesablama sistemlərində ödənilir: $m' = m$	Kütlə invariantdır: bütün hesablama sistemlərində ödənilir: $m' = m$.
Qalileyin sürətlərin toplanması qaydası: $\vec{v} = \vec{v}' + \vec{u}.$ Qarşılıqlı təsir sonlu c sürəti ilə deyil, ani olaraq sonsuz böyük sürətlə ötürürülür. Bir hesablama sistemindən digərinə keçdiğdən sürət sonsuz böyük qiymət ala bilər: $\vec{v} = \vec{v}' + \vec{u}, v' = \infty,$ $v = \infty + u = \infty.$	Sürətlərin relyativistik toplama qaydası: İşığın vakuumdakı sürəti bütün ətalət hesablama sistemlərində bütün istiqamətlərdə eynidir: $v = \frac{v' + u}{1 + \frac{vu}{c^2}} = c,$ <p>burada: $v' = c - dir.$</p>

Tətbiqetmə**2 Kosmik gəmi Yerə neçə ildən sonra qayıdır?**

Məsələ 2. 2036-cı ildən başlayaraq $0,95c$ sürəti ilə planetlərarası səyahət etdikdən sonra kosmik gəmi Yerə qayıtdı. Səyahət kosmik gəmidəki saatlərə görə 20 il davam etmişdir. Kosmik səyahət Yerdəki saatlərlə görə neçə il davam etmişdir?

Verilir	Həlli
$u = 0,95c$, $\Delta t_0 = 20 \text{ il}$ $\Delta t - ?$	$\Delta t = \frac{\Delta t_0}{\sqrt{1 - \frac{u^2}{c^2}}}$

Nəticənin müzakirəsi:

- XNN -ə əsasən kosmik səyahət Yerə nəzərən neçə il davam etmişdir?
- Klassik nisbilik nəzəriyyəsinə görə kosmik səyahət Yerə nəzərən neçə il davam etmişdir?

Gündəlik həyatınızla əlaqələndirin:

Yol polisi işıqforun qırmızı işığında keçən avtomobilin sürücüsünə cərimə yazmaq istəyir. Buna etiraz edən sürücü: “Yol hərəkəti qaydaları”nda göstərilir ki, işıqfor ərazisinə sürətlə daxil olduqda avtomobili ani saxlamaq olmaz. Mən də elə sürətlə keçmişəm ki, işıqforda hansı işığın – qurmazı, yoxsa yaşılı işıq olduğunu ayırd edə bilməzdim”.

- Sürücü haqlıdırı, avtomobil hansı sürətlə getməlidir ki, o, işıqfordakı işığın rəngini ayırd edə bilməsin?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi Qalileyin nisbilik prinsipindən nə ilə fərqlənir?
3. XNN-nin əsasını hansı postulatlar təşkil edir?
4. XNN-nin postulatlarından çıxan nəticələr nədir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların tərif və izahlarını iş vərəqinə yazın: “klassik təsəvvürlərdə fəza, zaman və hərəkət ...”, “Qalileyin nisbilik prinsipi”, “XNN birinci postulat...”, “XNN ikinci postulat...”, “relyativistik mexanika”.

5.2 ENERJİ İLƏ KÜTLƏ ARASINDA QARŞILIQLI ƏLAQƏ QANUNU

Kütləsi 30 kq olan daş 2 m hündürlüyə qaldırıldı.

- Bu zaman daşın kütləsi və enerjisi necə dəyişdi?

Eynşteynin nisbilik nəzəriyyəsinə görə 30 kq kütləli daşda çox nəhəng miqdarda – $27 \cdot 10^{17} C$ enerji lokallaşmışdır (toplannmışdır).

- Bu necə mümkün ola bilər?

1

Təkrar biliyin anasıdır!

Məsələ 1. Zərrəciklər sisteminin kütləsi 1a.k.v. ($\Delta m = 1a.k.v. = 1,6605 \cdot 10^{-27} kq$) qədər dəyişdikdə bu sistemin enerjisi 931,5 MeV dəyişir. Sistemin kütləsi 4a.k.v. dəyişərsə, enerjisi necə dəyişər?

Nəticənin müzakirəsi:

- Zərrəciklər sisteminin enerjisinin dəyişməsi bu sistemin kütləsinin dəyişməsinə əsasən necə təyin edilir (bax: Fizika-9, s.191-192)? Kütlə ilə enerji arasında hansı əlaqə vardır?

Araşdırma

Kütlə ilə enerji arasında qarşılıqlı əlaqə. Klassik mexanika materiyani iki növə ayıır: maddə və fiziki sahəyə. Maddənin başlıca xassəsi onun kütləyə, fiziki sahənin başlıca xassəsi isə onun enerjiyə malik olmasıdır.

Nisbilik nəzəriyyəsinə görə isə kütlə ilə enerji arasında qarşılıqlı əlaqə mövcudur – maddənin kütləsi varsa, o, enerjiyə də malikdir. 1905-ci ildə A.Eynşteyn *kütlə ilə enerji arasında qarşılıqlı əlaqə qanunu* formalaşdırdı:

- Mövcud olan ixtiyarı cisim *sükunət enerjisini* malikdir, həmin enerji bu cismin kütləsi ilə işiğin vakuumdakı sürətinin kvadratı hasilinə bərabərdir:

$$E_0 = mc^2. \quad (5.1)$$

- *Sükunət enerjisi* (E_0) – seçilmiş hesablama sistemindən nəzərən sükunətdə olan cismin enerjisidir. (5.1) ifadəsindən görünür ki, makroskopik kütlə enerjinin mühüm xarakteristikasıdır. Məsələn, (5.1) münasibətinə əsasən asanlıqla hesablaşmaq olar ki, cismin 1q kütləsinə $9 \cdot 10^{13} C$ sükunət enerjisi ekvivalentdir:

$$E_0 = 10^{-3} kq \cdot (3 \cdot 10^8)^2 m^2 / san^2 = 9 \cdot 10^{13} C.$$

Belə enerji atom bombasının partlayışı prosesində ayrıılır (bax: Fizika 9, s.191) və o, 30 000 t suyu buxara çevirməyə kifayət edir.

Sistemin elektromaqnit şüalanması, məsələn, işıq şüalandırma prosesi, bu sistemin daxili enerjisinin şüalanma enerjisiniçəvrilmə prosesidir. Həmin prosesdə daxili enerjiyə ekvivalent olaraq sistemin kütləsi də azalır:

$$\Delta m = \frac{E_0}{c^2} = \frac{E_{\text{şüalanma}}}{c^2}.$$

Kütlənin dəyişməsi enerjinin dəyişməsinə ekvivalentdir:

$$\Delta m = \frac{\Delta E}{c^2}. \quad (5.2)$$

Günəş və digər ulduzların fasiləsiz şüalanması – onların fasiləsiz enerji və kütlə itkisinə məruz qalmaları deməkdir. Aparılan hesablamalardan müəyyən edilmişdir ki, Günəş şüalanmaqla hər saniyədə kütləsini 4 000 000 t azaldır.

Relyativistik mexanikada tam enerji. Nisbilik nəzəriyyəsinə görə, sistemin tam enerjisi onun sükunət enerjisi ilə kinetik enerjisinin cəmində bərabərdir:

$$E = E_0 + E_k = mc^2 + E_k. \quad (5.3)$$

Eynətən müəyyən etmişdir ki, $v \leq c$ sürəti ilə hərəkət edən və digər zərrəciklərlə qarşılıqlı təsirdə olmayan zərrəciyin tam enerjisi bir ətalət hesablama sistemindən digərinə keçidkə relyativistik çevrilməyə məruz qalır:

$$E = m \frac{c^2}{\sqrt{1 - \frac{v^2}{c^2}}}. \quad (5.4)$$

Əgər cisim sükunətdə olarsa: $v = 0$, (5.4) ifadəsindən alınır ki, cisim $E_0 = mc^2$ sükunət enerjisini malikdir.

Relyativistik mexanikada kinetik enerji. Cismin kinetik enerjisi onun tam və sükunət enerjilərinin fərqiñə bərabərdir:

$$E_k = E - E_0 = E - mc^2. \quad (5.5)$$

Burada tam enerjinin əvəzinə (5.4) ifadəsini yazsaq, alarıq:

$$E_k = mc^2 \cdot \left(\frac{1}{\sqrt{1 - \frac{v^2}{c^2}}} - 1 \right). \quad (5.6)$$

Relyativistik mexanikada impuls. Nisbilik nəzəriyyəsinə görə, sistemin impulsu bir ətalət hesablama sistemindən digərinə keçidkə relyativistik çevrilməyə məruz qalır:

$$\vec{p} = m \frac{\vec{v}}{\sqrt{1 - \frac{v^2}{c^2}}}. \quad (5.7)$$

Tam enerji ilə impuls arasında əlaqə. Relyativistik mexanikada cismin tam enerjisi ilə impulsu arasında aşağıdakı əlaqə mövcuddur:

$$E^2 = m^2 c^4 + p^2 c^2 \quad (5.8)$$

və ya

$$E^2 - p^2 c^2 = m^2 c^4. \quad (5.9)$$

Bu münasibət bütün ətalət hesablama sistemlərində ödənilir. Bir ətalət hesablama sistemindən digərinə keçəndə tam enerji və impuls dəyişir, lakin $E^2 - p^2 c^2$ fərqi dəyişmir. Əgər kütlə sıfıra bərabər olarsa ($m = 0$), (5.9) -dan alınır:

$$E^2 = p^2 c^2 \rightarrow E = pc. \quad (5.10)$$

(5.4) və (5.7) düsturlarından zərrəciyin tam enerjisi ilə onun impulsu arasında belə bir mütənasib olduğu alınır:

$$\frac{E}{c^2} = \frac{p}{v}. \quad (5.11)$$

(5.10) düsturunu burada nəzərə alıqda məlum olur ki, $m = 0$ olduqda zərrəcik (məsələn, foton) işıq sürəti ilə hərəkət edir: $v = c$.

2 Tətbiqetmə

“Hansı enerji daha böyükdür?”

Məsələ 2. Kütləsi 300 q olan *Fizika* dərsliyində “toplunan” sükunət enerjisini təyin edin və onu Mingəçevir SES-in bir ildə istehsal etdiyi $14 \cdot 10^8 \text{ kVt} \cdot \text{saat}$ enerji ilə müqayisə edin.

Nəticənin müzakirəsi:

- Hansı enerji daha böyükdür: *Fizika* dörsliyinin sükunətdəki enerjisi, yoxsa Mingəçevir SES-in bir ildə istehsal etdiyi enerji?

Gündəlik həyatınızla əlaqələndirin:

- Kütłə ilə enerji arasındaki $E_0 = mc^2$ əlaqəsi elm və istehsalatın hansı sahələrində mühüm rol oynayır?

Özünüzü qiymətləndirin:

- Dörsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- Klassik təsəvvürlərə görə “kütłə” anlayışı nəyi xarakterizə edir?
- Relyativistik mexanikaya görə “kütłə” anlayışı hansı məna daşıyır?
- Sükunət enerjisi nədir?
- Nə üçün Günəşin şüalanması onun kütłəsinin külli miqdarda itkisi ilə müşayiət olunur? Bunu Eynşteynin hansı düsturuna əsasən isbat etmək olar?
- Relyativistik enerji klassik mexanikadakı tam enerjidən nə ilə fərqlənir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların tərif və izahlarını iş vərəqinə yazın: “nisbilik nəzəriyyəsində kütłə anlayışı ...”, “sükunət enerjisi”, “kütłənin enerji ilə ekvivalentliyi...”, “relyativistik tam enerji...”, “relyativistik kinetik enerji...”, “relyativistik impuls...”.

- Yerdə keçən 50 il Yerə nəzərən $v = 0,81 \cdot c$ sürətlə hərəkət edən kosmik gəmidə hansı zamana bərabərdir?
- Kosmik gəmi Yerə nəzərən hansı sürətlə hərəkət etməlidir ki, oradakı saatlar Yerdəki saatlara nisbətən 2,5 dəfə ləng işləsin?
- Beynəlxalq Astronavtlar İttifaqı *Fizika fənn olimpiadasının* qalibi olan 16 yaşlı Nəzrin Astronavtlar komandasına daxil edir. Komanda $0,98 \cdot c$ sürəti ilə hərəkət edən kosmik gəmidə oradakı saata görə 5 il planetlərarası səyahət etdikdən sonra Yerə qayıdır. Nəzrin qayıdanda 21 yaşı var idi. Bəs onun Yerdə qoyub getdiyi həmyaşlı sinif yoldaşları neçə yaşındadır?
- Yerlə bağlı hesablama sisteminə görə $0,9 \cdot c$ sürəti ilə hərəkət edən 3 m uzunluqlu xətkəşin Yerə nəzərən uzunluğu nəyə bərabərdir?
- Tərənnüməz müşahidəciyə nəzərən $0,8 \cdot c$ sürəti ilə hərəkət edən düzbucaqlının ölçüləri necə dəyişəcək (a)?
- Elektronun sükunət enerjisi $8,1 \cdot 10^{-16} C$ -dur. Onun kütłəsi nəyə bərabərdir?
- Kütłəsi $1,7 \cdot 10^{-27} kq$ olan proton $0,8 \cdot c$ sürətlə hərəkət edir. Onun relyativistik kinetik enerjisi nəyə bərabərdir?
- Kütłəsi $1,7 \cdot 10^{-27} kq$ olan proton $0,8 \cdot c$ sürətlə hərəkət edir. Onun tam enerjisi nəyə bərabərdir?
- Qütb ulduzu ətraf fəzaya saniyədə $5,4 \cdot 10^{28} C$ enerji şüalandırır. Buna görə ulduzun kütłəsi saniyədə nə qədər azalır?
- Yerə nəzərən sürəti $0,4 \cdot c$ olan elektron c sürətli fotona qarşı hərəkət edir. Fotonun elektrona nisbətən sürəti nəyə bərabərdir?



MOLEKÜLYAR-KİNETİK NƏZƏRİYYƏ


1981-ci ildə alman fiziki Herd Binniq və isveçrə alimi Henrix Rorer Tunel mikroskopunda atomun ilk görüntüsünü skan edə bilmişlər. Alımlar bu işlərinə görə 1986-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.



Elektron mikroskop



Tunel mikroskopu



Silisiumun səthində atomların görüntüsü

- Maddənin quruluşu haqqında təsəvvürlerin formallaşmasında nəzəri üsulla təyin edilmiş hansı xarakteristikalar mühüm rol oynamışdır?

Meyvə və tərəvəzləri qurutmaq üçün çox vaxt vakuum qurutma aparatlarından istifadə olunur.




- Vakuum aparatları niyə meyvə və tərəvəzləri daha sürətli qurudur?

- Burdon manometrinin iş prinsipi hansı fiziki qanuna uyğunluğa əsaslanır?



Müasir texnologiyalarda qazın təzyiqini ölçmək üçün Burdon manometrindən geniş istifadə edilir.



6.1**MOLEKÜLYAR-KİNETİK NƏZƏRİYYƏ
VƏ ONUN ƏSAS MÜDDƏALARI**

Yəqin ki, evinizdə, sinif otağında bəzən pəncərədən düşən Günəş şüasında toz dənəciklərinin havada asılmış mənzərəsini müşahidə etmişiniz.

- Nə üçün toz dənəcikləri Yerə düşməyərək uzun müddət havada asılmış vəziyyətdə qalır?**

Məlumdur ki, nəfəs aldığımız hava müxtəlif sıxlıqlı qazlardan – azotdan (N_2), oksigendən (O_2), karbon qazından (CO_2) və digər qarışqlardan ibarətdir. Bu qazlar sıxlıqlarına və onlara təsir edən ağırlıq qüvvəsinə görə bir-birinin üzərində ardıcıl təbəqələrlə yerləşməli idi: ən ağırı – karbon qazı. Yer səthinə yaxın, onun üzərində – O_2 , daha yuxarıda isə: N_2 . Lakin bu baş vermir – bizi qaz qarışığı əhatə edir.

- Yer atmosferində müxtəlif qazların möcüzəli şəkildə qarışmasının səbəbi nədir?**

**1****Cisimlər nə üçün bir-birinə “ilişdi”?****I təcrübə**

Təchizat: qarmaqla təchiz edilmiş qurğuşun silindrələr (2 əd.), yüksək dəsti, mufta və çubuğu olan ştativ.

İşin gedisi.

- İki qurğuşun silindrin yenicə yonqarlanan səthlərini bir-birinə sıxmaqla yapışmalarına nail olun. Silindrələri ştatividən asın.
- Silindrin aşağı qarmağından onlar qopana qədər yüksək olun. Onlar bir neçə kiloqrama qədər ağırlıq davam gətirir (a).

Nəticənin müzakirəsi:

- Araşdırmadan hansı nəticəyə gəlmək olar?

II təcrübə


Təchizat: səthinə qarmaq bərkidilmiş şüşə lövhə, yay, içərisində su olan stəkan, mufta və çubuğu olan ştativ.

İşin gedisi.

- Bir ucuna şüşə lövhə bərkidilən yayı ştatividən asın.
- İçərisində su olan stəkanı lövhəyə elə yaxınlaşdırın ki, lövhənin alt səthi suya toxunsun. Stəkanı aşağı dərtmaqla lövhəni sudan qopartmağa çalışın (b).

Nəticənin müzakirəsi:

- Təcrübədə maraqlı nə müşahidə olundu?
- Lövhənin suyun səthinə yapışmasının səbəbini necə izah etmək olar?



Molekulyar-kinetik nəzəriyyə (MKN). Biz və bizi əhatə edən aləm *makroskopik cisimlər* sistemidir.

- Makroskopik cisim – böyük miqdardan atom və molekullardan təşkil olunan cisimdir.**


Qum dənəsi, qabda su, balonda qaz, dəmir çubuq, Ay, Günəş və s. – makroskopik cismə misal ola bilər. Mexanikada makroskopik cismə müəyyən kütlə, fəza ölçüsü, enerji xassələrinə malik (çox vaxt isə o, maddi nöqtə kimi qəbul edilir) obyekt kimi baxılır, bu cisimlərin fəzada vəziyyətləri və onların digər cisimlərlə qarşılıqlı təsirləri öyrənilir. Lakin mexanika makroskopik cisimlərin daxili quruluşunu, onları təşkil edən atom və molekullar arasındaki qarşılıqlı təsirləri, bunun nəticəsində maddələrin bir sıra xassələrini (istidən genişlənməsi, qızması, soyuması, buxarlanması, kondensasiyası, əriməsi, bərkiməsi, diffuziyası, konveksiyası və s.) izah edə bilmədi. Fizikada, sistemin halını onun daxili quruluşunu nəzərə almaqla öyrənən *molekulyar fizika* bölməsi yarandı.

- *Molekulyar fizika – makroskopik cisimlərin daxili quruluşunu, onun xassəsini və materiyanın istilik hərəkətinin əsas qanuna uyğunluqlarını öyrənən fizika bölməsidir.*
- *Makroskopik cisimlərin atom və molekullardan təşkil edildiyini, bu zərrəciklərin daim xaotik hərəkətdə və qarşılıqlı təsirdə olma təsəvvürləri əsasında maddələrin xassələrini və onlarda gedən istilik proseslərini izah edən nəzəriyyə molekulyar-kinetik nəzəriyyə (MKN) adlanır.*

Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları. MKN-nin əsasını 3 müddəə təşkil edir:

I müddəə: bütün maddələr zərrəciklərdən – atom və molekullardan təşkil olunmuşdur. Atom və molekulların varlığını ilk dəfə ingilis kimyaçı alimi Con Dalton (1766–1844) aşkar etmişdir. O, bir sıra kimyəvi elementin atom çekisini hesablamalı maddələrin atom quruluş nəzəriyyəsini vermişdir. Sonralar obyektin ölçüsünü milyon dəfəyə qədər böyütməyə imkan verən elektron mikroskopu ixtira edildi və onun vasitəsilə kifayət qədər böyük molekulları görmək, onların fotosəkillərini çəkmək mümkün oldu.

II müddəə: maddəni təşkil edən zərrəciklər fasıləsiz və nizamsız (xaotik) hərəkətdədir. Bu müddəənin doğruluğu 1827-ci ildə ingilis botaniki Robert Brounun (1773–1858) çiçək tozcuqlarının suda hərəkətini müşahidə etməsi ilə aşkarlandı. O, müəyyən etdi ki, tozcuqların belə hərəkəti xaotikdir və onlar mürəkkəb trayektoriya üzrə yerlərini dəyişir (c). Hissəciklərin “Broun hərəkəti” adlandırılan belə nizamsız hərəkəti MKN əsasında nəzəri olaraq 1905-ci ildə Albert Eynşteyn tərəfindən əsaslandırdı. Nəzəriyyə təcrübə olaraq 1909–1911-ci illərdə fransız fiziki Jan Batist Perren (1870–1942) tərəfindən təsdiqləndi. O, müəyyənləşdirdi ki, boyaq hissəciklərinin



suda xaotik hərəkət etməsinə səbəb su molekullarının istilik hərəkətinin nəticəsidir. Perren müəyyənləşdirdi ki, zərrəciklərin broun hərəkətinin intensivliyi onun kimyəvi təbiətindən deyil, temperaturundan asılıdır: temperatur yüksəldikcə broun hərəkətinin intensivliyi də artır.

Beləliklə:


- *Broun hərəkəti – mayelərdə (və ya qazlarda) asılı halda olan “yad” hissəciklərin nizamsız hərəkətidir.*

MKN-nin ikinci müddəəsini təsdiq edən amillərdən biri də *diffuziya* hadisəsidir.

- Diffuziya – bir maddənin atom və ya molekullarının öz-özünə digər maddənin atom və ya molekullarına qarışması prosesidir. Bu hadisəni kəmiyyət baxımından 1855-ci ildə alman fiziki və fizioloqu Adolf Fik (1829–1901) isbat edərək “Diffuziyanın Fik qanununu” müəyyənənləşdirmişdir.

III müddəə: maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədir – onlar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur.

Bu müddəəni cisimlərin deformasiyası zamanı elastiklik qüvvələrinin yaranması təsdiqlədi. Həmin qüvvələr yaxına təsir xarakterlidir, elektromaqnit təbiətlidir və zərrəciklər arasındaki məsafədən kəskin asılıdır. Məsələn, müəyyən edilmişdir ki, molekullar arasındaki cazibə xarakterli qüvvələr onlar arasındaki məsafənin $\frac{1}{r^7}$ nisbəti, itələmə xarakterli qüvvələr isə onlar arasındaki məsafənin $\frac{1}{r^9}$ nisbəti ilə mütənasibdir. Bu qüvvələrin əvəzləyicisi molekulun diametrindən 2–3 dəfə böyük olan məsafədə $[r \geq (4 \div 6)r_0]$ və molekulların diametrinə bərabər olan məsafədə ($r = 2r_0$), demək olar, sıfırda bərabərdir (d).



Atom və molekulların xarakteristikası. Atom və molekulların xarakteristikaları sizə məlumdur (bax: *Kimya – 8*): onlar xətti ölçüsü, nisbi kütləsi, vahid həcmindəki sayı, maddə miqdarı və s. (bax: cədvəl 6.1).

Cədvəl 6.1

Zərrəciyin xarakteristikası	İfadə olunur
Atom kütlə vahidi (a.k.v.)	$\text{Atom kütlə vahidi (a.k.v.)} - {}^{12}_6\text{C izotopunun kütləsinin } 1/12 \text{ hissəsinə deyilir.}$ $1 \text{ a.k.v.} = \frac{1}{12} m_{0,C} = 1,66 \cdot 10^{-27} \text{ kg}$ $m_{0,C} - \text{karbon atomunun kütləsidir.}$

Maddənin nisbi molekul kütlesi	<i>Maddənin nisbi molekul (və ya atom) kütlesi – həmin maddənin molekulunun m_0 kütləsinin karbon atomu kütləsinin 1/12-nə olan nisbətinə deyilir:</i> $M_r = \frac{m_0}{\frac{1}{12}m_{0,C}}$ <i>M_r – nisbi molekul kütlesi, m_0 – maddə molekulunun kütlesi. Nisbi molekul kütləsinin vahidi yoxdur.</i>
Maddə miqdari	<i>Cisimdəki maddə miqdari (v) – ondakı molekulların və ya atomların nisbi sayının avoqadro ədədinə olan nisbətinə deyilir: $v = \frac{N}{N_A}$.</i> <i>N – verilən maddədəki molekulların sayıdır.</i> <i>Maddə miqdarının BS-də vahidi moldur (1mol): $[v] = 1\text{ mol}$.</i> <i>Mol (1 mol) – kütlesi 0,012 kq olan karbon atomlarının sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdardır.</i>
Avoqadro ədədi	<i>Avoqadro ədədi (sabiti) – istənilən maddənin bir molunda olan molekulların (və ya atomların) sayıdır: $N_A = 6,02 \cdot 10^{23}\text{ mol}^{-1}$.</i>
Molyar kütlə	<i>Molyar kütlə – maddənin bir molunun kütləsinə deyilir: $M = m_0 \cdot N_A$.</i> <i>Molyar kütlənin BS-də vahidi molda kilogramdır $(1 \frac{\text{kq}}{\text{mol}})$: $[M] = 1 \frac{\text{kq}}{\text{mol}}$.</i> $\begin{cases} \text{Maddənin bir molekulunun kütlesi: } m_0 = \frac{M}{N_A} \rightarrow N_A = \frac{M}{m_0} \\ \text{İstənilən maddənin } m \text{ kütlesi: } m = m_0 \cdot N \rightarrow N = \frac{m}{m_0} \end{cases}$ <i>Buradan alınır ki, maddə miqdarı maddənin kütləsinin onun molyar kütləsinə nisbətinə bərabərdir:</i> $v = \frac{m}{M}$
Maddədəki molekulların sayı	<i>Kütlesi m, molyar kütləsi M olan istənilən maddədəki molekulların sayı:</i> $N = v \cdot N_A = \frac{m}{M} \cdot N_A$.

Araşdırma

2

Tətbiqetmə

Quba-Qonaqkənd yolunun Təhgəaltı hissəsində, Vəlvələ çayının sahilində yüksələn qayalıqlar silsiləsinin vahiməli görünüşü səyahətçiləri həqiqətən vəlvələyə salır. Gündən, yağışın, rütubətin təsiri nəticəsində nəhəng dağ səxurlarında dərin çatlar yaranmış, bir çox hissədə isə iri daşlar parçalanaraq bir-birinin üzərinə yığılmış qayalıqlar silsiləsi əmələ gətirmişdir. Müşahidəçiyə elə gelir ki, kiçik bir tərpənişdən bu qayalar dərhal dağılaçaqlar. Odur ki, hamı yolun bu dar hissəsini sürətlə və səssizcə keçib getməyə çalışır.

Nəticənin müzakirəsi.

- Temperatur dəyişməsi ilə dağ səxurları niyə çatlayır və sınır?
- Səxurların molekulları arasındakı məsafə temperaturdan asılı olaraq necə dəyişir?



Gündəlik həyatınızla əlaqələndirin.

Qədim kitablarda şəkilli səhifələrin əvvelinə nazik şəffaf kağız vərəq yapışdırılır. Vaxt ötdükcə şəkilli səhifəyə toxunan bu vərəqlərin səthində uyğun təsvirlərin izləri yaranmağa başlayır.



• Bu hadisənin baş verməsinə səbəb nədir?

Özünüü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?

2. Molekulyar-kinetik nəzəriyyənin mahiyyəti nədir?

3. Kütləsi 12 q olan metanda (CH_4) neçə hidrogen atomu var

$$(N_A = 6 \cdot 10^{23} \text{ mol}^{-1}; M=0,016 \text{ kq/mol})$$

Verilir	Həlli
$m = 12 \text{ q} = 12 \cdot 10^{-3} \text{ kq}$ $N_A = 6 \cdot 10^{23} \text{ mol}^{-1}; M = 0,016 \text{ kq/mol}$ $N_H - ?$	$I \text{ addim: } N_{(CH_4)} = \frac{m}{M} \cdot N_A.$ $II \text{ addim: } N_H = 4 \cdot N_{(CH_4)}.$

4. Avoqadro sabitinin fiziki mənası nədir?

5. Molekulun “xarakteristikalar xəritəsi”ni qurun.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “Makroskopik cisim”, “Molekulyar fizika”, “Molekulyar-kinetik nəzəriyyə”, “MKN-nin I müddəası”, “MKN-nin II müddəası”, “MKN-nin III müddəası”, “Atom kütlə vahidi”, “Nisbi molekul kütləsi”, “Maddə miqdari”, “Molyar kütlə”.

6.2 İDEAL QAZ. İDEAL QAZIN MOLEKULYAR-KİNETİK NƏZƏRİYYƏSİNİN ƏSAS TƏNLİYİ

Bilirsiniz ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə Bakıdan Ərzuruma qaz nəql olunur. Kəmərin Bakı hissəsində qazın təzyiqi borunun eyni kəsiyə malik Ərzurum hissəsinə nəzərən 1,05 dəfə kiçikdir. Qaz kəmərində şaxələnmə və qaz itkisi yoxdur və o, stasionar rejimdə işləyir.

- Nəzərə alınsa ki, Ərzurumda havanın temperaturu 18°C , Bakıda isə 38°C -dir, kəmərin hansı hissəsində qaz axınının sürəti daha çoxdur: Ərzurum hissəsində, yoxsa Bakı hissəsində?
- Bunu hansı qanuna uyğunluqla müəyyidən etmək olar?



1 Qaz molekullarının təzyiqinin modelləşdirilməsi

Təchizat: quru dəniz qumu (0,5 kq), karton kağız vərəq (2 əd.), dərslik (2 əd.), mobil telefon.

İşin gedidi: 1. Karton vərəqini iki dərslik arasında şəkildəki kimi üfüqi yerləşdirin. 2. Qum dənələrini bərabər sürətlə üfüqi vərəqin üzərinə sapın və müşahidə etdiyiniz hadisənin mobil telefonla fotosəklini çəkin (a). 3. Qum dənələrini qaz molekulları, karton vərəqi isə qazın yerləşdiyi qabın divarı olduğunu təsəvvür edin və qazın təzyiqinin fiziki məhiyyəti üzərində düşünün. 4. Qum dənələrinin düşmə hündürlüyünü, beləliklə, onların sürətini artırmaqla təcrübəni təkrarlayın. Baş verən hadisəni izləyin.

(a)



Nəticənin müzakirəsi:

- Araşdırmadan qazın təzyiqinin fiziki məhiyyəti haqqında hansı nəticəyə gəldiniz: qazın təzyiqi nədən ibarətdir?
- “Qaz molekulları”nın sürəti artdıqda onun təzyiqi necə dəyişdi?

İdeal qaz. İxtiyari fiziki nəzəriyyənin qurulmasının ilk addımı – real obyektin ideallaşdırılan fikri modelinin qurulmasından ibarətdir. Belə model həmişə gerçəkliliyin sadələşdirilmiş şəkli olur, onun vasitəsilə real obyektin xassələrinin qanuna uyğunluqları keyfiyyət və kəmiyyət baxımından müəyyən sərhədlər çərçivəsində öyrənilir.

Molekulyar-kinetik nəzəriyyədə qazların xassələrini öyrənmək üçün tətbiq olunan fikri model “ideal qaz”dır.

- *İdeal qaz – aşağıdakı şərtləri ödəyən qazdır:*

– Molekullarının xətti ölçüləri onlar arasındaki məsafədən çox-çox kiçikdir və nəzərə alımmır. Ona görə də ideal qaz molekulları, demək olar, bir-biri ilə qarşılıqlı təsirdə olmur – ideal qaz molekullarının qarşılıqlı təsirinin potensial enerjisi sıfır bərabərdir:

$$E_p = 0.$$

Odur ki ideal qaz istənilən qədər sıxılı bilir;

– Molekulları arasındaki qarşılıqlı cazibə xarakterli qüvvələr nəzərə alınmayaçaq dərəcədə zəifdir;

– Molekulları arasında itələmə xarakterli qüvvələrdir, onlar yalnız bir-biri ilə toqquşduqda meydana çıxır; molekulların toqquşmaları mütləq elastiki qəbul edilir;

– Molekulları ixtiyari sürət ala bilər, hər bir molekulun hərəkəti klassik mexanika qanunlarına tabedir.

İdeal qazın xassələri *mikroskopik* və *makroskopik* parametrlər və onlar arasındaki əlaqələrlə xarakterizə olunur.

- *Qazın əsas mikroskopik parametrləri* – qaz molekulları və onların hərəkətini xarakterizə edən parametrlərdir. Bu parametrlərə molekulun kütləsi, onun sürəti, impulsu və irəliləmə hərəkətinin kinetik enerjisi aiddir.
- *Qazın əsas makroskopik parametrləri* – qazın bütövlükdə xassələrini müəyyən edən təzyiq, həcm və temperaturdur.

Molekulyar-kinetik nəzəriyyənin əsas məsələsi qazın makroskopik və mikroskopik parametrləri arasında əlaqə yaratmaqdır.

Ideal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi. Bilirsiniz ki, qapalı qabda yerləşən qazın molekullarının qabın divarına fasiləsiz olaraq vurduqları çoxsaylı nizamsız zərbələr nəticəsində qazın təzyiqi yaranır. Bu təzyiq vahid səthə təsir edən əvəzləyici qüvvənin modulunun orta qiymətinə bərabərdir:

$$p = \frac{F}{S}.$$

Alman fiziki Rudolf Klauzius (1822–1888) ideal qaz modelindən istifadə etməklə 1857-ci ildə qazın təzyiqini – *ideal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyini* müəyyənləşdirir.

- *Ideal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi* – qazı xarakterizə edən makroskopik parametr olan təzyiqi onun molekullarını xarakterizə edən mikroskopik parametrlərlə əlaqələndirən tənlikdir:

$$p = \frac{1}{3} m_0 n \overline{v^2}. \quad (6.1)$$

Molekulun xaotik hərəkətində hər üç istiqamətin “eyni ehtimalli”dır. Burada m_0 – bir molekulun kütləsi, n – molekulların konsentrasiyası, $\overline{v^2}$ – molekulların sürətinin kvadratının orta qiymətidir.

- *Molekulların konsentrasiyası* – vahid həcmdə olan molekulların sayıdır:

$$n = \frac{N}{V}. \quad (6.2)$$

Konsentrasiyanın BS-də vahidi: $[n] = \frac{1}{m^3} = m^{-3}$.

- *Molekulların orta kvadratik sürəti* ($v_{or.kv}$) – molekulların sürətinin kvadratının orta qiymətinin kvadrat köküdür:

$$v_{or.kv} = \sqrt{\overline{v^2}} = \sqrt{\frac{v_1^2 + v_2^2 + \dots + v_N^2}{N}}.$$

Molekulların sürətinin kvadratının orta qiyməti onların irəliləmə hərəkətinin orta kinetik enerjisi ilə əlaqədar olduğundan ideal qazın təzyiqinin də molekulların orta kinetik enerjisindən asılı olduğu alınır:

$$\bar{E}_k = \frac{m_0 \bar{v}^2}{2}, \quad (6.3)$$

$$p = \frac{2}{3} n \bar{E}_k. \quad (6.4)$$

- *Ideal qazın təzyiqi molekulların konsentrasiyası ilə onların irəliləmə hərəkətlərinin orta kinetik enerjisindən düz mütənasib asılıdır.*

Qazın sıxlığının $\rho = \frac{m}{V} = \frac{m_0 N}{V} = m_0 n$ olduğu (6.1)-də nəzərə alınarsa, ideal qazın təzyiqinin onun sıxlığından asılılıq düsturu alınar:

$$p = \frac{1}{3} \rho \bar{v}^2. \quad (6.5)$$

2

Tətbiqetmə

Qaz atomlarının orta kinetik enerjisini təyin edin

Məsələ. Günəşin görünən atmosferi – fotosferi, demək olar, hidrogen qazından ibarətdir. Fotosferdəki hidrogen qazı atomlarının konsentrasiyası təqribən $n = 1,6 \cdot 10^{21} m^{-3}$, təzyiqi isə $p = 1,25 \cdot 10^2 Pa$ -dır. Fotosferdəki hidrogen qazını ideal qaz qəbul etsək, onun atomlarının irəliləmə hərəkətinin orta kinetik enerjisi nəyə bərabər olar?

Nəticənin müzakirəsi:

- İdeal qaz molekullarının (atomlarının) irəliləmə hərəkətinin orta kinetik enerjisi ilə onların təzyiqi arasında hansı əlaqə vardır?

Gündəlik həyatınızla əlaqələndirin:

Fərz edək ki, bizi əhatə edən hava eyni molekullardan ibarətdir. Bu molekullar normal şəraitdə hansı orta kvadratik sürətlə bizə zərbələr endirir? Normal şəraitdə havanın təzyiqi $10^5 Pa$, sıxlığı $1,29 \text{ kg/m}^3$ -dir.

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Qaz təzyiqinin mövcudluğunu MKN necə izah edir?
3. Qaz hansı şərtlər daxilində ideal qaz adlandırılara bilər?
4. Qazın mikroskopik və makroskopik parametrləri nəyi xarakterizə edir?
5. Nə üçün ideal qazın təzyiq düsturu MKN-in əsas tənliyi adlanır?
6. “İdeal qaz” anlayışının xəritəsini qurun.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “ideal qaz”, “Qazın mikroskopik parametrləri”, “Qazın makroskopik parametrləri”, “Ideal qazın MKN-nin əsas tənliyi”, “Molekulların konsentrasiyası”, “Molekulların orta kvadratik sürəti”, “Ideal qazın təzyiqi”.

6.3 İSTİLİK TARAZLIĞI – TEMPERATUR

Bəzi quşların, məsələn uzunqanad, qaranquş və s.-nin bədən temperaturunda ciddi dəyişmələr baş verdiyi aşkar olunmuşdur. Məsələn, soyuq, tutqun rütubətli havada bu quşların bədən temperaturu, demək olar, ətraf mühitin temperaturuna bərabər olur. Nəticədə, onların orqanizmindəki bütün sistemlerin funksiyaları kəskin zəifləyir və quşlar uyuşurlar. Lakin onları ələ götürdükdən az sonra canlanır və uçub uzaqlaşırlar. Quşların belə uzunmüddəti uyuşmalarına səbəb yəqin ki, ətraf temperaturun qeyri əlverişli olması və kifayət qədər qidalanmamalarından irəli gəlir.



- Niyə temperaturun aşağı düşməsi ilə bəzi quşların orqanizmlərinin funksiyaları kəskin zəifləyir?


Araşdırma

1 Su termometrinin hazırlanması

Təchizat: şüşə ampula (flakon), nazik şəffaf borucuq (diyircəkli qələmin boş borucuğu ola bilər), rənglənmiş su ($4-5\text{ ml}$), plastilin, yapışqanlı lent, ağ kağız vərəq, karton lövhə ($6 \times 6\text{ sm}$), ip, biz, spirit termometri, stəkan, elektrik su qızdırıcı, su ($0,5\text{ l}$), karandaş.

İşin gedisi:

1. Ampulaya yarıya qədər rənglənmiş su töküñ və tıxacla qapayın.
2. Tıxaçda dəlik açıb borucuğun bir ucunu oradan keçirməklə. Tıxacla borucuq arasında qala bilən boşluğu plastilinlə qapayın.
3. Borucuğ U şəklində əyib ağızı açıq hissəsini lentlə vərəqə yapışdırın: o, termometrin "şkalası" olacaq. Vərəqi iplə karton lövhəyə bərkidin. Su termometri hazırlanır (a).
4. Termometri dərcələyin. Bunun üçün suyu bir qədər, məsələn, 50°C qızdırıb stəkana töküñ. Spirit və su termometrini suya batırıb bir neçə dəqiqə gözləyin. Su termometrində borucuqdakı suyun səviyyəsini strixla qeyd edin və spirit termometrinin göstəricisinə uyğun rəqəmi, məsələn, 45°C -i strixin qarşısında yazın.
5. Stakandaki su soyuduqca termometrin şkalasının dərcələnməsini davam etdirin.



Nəticənin müzakirəsi:

- Termometrin uzun müddət eyni temperaturu göstərməsinə səbəb nədir?
- Su termometri ilə hansı temperatur intervallarını ölçmək mümkündür? Nə üçün?
- MKN baxımından izah edin: nə üçün maddəni qızdırıldıqda onun temperaturu artır, soyutduqda isə, əksinə, azalır?

İstilik tarazlığı. Məlumdur ki, müxtəlif temperaturlu iki cismi bir-birinə toxundurduqda onlar arasında istilik mübadiləsi baş verir: istilik temperaturu yüksək olan cisimdən aşağı temperaturlu cismə verilir. Bu proses hər iki cismiң temperaturu bərabərləşənə qədər davam edir. Belə vəziyyət cismin temperaturunun ölçülməsində nəzərə alınır; termometr cismə toxundurulur, lakin onun göstəricisi

dərhal deyil, müəyyən zaman fasılısından sonra qeyd olunur. Bu müddətdə cisimlə termometr arasında *istilik tarazlığı* və ya *termodinamik tarazlıq* yaranır. Termodinamik tarazlıqdə sistemin makroskopik parametrləri sabit qalır – maddənin aqreqat hallarının dəyişməsi baş vermir.

- *Istilik tarazlığı* və ya *termodinamik tarazlıq* – sistemin makroskopik parametrlərinin uzun müddət dəyişməz qaldığı halıdır.

Sistemin istilik tarazlığı *temperaturla* xarakterizə olunur.

- *Temperatur – makroskopik sistemin istilik tarazlığını xarakterizə edən kəmiyyətdir: istilik tarazlığında sistemin bütün hissələrinin temperaturu eynidir.*


Temperaturun keyfiyyət və kəmiyyətcə müəyyənləşdirilməsi elə fiziki kəmiyyətə əsaslanmalıdır ki, o, birincisi, cismin halını xarakterizə etsin, ikincisi, istilik tarazlığında olan bütün cisimlər üçün eyni olsun. Belə kəmiyyət maddə molekullarının irəli-ləmə hərəkətinin orta kinetik enerjisidir. Həmin enerjini xootik hərəkətdə olan bir-atomlu ideal qaz molekulları üçün asanlıqla təyin etmək olur.

Bu məqsədlə belə bir maraqlı eksperiment qoyulmuşdur: manometrlə (təzyiq olçən cihaz) təchiz edilən müxtəlif həcmli üç balona müxtəlif qaz, məsələn, argon, neon və helium qazı doldurulur. Balonlar əvvəlcə əriməkdə olan buzda ($t_0 = 0^\circ\text{C}$), sonra isə qaynayan suda ($t = 100^\circ\text{C}$) saxlanılır (b). Aparılan ölçmələrdən məlum olur ki, istilik tarazlığının hər iki halında (həm 0°C , həm də 100°C temperaturunda) təzyiq və zərrəciklərin konsentrasiyasının müxtəlif olmasına baxmayaraq, $\frac{pV}{N}$ -ə nisbəti bütün balonlarda, demək olar ki, sabit qalır:

$$t = 0^\circ\text{C} - d\vartheta \rightarrow \frac{p_1 V_1}{N_1} = \frac{p_2 V_2}{N_2} = \frac{p_3 V_3}{N_3} = 3,76 \cdot 10^{-21} N \cdot m = 3,76 \cdot 10^{-21} C,$$

$$t = 100^\circ\text{C} - d\vartheta \rightarrow \frac{p_1 V_1}{N_1} = \frac{p_2 V_2}{N_2} = \frac{p_3 V_3}{N_3} = 5,14 \cdot 10^{-21} N \cdot m = 5,14 \cdot 10^{-21} C.$$

(b)



Burada $\frac{V}{N} = \frac{1}{n}$ olduğu nəzərə alınarsa, istilik tarazlığında qazın təzyiqinin onun molekullarının konsentrasiyasına nisbətinin enerji vahidi coulla ölçülən sabit kəmiyyətə bərabər olduğu alınır:

$$\frac{p}{n} = \theta. \quad (6.6)$$

Burada θ (*teta*) – sabit kəmiyyət olub ideal qaza yaxın olan seyrəldilmiş bütün qazlar üçün yalnız temperaturdan asılıdır:

$$\theta = kT. \quad (6.7)$$

Burada T – mütləq temperatur, k – mütənasiblik əmsalı olub *Bolsman sabiti* adlanır – Avstriya fiziki Lüdvik Bolsmanın şərəfinə (1844–1906). Təcrübə olaraq müəyyən edilmişdir ki, *Bolsman sabiti*:

$$k = 1,38 \cdot 10^{-23} \frac{C}{K}. \quad (6.8)$$


Bolsman sabiti enerji vahidi ilə ölçülən θ temperaturunu Kelvinlə ölçülən T mütləq temperaturu ilə əlaqələndirir.

(6.6) və (6.7) ifadələrindən ideal qazın təzyiqi üçün alınır:

$$p = nkT. \quad (6.9)$$

Temperaturu ölçmək üçün Kelvin şkalasından istifadə olunursa, onun qiyməti (6.9) ifadəsindən təyin edilə bilər:

$$T = \frac{p}{nk}. \quad (6.10)$$



(6.10) düsturu maddənin (qazın) növündən asılı olmayan yeni temperatur şkalasının yaradılmasına imkan verdi. *Mütləq temperatur şkalası* adlandırılan belə temperatur şkalasını 1848-ci ildə ingilis fiziki Uilyam Tomson (1824–1907) təklif etdi. O, fizika elmi sahəsindəki xidmətlərinə görə 1892-ci ildə *lord Kelvin* titulu ilə təltif edilmişdir. Buna görə də onun təklif etdiyi temperatur şkalası *Kelvin şkalası* adlanır. Kelvin şkalasında sıfır nöqtəsi – *mütləq sıfır temperaturu* nəzəri mümkün olabilən ən aşağı temperaturdur. Bu şkalaya görə buzun ərimə temperaturu

$$T_0 = 273,15K\text{-dir.}$$

Temperaturların Selsi şkalası ilə Kelvin şkalaları arasında münasibət:

$$T = t + 273,15.$$

Hesablamalarda bu əlaqə sadə şəkildə belə yazılır:

$$T = t + 273. \quad (6.11)$$

Mütləq temperaturun BS-də vahidi əsas vahid olub Kelvindir ($1K$): $[T] = 1K$.

Temperaturun Kelvin şkalasında $1K$ dəyişməsi onun Selsi şkalasında da $1^\circ C$ dəyişməsinə uyğundur.

Ona görə də, həm Kelvin, həm də Selsi şkalalarında temperaturlar fərqi eynidir:
 $\Delta T = \Delta t$ (c).

Temperatur – molekulların orta kinetik enerjisinin ölçüsüdür. Həqiqətən, (6.4) və (6.9) ifadələrinin müqayisəsindən alınır ki, ideal qazın (və ya seyrədilmiş qaz) makroskopik parametri olan mütləq temperatur onun mikroskopik parametri olan molekulların orta kinetik enerjisi ilə əlaqədardır:

- *Qaz molekulunun irəliləmə xootik hərəkətinin orta kinetik enerjisi mütləq temperaturdan düz mütənasib asılıdır:*

$$\bar{E}_k = \frac{3}{2} kT. \quad (6.12)$$

(6.12) düsturundan temperaturun fiziki mənasi aydın olur:

Temperatur – cismin molekullarının xootik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür.

(6.12) ifadəsi mayelər və bərk cisimlər üçün də ödənilir. Düsturdan görünür ki, mütləq sıfır temperaturunda molekulların irəliləmə hərəkətlərinin orta kinetik enerjisi, beləliklə, orta kvadratik sürətləri sıfır bərabərdir.

Molekulların orta kvadratik sürəti. (6.1), (6.3) və (6.5) düsturlarından molekulların orta kvadratik sürətlərini MKN baxımından hesablamaq olar:

$$v_{or.kv} = \sqrt{\frac{2\bar{E}_k}{m_0}} = \sqrt{\frac{3kT}{m_0}} = \sqrt{\frac{3p}{\rho}}. \quad (6.13)$$

2 Tətbiqetmə

Temperatur nə qədər artar?

Məsələ. İdeal qazın temperaturu 373K-dır. Onu qızdırıldıqda molekulların orta kinetik enerjisi 3 dəfə artarsa, qazın temperaturu nə qədər artar?

Nəticənin müzakirəsi:

- İdeal qazın temperaturu ilə onun molekullarının orta kinetik enerjisi arasında hansı münasibət var?
- Orta kinetik enerjisi 3 dəfə artan qazın temperaturu necə dəyişdi?

Gündəlik həyatınızla əlaqələndirin:

- Qarışqanın temperaturunu adı termometrlə necə ölçmək olar?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Temperatur nəyi xarakterizə edir?
3. İstilik taraklığı nödir? İstilik taraklılığında olan cisimlərin temperaturları haqqında nə demək olar?
4. Mütləq sıfır temperaturunun fiziki mənasi nödir?
5. Kelvin şkalasında hansı temperatur -73°C -yə uyğundur?
6. "Temperatur" anlayışının xəritəsini qurun.

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: "İstilik taraklığı", "Temperatur", "Mütləq temperatur", "Temperaturun Kelvin və Selsi şkalaları arasında əlaqə", "Temperaturun fiziki mahiyyəti".

6.4 IDEAL QAZIN HAL TƏNLİYİ

Siz ideal qazı MKN nöqtəyi-nəzərindən araşdırınız, onun makroskopik və mikroskopik parametrləri arasında əlaqələri müəyyən etdiniz.

- **İdeal qazın MKN-nin əsas tənlili hansı makroskopik parametrləri mikroskopik parametrlərlə əlaqələndirir? Tənlilik necə yazılır?**
- **İdeal qazın halını xarakterizə edən üç makroskopik parametr – təzyiq, həcm və temperatur arasında əlaqə yaratmaq mümkündürmü? Bunu necə etmək olar?**

Araşdırma


1 Verilən kütləli qazın makroskopik parametrləri arasında hansı qanuna uyğunluq var?

Təchizat: silfon, manometr, akvarium, termometr, su qızdırıcısı, su (2 l).

Silfonun quruluşu. Cihaz metal qapağı (1) olan qırıçılı (həcmi dəyişdirilə bilən) hermetik silindrik qabdan (2) ibarətdir. Qapağa qısa metal boru (3) lehimlənmişdir – ora manometrin şlanğı birləşdirilir. Vintin (4) köməyi ilə silindrik qabın həcmi dəyişdirilir – həcm dəyişdikdə onun daxilindəki havanın həcmi və təzyiqi də dəyişir. Havanın həcmi cihaza kənardan bərkidilən şkalaya (5) əsasən şərti vahidlərlə, təzyiqi isə manometrlə (6) ölçülür (**a**).

İşin gedisi:

1. Silfonu manometrə birləşdirib otaq temperaturunda (T_1) havanın V_1 həcmini və p_1 təzyiqini qeyd edin. Alınan qiymətlərə əsasən $\frac{p_1V_1}{T_1}$ nisbətini hesablayın.
2. Silfonun həcmini dəyişdirin, onu isti suda yerləşdirib havanın yeni hal parametrlərini – T_2, V_2, p_2 qeyd edin (**b**). Alınan qiymətlərə əsasən $\frac{p_2V_2}{T_2}$ nisbətini hesablayın.



Nəticənin müzakirəsi:

- Verilən kütləli qazın (havanın) müxtəlif hallarına uyğun makroskopik parametrlərinin nisbətində hansı qanuna uyğunluğu müəyyən etdiniz?
- Araşdırmadan hansı nəticəyə gəlmək olar?

Klapeyron tənliyi. İdeal qazın halını xarakterizə edən üç makroskopik parametri (təzyiq, həcm və temperaturu) arasındaki əlaqəni *ideal qazın hal tənliyi* müəyyən edir.

- *Ideal qazın hal tənliyi – qazın halını təsvir edən, onun başlanğıc və son halının parametrləri arasında əlaqəni müəyyən edən tənlikdir.*

Əgər ideal qaz bir haldan digər hala keçdiykdə onun molekullarının sayı sabit qalırsa – kütləsi və molyar kütləsi dəyişmirsə, (6.2) və (6.9) düsturlarından alınır ki:

$$\begin{cases} p_1 V_1 = N k T_1 \\ p_2 V_2 = N k T_2 \end{cases} \quad (6.14)$$

Burada p_1, V_1, T_1 –ideal qazın başlanğıc halının, p_2, V_2, T_2 isə son halının parametrləridir. (6.14) ifadələri üzərində sadə riyazi çevrilmələr etməklə verilmiş kütləli

($m = \text{const}$) ideal qaz üçün alarıq:

$$\frac{p_1 V_1}{T_1} = \frac{p_2 V_2}{T_2} \quad \text{və ya} \quad \frac{pV}{T} = \text{const.} \quad (6.15)$$

(6.15) tənliyini ilk dəfə 1834-cü ildə fransız fiziki Benua Klapeyron (1799-1864) aldığına görə o, ideal qazın halını xarakterizə edən *Klapeyron tənliyi* adlanır.

- *Verilmiş kütləli ideal qazın təzyiqinin həcmə hasilinin mütləq temperatura nisbəti sabit kəmiyyətdir.*

Mendeleyev-Klapeyron tənliyi. Maddə zərrəciklərinin sayını maddənin ümumi kütləsi, molyar kütləsi və Avoqadro ədədi ilə əlaqələndirən

$$N = \frac{m}{M} N_A$$

düsturunu (6.14)-də nəzərə alsaq, onu:

$$pV = k N_A \frac{m}{M} T \quad (6.16)$$

şəklində yazmaq olar. Burada Bolsman və Avoqadro sabitlərinin hasilinə bərabər sabit kəmiyyət *universal qaz sabiti* adlanır, R hərfi ilə işarə edilir və ədədi qiyməti:

$$R = k N_A = 8,31 \frac{C}{\text{mol} \cdot K}. \quad (6.17)$$

(6.17) ifadəsi (6.16)-da nəzərə alındıqda ideal qazın halını xarakterizə edən *Mendeleyev-Klapeyron tənliyi* adlanan düstur alınır:

$$pV = \frac{m}{M} RT = \nu RT \quad \text{və ya} \quad \frac{pV}{T} = \nu R. \quad (6.18)$$

Sonuncu ifadələrdən görünür ki, universal qaz sabiti bir mol ideal qazın təzyiqinin həcmə hasilinin mütləq temperatura nisbətinə bərabərdir.

Mendeleyev- Klapeyron tənliyini bu şəkildə də yazmaq olar:

$$p = \frac{\rho}{M} RT. \quad (6.19)$$

Burada $\rho = \frac{m}{V}$ –qazın sıxlığıdır.

Tətbiqetmə**İdeal qazın hal tənliyini tətbiq etməyi bacarıraqmı?**

Məsələ. Hidrogen qazı doldurulan ağızbağlı meteoroloji şar temperaturu 0°C olan hündürlüyü qalxdı. Bu zaman şarin daxilində təzyiq $1,5 \cdot 10^5 \text{ Pa}$ olarsa, hidrogenin sıxlığını təyin edin.

Nəticənin müzakirəsi:

- Verilən şərtlərə əsasən meteoroloji balondakı qazın sıxlığını necə təyin etmək olar?

Gündəlik həyatınızla əlaqələndirin:

- İdeal qazın hal tənliyini nə üçün bilmək lazımdır?

Aşağıdakı cavablardan hansını (və ya hansıları) seçərdiniz?

1. Hal tənliyi imkan verir ki, qazın halını xarakterizə edən məlum iki parametrə görə üçüncü parametr, məsələn, temperatur, təyin edilsin. Bu məsələn, termometrdə tətbiq olunur.
2. Hal tənliyi müəyyən xarici şəraitdə sistemdə müxtəlif proseslərin gedışatını müəyyən etməyə imkan verir. Məsələn, sabit temperaturda qazın həcmini artıranda onun təzyiqi necə dəyişəcəkdir, və s.
3. Hal tənliyini bilmək imkan verir ki, bizi əhatə edən sistemin halının dəyişmə qanuna uyğunluğunu müəyyən edə bilək.

Özünüyü qiymətləndirin:

1. Dörsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. İdeal qazın hal tənliyi nəyi müəyyən edir?
3. Hansı hadisələrin araşdırılmasında hal tənliyindən istifadə olunur?
4. Qazın hansı parametrləri arasındaki asılılıq Mendeleyev-Klapeyron tənliyi adlanır?
5. Verilmiş kütləli qaz bir haldan digərinə keçdikdə onun təzyiqi azaldı, temperaturu isə artdı. Qazın həcmi necə dəyişdi?
6. Universal qaz sabitinin fiziki mənası nədir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların izahını və uyğun tənliklərini iş vərəqinə yazın: “ideal qazın hal tənliyi”, “Klapeyron tənliyi”, “Mendeleyev-Klapeyron tənliyi”.

6.5 QAZ QANUNLARI

Məişət və texnikada qazın təzyiqini ölçmək məqsədi ilə Burdon borusu ilə təchiz olunmuş yaylı manometrdən geniş istifadə olunur. Şəkildə bu manometr və onun sxemi təsvir edilmişdir.



- **Burdon manometrinin iş prinsipi hansı fiziki qanuna uyğunluğla əsaslanır?**


- Araşdırma 1 Verilən kütləli qazın temperaturu sabit qaldıqda onun digər makroskopik parametrləri arasında hansı qanuna uyğunluq var?**

Təchizat: manometrlə təchiz edilmiş silfon (a).

İşin gedisi:

1. Otaq temperaturunda silfondakı havanın başlangıç parametrlərini cədvəl 6.3-də qeyd edin:
 $p_1 = 10^5 \text{ Pa} = 1 \text{ şərti təzyiq vahidi}; V_1 = 8 \text{ şərti həcm vahidi}.$
2. Vinti fırlatmaqla silfondakı havanın həcmini tədricən azaldın. Hər dəfə həcmiñ yeni qiymətini və ona uyğun təzyiqi qeyd edin.
3. Ölçmələrin nəticələrini cədvələ köçürün, həcm və təzyiqin uyğun qiymətlərinə əsasən $p_1V_1; p_2V_2; \dots$ hasillərini hesablayın və p-V qrafikini qurun.

(a)



Nəticənin müzakirəsi:

- Verilən kütləli qazın (havanın) sabit temperaturda (otaq temperaturunda) təzyiqi onun həcmində görə necə dəyişdi?
- Təcrübənin ayrı-ayrı mərhələlərində havanın uyğun təzyiqi ilə həcminin $p_1V_1; p_2V_2; \dots$ hasilləri arasında hansı qanuna uyğunluğu müəyyən etdiniz?
- Araşdırmanın hansı nəticəyə gəlmək olar?

Cədvəl 6.3

V, şər. vah.	8	7	6	5	4	3	2
p, şər. vah.	1	1,1

İdeal qazın hal tənliyinin köməyi ilə qazın kütləsi və əsas makroskopik parametrlərindən (p , V və T) birinin sabit qaldığı prosesləri araşdırmaq olar.

- *Qazın halını xarakterizə edən əsas makroskopik parametrlərindən birinin sabit qiymətində qalan iki parametri arasında kəmiyyət asılılığını müəyyən edən qanunlar qaz qanunları adlanır.*
- *Verilmiş kütləli qazın ($m=\text{const}$) makroskopik parametrlərindən birinin sabit qiymətində qazda baş verən proseslərə izoproseslər (yun.: izos – bərabər) deyilir.*

Boyl -Mariott qanunu. Bu qanunu 1662-ci ildə ingilis fiziki Robert Boyl (1627–1691) və 1667-ci ildə fransız fiziki Edm Mariott (1620–1684) müəyyən etmişdir.


- *Sabit temperaturda verilmiş kütləli ideal qazın təzyiqinin həcmində hasili sabitdir ($T = \text{const}$, $m = \text{const}$):*

$$pV = \frac{m}{M} RT = \text{const.} \quad (6.20)$$

Sabit temperaturda verilmiş kütləli ideal qazın başlangıç halindəki p_1 təzyiqi ilə V_1 həcminin hasili bu parametrlərin qazın ixtiyari halindəki p_2 və V_2 qiymətləri hasilinə bərabərdir:

$$p_1 V_1 = p_2 V_2 \rightarrow \frac{p_1}{p_2} = \frac{V_2}{V_1}. \quad (6.21)$$

- Sabit temperaturda ($T = \text{const}$) ideal qazın halının dəyişmə prosesi **izotermik proses** adlanır. Izotermik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir (b).



Gey-Lüssak qanunu. Bu qanunu 1802-ci ildə fransız fiziki Gey-Lüssak Jozef Lui (1778-1850) təcrübə olaraq müəyyən etmişdir.

- Sabit təzyiqdə verilmiş kütləli ideal qazın həcminin onun mütləq temperaturuna nisbəti sabitdir ($p = \text{const}, m = \text{const}$):

$$\frac{V}{T} = \frac{mR}{M} \cdot \frac{1}{p} = \text{const.} \quad (6.22)$$

Qazın başlangıç halindəki V_1 həcminin T_1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ixtiyari halindəki V_2 və T_2 qiymətləri nisbətinə bərabərdir:

$$\frac{V_1}{T_1} = \frac{V_2}{T_2}. \quad (6.23)$$

Gey-Lüssak qanunu belə də ifadə olunur:


- Sabit təzyiqdə verilmiş kütləli ideal qazın həcminin nisbi dəyişməsi temperaturun dəyişməsi ilə düz mütənasibdir ($p = \text{const}, m = \text{const}$):

$$\frac{V - V_0}{V_0} = at \rightarrow V = V_0(1 + at) \quad (6.24)$$

Burada V_0 – verilən ideal qazın sabit təzyiqdə 0°C temperaturundakı həcmi, V – son haldəki həcmi, α – həcmi genişlənmə əmsalıdır. Təcrübələr göstərir ki, başlangıç temperaturu 0°C olan verilmiş kütləli bütün seyrəldilmiş qazları 1K (1°C) qızdırıldıqda onlar öz həcmərini başlangıç haldəki həcmərini $\frac{1}{273}$ hissəsi qədər dəyişir:

$$\alpha = \frac{V_{100} - V_0}{100^\circ\text{C} \cdot V_0} \approx \frac{1}{273^\circ\text{C}} \frac{1}{1} = \frac{1}{273} \frac{1}{K}. \quad (6.25)$$

- Sabit təzyiqdə ($p = \text{const}$) verilmiş ideal qazın halının dəyişmə prosesi **izobarik proses** adlanır (c). Izobarik prosesdə verilmiş kütləli ideal qazın həcmi onun temperaturundan düz mütənasib aslidir.



Şarl qanunu. Bu qanunu 1787-ci ildə fransız fiziki Şarl Jak Aleksandr Sezar (1746-1823) təcrübi olaraq müəyyənləşdirmişdir:

- Sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna nisbəti sabitdir ($V = \text{const}$, $m = \text{const}$):

$$\frac{p}{T} = \frac{mR}{M} \cdot \frac{1}{V} = \text{const.} \quad (6.26)$$

Qazın başlanğıc halindəki p_1 təzyiqinin T_1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ixtiyari halindəki p_2 və T_2 qiymətləri nisbətinə bərabərdir:

$$\frac{p_1}{T_1} = \frac{p_2}{T_2}. \quad (6.27)$$

Şarl qanunu belə də ifadə olunur:


- Sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin nisbi dəyişməsi temperaturun dəyişməsi ilə düz mütlənasibdir ($p = \text{const}$, $m = \text{const}$):

$$\frac{p - p_0}{p_0} = \beta t \rightarrow p = p_0(1 + \beta t) \quad (6.28)$$

Burada p_0 – verilən ideal qazın sabit həcmdə başlanğıc haldəki (t_0 – temperaturunda) təzyiqi, p – son haldəki (t – temperaturunda) təzyiqi, β – təzyiqin dəyişmə əmsalıdır. Hesablamalardan müəyyən edilmişdir ki, başlanğıc temperaturu 0°C olan bütün seyrəldilmiş qazları 1K (1°C) qızdırıldıqda onlar öz təzyiqlərini başlanğıc haldəki təzyiqlərinin $\frac{1}{273}$ hissəsi qədər dəyişir:

$$\beta = \frac{p_{100} - p_0}{100^\circ\text{C} \cdot p_0} \approx \frac{1}{273} \frac{1}{^\circ\text{C}} = \frac{1}{273} \frac{1}{\text{K}}. \quad (6.29)$$

- Sabit həcmdə ($V=\text{const}$) ideal qazın halının dəyişmə prosesi **izoxorik proses** adlanır (d). İzoxorik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun temperaturundan düz mütlənasib asulidir.



Dalton qanunu. Bu qanunu 1801-ci ildə ingilis tədqiqatçısı Con Dalton (1766–1844) müəyyən etmişdir:

- KİMYƏVI qarşılıqlı təsirdə olmayan ideal qaz qarışığının təzyiqi qarışığının təşkil edən qazların parsial təzyiqlərinin cəminə bərabərdir:

$$p = p_1 + p_2 + \dots + p_n. \quad (6.30)$$

- Parsial təzyiq – qaz qarışığında ayrıca götürülmüş qazın təzyiqidir.

Avoqadro qanunu. Bu qanun 1811-ci ildə italyan fiziki Amedeo Avoqadro (1776–1856) tərəfindən fərziyyə kimi müəyyən edilmişdir. Fərziyyə sonralar çoxsaylı təcrübələrlə təsdiqlənmişdir.

- Eyni temperatur və təzyiqdə həcmi V olan qazların molekullarının sayı eynidir, məsələn, istənilən qazın 1 molundakı molekulların sayı $N_A = 6,02 \cdot 10^{23} \text{ mol}^{-1}$ qədərdir.


Bir mol qaz sabit təzyiq və temperaturda $22,4 \text{ l (l/mol)}$ həcmə malikdir. Bu həcm ideal qazın molyar həcmi adlanır.

Araşdırma

2

Tətbiqetmə. Hansı izoprosesdir?

Məsələ. İdeal qaz üzərində şəkildə təsvir edilən proses getmişdir (e). Bu prosesin qrafikini $p - T$ (f) və $V - T$ (g) asılılıqlarında qurun. Qazın başlangıç halında temperaturu 250K -dir.



Nəticənin müzakirəsi:

- Məsələdə ideal qazın hansı izoprosesinin qrafiki verilmişdir?
- Bu prosesin qrafiki $p - T$ (f) və $V - T$ (g) asılılıqlarında nədir?

Gündəlik həyatınızla əlaqələndirin:

Həyatımızın vacib amili olan nəfəsalma fiziki prosesdir. Belə ki, nəfəs alıldıqda qabırğalarası əzələlər və diafrahma döş qəfəsinin həcmini periodik olaraq dəyişir. Döş qəfəsi genişləndikdə ciyərlərdəki havanın təzyiqi atmosfer təzyiqindən aşağı düşür və nəticədə nəfəsalma prosesi baş verir. Başqa sözlə desək, ətraf mühitdəki havanın təzyiqi ciyərlərdəki havanın təzyiqinə bərabər olana qədər xaricdən ciyərlərə öz-özünə hava axması davam edir. Nəfəsvermədə isə eks proses baş verir: ciyərlərin həcminin azalması nəticəsində onlardakı havanın təzyiqi atmosfer təzyiqində böyük olur. Təzyiqlərin dəyişməsinin tərs prosesi baş verir və hava atmosferə ötürülür.

- Nəfəsalma və nəfəsvermə prosesi hansı izoprosesdə baş verir?

Özünüyü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Qaz qanunu nəyi müəyyənləşdirir?
3. İzoproses nədir?
4. Boyle-Mariott qanununun mahiyyəti nədən ibarətdir?
5. Gey-Lüssak qanunu nəyi müəyyənləşdirdi?
6. Həcmi genişlənmə əmsalının fiziki mahiyyəti nədir?
7. Şarl qanunu qazın hansı parametrləri arasında əlaqə yaradır?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəələrin təriflərini iş vərəqinə yazın: "qaz qanunu", "izoproses", "Boyl Mariott qanunu", "Gey-Lüssak qanunu", "Şarl qanunu", "Dalton qanunu", "Avogadro qanunu", "izotermik proses", "izoxorik proses", "izobarik proses".

6.6

BUXARLARIN XASSƏLƏRİ: DOYAN VƏ DOYMAYAN BUXAR

Qida sənayesində meyvə və tərəvəzləri qurutmaq üçün vakuum qurutma kameralarından istifadə olunur.

- Niyə tərəvez və meyvelər vakuumda daha tez quruyur?



1

Damcının ölçüsü niyə kiçilir?

Təchizat: əşya şüşəsi (2 əd.), spirt, su, bitki yağı, pipetka, spirt lampası (və ya şam), yelpik.

İşin gedisi:

1. Əşya şüşəsinin üzərinə verilən hər mayedən (spirt, su və bitki yağı) eyni miqdarda damcılادın. Damcıların ölçülərinin necə dəyişməsi üzərində müşahidə aparın və nəticə çıxarın.
2. İki əşya şüşəsinin hər birinin üzərinə pipetka ilə eyni miqdarda su damcılادın. Şüşələrdən birini altdan qızdırın, damcılar üzərində müşahidə aparın və nəticə çıxarın.
3. İki əşya şüşəsinin hər birinin üzərinə eyni miqdarda spirt damcılادın. Şüşələrdən birini kənara qoyun, digərini isə yelpikləyin. Damcılar üzərində müşahidə aparın.

Nəticənin müzakirəsi:

- Birinci təcrübədə üç müxtəlif damcı üzərində apardığınız müşahidələrdən hansı nəticəyə gəldiniz: hansı damcının ölçüsü daha sürətlə kiçildi? Nə üçün?

Buxarlanması. Mayedə (və ya bərk cisimlərdə) ixtiyari temperaturda müəyyən miqdar molekullar (atomlar) mövcuddur ki, onların kinetik enerjisi qonşu molekulularla qarşılıqlı təsir potensial enerjisindən böyükdür. Belə molekullar mayenin səthinə yaxın hissədədirə, onlar səthi asanlıqla tərk edərək mayenin üzərində buxar əmələ gətirir. *Buxarəmələgəlmə* iki üsulla baş verir: *buxarlanması və qaynama*.

- *Buxarəmələgəlmə – maddənin maye halından qaz halına keçmə prosesidir.*
- *Buxarlanması – mayenin səthində baş verən buxarəmələgəlmə hadisəsidir.*
- *Qaynama – mayenin bütün həcmində baş verən buxarlanması prosesidir (bax: Fizika-8, s. 75–76).*

Buxarlanması maye səthini böyük kinetik enerjiyə malik zərrəciklər tərk edir. Nəticədə mayedə qalan zərrəciklərin orta kinetik enerjisinin azalması baş verir. Ona görə də buxarlanması prosesi mayenin soyuması ilə müşayiət olunur (əgər mayeyə kənardan istilik verilmirsə).

Buxarlanmasından sürəti asılıdır: *mayenin növündən, mayenin temperaturundan, mayenin sərbəst səthinin sahəsindən, maye səthini əhatə edən hava cərəyanının sürətindən, mayenin səthinə göstərilən təzyiqdən (təzyiq artdıqda buxarlanmasından sürəti azalır), havanın rütubətiyindən və temperaturundan*.

- Xüsusi buxarlanma istiliyi – ədədi qiymətcə sabit temperaturda kütləsi 1kg olan mayeni tamamilə buxara çevirmək üçün lazım olan istilik miqdarına bərabərdir.

$$L = \frac{Q}{m}. \quad (6.31)$$

Burada L – xüsusi buxarlanma istiliyi, Q – buxarlanma istiliyidir. Xüsusi buxarlanma istiliyinin BS-də vahidi:

$$[L] = 1 \frac{\text{C}}{\text{kq}} = 1 \frac{\text{m}^2}{\text{san}^2}.$$

Xüsusi buxarlanma istiliyinin qiyməti mayenin növündən və temperaturundan asılıdır; temperatur arttıkca xüsusi buxarlanma istiliyinin qiyməti azalır. Xüsusi buxarlanma istiliyinin minimal qiyməti mayenin qaynama temperaturuna uyğundur.

- Buxarlanma istiliyi – sabit temperaturda m kütləli mayeni buxara çevirmək üçün lazım olan istilik miqdarıdır:

$$Q = Lm. \quad (6.32)$$

Təbii proseslərdən biri də buxarlanmanın eks prosesidir. *Kondensasiya* adlanan prosesdə buxar mayeyə çevrilir:

- Kondensasiya – buxarin mayeyə çevrilmə prosesidir. Kondensasiya edən buxar ətraf mühitə $Q = Lm$ qədər istilik verir. Kondensasiya nəticəsində maye buxarlanmaya sərf etdiyi qədər istilik alır.

Doyan və doymayan buxar. Sixliğinin və təzyiqinin temperaturdan asılılıq xarakterinə görə buxar *doyan* və *doymayan* ola bilir.

- Doyan buxar – öz mayesi ilə dinamik tarazlıqda olan buxardır. Maye ilə onun buxarı arasında dinamik tarazlıq o zaman yaranır ki, mayenin sərbəst səthini tərk edən molekulların sayı mayeyə qayıdan molekulların sayına bərabər olsun. Doyan buxar qapalı qabda olan mayenin sərbəst səthinin üzərində də yarana bilir.

Qabin ağızı açıq olduqda isə maye səthini tərk edən molekulların bir hissəsi mayeyə qayıtmır, dinamik tarazlıq pozulur və buxar *doymayan* hala keçir.

- Doymayan buxar – öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır.


Doyan buxarın xassələri:

– sabit temperaturda doyan buxarın təzyiqi, sixlığı və konsentrasiyası həcmindən asılı deyil – doyan buxar Boyl-Mariott qanununa tabe deyil (**a**);

– doyan buxarın təzyiqi, sixlığı və konsentrasiyası temperatur yüksəldikcə kəskin artır – doyan buxar Şarl qanununa tabe deyil. Bu ondan irəli gəlir ki, doyan buxarın təzyiqi yalnız temperaturun yüksəlməsi ilə deyil, eyni zamanda buxarın molekullarının konsentrasiyasının (sixlığının) artması hesabına artır ($p = nkT$ ifadəsinə əsasən) (**b**).

Doymayan buxarın xassələri:

a) sabit temperaturda verilən kütləli doymayan buxarın təzyiqi və sixlığı onun həcmindən tərs mütənasib asılıdır – doymayan buxar üçün Boyl-Mariott qanunu ödənilir (**c**);



b) sabit həcmdə verilən kütləli doymayan buxarın təzyiqi temperaturdan düz mütənasib asılıdır – doymayan buxar üçün Şarl qanunu ödənilir (d).

Doyan və doymayan buxarların biri digərinə çevrilə bilir.


- Doyan buxar izotermik genişləndikdə o, doymayan buxara çevrilir.

- Doymayan buxar izotermik sıxlıqda o, doyan buxara çevrilir.

Bu belə baş verir: fərz edək ki, manometrə qoşulan porşenli silindrde T temperaturlu doymayan buxar var və o, V_A həcmini tutur (e). Porşeni izotermik sıxlıqda buxarın həcmi kiçildikcə onun təzyiqi (sıxlığı və molekullarının konsentrasiyası) artır (qrafikin AB hissəsi).

Həcmi V_B qiymətində buxar kondensasiya etməyə başlayır, silindrde maye damcıları yaranır və buxar doyan hala gəlir. Buxarın təzyiqi, sıxlığı və molekullarının konsentrasiyası verilən temperatur üçün maksimal qiymət alır. Həmin hissədə buxarın təzyiqi sabit qalır (qrafikin BC hissəsi), çünkü həcmi kiçilməsi nəticəsində buxarın bir hissəsi kondensasiya edərək mayeyə çevrilir. Bu proses doyan buxarın tamamilə mayeyə çevrilməsinə qədər davam edir (C nöqtəsi). Həcmi sonrakı sıxılması mayeyə aiddir və onu sıxmaq çox çətin olduğundan təzyiqi kəskin artır (qrafikin CD hissəsi).


- Doyan buxar izoxor qızdırıldıqda doymayan buxara çevrilir. Sabit həcmdə buxarın təzyiqinin temperaturdan asılılıq qrafikində 1–2 hissəsi buxarın doyan halına uyğundur (f). Qrafikin 2–3 hissəsi doymayan buxara və 2 nöqtəsi mayenin tamamilə qurtardığı nöqtəyə aiddir.



Qeyd. Izotermik sıxılmada doyan buxarın mayeyə çevrilməsi yalnız böhran temperaturundan aşağı temperaturlarda mümkündür.

- *Böhran temperaturu* – maye ilə onun doyan buxarı arasındakı fiziki fərqin yox olduğu temperaturdur. Böhran temperaturunda doyan buxarın sıxlığı mayenin sıxlığına bərabər olur (g).

Böhran temperaturundan yuxarı temperaturlarda maddə yalnız bir aqreqat halında – qaz (buxar) halında olur və o nə qədər yüksək təzyiq altında sıxilsa da mayeyə çevrilmir. *Böhran temperaturunun qiyməti yalnız buxarın növündən asılıdır*. Məsələn, helium üçün $T_b = 4,3K$, azot üçün $T_b = 125,9K$ -dir.



2

Tətbiqetmə**Buxarın kütlələrini müqayisə edin.**

Məsələ. Sabit həcmidə su buxarının təzyiqinin temperaturdan asılılıq qrafikində 1, 2 və 3 nöqtələrində buxarın kütlələrini müqayisə edin (bax: f).

Nəticənin müzakirəsi:

- Sabit həcmidə su buxarının təzyiqinin temperaturdan asılılıq qrafikinin 1-2 və 2-3 hissələrində buxarın kütləsi necə dəyişir? Nə üçün?

Gündəlik həyatınızla əlaqələndirin:

Niyə tərkibində efir yağları olan dərman bitkiləri (limonotu, kəklikotu, nanə, şüyüd) 30-35°C-dən çox olmayan temperaturda yavaş-yavaş qurudulur?

**Özünüzü qiymətləndirin:**

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Mayenin qaz halına və əksinə çevrilməsini hansı proses xarakterizə edir?
3. Yelpiyin “vəzifəsi” nədir?
4. Hansı buxar doyandır? Nə üçün?
5. Doyan buxar xassəcə doymayan buxardan nə ilə fərqlənir?
6. Doymayan buxarı doyan buxara hansı üsullarla çevirmək olar?
7. Doyan buxarı doymayan buxara hansı üsullarla çevirmək olar?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “buxarəməlagəlmə”, “buxarlanması”, “doyan buxar”, “doymayan buxar”, “xüsusi buxarlanması istiliyi”, “buxarlanması istiliyi”, “kondensasiya”, “böhran temperaturu”.

6.7 HAVANIN RÜTUBƏTLİLİYİ. ŞEH NÖQTƏSİ

Bəzən hava quru, bəzən isə rütubətli olur.

- **Havanın quru və rütubətli olması buxarın xassəsindən necə asılıdır?**
- **Verilən temperatur və təzyiqdə hansı hava daha ağırdır: 1 kubmetr quru hava, yoxsa rütubətli? Niyə?**
- **Hansı havada bədənimizin soyuması sürətli, hansı havada isə ləng baş verir: quru, yoxsa rütubətli?**

1

Rütubətli havada təzyiq nə üçün düşür?

Məsələ 1. Quru havaya nisbətən rütubətli havanın tərkibində böyük miqdar su molekulları var. Lakin yağışdan əvvəl havanın rütubətlilik dərəcəsi artdığı halda Barometr-aneroidin göstəricisi aşağı düşür – atmosfer təzyiqi azalır. Nə üçün?

Nəticənin müzakirəsi:

- Havanın təzyiqinin aşağı düşməsi onun sıxlığına necə təsir edir?
- Nə üçün havada rütubətlilik artdıqda atmosfer təzyiqi aşağı düşür?



Rütubətli hava – tərkibində su buxarının miqdari çox olan havadır. Belə havanın əsas kəmiyyət xarakteristikaları mütləq rütubət və nisbi rütubətdir.

• *Mütləq rütubət – verilən şəraitdə havada olan su buxarının sıxlığına bərabər olan fiziki kəmiyyətdir.*

Mütləq rütubəti (havadakı su buxarının sıxlığını) Mendeleyev-Klapeyron tənliyinə əsasən su buxarının parsial təzyiqi ilə ifadə etmək olar:

$$\rho_b = \frac{p_p M}{RT}. \quad (6.33)$$

Burada $M = 18 \frac{q}{\text{mal}}$ – suyun molyar kütləsi, T – havanın temperaturu, p_p – buxarın parsial təzyiqi, R – universal qaz sabiti, ρ_b – havada olan su buxarının sıxlığıdır – mütləq rütubətdir. Mütləq rütubət, adətən, g/m^3 ilə ölçülür.

Yalnız havadakı su buxarının sıxlığını və parsial təzyiqini bilməklə verilən şəraitdə buxarın hansı halda olduğunu, onun doyma halından nə dərəcədə fərqləndiyini təyin etmək mümkün deyildir. Bu səbəbdən havanın rütubəti üçün ikinci xarakteristika – *nisbi rütubət* daxil edilmişdir.

• *Nisbi rütubət – verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturda doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.* Nisbi rütubət faizlərlə ifadə olunur:

$$\varphi = \frac{\rho_b}{\rho_0} \cdot 100\%. \quad (6.34)$$

Burada ρ_0 – havadakı doyan su buxarının sıxlığı, φ – havanın nisbi rütubətidir.

Havadakı su buxarının sıxlığı (6.33) ifadəsinə əsasən buxarın parsial təzyiqi ilə əlaqədar olduğundan nisbi rütubəti təzyiqlə də ifadə etmək olar:

- Nisbi rütubət – verilən temperaturda havadakı su buxarının parsial təzyiqinin həmin temperaturda doyan su buxarının təzyiqinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir:*

$$\varphi = \frac{p_p}{p_0} \cdot 100\%. \quad (6.35)$$

Beləliklə, nisbi rütubət nəinki mütləq rütubətlə, həm də havanın temperaturu ilə təyin edilir. Havanın nisbi rütubəti psixrometr və hiqrometrlə ölçülür (bax: *Fizika-8*, s.83-86).

Əgər verilən temperaturda havadakı su buxarının parsial təzyiqi həmin temperaturda doyan buxarın təzyiqinə bərabər olarsa, deyilir ki, hava su buxarı ilə doyubdur. Əgər verilən temperaturda havadakı su buxarının sıxlığı həmin temperaturda doyan su buxarının sıxlığından böyükdtürsə, bu halda deyilir ki, havadakı su buxarı *ifrat doyan* halındadır. Belə hal qeyri tarazlıq halı olub buxarın kondensasiyası ilə nəticələnir.

Havadakı su buxarının izobar soyuması nəticəsində doyan buxara çevrildiyi temperatur şəh nöqtəsi adlanır.

Havanın temperaturu şəh nöqtəsindən aşağı düşdükdə su buxarının kondensasiyası baş verir. Məsələn, fərz edək ki, gündüz havanın temperaturu $t_1 = 32^\circ\text{C}$, havadakı su buxarının sıxlığı isə $\rho_b = 20,5 \text{ g/m}^3$ olmuşdur. Gecə havanın temperaturu $t_2 = 18^\circ\text{C}$, həmin temperaturda doyan su buxarının sıxlığı isə $\rho_0 = 10,2 \text{ g/m}^3$ oldu. Deməli, artıq buxar kondensasiya edir – şəh düşür.

Araşdırma

Tətbiqetmə

2

Havadakı su buxarının parsial təzyiqi nə qədərdir?

Məsələ 2. Bakıda havanın 16°C temperaturunda nisbi rütubəti 80%-dir. Havadakı su buxarının parsial təzyiqini hesablayın (doyan su buxarının 16°C temperaturunda təzyiqi $0,8\text{kPa}$ -dir).

Nəticənin müzakirəsi:

- Verilən temperaturda havanın nisbi rütubəti ilə parsial təzyiqi arasında hansı əlaqə var?
- Məsələnin şərtinə əsasən havadakı su buxarının parsial təzyiqi nəyə bərabərdir?

Gündəlik həyatınızla əlaqələndirin:

- Havanın rütubətliliyi Yerdə həyat üçün nə kimi rol oynayır?
- Nisbi rütubət 50% olan hansı hava daha çox rütubətlidir: temperaturu 25°C olan isti hava, yoxsa temperaturu -25°C olan soyuq hava? Niyə?

Özünüyü qiymətləndirin:

- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
- “Hava rütubətlidir!” nə deməkdir?
- “Mütləq rütubət” və “nisbi rütubət” anlayışları fiziki mənaca bir-birindən nə ilə fərqlənir?
- Şəh nöqtəsi nədir?
- Temperatur yüksəldikcə sinif otağında rütubət necə dəyişir?
- Temperatur artıqca havanın mütləq və nisbi rütubəti necə dəyişir?
- Psixrometr vasitəsilə havanın nisbi rütubəti necə təyin edilir (bax: *Fizika-8*, s.85-86)?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəəaların tərif və düsturlarını iş vərəqinə yazın: “rütubətli hava”, “mütləq rütubət”, “nisbi rütubət (sıxlığa görə)”, “nisbi rütubət (təzyiqə görə)” “ifrat doyan buxar”, “şəh nöqtəsi”.

6.8

MAYELƏRİN SƏTHİ GƏRİLMƏSİ. KAPİLYAR HADİSƏLƏR

Yəqin ki, uşaqlıqda nəm qumdan dəfələrle “qəsrlər” qurmuş, onların “açarlarını” düzəltmişiniz.

- **Nə üçün belə “tikinti” işlərini quru qumdan deyil, nəm qumdan hazırlamaq mümkündür?**



Rəsm dərslərində fırçaları suda saxlaşdırıldığda onların qurulan “tükləri”nin necə açıldığını dəfələrlə müşahidə etmişiniz.

- **Nə üçün fırçanın yapışmış tükləri suda açılır, lakin onu sudan çıxardıqda həmin tüklər dərhal yenidən yapışır?**
- **Bu hadisələrin başvermə səbəbi üzərində heç düşünmüsünüz mü?**




1

Sabunlu su məhlulu ilə eksperiment

Araşdırma
Təchizat: məftildən hazırlanmış tutqaclı halqa, qovrulmuş şəkər tozu (5–10 q), sabun yonqarı (5–10 q), su (0,5 l), sinaq qabları (3 ədəd 250 ml-lik), sap, su qızdırıcısı, iynə, kibrit.

İşin gedisi:

1. Sabunlu su məhlulu hazırlayın: bunun üçün qovrulmuş şəkər tozu 100 ml suda həll edilir. Sabun yonqarı başqa qabda 100 ml isti suda əridilir. Hər iki məhlul bir qabda qarışdırılır – sabunlu su məhlulu hazırlanır!
2. Halqaya diametri boyunca çox da tarım olmayan sap bağlayın və onu sabunlu su məhluluna batarıb yavaşça çıxarin. Baş verən hadisəni müşahidə edin (**a**).
3. İynənin bir ucunu qızdırın və qızdırılan hissə ilə halqadakı sapın bir tərəfindəki sabun pərdəsini deşin. Baş verən hadisəni müşahidə edin (**b**).
4. Halqaya kvadrat formasında dörd sap parçası bağlayıb sabunlu su məhluluna batarıb yavaşça çıxarin. Baş verən hadisəni müşahidə edin (**c**).
5. Qızdırılan iynə ilə halqadakı kvadrat sapın kənar hissələrindəki sabun pərdələrini deşin və baş verən mənzərəni müşahidə edin (**d**).



Araşdırma


- 1** 6. Boş halqanı sabunlu su məhluluna batırıb yavaşça çıxarın və halqdakı sabun pərdəsini ehmalca üfürərək onu halqadan qoparmağa çalışın. Təcrübəni bir-neçə dəfə təkrarlayın və halqadan qopan sabun pərdəsinin havada hansı forma aldığı müəşahidə edin (e).

Nəticənin müzakirəsi:

- Təcrübələr prosesində sabunlu su məhlulunun sapla təchiz olunmuş halqdə əmələ gətirdiyi sabun pərdəsinin forma dəyişikliklərində qeyri-adi nə müəşahidə etdiniz?
- Sabun pərdəsinin halqdə əmələ gətirdiyi sahənin kiçilmə səbəbini MKN baxımından necə izah etmək olar?

Səthi gərilmə qüvvəsi. Mayeləri qazlardan fərqləndirən xüsusiyyətlərdən biri onların sərbəst səthə malik olmasıdır. Mayenin sərbəst səthindəki molekullarla onun daxilindəki molekulların hallarında da fərq vardır, belə ki:

- a) maye daxilindəki molekullar hər tərəfdən qonşu molekullarla əhatə olunduğundan onlar arasındaki cazibə qarşılıqlı təsirləri bir-birini tarazlaşdırır (**f; 1 molekulu**):



- b) maye səthindəki molekulların isə qarşılıqlı təsir sferasının bir hissəsi maye daxilindəki molekulları əhatə edirə, digər hissəsi maye səthindəki qaz molekullarının (maye buxarı və ya hava molekullarının) “payına” düşür (bax: **f; 2 molekulu**). Lakin qaz molekullarının 2 molekulunu cəzbətmə qüvvəsi maye molekulları arasındaki cazibə xarakterli qüvvədən çox kiçik olduğundan nəzərə alınmır. Neticədə 2 molekulunun maye daxilindəki qonşu molekullar tərəfindən cazibə xarakterli əvəzləyici \vec{F}_1 və \vec{F}_2 qüvvəsinin hər biri iki toplanan qüvvəyə ayrıılır: səthə paralel $\vec{F}_{1\parallel}$ və $\vec{F}_{2\parallel}$ və səthə perpendikulyar $\vec{F}_{1\perp}$ və $\vec{F}_{2\perp}$ qüvvələri. Səthə perpendikulyar olan toplanan qüvvələr maye daxilinə yönəlməklə səthdəki maye molekullarını daxilə doğru çəkir və mayenin açıq səthi altında mayedaxili təzyiq yaradır. Səthə paralel olan toplanan qüvvələrin təsiri ilə isə mayenin səthi boyunca yönələn, səthi hüdüdlandıran xəttə perpendikulyar olan və səthi gərilmmiş vəziyyətdə saxlayan qüvvə – *səthi gərilmə qüvvəsi* $\vec{F}_{s.g.}$ yaranır:

- *Səthi gərilmə qüvvəsi* – mayenin səthini hüdüdlandıran xəttə perpendikulyar olub səth boyunca yönələn və mayenin səthinin sahəsini kiçitməyə çalışın qüvvədir. Səthi

gərilmə qüvvəsi maye ilə bərk cismin toxunma sərhədinin uzunluğu ilə düz müttənasibdir:

$$F_{s,g} = \sigma \cdot l. \quad (6.36)$$

Burada $F_{s,g}$ – mayenin səthi gərilmə qüvvəsi, l – mayenin sərbəst səthinin bərk cismə toxunma sərhədinin uzunluğu, σ (sigma) – səthi gərilmə əmsalıdır:

- Səthi gərilmə əmsali – ədədi qiymətcə maye ilə bərk cismin vahid toxunma sərhədinin uzunluğuna düşən səthi gərilmə qüvvəsinə bərabərdir:

$$\sigma = \frac{F_{s,g}}{l}. \quad (6.37)$$

Səthi gərilmə əmsalının qiyməti mayenin növündən və temperaturundan asılıdır – mayenin temperaturu artdıqda onun səthi gərilmə əmsali azalır və böhran temperaturunda sıfıra bərabər olur. Səthi gərilmə əmsalının BS-də vahidi: $[\sigma] = 1 \frac{N}{m}$.


İsladan və islatmayan maye. Diqqətlə baxdıqda maye ilə bərk cismin sərhədində maye səthini əyilmiş formada görmək olur ki, bu da *menisk* adlanır.

- *Menisk* – mayenin bərk cismin (və ya digər mayenin) səthinə toxunması nəticəsində onun sərbəst səthinin əyilməsidir. Menisklə bərk cismin səthi arasındakı bucaq **kənar bucaq** adlanır.

Mayenin *isladan* və ya *islatmayan* olmasından asılı olaraq kənar bucağın $[\theta]$ (teta) – nin qiyməti iti və ya kor olur.

- *İsladan maye* – kənar bucağı iti olan mayedir. İsladan maye ilə bərk cismin molekulları arasındaki cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındaki cazibə qüvvələrindən böyük olur. Nəticədə qabdakı mayenin sərbəst səthi çökük olur, məsələn, şüşə qabdakı su isladan mayedir (**g**).

- *İslatmayan maye* – kənar bucağı korbucaq olan mayedir. İslatmayan maye ilə bərk cismin molekulları arasındaki cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındaki cazibə qüvvələrindən kiçik olur. Nəticədə qabdakı mayenin sərbəst səthi qabarıq olur, məsələn, şüşə qabdakı civə islatmayan mayedir (**i**).




Kapilyar hadisələr. Gündəlik həyatımızda suyu asanlıqla özünə çəkən cisimlərlə rastlaşır, onlardan istifadə edirik. Dəsmal, kağız vərəq, qənd parçası, kərpic, bitkilər və s. belə cisimlərdəndir. Cisimlərdəki bu xüsusiyyət onlarda böyük miqdarda çox kiçik borucuqların – *kapilyarların* mövcud olmasıdır.

- *Kapilyar – diametri $10^{-3} m$ və daha kiçik tərtibdə olan kanaldır (borudır).*

Verilən mayeyə batırılan kapilyara daxil olan həmin mayenin səviyyəsi onun xassə-sindən (isladan və ya islatmayan) asılı olaraq ya boru boyunca qalxır, yaxud enir:

- *Kapilyarlıq – mayenin isladan (və ya islatmayan) olması nəticəsində yaranan səthi əyriliyi ilə əlaqədar həmin maye sütununun kapilyar boru boyunca qalxması (və ya enməsi) hadisəsidir (j). Kapilyarda qalxan mayeni xarakterizə edən kəmiyyətlər arasındakı asılılıqlar cədvəl 6.4-də verilmişdir.*

(j)



Cədvəl 6.4

Kapilyarda qalxan mayenin xarakteristikası	Düsturu
Kapilyarda mayeni qaldıran qüvvə ədədi qiymətcə ağırlıq qüvvəsinə bərabərdir. Bu səbəbdən onun çəkisi	$P = mg = F_{s,g} = \sigma l = 2\pi r\sigma = \pi d\sigma. \quad (6.38)$ Burada r – kapilyarın radiusu, d – kapilyarın diametridir.
Kapilyarda qalxan mayenin kütləsi	$m = \frac{F_{s,g}}{g} = \frac{2\pi r\sigma}{g} = \frac{\pi d\sigma}{g}. \quad (6.39)$
Kapilyarda qalxan mayenin hündürlüyü	$h = \frac{2\sigma \cdot \cos\theta}{\rho gr} = \frac{4\sigma \cos\theta}{\rho gd}. \quad (6.40)$ Maye tam isladandırsa, $\theta = 0^\circ \rightarrow \cos\theta = \cos 0^\circ = 1$ olur: $h = \frac{2\sigma}{\rho gr} = \frac{4\sigma}{\rho gd}. \quad (6.41)$ Burada ρ – kapilyarda qalxan mayenin sıxlığıdır. <i>Kapilyarda mayenin qalxma hündürlüyü mayenin növündən asılı olub, kapilyardan daxili radiusu ilə tərs mütənasibdir.</i>
Kapilyarda qalxan mayenin təzyiqi	$p = \rho gh = \rho g \cdot \frac{2\sigma}{\rho gr} = \frac{2\sigma}{r} = \frac{4\sigma}{d}. \quad (6.42)$


2

Tətbiqetmə

Səthi gərilmə əmsali nəyə bərabərdir?

Məsələ. Diametri 5 sm olan halqanı mayenin səthindən qoparmaq üçün 0,016 N qüvvə tətbiq edilirsə, bu mayenin səthi gərilmə əmsali nəyə bərabərdir?

Araşdırma



Nəticənin müzakirəsi:

- Mayenin səthi gərilmə əmsali hansı düsturla təyin olunur və o nədən asılıdır?

Gündəlik həyatınızla əlaqələndirin:

Metal məməlatların (gəmilərin gövdəsi, çən, boru və s.) istismar müddətinin artırılması üçün – mayelərin kimyəvi korroziyasından qorumaq məqsədilə onların səthi yağılı boyaq təbəqəsi ilə örtülür.

- “Yağılı boyaq təbəqəsi metal mayelərin kimyəvi korroziyasından qoruyur” nə deməkdir? Bunun mayelərin səthinin xassəsi ilə nə əlaqəsi ola bilər?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. “Mayenin sərbəst səthi xüsusi xassəyə malikdir” nə deməkdir?
3. Mayenin səthi gərilməsi nə deməkdir? Onun fiziki mahiyyəti nədən ibarətdir?
4. Maye və bərk cisimlərin molekullararası qarşılıqlı təsirləri hansı hadisələr yaradır?
5. Mayenin isladan və ya islatmayan olduğunu necə müəyyən etmək olar?
6. Kapilyar hadisələrin fiziki mahiyyəti nədən ibarətdir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini və düsturlarını iş vərəqinə yazın: “səthi gərilmə qüvvəsi”, “səthi gərilmə əmsali”, “menisk”, “isladan maye”, “islatmayan maye”, “kapilyar”, “kapilyar hadisələr”.

6.9 BƏRK CISİMLƏR VƏ ONLARIN BƏZİ XASSƏLƏRİ

Məsəl var, deyərlər: "Şaxta cirildayır". Bu da ondan irəli gelir ki, şaxtalı havada məşədəki irigövdəli ağaclar və kötükər, habelə köhnə evlərin taxta divarları cirildayır – sanki parçalanır. Yəqin ki, kənd yerlərində yaşayış şagirdlər belə hadisələri dəfələrlə müşahidə etmişlər.



- Niyə "şaxta cirildayır" – məşədəki iri gövdəli ağaclar və kötükər, evlərin taxta divarları çox şaxtalı havada "parçalanır"?

Bilirsiniz ki, buz suyun bərk halıdır.

- Niyə buz suda batmır?



Araşdırma 1

Bərk cisimləri fərqləndirə bilərsinizmi?

Məsələ. Biz bərk cisim olan Yer kürəsinin səthində, bərk cisimlərdən tikilmiş evlərdə yaşayır, sinifdə bərk cisimlərdən hazırlanmış partalarda otururuq. Karandaş, şəkər tozu, qənd, sorma şəkər, duz, şüşə, qatran, bəzək daşları, kauçuk, qar dənəcikləri, plastmas məməlumatlar da bərk cisimdir. Baxmayaraq ki bədənimizin 70% sudur, o da bərk cisimdir.



Nəticənin müzakirəsi:

- Bu cisimləri hansı xüsusiyyətinə görə fərqləndirmək olar?
- Bütün bərk cisimlər üçün ümumi xassə nədən ibarətdir?

Xarici təsirlər olmadan öz forma və həcmi saxlayan cisimlər bərk cisimlərdir. Məsələn, metal, plastmas, şüşə və ebonitdən hazırlanan cisimlər bərk cisimlərdir. Bərk cisimlər fiziki xassəsinə görə fərqlənən iki qrupa ayrılır: *kristal* və *amorf cisimlər*. *Kristal cisimlərə* bərk halda olan metallar, müxtəlif minerallar, məsələn, xörək duzu, kvars, dağ bülluru aiddir. *Amorf cisimlərə* isə opal, obsidian, ebonit, şüşə, plastmas, qatran, kanifol, kəhrəba və s. aiddir. Kristal və amorf cisimlər arasında fərq nədir?

Kristal cisimlər. *Kristal cisimlərin zərrəcikləri* (atom, molekul və ya ionlar) fəzada müəyyən nizamlı və qanunauyğun düzülüşə malik olub kristal qəfəs əmələ gətirirlər. *Kristal cisimlərin müəyyən ərimə temperaturu* vardır.

- Kristalda zərrəciklərin yerləşdiyi nöqtələr *kristal qəfəsin düyüün nöqtələri* adlanır.

Ideal kristal cisim ixtiyari uzaqlıqda olan atom üçün kristal özəklərin fəzada periodik təkrarlanma çoxluğundan ibarətdir. Bu səbəbdən deyilir ki, kristal cisimlərdə onun zərrəciklərinin yerləşməsinin *uzaq düzülüşü* müşahidə olunur.

Kristal cisimlər *monokristal* ("mono" – vahid) və *polikristal* ("poli" – çoxlu) formasında olur.

- *Monokristallar* – vahid kristal mərkəzin böyüməsi nəticəsində yaranan kristallardır.

Zərrəciklərinin nizamlı düzülüşü nəticəsində monokristallar təbii müstəvi səthlərlə hüdudlanmış simmetrik həndəsi formaya malik olur (**a**).

Monokristalların əsas xüsusiyyəti onların *anizotrop* olmalarıdır:

(a)	<i>Monoklinal simmetriya</i> 	<i>Gips</i> 	<i>Kub simmetriyası</i> 	<i>Qurğun filizi</i>
	<i>Heksagonal simmetriya</i> 	<i>Zümrüd</i> 	<i>Tetraqonal simmetriya</i> 	<i>Idokraz</i>
	<i>Triqonal simmetriya</i> 	<i>Kvars</i> 	<i>Ortorombik simmetriya</i> 	<i>Topaz</i>
	<i>Triklinal simmetriya</i> 	<i>Aksinit</i> 	(b) 	

- *Anizotropluq* – fiziki xassələrin (mexaniki, istilik, elektrik, optik və s. xassələrin) istiqamətdən asılı olmasıdır. Məsələn, monokristalların istidən genişlənməsi müxtəlif istiqamətdə müxtəlidir.

Təbiətdə rast gəlinən və sənayedə alınan bərk cisimlərin əksəriyyəti nizamsız düzülüşə malik kiçik monokristal hissəciklərdən ibarətdir. Belə bərk cisimlər *polikristal* adlanır:

- *Polikristallar* – müxtəlif istiqamətlərə yönələn çoxlu sayıda kristal mərkəzlərin böyüməsi və birləşməsi nəticəsində yaranan kristallardır.

Bütün metallar, demək olar, polikristaldır. Məsələn, təzə sinmiş çuquna diqqətlə baxdıqda onun müxtəlif istiqamətlərə yönələn və düzgün formaya malik olmayan çoxlu sayıda kristal dənələrindən ibarət olduğu görünür (**b**). Polikristalların hər bir kristal dənəciyi ayrılıqda anizotropdur, lakin bu dənəciklər nizamsız düzüldüyündən polikristallar bütövlükdə *izotrop*dur:

- *İzotropluq* – fiziki xassələrin istiqamətdən asılı olmamasıdır. Məsələn, polikristalların istidən genişlənməsi, demək olar, bütün istiqamətlərdə eynidir.

Amorf cisimlər. Amorf cisimlər zərrəciklərinin uzaq düzülüşünün olmadığı ilə xarakterizə edilir. Bu düzülüş yalnız qonşu zərrəciklərdə gözləniləndən deyilir ki, amorf cisimlər – zərrəcikləri yaxın düzülüş xassəsinə malik bərk cisimlərdir. Qatılığı yüksək olan mayelər (özlü maye) amorf bərk cismə aid edilə bilər.

- *Amorf cisimlər – zərrəciklərinin fəzadakı düzülüşündə nizamsızlıq olan və fiziki xassələri daxilində götürüldən istiqamətdən asılı olmayan, yəni izotrop olan bərk cisimdir. Amorf cisimlərin müəyyən ərimə temperaturu yoxdur – onları qızdırıldıqda tədricən yumşalır və mayeyə çevrilir.*

Maddələr amorf halından kristal hala və əksinə çevrilə bilər. Məsələn, şəkər kris-talını əvvəlcə əridib sonra soyutduqda o, amorf sorma şəkərə (“şüşə” konfetə) çevrilir. Zaman keçdikcə isə sorma şəkərin səthində yenidən şəkər kristalları yaranmağa başlayır.

Ərimə və bərkimə, sublimasiya və desublimasiya.

- *Maddənin bərk haldan maye halına keçmə prosesi ərimə, maye halından bərk halına keçmə prosesi isə bərkimə adlanır.*
- *Kristal cisimlərin bərkimə prosesi kristallaşma adlanır.*


Kristal cisimlərin əriməsi müəyyən ərimə temperaturunda baş verir, məsələn, volframin ərimə temperaturu 3410°C , buzun 0°C , civənin -39°C -dir.

- *Verilən kristal cismin əridiyi temperatura ərimə temperaturu və ya ərimə nöqtəsi deyilir.*

Təcrübə göstərir ki, cismi əritmək üçün onu ərimə temperaturuna qədər qızdırmaq kifayət etmir, cismə verilən istilik miqdarını davam etdirmək lazımdır. Lakin istiliyin verilməsinə baxmayaraq, kristal cisim əridikdə onun temperaturu artmır. O, tam əridikdən sonra verilən istilik mayenin temperaturunun artmasına səbəb olur (c). Kristal cismin ərimə qrafikinin AB hissəsi bərk cismin ərimə temperaturuna qədər qızmasına uyğundur; qrafikin BC hissəsi ərimə prosesinə uyğundur, bu zaman maddə eyni zamanda həm bərk, həm də maye hallarındadır; qrafikin CD hissəsi isə mayenin qızmasına uyğundur (bax: c). Enerjinin saxlanması qanununa müvafiq olaraq verilən mayenin ərimə temperaturuna bərabər temperaturda onun bərkimə prosesi baş verir (d).

Amorf cisimlərin müəyyən ərimə və bərkimə temperaturları olmadığından, onların ərimə və bərkimə proseslərinin temperatur-zaman qrafikləri də kristal cisimlərin uyğun qrafiklərdən fərqlənir (e).

- *Cismin ərimə temperaturunda bərk haldan maye halına keçməsi üçün lazım olan istilik miqdarına ərimə istiliyi deyilir.*



Ərimə temperaturuna qədər qızdırılan eyni kütləli, lakin müxtəlif maddələrdən hazırlanan kristal cisimlərin istiliyi qəbuletmə qabiliyyətlərini xarakterizə etmək üçün xüsusi ərimə istiliyi adlanan fiziki kəmiyyətdən istifadə olunur:

- Xüsusi ərimə istiliyi – ədədi qiymətcə kütləsi 1 kg olan kristal maddəni ərimə temperaturunda mayeyə çevirmək üçün sərf edilən istilik miqdardır.

$$\lambda = \frac{Q}{m}. \quad (6.43)$$

λ – verilən maddənin xüsusi ərimə istiliyidir. Onun BS-də vahidi $[\lambda] = 1 \frac{\text{C}}{\text{kg}}$ – dir.

Enerjinin saxlanması qanununa müvafiq olaraq, ərimə zamanı cismin aldığı istilik miqdarı, bərkimə prosesində ondan ayrılan istilik miqdarına bərabərdir.

Bəzən elə hallar olur ki, bərk cisimlər maye halına keçmədən birbaşa qaz halına və ya əksinə, qaz halından birbaşa bərk cismə çevriləmə prosesi baş verə bilir:

- Bərk cismin maye halına keçmədən qaz halına keçmə prosesi sublimasiya (bərk cismin buxarlanması), əksinə, maddənin qaz halından maye halına keçmədən bərk cismə çevriləmə prosesi isə desublimasiya adlanır.

2 Tətbiqetmə. Sublimasiya və desublimasiya

Təchizat: içərisində yod kristalları olan hermetik kolba, spirt lampası.

İşin gedisi:

1. Kolbanı spirt lampasında qızdırın və baş verən hadisəni müşahidə edin (f).
2. Lampanı söndürün, kolbanı soyudun və onun daxilində nə baş verdiyini izleyin.

Nəticənin müzakirəsi:

- Kolbanı qızdırıldıqda və sonra soyutduqda nə müşahidə etdiniz?
- Siz hansı hadisəni müşahidə etdiniz?


Gündəlik həyatınızla əlaqələndirin:

Qişda ağaç budaqlarında qirovların zaman keçdikcə azalması, donmuş paltarın quruması hadisələrini, yəqin ki, müşahidə etmişiniz.

- Bu hadisələrdə hansı fiziki proseslər baş verir?

Özünüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Kristal və amorf cisimləri Venn diaqramında müqayisə edin.
3. Zərrəciklərin uzaq və yaxın düzülüşü nə deməkdir?
4. Mono və polikristallar bir-birindən hansı xüsusiyyətinə görə fərqlənir?
5. Ərimə və bərkimə proseslərində ümumi olan nədir?
6. Xüsusi ərimə istiliyi nəyə deyilir?
7. Sublimasiya və desublimasiya hadisələrinə misallar göstərin.



NƏ ÖYRƏNDİNİZ?


Qeyd olunan anlayış və müddəaların tərif və düsturlarını iş vərəqinə yazın: "kristal cisim", "amorf cisim", "monokristal", "polikristal", "izotropluq", "anizatropuq", "ərimə", "bərkimə", "ərimə temperaturu", "xüsusi ərimə istiliyi", "sublimasiya", "desublimasiya".

6.1. Hava şarı 4 q hidrogen qazı ilə doldurulmuşdur. Şardakı hidrogen molekullarının sayını təyin edin.

6.2. Kütləsi 220 q olan “quru buzda” (CO_2) nə qədər maddə miqdari vardır?

6.3. Hidrogen və oksigenin molyar kütlələri, uyğun olaraq $M_{H_2} = 2 \cdot 10^{-3} \frac{kq}{mol}$ və $M_{O_2} = 3,2 \cdot 10^{-2} \frac{kq}{mol}$ -dur. Hidrogen və oksigen molekulunun kütləsini təyin edin.

6.4. Şəkildə tavanının hündürlüyü 3 m olan mənzilin texniki planı təsvir edilmişdir. Otaqlardakı havanın verilən xarakteristikaları eyni olub belədir: temperaturu $22^\circ C$, təzyiqi 100 kPa , molyar kütləsi $29 \cdot 10^{-3} \frac{kq}{mol}$.



I sual. Mətbəxdə (1), qonaq otağında (2) və yataq otağında (3) uyğun olaraq havanın kütləsi nə qədərdir?

II sual. Hansı otaqda hava molekullarının konsentrasiyası daha böyüktdür?

III sual. Hansı otaqda daha rahat nəfəs almaq olar?

6.5. Qaza sistem kimi baxılır. O, birinci halda istilik keçirməyən qapalı qabda, ikinci halda isə – qapalı metal qabdادر. Bu sistemlər qapalı və izolədilmiş hesab oluna bilərmi?

6.6. Müxtəlif metaldan hazırlanan iki eyniölçülü çay qaşığı soyuducuda istilik tarazlığındadır. Qaşıqları soyuducudan çıxardıqda onların otaqda dörhəl istilik tarazlığına göldiyini iddia etmək olarmı? Otaqda bu cisimlər arasında istilik tarazlığı yaranı bilərmi?


6.7. Su-buz sistemini baxılır: temperaturu $15^\circ C$ olan suya buz parçası atılır. Buzun əriməsi zamanı suya batırılan termometr $10^\circ C$ göstərir. “Sistemin temperaturu $10^\circ C$ -dir” müd-dəasını təsdiq etmək olarmı?

6.8. Yerin səthindən 100 km dərinlikdə maddənin temperaturu 1200 K-dir. Bu temperatur Selsi şkalasına görə nəyə bərabərdir?

6.9. Su buxarının böhran temperaturu 647 K-dir. Hansı temperaturda su yalnız qaz halında olur?


6.10. Oksigen 150 K və 190 K temperaturlarında hansı aqreqat hallarında olur? Oksigenin böhran temperaturu 154 K-dir.

6.11. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın izotermik sıxılmasına və izotermik genişlənməsinə uyğundur?




6.12. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın izoxorik soyumasına və izoxorik qızmasına uyğundur?

- 6.13.** Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın temperaturunun azalması halına uyğundur (CD izotermdir)?



- 6.14.** Sabit temperaturda ideal qazın sıxlığı zaman keçdikcə şəkildə göstərildiyi kimi dəyişir. Qrafikə görə qazın maksimum sıxlıqdakı təzyiqinin, minimum sıxlıqdakı təzyiqindən neçə dəfə böyük olduğunu təyin edin.




- 6.15.** Sabit təzyiqdə qazın mütləq temperaturu 6 dəfə artdıqda onun həcmi $18 \cdot 10^{-3} m^3$ olmuşdur. Qazın əvvəlki həcmini hesablayın.
- 6.16.** Verilmiş kütləli ideal qazın təzyiqi 2,8 dəfə artmış, həcmi isə 4 dəfə azalmışdır. Qazın mütləq temperaturu necə dəyişmişdir?
- 6.17.** Temperaturu 17°C , təzyiqi $4 \cdot 10^5 \text{ Pa}$ olan havanın sıxlığını təyin edin ($M_{\text{hava}} = 29 \cdot 10^{-3} \frac{\text{kg}}{\text{mol}}$, $R = 8 \frac{\text{C}}{\text{mol}\cdot\text{K}}$).
- 6.18.** Temperaturu 27°C olan havada su buxarının konsentrasiyası $2 \cdot 10^{23} m^{-3}$ -dür. Su buxarının bu temperaturda təzyiqi nə qədərdir ($k = 1,4 \cdot 10^{-23} \frac{\text{C}}{\text{K}}$)?
- 6.19.** Temperaturu 15°C olan havada su buxarının sıxlığı $9,1 \frac{\text{g}}{\text{m}^3}$, havanın nisbi rütubəti isə 70%-dir. Həmin temperaturda doyan su buxarının sıxlığı nə qədərdir?
- 6.20.** Sabit temperaturda 200q spirt buخارı kondensasiya edərkən nə qədər istilik miqdarı ayrılır ($L = 9 \cdot 10^5 \frac{\text{C}}{\text{kg}}$)?
- 6.21.** Civə hansı radiuslu kapilyar boruda 30 sm düşər ($\sigma = 510 \frac{\text{mN}}{\text{m}}$, $\rho = 13,6 \cdot 10^3 \frac{\text{kg}}{\text{m}^3}$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$)?
- 6.22.** Radiusu 0,25 mm olan kapilyar boruda qalxan suyun həcmini təyin edin ($\sigma = 72 \frac{\text{mN}}{\text{m}}$, $\rho = 10^3 \frac{\text{kg}}{\text{m}^3}$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$, $\pi = 3$).
- 6.23.** Su damcısı diametri 2 mm olan şaquli borudan düşür. Su damcısının kütləsini təyin edin ($\sigma_{\text{su}} = 73 \frac{\text{mN}}{\text{m}}$).
- 6.24.** Pipetka ilə damcılanan 76 damcı mineral yağıñ kütləsi 910 mq oldu. Pipetkanın daxili divarının radiusu 1,2 mm-dir. Yağıñ səthi gərilmə əmsalını təyin edin.
- 6.25.** Monokristalların anizotropiyası nə ilə müəyyən edilir?
- 6.26.** Monokristalları hansı xarici əlamətlərinə görə fərqləndirmək olar?

TERMODİNAMİKANIN ƏSASLARI

Avtomobilərin
əksəriyyəti daxiliyanma
mühərrikini vasitəsilə
hərəkətə gətirilir.

- Daxiliyanma
mühərrikinin iş
prinsipi hansı fiziki
qanuna əsaslanır?

Şəkilde avtomobilin
alduğu və sərf etdiyi
enerji miqdarı təsvir
edilmişdir.




- Bu avtomobil nə qədər qənaətcildir?
- Onun effektivliyini necə yüksəltmək olar?
- Avtomobilin atmosferə tullantısını necə azaltmaq olar?

Fransız ixtiraçısı D.Papen daim işləyə bilən sadə hidroavtomobilin layihəsini verir. Onun fərziyyəsinə görə, qabın geniş hissəsindəki suyun çöküsü onun dar hissəsindəki suyun çökisindən böyük olduğundan yaranan təzyiqlər fərqi suyu daim borunun dar ucuna doğru hərəkət etdirəcək.

- Lakin Papenin layihəsi ilə hazırlanan bu maşın işləmədi. Niyə?





7.1 TERMODİNAMİK SİSTEM. DAXİLİ ENERJİ

Yer kürəsində okeanlar istilik enerjisinin toplandığı ən nəhəng depodur. Belə ki, milyon illərdir okean sularının ucsuz-bucaqsız səthi Gənəş şüalarının birbaşa təsirinə məruz qalır. Bundan əlavə, yüzlərcə illərdir okeanlar atmosferə atılan istixana qazlarının əmələ gətirdiyi artıq istilik enerjisinin $\frac{9}{10}$ hissəsindən çoxunu udur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, son on ildə okeanın



hər $1m^2$ sahəsi $1Vt$ gücü ilə qızır. Nəticədə, okean sularının nisbətən dayaz və dərin sahələri arasında böyük temperaturlar fərqi yaranır – okean sularının daxili enerjisi müntəzəm dəyişməyə məruz qalır. Alımlar okean sularının temperaturlar fərqi əsasında işləyəbilən istilik mühərrikini işə salaraq okeanın daxili enerjisini elektrik enerjisinə çevirən qurğular hazırlaya bildilər.


- Bu istilik mühərrikinin iş prinsipi okeanın daxili enerjisinin hansı üsulla dəyişməsinə əsaslanır?
- Okeanın daxili enerjisindən istifadə olunması hansı növ enerji mənbəyidir?

1 Sistemin daxili enerjisi nəyin hesabına dəyişdi?

Təchizat: bir tərəfi lehimlənmiş nazikdivarlı bürünc boru və tixac, efir spirti, qaytan, universal şativin dayağı.

İşin gedisi:

1. Borunu dayağa bərkidib içərisinə $3 - 4sm^3$ spirt tökün. 1-2 dəqiqə gözlədikdən sonra borunun ağzını tixacla kip qapayın.
2. Qaytanı borunun ətrafına bir dəfə dolayın və onun uclarından tutaraq gah bir, gah da digər tərəfə dartmaqla borunun səthində sürüşdürün (a). Qaytanın sürüşdürülməsini sistemdə “qeyri-adı” hadisə baş verənə qədər davam etdirin.



Nəticənin müzakirəsi:

- Qaytanı borunun səthində fasılısız sürüşdürdükdə sistemdə hansı “qeyri-adı” hadisə müşahidə etdiniz? Onun başvermə səbəbini necə izah etmək olar?
- Bu hadisənin sistemin daxili enerjisinin dəyişməsi ilə nə kimi əlaqəsi var?


Termodinamik sistem. Fizikanın istilik hadisələrini makroskopik nöqtəyi-nəzərindən öyrənən bölməsi *termodinamika* adlanır. Termodinamikanın əsasında böyük miqdar faktlara söykənən termodinamik qanunlar durur. Bu qanunlar – “necə?” – sualını izah edir, məsələn, cismə (bərk cisim, maye və ya qaza) istilik verdikdə (və ya soyutduqda) onun hali necə dəyişir, istilik öz-özünə hansı istiqamətdə və necə verilir, qaz genişləndikdə onun temperaturu necə dəyişir və s. Termodinamik tədqiqat obyekti *termodinamik sistemdir*.

- *İstənilən makroskopik cisim və ya cisimlər sistemi termodinamik sistem adlanır.* Termodinamik sistemin hali makroskopik və ya termodinamik parametrlərlə (kütlə, sıxlıq, həcm, təzyiq, temperatur) xarakterizə olunur.

Daxili enerji. Termodinamik sistemin verilmiş andakı hali və ya həmin ana uyğun sistemin makroskopik parametrləri ilə təyin olunan kəmiyyətlər onun *hal funksiyası* adlanır. Belə kəmiyyətlərdən ən başlıcası *daxili enerjidir*.

- *Daxili enerji – sistemi təşkil edən zərrəciklərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirləri ilə xarakterizə olunan enerjilərin cəmidir (bax: cədvəl 7.1).*

Cədvəl 7.1.



Termodinamik sistemin daxili enerjisi onun halını müəyyən edən temperatur və həcmi funksiyasıdır: $U(T, V)$.

Biratomlu ideal qazın daxili enerjisi. Molekulları bir atomdan ibarət olan qaz biratomlu qaz adlanır. Biratomlu qazın daxili enerjisi zərrəciklərin irəliləmə hərəkətinin orta kinetik enerjisi ilə qarşılıqlı təsir potensial enerjiləri cəminə bərabərdir: $U = N \cdot \bar{E}_k + E_p$ (N – zərrəciklərin sayıdır). Lakin verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız onun zərrəciklərinin xaotik hərəkətinin orta kinetik enerjisinin cəmindən ibarətdir: $U = N \cdot \bar{E}_k$.

Biratomlu ideal qazın bir zərrəciyinin orta kinetik enerjisi $\bar{E}_k = \frac{3}{2} kT$ olduğundan onun daxili enerjisini yalnız temperaturdan asılı olduğu görünür:

$$U = \frac{3}{2} N \cdot kT = \frac{3}{2} v N_A \cdot kT = \frac{3}{2} v \cdot RT = \frac{3 m}{2 M} RT. \quad (7.1)$$

• *Ideal qazın daxili enerjisi onun kütləsindən, növündən (molyar kütlədən) və temperaturundan asılıdır. Sabit temperaturda qazın təzyiq və həcmi dəyişsə də, onun daxili enerjisi dəyişmir.* Bu, Coul qanunudur.

(7.1) düsturunu Mendeleyev-Klapeyron tənliyi ilə müqayisə etdikdə:

$$U = \frac{3}{2} pV. \quad (7.2)$$

Daxili enerjinin dəyişmə üsulları. Termodinamik sistemin daxili enerjisini dəyişmək üçün ya sistemin moleküllərinin istilik hərəkətinin orta kinetik enerjisini, ya onların qarşılıqlı təsir potensial enerjisini, yaxud da onların hər iki enerjilərini birlikdə dəyişmək lazımdır. Çoxsaylı təcrübələrdən müəyyən edilmişdir ki, bunu iki üsulla həyata keçirmək olur: *istilikvermə və işgörmə* (bax: Fizika-8, s.23).

• *Sistemin daxili enerjisinin dəyişməsi iki üsulla – müəyyən Q istilik miqdarı verilməklə və sistem üzərində A işi görülməklə baş verir:*

$$\Delta U = Q + A. \quad (7.3)$$

Əgər sistemin daxili enerjisi yalnız istilik mübadiləsi nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi sistemə verilən (və ya sistemin verdiyi) istilik miqdarına bərabər olur. Məsələn, cisim qızarkən və soyuyarkən onun daxili enerjisinin dəyişməsi belə təyin edilir:

$$\Delta U = Q = cm(T_2 - T_1) = cm\Delta T \quad (7.4)$$

Bərk cismin əriməsi və ya mayenin kristallaşması prosesində onun daxili enerjisinin dəyişməsi cismin moleküllərinin qarşılıqlı təsir potensial enerjiləri hesabına baş verir. Ona görə də daxili enerjinin dəyişməsi ədədi qiyamətcə ərimə (kristallaşma) istiliyinə bərabər olur:

$$\Delta U = \pm \lambda m. \quad (7.5)$$

Burada λ – xüsusi ərimə istiliyiidir.

Buxarlanması və kondensasiya prosesləri zamanı sərf edilən istilik miqdarı da cismin daxili enerjisinin dəyişməsinə bərabərdir:

$$\Delta U = \pm Lm. \quad (7.6)$$

Burada L – xüsusi buxarlanması istiliyiidir.

Biratomlu ideal qazın daxili enerjisinin dəyişməsi onun temperaturunun dəyişməsi ilə müəyyən olunur:

$$\Delta U = U_2 - U_1 = \frac{3 m}{2 M} R \Delta T. \quad (7.7)$$

Burada U_1 və U_2 – uyğun olaraq biratomlu qazın başlangıç və son hallarındaki daxili enerjisidir.

Diqqət! *Termodinamik sistemdə daxili enerjinin dəyişməsi prosesin formasından deyil, onun başlangıç və son halından asılıdır.*

Termodinamikada iş. *Əgər sistemin daxili enerjisi yalnız mexaniki iş görmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A') bərabər olur:*

$$\Delta U = A = -A' \quad (7.8)$$

- *Termodinamikada iş – termodynamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.*

Qaz həcmimin dəyişməsi zamanı görülən iş. Fərz edək ki, porşenlə təchiz edilən qalındıvarlı silindrik qabda qaz vardır. Qazı sıxdıqda porşen öz kinetik enerjisinin bir hissəsini qazın moleküllərinə verir, nəticədə qazın temperaturu yüksəlir və onun daxili enerjisi artır – xarici qüvvələr qaz üzərində iş görür. Qaz genişləndikdə isə, eksinə, moleküllər öz enerjilərinin bir hissəsini porşenə verərək sürətlərini azaldır və qaz soyuyur – qaz xarici qüvvələr üzərində iş görür (**b**).

Bələliklə, verilən kütləli qazın sabit təzyiqdə genişlənməsi nəticəsində xarici qüvvələr üzərində gördüyü iş:


$$A' = F \cdot \Delta h = pS \cdot (h_2 - h_1) = p(Sh_2 - Sh_1)$$

və ya

$$A' = p(V_2 - V_1) = p\Delta V. \quad (7.9)$$

Xarici qüvvələrin qaz üzərində gördüyü iş isə:

$$A = -A' = -p(V_2 - V_1) = p(V_1 - V_2) = -p\Delta V. \quad (7.10)$$




Burada $F = pS$ – qazın porşenə təsir etdiyi qüvvə, Δh – porşenin yerdəyişməsi, p – qazın təzyiqi, S – silindrin en kəsiyinin sahəsi, ΔV – qazın həcminin dəyişməsidir. Görülən iş p – V koordinat sistemində ədədi qiymətcə qrafikin əmələ gətirdiyi figurun sahəsinin ədədi qiymətinə bərabərdir: *qaz genişlənəndə (qazın həcmi artanda) $A' > 0$ və $A < 0$; qaz sıxılanda (onun həcmi kiçiləndə) isə $A' < 0$ və $A > 0$ olur* (**c**).

Tətbiqetmə**1 Hansı prosesdə daxili enerji daha çox dəyişir?**

Məsələ. Termodinamik sistemdə $p - V$ diaqramında təsvir edilən proseslər getmişdir (d). M nöqtəsindən N nöqtəsinə gedən proseslərdə sistemin enerjilərinin dəyişmələrini və görülən işləri müqayisə edin.

Nəticənin müzakirəsi:

- Termodinamik sistemin daxili enerjisinin dəyişməsi nədən asılıdır?
- Baxılan prosesin hansında sistemin daxili enerjisi daha çox dəyişmişdir? Nə üçün?
- Baxılan prosesin hansında sistemdə daha çox iş görülmüşdür? Nə üçün?

**Gündəlik həyatınızla əlaqələndirin:**

Sınıf otağının eni 5 m, uzunluğu 10 m, hündürlüyü isə 4 m-dir. Otaqdə normal atmosfer təzyiqində havanın temperaturu 20°C -dir.

- Əgər otaqdakı hava yalnız biratomlu ideal qazdan ibarətdirsə, onun daxili enerjisi nəyə bərabər olar?
- Bu enerjiyə bərabər enerji ilə 2 ton kütləli avtomobili hansı hündürlüyə qaldırmaq olar ($\text{g}=10\text{m/san}^2$)?


Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Cısmın daxili enerjisini hansı makroparametrlər müəyyən edir?
3. Biratomlu ideal qazın daxili enerjisi hansı makroparametrən asılıdır?
4. Termodinamik sistemdə yalnız istilik mübadiləsi baş verirsə, onun daxili enerjisinin dəyişməsi nəyə bərabər olur?
5. Nə üçün görülən mexaniki iş sistemin daxili enerjisini dəyişdirə bilir?
6. İşin görülməsi prosesində termodinamik sistemin hansı makroparametrləri dəyişir?
7. Nə üçün qazın gördüyü iş və xarici qüvvələrin qaz üzərində gördüyü iş işarəcə fərqlənir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “termodinamika”, “termodinamik sistem”, “daxili enerji”, “verilmiş kütləli ideal qazın daxili enerjisi”, “daxili enerjisinin dəyişmə üsulları”, “temodinamikada iş”.

7.2 TERMODİNAMİKANIN BİRİNCİ QANUNU



Gündəlik həyatımızı müxtəlif məqsədli texnikasız təsəvvür etmək mümkün deyildir. Texnikanın köməyi ilə insanlar torpağı becərir, neft, qaz, filiz və digər faydalı qazıntıları əldə edir, uzaq məsafələri "yaxınlaşdırır" və s. Bütün texnikanın başlıca xassəsi isə onun işgörmə qabiliyyətinə malik olmasıdır.

Bu səbəbdən insanlar hələ çox qədimlərdən daim işləyə biən "perpetuum mobile" – *dəmi mühərrik* yaratmağa çalışmışlar. Bu istiqamətdə maraqlı işlərdən biri kimi XVII əsrde ingilis keşifi Con Vilkensin təklif etdiyi maqnit sahəsinin təsiri ilə işləyən orijinal layihəsinə göstərmək olar.

Layihənin ideyasına görə, daimi mühərrik belə işləməlidir: hündür dayaqda yerləşən kürəvi maqnitə doğru iki mail nov bərkidilir – üstdəki nov düzxətli, aşağıdakı isə əyilmiş (a).

Düz novun üzərində yerləşdirilən metal küreciyi maqnit cəzb etdiyindən o, yuxarı diyrilənməyə başlayır. Kürecik yolunun üzərindəki 1 dəliyindən aşağıdakı nova düşür, aşağı diyrilənərək 2 dəliyindən yenidən üstdəki nova çıxır. Yenə də maqnit onu yuxarı diyriləndirir – beləcə "mühərrik" daim işləyir.

- Bu "mühərrik" daim işləyəcəkmi? Nə üçün?
- Mühərrikin işləməsi üçün hansı fundamental qanun ödənilməlidir?


Araşdırma

1 Kənardan enerji alınmadan fasılısız iş görülə bilərmə?

Fikri eksperiment. Fransız ixtiraçısı Denni Papen (1647–1712) daim işləyə bilən sadə hidravlik maşının layihəsini verir. Layihəyə əsasən qabin alt hissəsi elə əyri boru formasında daraldılır ki, borunun kiçik diametrli açıq ucu qabin geniş hissəsindən yuxarıda yerləssin (b).

İxtiraçının fərziyyəsinə görə, qabin geniş hissəsindəki suyun çəkisi onun dar hissəsindəki suyun çəkisindən böyük olduğundan yaranan təzyiqlər fərqi suyu daim borunun dar ucuna doğru hərəkət etdirəcək. Lakin Papenin bu "perpetuum mobile"si işləmədi.

(b)



Nəticənin müzakirəsi:

- İxtiraçının səhvi nədədir? Bu mühərrikdə hansı qanun nəzərə alınmayıb?
- Mexaniki işin fasılısız görülməsini necə təmin etmək olar?

Termodinamikanın birinci qanunu. Təbiətin fundamental qanunlarından biri olan enerjinin saxlanması qanununa görə, qapalı sistemin tam enerjisi (mexaniki və daxili enerji) qapalı sistem daxilində baş verən bütün proseslərdə sabit qalır:

$$E + U = \text{const.}$$

İstilik proseslərində enerjinin saxlanması qanunu *termodinamikanın birinci qanunundan* ibarətdir:

- *Termodinamik sistemin daxili enerjisinin dəyişməsi bu sistemə verilən istilik miqdarı ilə xarici qüvvələrin sistem üzərində görüyü işin cəminə bərabərdir:*

$$\Delta U = Q + A. \quad (7.11)$$

Qapalı və izolə edilmiş sistem üzərində xarici qüvvələr iş görmür ($A = 0$) və o, ətrafdakı cisimlərlə istilik mübadiləsində olmur ($Q = 0$). Belə halda termodinamikanın birinci qanununa görə, qapalı və izolə edilmiş sistemin daxili enerjisi dəyişmir:

$$\Delta U = U_2 - U_1 = 0 \rightarrow U_2 = U_1$$

Sistemin xarici qüvvələr üzərində görüyü iş əks işarə ilə xarici qüvvələrin sistem üzərində görüyü işə bərabər olduğundan ($A = -A'$) termodinamikanın birinci qanunu belə də ifadə edilə bilər:

- *Termodinamik sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici qüvvələr üzərində görüyü işə sərf olunur:*

$$Q = \Delta U + A'. \quad (7.12)$$

Enerjinin saxlanması qanunu keşf ediləndən sonra məlum oldu ki, *birinci növ daimi mühərrrik* yaratmaq mümkün deyildir:

- *Birinci növ daimi mühərrrik (perpetuum mobile I) – bir dəfə işə salınan və kənar mənbədən enerji almadan daim işləyən mühərrrikdir.*

(7.11) ifadəsinə əsasən, sistemin iş görməsi üçün o ya kənardan istilik miqdarı almalıdır, yaxud da sistemin daxili enerjisi sərf olunmalıdır:

$$A' = Q - \Delta U, \quad (7.13)$$

əks halda, yəni $Q = 0$ və $\Delta U = 0$ olarsa, $A' = 0$ olur və “daimi mühərrrik” işləmir.

Tətbiqetmə

2

Qazın daxili enerjisi nə qədər dəyişdi?

Məsələ: Təzyiqi $2 \cdot 10^5 \text{ Pa}$ olan verilən kütləli biratomlu ideal qaz izobar genişlənərək həcmi $\Delta V = 0,5 \text{ m}^3$ artırdı. Qazın bu prosesdə daxili enerjisinin dəyişməsini və aldığı istilik miqdarını müəyyən edin.

Nəticənin müzakirəsi:

- Biratomlu ideal qaz izobar genişləndikdə onun daxili enerjisinin dəyişməsi nəyə bərabərdir?
- Bu prosesdə ideal qazın aldığı istilik miqdarı necə təyin edilir?

Gündəlik həyatınızla əlaqələndirin:

Yayda leysan yağış yağdığını və dolu düşdüğünü yəqin ki, müşahidə etmisiniz. Bu necə baş verir?

Yer səthi yaxınlığında qızan hava atmosferin yuxarı qatlarına sürətlə qalxaraq genişlənir və nəticədə kəskin soyuyur. Ondakı su buxarı kiçik su damcıları və buz kristallarına kondensasiya edərək “ağır” buludlar yaradır – Yer səthinin bəzi bölgələrinə leysan yağışlar yağır, dolu düşür.

- **Bələ atmosfer hadisəsi havanın (qazın) üzərində gedən hansı prosesin nəticəsində baş verir?**

Özünüzü qiymətləndirin:


1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə sizə qaranlıq qaldı?
2. Termodinamikanın birinci qanunu hansı fundamental təbiət qanununun nəticəsidir?
3. Termodinamikanın birinci qanunundan hansı mühüm nəticə çıxarmaq olar?
4. Silindrin porşeni altında olan ideal qaza nə qədər istilik miqdarı vermək lazımdır ki, onun 200 C iş görməklə daxili enerjisi 100 C artsın?

NƏ ÖYRƏNDİNİZ?

Termodinamikanın birinci qanununa aid esse yazın.

7.3 TERMODİNAMİKANIN İKİNCİ QANUNU. İSTİLİK MÜHƏRRIKLƏRİNİN İŞ PRİNSİPI

Şəkildə daxiliyanma mühərriki ilə işləyən avtomobilin aldığı və sərf etdiyi enerji miqdarı təsvir edilmişdir.



- Bu avtomobilin mühərrikinin qənaətcil olub, olmadığını necə müəyyənləşdirmək olar?
- Mühərrikdə istilik enerjisinin axımı (termodinamik proses) hansı istiqamətdə baş verir: istidən soyuga, yoxsa əksinə?

1

Müşahidə olunan hadisələrdən hansı nəticəyə gəlmək olar?

Təchizat: su qızdırıcısı, laboratoriya stəkanı (2 əd.), boyaq kristalları, metal qaşış, termometr.

İşin gedisi:

Təcrübə 1. Stəkanı iliq su ilə doldurun. Boyaq kristallarını suya atıb diffuziya hadisəsinin gedişini – suyun bütün həcmi boyu rəngləndiyini izləyin (a).



Təcrlübə 2. İkinci stekana isti su tökün və termometrlə suyun temperaturunu ölçün. Bir qədərdən sonra suya otaq temperaturunda olan metal qaşığı da daxil edin (**b**). Sistem arasında yaranan istilik tarazlığını təyin edin.



Nəticənin müzakirəsi:

- Maddələrin diffuziyası nəticəsində alınan qarışığın (rənglənmiş suyun) öz-özünə yenidən təmiz su və boyaq kristallarına ayrılma prosesi mümkündürmü? Nə üçün?
- İsti suya daxil edilən termometr və qaşıq arasında istilikvermə prosesi öz-özünə hansı cisimdən hansına doğru baş verdi? Bu proses öz-özünə tərsinə baş verə bilərmi?
- Termodinamikanın birinci qanununa görə istilikvermə prosesinin istiqamətini müəyyənləşdirmək olarmı? Cavabınızı əsaslandırın.

Termodinamikanın ikinci qanunu. Termodinamikanın birinci qanunu istilik prosesləri üçün enerjinin saxlanması qanunudur. Bu qanun birinci növ daimi mühərrik yaratmağın qeyri mümkünlüyüünü təsdiqləyir. Lakin o, istilik proseslərinin hansı istiqamətdə getdiyini müəyyən etmir. Məsələn, temperaturları müxtəlif olan iki cismi bir-birinə toxunduraq. Bir müddətdən sonra onlar arasında istilik tarazlığı yaranır. Termodinamikanın birinci qanunu ödəndi – isti cism nə qədər istilik miqdarı verdisə, soyuq cism də bir o qədər istilik miqdarı aldı. Əgər bu proses əksinə baş versəydi, yəni istilik soyuq cisimdən öz-özünə (xarici təsir olmadan) isti cismə verilsəydi, yenə də termodinamikanın birinci qanunu ödəniləcəkdi. Lakin əsrlərdən bəri aparılan heç bir eksperiment bu prosesin öz-özünə əksinə baş verdiyini müəyyən etmedi. Başqa sözlə desək, sonlu temperatur fərqiñə malik termodinamik sistemlərdə istilikvermə prosesi *dönməz* prosesdir. Bu müddəə alman alimi R.Y.Klauziusun (1822–1888) 1850-ci ildə formalasdirdiği *termodinamikanın ikinci qanununun* əsasını təşkil edir:

- *İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə bilməz.*

Bununla da termodinamikanın ikinci qanunu termodinamik proseslərin istiqamətinin qanuna uyğunluğunu müəyyən etdi. O göstərdi ki, istiliyi soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil, işgörmə nəticəsində həyata keçirmək olar.

Sonrakı araştırmalardan müəyyən olundu ki, nəinki istilik hadisələri, ümumiyyətlə, təbiətdə baş verən bütün hadisələr *dönməz proseslərdən* ibarətdir.

- *Dönməz proses – təbii hadisələrin öz-özünə əksinə baş verməsinin qeyri-mümkün olduğu prosesdir.*

İstilik mühərriklərinin iş prinsipi. Termodynamikanın ikinci qanunu *istilik maşınlarının iş prinsipinin tədqiqi ilə əlaqədar olub onun elmi əsasını təşkil edir.*

- *İstilik maşını – bir cisimdən istilik miqdarı alaraq dövri proses icra edən (mexaniki iş görən) termodynamik sistemdir.*

İstilik maşınları iki növ olur: istilik mühərrikləri və soyuducu qurğular.

- *İstilik mühərriki – müxtəlif növ yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur.*

Bilirsiniz ki, bütün istilik mühərrikləri quruluş xüsusiyyətlərindən asılı olma-yaraq üç əsas hissədən ibarətdir (bax: *Fizika-8*):


1. *Qızdırıcı – müxtəlif növ yanacağın yanması və ya nüvə reaksiyası nəticəsində ayrılan enerji hesabına yaranan yüksək T_1 temperaturunu sabit saxlayan hissə.*

2. *İşçi cisim – genişlənib, sıxılması nəticəsində mexaniki iş görə bilən qaz və ya buخار.*

3. *Soyuducu – temperaturu T_2 ($T_2 < T_1$) olan hissə: ətraf mühit (atmosfer), su.*

İstilik mühərrikinin principial sxemi belədir: işçi cisim qızdırıcıdan Q_1 qədər istilik miqdarı alır, Q_2 qədər istilik miqdarını soyuducuya verir və nəticədə o, bir dövrdə A_f qədər faydalı iş görür (c):

$$A_f = Q_1 - Q_2. \quad (7.27)$$



İstilik mühərrikinin fasılısız işləməsi üçün mühərrikdə gedən proses dövri olmalıdır. Bu məqsədlə mühərrik elə tənzimlənir ki, işçi cisim (qaz) əvvəlcə istidən genişlənərək silindirdəki porşeni itələyib onun üzərində iş görür, sonra isə sıxılıaraq onu əvvəlki vəziyyətinə gətirir. Bundan sonra qaz yenidən genişlənir və beləliklə, proses dövri təkrarlanır (mühərrikdə sürtünmə və ətrafla istilik mübadiləsi minimuma endirilir, bax: **c**).

Dövri proses icra edən istilik mühərriki soyuducusuz işləyə bilməz. Həqiqətən, mühərrikdə faydalı işin görülməsinə qızdırıcıdan alınan Q_1 istilik miqdarının hamısı deyil, müəyyən hissəsi sərf olunur, qalan Q_2 istilik miqdarı soyuducuya verilir. Qızdırıcıdan alınan istilik miqdarının hansı hissəsinin faydalı işə sərf olunduğunu istilik mühərrikinin *faydalı iş əmsalı* ($F\dot{\Theta}$) adlanan xarakteristikası müəyyən edir.

- *İstilik mühərrikinin faydalı iş əmsalı (η) – onun gördüyü faydalı işin qızdırıcıdan aldığı istilik miqdarına nisbətinə deyilir.*

$$\eta = \frac{A_f}{Q_1} = \frac{Q_1 - Q_2}{Q_1} = 1 - \frac{Q_2}{Q_1}. \quad (7.28)$$

İstilik mühərrikləri soyuducusuz işləyə bilmədiyindən onların $F\dot{\Theta}$ -si həmişə vahiddən – 100% -dən kiçikdir. Bu o deməkdir ki, termodinamikanın II qanunu *ikinci növ daimi mühərrikin* (*perpetuum mobile II*) yaradılmasının qeyri-mümkün olduğunu təsdiq edir:

- *İkinci növ daimi mühərrik (*perpetuum mobile II*) – yalnız bir mənbədən alınan istilik hesabına daim işləyən mühərrikdir.*

Beləliklə, termodinamikanın II qanununu belə də ifadə etmək olar:


- *Yeganə nəticəsi yalnız bir mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək mümkün deyildir.*

Fransız mühəndisi Sadi Carnot (1796–1832) 1824-cü ildə ideal istilik mühərrikinin iş prinsipinin (iş prinsipi ideal qaz qanunlarına tabe olan mühərrik) nəzəriyyəsini müəyyənləşdirdi. Bu nəzəriyyəyə görə, ideal istilik mühərrikinin maksimal $F\dot{\Theta}$ -si yalnız qızdırıcının və soyuducunun mütləq temperaturundan asıldır:

$$\eta_{max} = \frac{T_1 - T_2}{T_1} = 1 - \frac{T_2}{T_1}. \quad (7.29)$$

(7.29) ifadəsindən görünür ki, mühərrikin $F\dot{\Theta}$ -sini artırmaq üçün qızdırıcının temperaturunun yüksəldilməsinə, soyuducunun temperaturunun isə azaldılmasına nail olmaq lazımdır.

İdeal istilik mühərrikinin həyata keçirdiyi dövri proses iki izotermdən və iki adiabatdan ibarət olub *Karno dövrü* adlanır (d). İstilik mühərrikləri üçün bu dövr *düz dövr* adlanır.



2

Tətbiqetmə

İstilik mühərrikinin gördüyü faydalı iş təyin edin

Məsələ. Qızdırıcıdan 800 kC istilik miqdarı alan istilik mühərrikinin gördüyü faydalı iş soyuducuya verilən istilik miqdarının 40%-ə bərabərdir. İstilik mühərrikinin gördüyü faydalı iş təyin edin.

Nəticənin müzakirəsi:

- İstilik mühərrikinin gördüyü faydalı iş hansı düsturla təyin olunur?
- Apardığınız hesablamalardan istilik mühərrikinin faydalı işi nəyə bərabər oldu?

Gündəlik həyatınızla əlaqələndirin:

Bakıda qış və yay aylarında avtomobilin mühərrikinin FİƏ-sinin maksimum qiymətini müqayisə edin. Mühərrikin qızdırıcısının temperaturu 1000°C, atmosferin temperaturu qışa 3°C, yayda isə 37°C-dir.

- İstilik mühərrikinin FİƏ-sinin maksimal qiyməti nədən asılıdır?
- Hansı fəsildə istilik mühərrikinin FİƏ-sinin maksimal qiyməti daha böyükdür?

Özünüüzü qiymətləndirin:

1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
2. Təbiət hadisələrində dönməzliyin başlıca xüsusiyyəti nədir?
3. Termodinamikanın ikinci qanunu necə ifadə olunur?
4. İkinci növ daimi mühərrik nədir?
5. İstilik mühərrikinin FİƏ-si nəyə bərabərdir?
6. İdeal istilik mühərrikinin FİƏ-si nəyə bərabərdir?
7. Termodinamikanın ikinci qanunu canlı sistemlər üçün hansı məna kəsb edir?

NƏ ÖYRƏNDİNİZ?

Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “termodinamikanın ikinci qanununun Klauzius tərifi”, “termodinamikanın ikinci qanununun Tomson tərifi”, “dönməz proses”, “istilik mühərriki”, “istilik mühərrikinin əsas hissələri”, “istilik mühərrikinin FİƏ-si”, “ikinci növ daimi mühərrik”, “Karno dövrü”.

• **LAYİHƏ • “İSTİLİK MÜHƏRRİKLƏRİ VƏ ƏTRAF MÜHİT”**

mövzusunda
ELEKTRON TƏQDİMAT-LAYİHƏ
hazırlayın



Layihənin planı:

1. İstilik mühərriklərinin ətraf mühitin çirkənməsində rolü
2. Quru yanacaqdan istifadənin müsbət və mənfi cəhətləri
3. Atmosferdə “isti şitilik” effektinin yaranması və onun ətraf mühitə zərərli təsiri
4. Mühərriklərin FİƏ-sinin artırılma problemləri


Resurslar:

- az.wikipedia.org/Ətraf mühitin çirkənməsi
- eco.gov.az>uploads/hesabat/Jurnal-1.pdf
- library.adau.edu.az>upload/book/324_mühazirə_9.doc
- <https://videomin.org/4/movzu-4.3-daxiliyanma-muherrikleri-seh-97-8ci-sinif-fizika>
- wikimapia.org/29881298...Ətraf-mühitin-çirkənməsi
- <https://video.edu.az/video/980>
- statistika.nmr.az>source/environment/index.php
- <https://istilik-muherrikleri.blogspot.com/>
- stat.gov.az>menu/4/e-reports/az/07/007.php
- addy.gov.az>index/pdf/BGW_TK2_Official EIA.pdf
- book.ilkaddimlar.com>d_pdf_book_diger_23485.do
- <https://videomin.org/2/fizika-istilik-muherrikleri-ve-etratf-muhitin-muhafizesi>
- bakuexpocenter.az/az/exhibitions.php
- <https://www.youtube.com/watch?v=P5p5ZfAeo2Q>


- 7.1.** Maddə miqdarı 2 mol olan arqon qazını qızdırıldıqda onun daxili enerjisi $\Delta U = 480C$ artdı. Arqonun temperaturu nə qədər artdı ($R = 8 \frac{C}{mol \cdot K}$)?
- 7.2.** Havanın sabit $2 \cdot 10^5 Pa$ təzyiqdə həcmimin $0,05 m^3$ -dən $0,1 m^3$ genişlənməsi prosesində görülən işi hesablayın.
- 7.3.** Havamin hacmi $2l$ -dən $10l$ -ə qədər izobar genişlənərək $4 kC$ iş gördü. Havamin təzyiqini təyin edin.
- 7.4.** Verilən pV-qrafiklərində eyni miqdarda helium ilə həyata keçirilən iki dövri 1–2–3–4–1 və 5–6–7–8–5 prosesi tsvir edilmişdir. Qrafiklərin təhlili əsasında bütün düzgün ifadələri seçin və cavabda onların nömrələrini göstərin.




- 1) Qazın 1–2–3–4–1 dövründə görüyü iş, onun 5–6–7–8–5 dövründə görüyü işdən kiçikdir.
 - 2) 1–2–3–4–1 dövründə qazın izobar prosesdə aldığı istilik miqdarı, onun 5–6–7–8–5 dövründə izobar prosesdə aldığı istilik miqdardından kiçikdir.
 - 3) 1–2–3–4–1 dövründə qazın izoxor prosesdə aldığı istilik miqdarı, onun 5–6–7–8–5 dövründə izoxor prosesdə aldığı istilik miqdardından kiçikdir.
 - 4) 1–2–3–4–1 dövründə qazın izobar prosesdə verdiyi istilik miqdarının modulu, onun 5–6–7–8–5 dövründə izobar prosesdə verdiyi istilik miqdarının modulundan böyükdür.
 - 5) 1–2–3–4–1 dövründə qazın izoxor prosesdə verdiyi istilik miqdarının modulu, onun 5–6–7–8–5 dövründə izoxor prosesdə verdiyi istilik miqdarının modulundan böyükür.
- 7.5.** Verilən kütləli biratomlu ideal qaz üzərində 1-2-3 prosesi getmişdir. Prosesin 1-2 və 2-3 hissələrində qazın daxili enerjisi necə dəyişmişdir?




- 7.6.** Verilən kütləli biratomlu ideal qaz üzərində 1-2-3 prosesi getmişdir. Prosesin 1-2 və 2-3 hissələrində qazın daxili enerjisi necə dəyişmişdir?



- 7.7.** İdeal istilik mühərrikində $a - b - c - d - a$ dövri proses gedir. Prosesin $a - b - c$ hissələrində qazın gördüyü işi təyin edin.



- 7.8.** İdeal istilik mühərrikində $a - b - c - d - a$ dövri proses gedir. Prosesin $a - b - c$ hissələrində qazın daxili enerjisini dəyişməsini təyin edin.



- 7.9.** Buxar elektrik stansiyası hər saatda 50 ton kömür yandırır. Stansianının faydalı gücü 130 MVt-dırsa, onun FİƏ-i nə qədərdidir ($q_{kömür} = 30 \text{ MC}/\text{kq}$)?

- 7.10.** Avtomobilin mühərriki 32 kWt güc sərf etməklə 80 km/saat sabit sürətlə 40 km yol getdi. Mühərrik bu zaman 4 l dizel yanacağı işlədir. Yanacağın yanma istiliyi $42 \text{ MC}/\text{kq}$ -dir.

I sual. Bu avtomobilin mühərriki nə dərəcədə qənaətlidir? Onu necə müəyyən etmək olar?

II sual. Avtomobilin mühərrikinin effektivliyini artırmaq olarmı? Bunun üçün nə etmək lazımdır?

III sual. Mühərrikin ətraf mühitə ziyanlı təsirini necə azaltmaq olar?

A

Ağırlıq qüvvəsi – cismin Yer tərəfindən cəzb olunduğu qüvvədir. Ağırlıq qüvvəsi cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcili hasilinə bərabərdir:

$$\vec{F}_a = m\vec{g}.$$

Akselerometr (lat. *accelero* – təcilləndirirəm + yun. *metreo* – ölçürəm) – təcillənən cihazdır.

Amorf cisimlər – zərrəciklərinin fəzadakı düzülüşündə nizamsızlıq olan və fiziki xassələri daxilində götürürlən istiqamətdən asılı olmayan, yəni izotrop olan bərk cisimdir. Amorf cisimlərin dəqiq ərimə temperaturu yoxdur – onları qızdırıldıqda tədricən yumşalır və mayeyə çevrilir.

Amplitud – rəqs edən cismin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsidir.

Anizotropluq – fiziki xassələrin (mexaniki, istilik, elektrik, optik və s. xassələrin) istiqamətdən asılı olmasıdır.

Atom kütlə vahidi (a.k.v) – ${}^{12}_6C$ izotopunun kütləsinin $1/12$ hissəsinə deyilir:

$$1 \text{ a. k. v.} = \frac{1}{12} m_{0,C} = 1,66 \cdot 10^{-27} \text{ kg}$$

Avoqadro ədədi (sabitı) – istənilən maddənin bir molunda olan molekulların (və ya atomların) sayıdır:

$$N_A = 6,02 \cdot 10^{23} \text{ mol}^{-1}.$$

Avoqadro qanunu – eyni temperatur və təzyiqdə həcmələri bərabər olan qazların molekullarının sayı eynidir.

B

Bərabərtəcilli hərəkət – istənilən bərabər zaman fasılələrində sürət dəyişməsi sabit qalan hərəkətdir. Bərabərtəcilli hərəkətdə təcili qiyamət və istiqaməti dəyişmir:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t} = \frac{\Delta \vec{v}}{t} = \text{const.}$$

Birinci növ daimi mühərrik (perpetuum mobile I) – bir dəfə işə salınan və kənar mənbədən enerji almadan daim işləyən mühərrikdir.

Boyl-Mariott qanunu – sabit temperaturda verilmiş ideal qazın təzyiqinin həcmində hasılı sabitdir ($T = \text{const}$, $m = \text{const}$):

$$pV = \frac{m}{M} RT = \text{const.}$$

Sabit temperaturda verilmiş ideal qazın başlangıç halindəki p_1 təzyiqi ilə V_1 həcmiminə hasılı bu parametrlərin qazın ixtiyari halindəki p_2 və V_2 qiymətləri hasilinə bərabərdir:

$$p_1V_1 = p_2V_2 \rightarrow \frac{p_1}{p_2} = \frac{V_2}{V_1}.$$

Sabit temperaturda ($T = \text{const}$) verilmiş ideal qazın halının dəyişmə prosesi izotermik proses adlanır. Izotermik prosesdə qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir.

Böhran temperaturu – maye ilə onun doyan buxarı arasındaki fərqin yox olduğu temperaturdur.

Broun hərəkəti – mayelərdə (və ya qazlarda) asılı halda olan “yad” hissəciklərin nizamsız hərəkətidir.

Bucaq sürəti – dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülen fiziki kəmiyyətdir:

$$\omega = \frac{\varphi}{t}.$$

Burada ω – bucaq sürətidir. Çevrə üzrə bərabərsürətli hərəkət edən nöqtənin bucaq sürəti zaman keçidkər dəyişməz qalır ($\omega = \text{const}$). Bucaq sürətinin BS-də vahidi saniyədə radiandır:

$$[\omega] = 1 \frac{\text{rad}}{\text{san}}.$$

Buxarəmələgəlmə – maddənin maye halından qaz halına keçmə prosesidir.

Buxarlanması – mayenin səthində baş verən buxarəmələgəlmə hadisəsidir.

Buxarlanması istiliyi – sabit temperaturda m kütləli mayeni buxara çevirmək üçün lazımlı istilik miqdardır:

$$Q = Lm.$$

C

Coul (1C) – hərəkət istiqamətində təsir edən 1N qüvvənin 1m yerdəyişmədə gördüyü işdir: $[A] = 1N \cdot m = 1 \frac{kq \cdot m^2}{\text{san}^2} = 1C$.


Ç

Çevrə üzrə bərabərsürətli hərəkət – maddi nöqtənin sürətinin modulu çəvrənin bütün nöqtələrində eyni olan hərəkətdir.

Çəki – Yerin cazibəsi nəticəsində cismin üfüqi dayağaya və ya asqıya göstərdiyi təsir qüvvəsidir.

D

Daxili enerji – sistemi təşkil edən zərrəciklərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirləri ilə xarakterizə olunan enerjilərin cəmidir.



Dalğa – rəqslərin zaman keçdikcə fəzada yayılma prosesidir.

Dalğa sürəti – rəqslərin mühitdə yayılma sürətidir. Dalğa sürəti onun tezliyindən və periodundan asılı deyildir. Dalğa sürəti mühitin xassasından və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə ($v = \text{const}$) rəqs periodundan düz, tezliyindən tərs mütənasib asılıdır.

Bir mühitdən digərinə keçdikdə dalğanın tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun dalğa uzunluğu da dəyişir.

Dalğa tezliyi (periodu) – dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur).

Dalğa uzunluğu – bir rəqs perioduna bərabər müddətdə ($t = T$) dalğanın yayıldığı məsafədir.

Dalton qanunu – kimyəvi qarşılıqlı təsirdə olmayan ideal qazların təzyiqi parsial təzyiqlərin cəminə bərabərdir:

$$p = p_1 + p_2 + \dots + p_n .$$

Deformasiya – xarici qüvvənin təsiri altında cismin öz forma və ölçülərini dəyişməsidir.

Dinamika (yun. dinamikos – qüvvətli, güclü) – hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri aşkar edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.

Dinamikanın əsas məsələsi – qüvvənin təsirinə görə cismin hərəkətinin xarakterini, yaxud əksinə, cismin hərəkətinin xarakterinə görə ona hansı qüvvənin təsir etdiyini müəyyənləşdirməkdir.

Diyirlənmə sürtünmə qüvvəsi – bir cismin səthində digər cisim diyirləndikdə yaranan sürtünmə qüvvəsidir.

Doyan buxar – öz mayesi ilə dinamik tarazlıqda olan buxardır.

Doymayan buxar – öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır.

Dönmə bucağı – çevrə üzrə hərəkətdə radius-vektorun döndüyü bucaqdır. O , radiuslar arasındaki qövsün uzunluğunun çevrənin radiusuna nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:

$$\varphi = \frac{l}{R}.$$

Burada φ – dönmə bucağı, l – dönmə bucağına uyğun qövsün uzunluğu, R – çevrənin radiusudur.

Dönməz proses – real hadisələrin öz-özünə əksinə baş verməsinin qeyri-mümkün olduğu prosesdir.

Dövretmə periodu – maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamanıdır:

$$T = \frac{t}{N}.$$

Burada T – dövretmə periodu, N – maddi nöqtənin t müddətindəki tam dövrlərinin sayıdır.

Dövretmə periodunun BS-də vahidi saniyədir:

$$[T] = 1 \text{ san.}$$

Dövretmə tezliyi – çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamanda etdiyi dövrlərin sayıdır:

$$\nu = \frac{N}{t}.$$

Burada ν – dövretmə tezliyidir. Dövretmə tezliyinin BS-də vahidi saniyədə bir və ya hersdir:

$$[\nu] = \frac{1}{\text{san}} = \text{san}^{-1} = 1 \text{ Hs.}$$

Dövretmə periodu ilə dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir:

$$\nu = \frac{1}{T}; \quad T = \frac{1}{\nu}.$$

Dövri tezlik – rəqs tezliyindən 2π dəfə böyük kəmiyyət olub fiziki mənaca rəqqasın $\approx 6,28$ ($2\pi \approx 6,28$) saniyədə neçə rəqs etdiyini göstərir.

Düzxətli bərabərsürətli hərəkət – düzxətli hərəkətdə istənilən bərabər zaman fasilələrində eyni yerdəyişmə icra edən maddi nöqtənin hərəkətidir. Zaman keçdikcə düzxətli bərabərsürətli hərəkətin sürətinin modulu və istiqaməti dəyişmir:

$$\vec{v} = \text{const.}$$

Düzxətli dəyişənsürətli hərəkət – düzxətli hərəkətdə bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edən maddi nöqtənin hərəkətidir.

Elastik dalğalar – elastik mühitlərdə mexaniki dalğaların ötürülmə prosesidir.

Elastiklik qüvvəsi – bərk cismin ixtiyari kiçik deformasiyası zamanı yaranan və cismin əvvəlki vəziyyətini bərpa etmək istiqamətində yönələn qüvvədir.

Elastiki deformasiya olunmuş cismin potensial enerjisi – onun sərtliyi və gərilməsinin (və ya sıxılmasının) kvadrati hasilinin yarısına bərabərdir:

$$E_p = \frac{kx^2}{2}.$$

Eninə dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan dalğadır. Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayılıbilir. Eninə dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır.

G

Gey-Lüssak qanunu – sabit təzyiqdə verilmiş kütləli ideal qazın həcmimin onun mütləq temperaturuna nisbəti sabitdir ($p = \text{const}$, $m = \text{const}$):

$$\frac{V}{T} = \frac{mR}{M} \cdot \frac{1}{p} = \text{const.}$$

Qazın başlanğıc halindəki V_1 həcmimin T_1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ixtiyari halindəki V_2 və T_2 qiymətləri nisbətinə bərabərdir:

$$\frac{V_1}{T_1} = \frac{V_2}{T_2}.$$

Sabit təzyiqdə ($p = \text{const}$) verilmiş ideal qazın halının dəyişmə prosesi **izobar proses** adlanır. Izobar prosesdə qazın həcmi onun temperaturundan düz mütənasib asılıdır.

Gərilmə diaqramı – mexaniki gərginliyin nümunənin nisbi uzanmasından asılılıq qrafikidir.

Güç – görünlən işin bu işi görməyə sərf edilən zamana nisbətinə deyilir:

$$N = \frac{A}{t}.$$

Güçün BS də vahidi vattdır (Vt):

$$[N] = 1 \frac{\text{C}}{\text{san}} = 1 \frac{kq \cdot m^2}{\text{san}^3} = 1 Vt.$$

H

Harmonik rəqs – sərbəst rəqs edən sistemin vəziyyətini xarakterizə edən fiziki kəmiyyətlərin zamanın asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişdiyi rəqlərdir.

Hesablama sistemi – hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı hesablamaq üçün cihazın təşkil etdiyi sistemdir.

X

Xətti sürət – maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir.

Xüsusi buxarlanma istiliyi – ədədi qiymətcə sabit temperaturda kütləsi 1kg olan mayeni tamamilə buxara çevirmək üçün lazımlı istilik miqdarına bərabərdir.

$$L = \frac{Q}{m}.$$

Burada L – xüsusi buxarlanma istiliyi, Q – buxarlanma istiliyidir. Xüsusi buxarlanma istiliyinin BS-də vahidi:

$$[L] = 1 \frac{\text{C}}{\text{kg}} = 1 \frac{\text{m}^2}{\text{s}\text{an}^2}.$$

Xüsusi ərimə istiliyi – ədədi qiymətcə kütləsi 1 kg olan kristal maddəni ərimə temperaturunda mayeyə çevirmək üçün sərf edilən istilik miqdarıdır.

$$\lambda = \frac{Q}{m}.$$

λ – verilən maddənin xüsusi ərimə istiliyidir.

Xüsusi nisbilik nəzəriyyəsinin I postulatı – təbiətin bütün qanunları bütün ətalət hesablama sistemlərində eynidir və heç bir fiziki təcriübə ilə inersial sistemləri bir-birindən fərqləndirmək olmaz.

Xüsusi nisbilik nəzəriyyəsinin II postulatı – işığın vakuumda yayılma sürəti bütün ətalət hesablama sistemlərində eynidir və o, işıq mənbəyinin və qəbuledicisinin sürətindən asılı deyildir. İşıq sürəti təbiətdə mövcud olan maksimal sürətdir.

I

İdeal qaz – aşağıdakı şərtləri ödəyən qazdır:

– Molekullarının həcmi onlar arasındaki məsafədən çox-çox kiçikdir və nəzərə alınmur. Ona görə də ideal qaz molekulları, demək olar, bir-biri ilə qarşılıqlı təsirdə olmur – ideal qaz molekullarının qarşılıqlı təsir potensial enerjisi sıfır bərabərdir: $E_p = 0$. Odur ki, ideal qaz istənilən qədər sıxılı bilir;

– Molekulları arasındaki qarşılıqlı cazibə xarakterli qüvvələr nəzərə alınmaya-çaq dərəcədə zəifdir;

– Molekulları arasında itələmə xarakterli qüvvələr yalnız bir-biri ilə və ya yerləşdikləri qabin divarı ilə toqquşduqda meydana çıxır; molekulların toqquşmaları mütləq elastikdir;

– Molekulları ixtiyari sürət ala bilər, hər bir molekulun hərəkəti klassik mexanika qanunlarına tabedir.

Ideal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi – qazi xarakterizə edən makroskopik parametr olan təzyiqin, onun molekullarını xarakterizə edən mikroskopik parametrlərlə əlaqələndirən tənlikdir:

$$p = \frac{1}{3} m_0 n \bar{v^2}.$$

Ideal qazın hal tənliyi – qazın halını təsvir edən, onun başlangıç və son halının parametrləri arasında əlaqəni müəyyən edən tənlikdir.

$$\frac{p_1 V_1}{T_1} = \frac{p_2 V_2}{T_2} \quad \text{və ya} \quad \frac{pV}{T} = \text{const.}$$

İkinci növ daimi mühərrrik (perpetuum mobile II) – yalnız bir mənbədən alınan istilik hesabına daim işləyən mühərrikdir.

İmpuls – mexaniki hərəkətin miqdarı olub, cismin kütləsi ilə onun sürəti hasilinə bərabər vektorial fiziki kəmiyyətdir:

$$\vec{p} = m \vec{v}.$$

İmpulsun saxlanması qanunu – qapalı sistem təşkil edən cisimlərin impulsunun vektorial cəmi sabit qalır:

$$\vec{p}_1 + \vec{p}_2 + \vec{p}_3 + \dots + \vec{p}_n = \text{const.}$$

İsladan maye – kənar bucağı iti olan mayedir. İsladan maye ilə bərk cismin molekulları arasındaki cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındaki cazibə qüvvələrindən böyük olur. Nəticədə qabdakı mayenin sərbəst səthi çökük olur, məsələn, şüşə borudakı su isladan mayedir.

İslatmayan maye – kənar bucağı kor olan mayedir. İslatmayan maye ilə bərk cismin molekulları arasındaki cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındaki cazibə qüvvələrindən kiçik olur. Nəticədə qabdakı mayenin sərbəst səthi qabarlıq olur, məsələn, şüşə borudakı civə islatmayan mayedir.

İstilik tarazlığı və ya termodinamik tarazlıq – sistemin makroskopik parametrlərinin uzun müddət dəyişməz qaldığı haldır.

İstilik maşını – bir cisimdən istilik miqdarı alaraq dövri proses icra edən (mexaniki iş görən) termodinamik sistemdir.

İstilik mühərriki – müxtəlif növ yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur. İstilik mühərrikləri quruluş xüsusiyyətlərində asılı olmayaraq üç əsas hissədən ibarətdir:

1. *Qızdırıcı* – müxtəlif növ yanacağın yanması və ya niüvə reaksiyası nəticəsində ayrılan enerji hesabına yaranan yüksək T_1 temperaturunu sabit saxlayan hissə.

2. *İşçi cisim* – genişlənib sıxılması nəticəsində mexaniki iş görə bilən qaz və ya buخار.

3. *Soyuducu* – temperaturu T_2 ($T_2 < T_1$) olan hissə: ətraf mühit (atmosfer), su.

İstilik mühərriki işçi cisim qızdırıcıdan Q_1 qədər istilik miqdarı alır, Q_2 qədər istilik miqdarı soyuducuya verir və nəticədə o, bir dövrədə A_f qədər faydalı iş görür:

$$A_f = Q_1 - Q_2.$$

İstilik mühərrikinin faydalı iş əmsali (η) – onun gördüyü faydalı işin qızdırıcıdan aldığı istilik miqdarına nisbətinə deyilir.

$$\eta = \frac{A_f}{Q_1} = \frac{Q_1 - Q_2}{Q_1} = 1 - \frac{Q_2}{Q_1}.$$

Irəliləmə hərəkəti – bütün nöqtələri eyni hərəkət edən cismin hərəkətinə deyilir.
İzotropluq – fiziki xassələrin istiqamətdən asılı olmamasıdır.

K

Kapilyar – diametri $10^{-3} m$ və daha kiçik tərtibdə olan kanaldır (borudır).

Kinetik enerji – cismin öz hərəkəti nəticəsində malik olduğu enerjidir:

$$E_k = \frac{mv^2}{2}.$$

Kinetik enerji haqqında teorem – sabit əvəzləyici qüvvənin cisim üzərində gördüyü iş cismin kinetik enerjisini dəyişməsinə bərabərdir:

$$A = E_{k2} - E_{k1} = \Delta E_k.$$

Burada E_{k1} – cismin kinetik enerjisinin başlangıç, E_{k2} – isə son qiymətidir. Kinetik enerji skalyar fiziki kəmiyyətdir və 0, işdən fərqli olaraq, yalnız müsbət qiymətlər alır və ya sıfıra bərabər olur (başqa növ enerjiyə çevirilir). Kinetik enerjinin dəyimə teoremindən aşağıdakılardan müəyyən olunur:

a) əgər sabit əvəzləyici qüvvənin gördüyü iş müsbətdirsə ($A > 0$), kinetik enerjinin dəyişməsi də sıfırdan böyük olur: $E_{k2} - E_{k1} > 0$ – kinetik enerji artı;

b) əgər sabit əvəzləyici qüvvənin gördüyü iş mənfiydirsə ($A < 0$), kinetik enerjinin dəyişməsi də sıfırdan kiçik olur: $E_{k2} - E_{k1} < 0$ – kinetik enerji azalı;

c) əgər sabit əvəzləyici qüvvənin gördüyü iş sıfıra bərabərdirsə ($A = 0$), kinetik enerjinin dəyişməsi də sıfıra bərabər olur: $E_{k2} - E_{k1} = 0$ – kinetik enerji dəyişmir, sabit qalır ($E_{k2} = E_{k1} = \text{const}$).

Kondensasiya – buxarın mayeyə çevrilmə prosesidir. Kondensasiya edən buxar ətraf mühitə $Q = Lm$ qədər istilik verir. Kondensasiya nəticəsində maye buxarlanmaya sərf etdiyi qədər istilik alır.

Q

Qapalı sistem – başqa cisimlərlə qarşılıqlı təsirdə olmayan (xarici qüvvələrin əvəzləyicisi sıfıra bərabər olan) cisimlərdən ibarət sistemdir. Saxlanma qanunları qapalı sistemlərdə ödənilir

Qravitasiya sabiti – qiymətcə kütlələri 1kg , aralarındaki məsafə 1m olan iki maddi nöqtə arasındaki qarşılıqlı cazibə qüvvəsinə bərabərdir.

Qravitasiya sabitinin ədədi qiyməti təcrübi olaraq 1798-ci ildə ingilis alimi Henri Kavendiş (1731–1810) təyin etmişdir. Bu qiymət dünyəvidir – Kainatda bütün cismimlər üçün ölçülərindən və kütlələrindən asılı olmayaraq eynidir:

$$G = 6,67 \cdot 10^{-11} \frac{N \cdot m^2}{kg^2}.$$

Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində maddi nöqtəyə (cismə) təsir edən cazibə qüvvəsinin onun kütləsinə nisbəti ilə ölçülən vektorial fiziki kəmiyyətdir:

$$\vec{g}_0 = \frac{\vec{F}}{m}.$$

Burada \vec{g}_0 – qravitasiya sahəsinin intensivliyi, m – bu sahəyə gətirilən maddi nöqtənin (cismi) kütləsi, \vec{F} – qravitasiya sahəsində maddi nöqtəyə təsir edən cazibə qüvvəsidir.

Qravitasiya sahəsinin intensivliyinin modulu bu sahə mənbəyinin kütləsindən düz, sahənin verilmiş nöqtəsinə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. O, sahəyə gətirilən cismin kütləsindən asılı deyildir. *Qravitasiya sahəsinin intensivliyi* sahənin istənilən nöqtəsində radius boyunca sahə mənbəyinin mərkəzinə doğru yönəlir. *Qravitasiya sahəsinin verilmiş nöqtəsində sahə intensivliyinin modulu* həmin nöqtədə sərbəstdüsmə təciliñin moduluna bərabərdir, verilmiş nöqtədə onların istiqamətləri də üst-üstə düşür.

M

Maddə miqdari (v) – ondaki molekulların və ya atomların nisbi sayının avogadro ədədinə olan nisbətinə deyilir:

$$v = \frac{N}{N_A}.$$

N – verilən maddədəki molekulların sayıdır.

Maddə miqdarının BS -də vahidi moldur (1mol): $[v] = 1\text{mol}$.

Mol (1mol) – kütləsi $0,012\text{ kg}$ olan karbon atomlarının sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.

Maddənin nisbi molekul (və ya atom) kütləsi – həmin maddənin molekulunun m_0 kütləsinin, karbon atomu kütləsinin $1/12$ -nə olan nisbətinə deyilir:

$$M_r = \frac{m_0}{\frac{1}{12}m_{0,C}}$$

M_r – nisbi molekul kütləsi, m_0 – maddə molekulunun kütləsidir.

Maddi nöqtə – hərəkətin verilmiş halında ölçüləri nəzərə alınmayan cisimdir.

Makroskopik cisim – böyük miqdardı atom və molekullardan təşkil olunan cisimdir.

Mexanika (yun. mekhane – maşın, mekanizm) – mexaniki hərəkətin başvermə qanuna uyğunluqlarını, onun səbəbini öyrənən elmdir.

Mexaniki dalğası – mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlar) yayılır.

Mexaniki hərəkət – cismin zaman keçidikcə fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir.

Mexaniki iş – əvəzləyici qüvvənin modulu, yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə vektorları arasında qalan bucağın kosinusu hasilinə bərabərdir:

$$A = F \cdot s \cdot \cos\alpha.$$

Mexaniki rəqsi hərəkət – cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: mexaniki rəqsi hərəkət – cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.

Menisk – mayenin bərk cismin (və ya digər mayenin) səthinə toxunması nəticəsində onun sərbəst səthinin əyilməsidir. Menisklə bərk cismin səthi arasındaki bucaq kənar bucaq adlanır.

Məcburi rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri hesabına baş verən rəqslərdir.

Molekulyar fizika – makroskopik cisimlərin daxili quruluşunu, onun xassəsini və materiyaların istilik hərəkətinin əsas qanuna uyğunluqlarını öyrənən fizika bölməsidir.

Molekulyar-kinetik nəzəriyyənin müddəaları:

I müddəə: bütün maddələr zərrəciklərdən – atom və molekullardan təşkil olunmuşdur.

II müddəə: maddəni təşkil edən zərrəciklər fasılısız və nizamsız (xaotik) hərəkətdədir.

III müddəə: maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədir – onlar arasında cağızə və itələmə xarakterli qüvvələr mövcuddur.

Molyar kütlə – maddənin bir molunun kütləsinə deyilir: $M = m_0 \cdot N_A$.

Molekulların konsentrasiyası – vahid həcmdə olan molekulların sayıdır:

$$n = \frac{N}{V}.$$

Molekulların orta kvadratik sürəti – molekulların sürətinin kvadratının orta qiymətinin kvadrat köküdür:

$$v_{or.kv} = \sqrt{\overline{v^2}} = \sqrt{\frac{v_1^2 + v_2^2 + \dots + v_N^2}{N}}.$$

Molekulların orta kvadratik sürəti MKN baxımından aşağıdakı düsturlarla da hesablanıbilər:

$$v_{or.kv} = \sqrt{\frac{2\bar{E}_k}{m_0}} = \sqrt{\frac{3kT}{m_0}} = \sqrt{\frac{3p}{\rho}}.$$

Burada T – mütləq temperatur, k – *Bolsman sabiti*, m_0 – bir molekulun kütləsi, n – molekulların konsentrasiyası, \bar{E}_k – molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisi, ρ – sıxlıq, p – təzyiqdir.

Monokristallar – vahid kristal mərkəzin böyüməsi nəticəsində yaranan kristallardır.

Mütləq rütubət – verilən şəraitdə havada olan su buxarının sıxlığına bərabər olan fiziki kəmiyyətdir.

Mütləq rütubəti (havadakı su buxarının sıxlığını) Mendeleyev-Klapeyron tənliyinə əsasən su buxarının parsial təzyiqi ilə ifadə etmək olar:

$$\rho_b = \frac{p_p M}{RT}.$$

Burada $M = 18 \frac{q}{\text{mol}}$ – suyun molyar kütləsi, T – havanın temperaturu, p_p – buxarın parsial təzyiqi, R – universal qaz sabiti, ρ_b – havada olan su buxarının sıxlığıdır – mütləq rütubətdir. Mütləq rütubət, adətən, q/m^3 ilə ölçülür.

Müqavimət qüvvəsi – bərk cismin mayedə və qazda hərəkəti zamanı meydana çıxan və hərəkətin əksinə yönələn qüvvədir.

N

Nisbilik prinsipi – mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir.

Nisbi rütubət – verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturda doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Nisbi rütubət faizlərlə ifadə olunur: $\varphi = \frac{\rho_p}{\rho_0} \cdot 100\%$.

Burada ρ_0 – havadakı doyan su buxarının sıxlığı, φ – havanın nisbi rütubətidir.

Nyutonun I qanunu – elə hesablama sistemləri vardır ki, həmin sistemlərə nəzərən sükunətdə olan və ya düzxətli bərabərsürətli hərəkət edən cismə heç bir xarici təsir olmadiqda (və ya ona edilən təsirlər bir-birini tarazlaşdırıldıqda) o, sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.

Nyutonun II qanunu – ətalət hesablama sistemində cismin aldığı təcil ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, bu cismin kütləsi ilə tərs mütənasibdir:

$$\vec{a} = \frac{\vec{F}}{m} \quad \text{və ya} \quad m\vec{a} = \vec{F}.$$

Nyutonun III qanunu – ətalət hesablama sistemində iki cisim bir-birinə modulca bərabər, eyni bir düz xətt üzrə əks istiqamətlərə yönələn qüvvələrlə qarşılıqlı təsir edir: $\vec{F}_1 = -\vec{F}_2$.

1 nyuton – elə qüvvənin vahidinə deyilir ki, onun təsiri ilə kütləsi 1 kg olan cisim $1 \frac{m}{\text{san}^2}$ təcil alsin: $[F] = [m][a] = 1 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}^2} = 1 \text{N}$.

P

Parsial təzyiq – qaz qarışığında ayrıca götürülmüş qazın təzyiqidir.

Polikristallar – müxtəlif istiqamətlərə yönələn çoxlu sayıda kristal mərkəzlərin böyüməsi və birləşməsi nəticəsində yaranan kristallardır.

Potensial enerji – qarşılıqlı təsirdə olan cisimlərin (və ya zərrəciklərin) malik olduğu enerjidir:

$$E_p = mgh.$$

Potensial enerji haqqında teorem – ağırlıq qüvvəsinin görüdüyü iş əks işaretə ilə cismən potensial enerjisiniñ dəyişməsinə bərabərdir:

$$A = -(E_{p2} - E_{p1}) = -\Delta E_p.$$

R

Radius-vektor – koordinat başlangıcınu maddi nöqtə ilə birləşdirən vektordur.

Relyativistik mexanika – mexanika qanunlarının işiq sürəti ilə müqayisə olunan sistemlərdə baxılan fizika bölməsidir.

Rezonans – məcburedici qüvvənin dəyişmə tezliyi sistemin sərbəst rəqs tezliyi ilə eyni olduqda məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsidir.

Rəqs periodu – bir tam rəqsə sərf olunan zamandır.

Rəqs tezliyi – ədədi qiymətcə bir saniyədəki rəqslərin sayına bərabər olan fiziki kəmiyyətdir.

Riyazi rəqqas – uzanmayan və çəkisi nəzərə alınmayacaq qədər kiçik olan sapdan asilan maddi nöqtədən ibarət ideallaşdırılmış rəqs sistemidir.

S

Səthi gərilmə qüvvəsi – mayenin səthini hüdudlaşdırın xəttə perpendikulyar olub səth boyunca yönələn və mayenin səthinin sahəsini kiçitməyə çalışan qüvvədir. Səthi gərilmə qüvvəsi maye ilə bərk cismə toxunma sərhədinin uzunluğu (mayenin sərbəst səthinin uzunluğu) ilə düz mütənasibdir:

$$F_{s,g} = \sigma \cdot l.$$

Burada $F_{s,g}$ – mayenin səthi gərilmə qüvvəsi, l – mayenin sərbəst səthinin bərk cismə toxunma sərhədinin uzunluğu, σ (siqma) – səthi gərilmə əmsalıdır.

Səthi gərilmə əmsali – ədədi qiymətcə maye ilə bərk cismə vahid toxunma sərhədinin uzunluğuna düşən səthi gərilmə qüvvəsinə bərabərdir:

$$\sigma = \frac{F_{s,g}}{l}.$$

Sərbəstdüشمə – yalnız ağırlıq qüvvəsinin təsiri altında düşən ($v_0=0$) cismən hərəkətidir. Belə hərəkət g təcili ilə bərabərəyeyinləşəndir.

Sərbəst rəqslər – qapalı sistemdə daxili konservativ qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.

Soyuducu qurğunun soyuducu əmsali (ξ – psi) – soyuducudan alınan istilik miqdarnın xarici qüvvələrinin (məsələn, elektrik mühərrikinin) görüdüyü işə nisbətinə deyilir.

$$\xi = \frac{Q_2}{A} = \frac{Q_2}{Q_1 - Q_2}.$$

İdeal soyuducu qurğunun soyuducu əmsali:

$$\xi_{max} = \frac{T_2}{T_1 - T_2}.$$

Sükunət enerjisi – seçilmiş hesablama sisteminə nəzərən sükunətdə olan cismən enerjisidir.

Sürüşmə sürtünmə qüvvəsi – bir cismin səthində digər cisim sürüşdükdə yaranan sürtünmə qüvvəsidir. Sürişmə sürtünmə qüvvəsi ədədi qiymətcə səthin reaksiya qüvvəsi ilə (*təzyiq qüvvəsi ilə*) mütənasib olub sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə bərabərdir:

$$(F_{\text{sür.}})_{\text{sürtünmə}} = (F_{\text{sür.}})_{\text{sükunət}}^{\max} = \mu N.$$

Burada μ – mütənasiblik əmsali olub sürüşmə sürtünmə əmsali adlanır: *o, toxunan cisimlərin hazırlanlığı materialdan və toxunan səthlərin hamarlığından asılıdır*. μ – adsız kəmiyyətdir; vahidi yoxdur.

Sükunət sürtünmə qüvvəsi – birinə nəzərən sükunətdə olan cisimlər arasında yaranan sürtünmə qüvvəsidir. Sükunət sürtünmə qüvvəsi ədədi qiymətcə sükunətdə olan cismə toxunan səthlərə paralel yönələn dərti qüvvəsinə bərabər olub, onun əksinə yönəlir.

§

Şarl qanunu – sabit həcmidə verilmiş kiçiləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna nisbəti sabitdir ($V = \text{const}$, $m = \text{const}$):

$$\frac{p}{T} = \frac{mR}{M} \cdot \frac{1}{V} = \text{const.}$$

Qazın başlangıç halindəki p_1 təzyiqinin T_1 temperaturuna olan nisbəti bu parametrlərin qazın ıxtiyari halindəki p_2 və T_2 qiymətləri nisbətinə bərabərdir:

$$\frac{p_1}{T_1} = \frac{p_2}{T_2}.$$

Sabit həcmidə ($V = \text{const}$) verilmiş ideal qazın halının dəyişmə prosesi **izoxorik proses** adlanır. İzoxorik prosesdə qazın təzyiqi onun temperaturundan düz mütənasib asılıdır.

T

Tam mexaniki enerjinin saxlanması qanunu – qapalı sistemi təşkil edən cisimlər bir-birinə konservativ qüvvələrlə təsir etdikdə sistemin tam mexaniki enerjisi sabit qalır:

$$E_{k2} + E_{p2} = E_{k1} + E_{p1},$$

$$E_T = \text{const.}$$

Tarazlığın şərtləri – *o, ikidir*:

1. İrəliləmə hərəkətində olan cismin tarazlıq şərti: irəliləmə hərəkətində olan cismin tarazlıqda olması üçün ona tətbiq edilən əvəzləyici qüvvə (cismə təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfır bərabər olmalıdır:

$$\vec{F}_1 + \vec{F}_2 + \cdots + \vec{F}_n = \vec{F} = 0.$$

2. Momentlər qaydası və ya tərpənməz firlanma oxu olan cismin tarazlıqda olması üçün ona təsir edən qüvvələrin firlanma oxuna nəzərən momentlərinin cəbri cəmi sıfır bərabər olmalıdır:

$$M_1 + M_2 + \dots + M_n = 0.$$

Temperatur – makroskopik sistemin istilik tarazlığını xarakterizə edən kəmiyyətdir: istilik tarazlığında sistemin bütün hissələrinin temperaturu eynidir. Temperatur – cismin molekullarının xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür.

Termodinamika – fizikanın istilik hadisələrini makroskopik nöqtəyi-nəzərindən öyrənən bölməsidir.

Termodinamikanın birinci qanunu – termodinamik sistemin daxili enerjisinin dəyişməsi bu sistemə verilən istilik miqdarı ilə xarici qüvvələrin sistem üzərində gördüyü işin cəminə bərabərdir:

$$\Delta U = Q + A.$$

Termodinamikanın birinci qanunu belə də ifadə edilə bilər: *termodinamik sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici qüvvələr üzərində gördüyü işə sərf olunur:*

$$Q = \Delta U + A'.$$

Termodinamikanın ikinci qanunu – yeganə nəticəsi yalnız bir mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək mümkün deyildir. İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə bilməz.

Bununla da termodinamikanın ikinci qanunu termodinamik proseslərin istiqamətinin qanunauyğunluğunu müəyyən etdi. O göstərdi ki, istiliyin soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil, müəyyən mexaniki iş görmək nəticəsində həyata keçirmək olar.

Termodinamik sistem – istənilən makroskopik cisim və ya cisimlər sistemidir. Termodinamik sistemin hələ makroskopik və ya termodinamik parametrlərlə (kütlə, sıxlıq, həcm, təzyiq, temperatur) xarakterizə olunur.

Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir:

$$\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t} = \frac{\Delta \vec{v}}{t} = \text{const.}$$

Təcil – vektor kəmiyyət olub istiqaməti $\Delta \vec{v}$ -nin istiqaməti ilə üst-üstə düşür.

Trayektoriya – maddi nöqtənin verilmiş hesablama sistemində nəzərən üzəri ilə hərəkət etdiyi xətdir.

U

Uzununa dalğa – mühitin zərrəciklərinin rəqsi hərəkət istiqaməti boyunca yayılan dalğadır. Uzununa dalğalar bütün mühitlərdə (bərk cisim, maye və qazlarda) yayılabilir. Uzununa dalğalar mühitdə bir-birini əvəz edən sixlaşmalar və seyrəkləşmələr formasında yayılır.

Ü

Ümumdünya cazibə qanununu – iki maddi nöqtə arasındakı qarşılıqlı cazibə qüvvəsi onların kütlələrinin hasilindən düz, aralarındaki məsafənin kvadratından tərs mütənasib asılıdır:

$$F = G \frac{m_1 m_2}{r^2}.$$

Burada F – cazibə (qravitasiya) qüvvəsinin modulu, m_1 və m_2 – maddi nöqtələrin kütlələri, r – maddi nöqtələr arasındaki məsafə, G – mütənasiblik əmsalı olub ümumdünya cazibə (qravitasiya) sabiti və ya sadəcə qravitasiya sabiti adlanır.

V

Vatt (IVt) – 1 saniyədə 1C iş görən mexanizmin gücünə deyilir.

Vektorial kəmiyyət – ədədi qiymətindən (modulundan) başqa, istiqaməti ilə də verilən kəmiyyətdir.

Y

Yaylı rəqqas – yay və ona bağlanmış cisimdən ibarət rəqs sistemidir.

Yerdəyişmə – hərəkətdə olan maddi nöqtənin başlangıç vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmış düz xətt parçasıdır.

Yunq modulu – nazik çubuğu iki dəfə dərtib uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir. O, cismin hazırlanlığı materialdan asılıdır və onun da BS-də vahidi paskaldır:

$$[E] = \frac{[\sigma]}{[\varepsilon]} = 1 Pa.$$

Z

Zamanın bircinsliliyi – zamanın paralel köçürülməsinə nəzərən simmetriyasıdır: qapalı sistemin fiziki xassələri zamanın başlangıç anının seçilməsindən asılı deyildir, zamanın bütün anları ekvivalentdir.

MƏSƏLƏLƏRİN CAVABLARI

I fəsil

1.1. N($\approx 4,25$ m; $2,5$ m).

1.2. $\approx 4,03$ m; $2m$ və $-3,5$ m; 29° .

1.3. $\vec{c} = \vec{a} + \vec{b}; c = \sqrt{a^2 + b^2} = \sqrt{3^2 + 4^2} = 5$.

1.4. $a_x = 0, a_y = -8; b_x = -3, b_y = 4; c_x = 0,$

$c_y = 6; d_x = 9, d_y = -7; e_x = -4, e_y = -3.$

1.5. 3600 m; 0.

1.6. 12 sm və $\approx 11,06$ sm; 24 sm və 16 sm; 36 sm və $\approx 11,06$ sm; 48 sm və 0 sm.

1.7. M və O arabacıqları N arabacığına nəzərən sağ tərəfə hərəkət edir.

1.8. M və O arabacıqları N arabacığına nəzərən süküntədədir.

1.9. $\approx 11,7$ dəq; 5 km.

1.11. 90 m; $\approx 41,23$ m; 8,246 san.

1.12. 0 m; 180000 m; 0 m/san^2 .

1.13. 20 m/san ; 36 km.

1.15. I sual. Cisimlərin düzxətli bərabərsürətli hərəkəti.

II sual. Qrafiklər hərəkətlərin müxtəlif istiqamətlərinə və başlanğıç koordinatlarına görə forqlənir.

III sual. I və III cisimlərinin sürəti eyni olub – $1,25\text{ m/san}$; II cismin sürəti – $6,7\text{ m/san}$;

IV cismin sürəti – $2,5\text{ m/san}$.

IV sual. $x_I = 5 + 1,25t; x_{II} = -5 + 6,7t;$

$x_{III} = 0 + 1,25t; x_{IV} = 20 - 2,5t.$

1.16. $10\frac{\text{m}}{\text{san}}; 2,5\frac{\text{rad}}{\text{san}}$.

1.17. $\approx 6,7\frac{1}{\text{san}}$.

II fəsil

2.1. 14 N; 2 N.

2.2. $\approx 12, 16$ N; 10 N.

2.3. $0 - t_1; t_3 - t_4; t_5 - t_6.$

2.4. • Rezin şinli təkər ilə yol arasındaki ilişmə qüvvəsi (rezinlə asfalt səth arasındaki sürtünmə qüvvəsi), rezinin asfalt yola toxunan səthinin sahəsindən asılıdır. Bu səthin sahəsinin ölçüsü nə qədər böyükdürsə, bolid bir o qədər “təkərlər”i üzərində möhkəm dayanır.

• Formula-1 yarışması ideal hamar örtüklü yollarda həyata keçirilir, lakin adı yolların örtüyü ideal olmayıb kələ-kötür, bəzi hallarda isə dayaz su göləməçələrindən ibarət olur. Belə yollarda protektorsuz təkərlər asanlıqla sürüşərək yoldan çıxa bilər. Su, qar, palçıq və digər qeyri-hamar cisimlər protektor şırımları vasitəsilə effektiv şəkildə kənaraya atılır və təkər yoldan çıxmır.

2.5. Sürüşkən buzlu yolda təkər rezini-buz arasında sürtünmə əmsali çox kiçik olduğundan sürətlə hərəkətdə olan avtomobili əyləc saxlaya bilməyəcək. Sürüşən avtomobil isə idarə olunmazdır. Bu təhlükəni aradan qaldırmak üçün sürət ötürücüsü vasitəsilə sürət tədricən azaldılmalıdır və sonra əyləclə saxlanılmalıdır.

2.6. 216 kN.

2.7. 14,4 kN.

2.8. 4,5 s.

2.9. 3 m/san^2 ; yuxarı.

2.10. 2 m/san^2 ; 2 kN; 18 kN·san; 261 m.

2.11. 9 dəfə artar.

2.12. $g_h = \frac{g R_{Yer}^2}{(h+R_{Yer})^2} = 0,61 \frac{\text{m}}{\text{san}^2}$.

2.13. 200 kN/m.

2.14. 40 sm.

2.15. ≈ 60 sm; $\approx 66,7 \text{ N/m}$.

2.16. 90 N.

2.17. $l_t = 87,5 \text{ m}$ – avtomobil sürüünü vurmayaçaq.

2.18. $\approx 13 \cdot 10^5 \text{ m/san}$.

2.19. 2 m/san^2 ; 25 kq.

2.20. 400 N; 1200 N.

III fəsil

3.1. 0,1 m/san.

3.2. 0,75 m/san.

3.3. 400 m/san.

3.4. 1,6 m/san.

3.5. 144C.

3.6. 100 N.

3.7. -5C; 5C; 0.

3.8. Xeyr.

3.9. I sual. Eyni sürətlə hərəkət edən yüksək avtomobilinin kütləsi minik avtomobilin kütləsindən böyük olduğundan onun kinetik enerjisi də böyük olur. Bu səbəbdən hərəkətdə olan yüksək avtomobilini effektiv əyləcləmək üçün o, daha güclü əyləc sisteminə malik olmalıdır.

II sual. Pnevmatik əyləc sistemlərində sixilmiş havanın potensial enerjisindən istifadə olunur.

3.10. Avtomobile əlavə kinetik enerji verilməsi üçün yoxusu çıxmazdan əvvəl sürətləndirilir.

3.11. $A = \frac{m}{2} (\nu_2^2 - \nu_1^2) = -80 \text{ C}$.

3.12. 0,02C.

3.13. Kinetik enerji azalar, potensial enerji artar.

3.14. Kinetik enerji artar, potensial enerji azalar.

3.15. 3,75 kq.

3.16. 2 kq, 40 m/san.

3.17. 11,25 m; 28,125 C.

3.18. 18 m/san.

3.19. 10 m.

IV fəsil

4.1. 0,5 san.

4.2. N= 30 000.

4.3. 1,5 Hs; \approx 0,67 san; 9 Hs.

4.4. (3) qrafiki.

4.5. $a = -3,2 \pi^2$.

4.6. $x = 0,2 \sin 12t$.

4.7. (2) qrafiki.

4.8. 0,75 san.

4.9. 2,45 mm.

4.10. $x = 0,05\cos(15t + 0,75)m$.

4.11. 4,5 m; 2 Hs.

4.12. $\frac{3}{4}\pi$.

4.13. 25 sm; 8 san.

4.14. 0,48 m.

4.15. 0,192 m.

4.16. 12 m; 0,05 san; 20 Hs.

4.17. 4,26 dəfə artar.

4.18. 8 m.

4.19. 2Hs.

V fəsil

5.1. \approx 29 il.

5.2. \approx 0,92 · c.

5.3. \approx 41 yaşında.

5.4. \approx 1,3 m.

5.5. Eninə ölçüsü dəyişmir, uzunluğu 2m qısalır.

5.6. $9 \cdot 10^{-31} kq$.

5.7. $10,251 \cdot 10^{-11} C$.

5.8. $25,5 \cdot 10^{-11} C$.

5.9. $0,6 \cdot 10^9 ton$.

5.10. c.

VI fəsil

6.1. $1,2 \cdot 10^{24}$.

6.2. 5 mol.

6.3. $3,3 \cdot 10^{-27} kq; 5,3 \cdot 10^{-26} kq$.

6.4. I sual. $m_1 = 21,11 kq$;

$m_2 = 59,09 kq; m_3 = 44,17 kq$

II sual. $n_1 = 1,18263 \frac{kq}{m^3}; n_2 = 1,18298 \frac{kq}{m^3}$;

$n_3 = 1,18291 \frac{kq}{m^3}$. III sual. Nisbətən 1 otağında

6.5. Birinci halda, bəli. İkinci halda qapalıdır, lakin izoləedilmiş deyil.

6.6. Xeyr, əvvəlcə cisimlər ilə otaq arasında istilik mübadiləsi baş verir. Bəli, qasıqların temperaturu otağın temperaturuna bərabər olduqda deyilir ki, onlar arasında istilik tarazlığı yaranmışdır.

6.7. Xeyr, sitem istilik tarazlığında deyildir.

6.8. 927°C.

6.9. 647 K-dan yüksək temperaturlarda.

6.10. 150K temperaturunda – maye, 190K-da – qaz.

6.11. 1 → 6 hissəsi izotermik sıxılmaya, 1 → 3 hissəsi izotermik genişlənməyə uyğundur.

6.12. 1 → 2 hissəsi izoxorik soyumaya, 1 → 5 hissəsi izoxorik qızzmaya uyğundur.

6.13. DA hissəsi.

6.14. 3 dəfə.

6.15. $3 \cdot 10^{-3} m^3$.

6.16. 0,7 dəfə artmışdır.

6.17. $5 \frac{kq}{m^3}$.

6.18. 840 Pa.

6.19. $13 \frac{q}{m^3}$.

6.20. 180kC.

6.21. 0,25 mm.

6.22. $10,8 mm^3$.

6.23. 0,0438 q.

6.24. $\sigma_{yag} = 15,57 \frac{mN}{m}$.

6.25. Fiziki xassəsinin müxtəlif istiqamətlərdə müxtəlifliyi ilə.

6.26. Tərəfləri arasındakı bucaqların sayına və formasına görə.

VII fəsil

7.1. 20K.

7.2. 10kC.

7.3. $5 \cdot 10^5 Pa$.

7.4. 2 və 5 müddələri doğrudur.

7.5. 1 – 2 hissəsində 3 dəfə artmışdır.;

$2 - 3$ hissəsində dəyişməyib.

7.6. 1 – 2 hissəsində dəyiməyib;
2 – 3 hissəsində 3 dəfə artmışdır.

7.7. $2p_0V_0$.

7.8. $U = \frac{3}{2}pV; \Delta U = U_c - U_a =$
 $= \frac{3}{2}(4p_0V_0 - p_0V_0) = \frac{9}{2}p_0V_0$.

7.9. 31,2%

7.10. I sual. $\eta = 34,29\%$.

Mənbələr

1. Əhmədov F.A.. Mexanika və molekulyar fizika. Bakı, 2007, 387s.
2. Əsgərov B.M. Termodinamika və statistik fizika, Bakı, BDU, 2005, 625 s.
3. Eyvazov E.Ə., Qurbanov S.Ş., Xəlilov Ş.X. Molekulyar fizika və termodinamikaya giriş. Bakı, 2010.
4. Qocayev N.M. Ümimi fizika kursu, 2 cilddə. 1-ci cild, Mexanika, Bakı, Qafqaz Universiteti, 2007, 408 s.
5. Qocayev N.M. Ümimi fizika kursu, 2 cilddə. 2-ci cild, Molekulyar fizika. Bakı, Qafqaz Universiteti, 2008, 432 s.
6. Савельев В.И. Курс общей физики. Т. 1,2,3, Москва, Высшая школа, 2006.
7. Матвеев А.Н. Молекулярная физика. М.: Высшая школа, 1981, 400с.
8. Детлаф А.А., Яворский Б.М. Курс физики. Механика. М.: Высшая школа, 1973, 384 с.
9. Иванов С.А., Иванов А.Е. Механика. Молекулярная физика и термодинамика. М.: КноРус, 2012, 950 с.
10. Иродов И.Е. Механика. Основные законы. М.: Гостехиздат, 2010, 251 с.

BURAXILIŞ MƏLUMATI

FİZİKA – 10

Ümumi təhsil müəssisələrinin 10-cu sinifləri üçün fizika fənni üzrə dərslik

Tərtibçi heyət:

Müəlliflər	Mirzəli İsmayılov oğlu Murquzov Rasim Rəşid oğlu Abdurazaqov Rövşən Mirzə oğlu Əliyev
Dil redaktoru	K.Cəfərli
Nəşriyyat redaktoru	K.Abbasova
Bədii redaktor	T.Məlikov
Texniki redaktor	Z.İsayev
Dizayner	N.Məlikzadə
Rəssamlar	M.Hüseynov, E.Məmmədov
Korrektor	A.Məsimov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2022-064

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 9,3. Fiziki çap vərəqi 13. Səhifə sayı 208.

Kağız formatı $70 \times 100^{\frac{1}{16}}$. Kəsimdən sonra ölçüsü 165×240 .

Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraj 102984. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yığıma verildiyi və çapa imzalandığı tarix: 19.08.2022

Çap məhsulunu nəşr edən:

“Bakı” nəşriyyatı (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

“Təhsil NP” MMC (Bakı, F.Xoyski küç., 121a)

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

